

XEYRULLA MƏMMƏDOV

XIX ƏSR  
AZƏRBAYCAN  
ƏDƏBİYYATI

M.F.Axundov adına

Azərbaycan Milli Kitabxanası

sinə prof. Elman Rəcayıev

tarixindən 60 dəqiqə

Elman  
Rəcayıev

244312

2006  
1580

XEYRULLA MƏMMƏDOV

415  
M51

**XIX ƏSR  
AZƏRBAYCAN  
ƏDƏBİYYATI**

80451

78380

M.F.Axundov adına  
Azərbaycan Milli  
Kitabxanası

B A K I - 2 0 0 6

ARXIV

**Rəyin müəllifləri:**

**TEYMUR ƏHMƏDOV**  
*filologiya elmləri doktoru,  
 professor*

**HİMALAY QASIMOV**  
*filologiya elmləri doktoru,  
 professor*

**Elmi redaktoru, nəşrə hazırlayani  
 və ön sözün müəllifi:**

**ELMAN QULİYEV**  
*filologiya elmləri doktoru,  
 professor*

*Kitabın nəşr olunmasında göstərdiyi köməyə görə görkəmlı yazıçı, millət vəkili HÜSEYNBALA MİRƏLƏMOVA dərin minnətdarlığını bildiririk.*

Görkəmli ədəbiyyatşunas alim, mərhum professor Xeyrulla Məmmədovun oxuculara təqdim olunan «XIX əsr Azərbaycan ədəbiyyatı» kitabında XIX əsr Azərbaycan ədəbiyyatının yaradıcılıq problemləri daxilində dövrün tanınmış sənətkarlarının həyat və yaradıcılıqları təhlil obyektinə çevrilmişdir. Kitabda A.Bakıxanov, Q.Zakir, M.Ş.Vazeh, İ.Qutqaşınlı, M.F.Axundzadə, S.Ə.Şirvani yaradıcılıqlarına yeni elmi yanaşmada münasibət bildirilmiş, dövrün ictimai-siyasi və mədəni həyatı öz əksini tapmışdır. Kitab ədəbiyyatşunas alimlər və filologiya fakültələrinin tələbələri üçün nəzərdə tutulmuşdur.

**«GƏRƏK GÜNƏŞ DAĞLARI AŞIB SÖNMƏYƏ YƏDİ...»**

(*Ön söz əvəzi*)

Yaşadığımız «yalan dünya»nın ən acı xəbəri də ölüm xəberidir, ən ağır payı da ölüm payıdır. Bu xəber və pay o zaman qat-qat, dönə-dönə «acılaşır» və «ağırlaşır» ki, dünyasını dəyişən, əbədiyyətə qovuşan insan öz əməli, zəkası, fealiyyəti, istedadı, qabiliyyəti, təfəkkürü, düşüncə tərzi, kamilliyi, vətənpərvərliyi, yüksək insani keyfiyyətləri, bir sözlə bütün üstün cəhətləri ilə uzun illerin sınğından sonra insan qəblərinin isti dərinliklərində yer tapsın, dostlarının sevimli adamına çevrilsin.

Görkəmli ədəbiyyatşunas alim, zəmanəmizin «arxiv adamı», fitri istedad sahibi, yorulmaz və cəfakes tədqiqatçı prof.Xeyrulla Məmmədovun ölüm xəbəri də nəinki yaxın qohum və dostlarını, eyni zamanda ölkənin əksər ictimaiyyətinin kədərinə çevrildi. Qeyd edim ki, Xeyrulla müəllimin ölümü bu sətirlərin müəllifinin dərdinin üstünə dərd olmaqdan savayı, onun ruhunu sarsıtdı, qəlbini qan etdi...

Taledən ən böyük gileyim odur ki, Xeyrulla müəllimin 70 illiyi haqqında yubiley yazısı hazırladığım halda, göz yaşlarını sile-sile əlimdə qələm düşüncəmdə olan fikirləri başqa formada kağıza köçürdü. Etiraf edim ki, bu vəzifəni yerinə yetirmek mənim üçün olduqca çətindir. Ona görə yox ki, nədəsə acizəm. Ona görə ki, əziz ustادın həyat və tale kitabına nə qədər yaxın olsam da, bunlar mənə söz demək imkanı versə də, onun ölümü mənim üçün qəbul edilməz və inanılmazdır. Açığını deyim ki, mən bu fikirləri özümə təlqin edəndən, daha doğrusu, Xeyrulla müəllimin ölmədiyi inamı ilə «özümü aldatdıqdan» sonra bir xatırə yazısı yazmaq qərarına gəldim...

Hamı kimi Xeyrulla müəllim də Allahın ona verdiyi ömrə payını yaşadı. Nə az, nə çox... 70 illik ömrə payı. Lakin onun bir çoxlarından fərqi o idi ki, həyatını, ömrə payını Xeyrulla müəllim kimi yaşadı. Belə demək mümkünsə, «həyatın

dibindən» başlanan ömrünü ən uca zirvələrə qaldıraraq adını şərəfli ömür yolu keçmiş insanlar kimi tarixə saldı. Bu tarix Azərbaycan tarixi, Azərbaycan ədəbiyyatşunaslıq tarixi, Azərbaycan ədəbiyyatı tarixi, Azərbaycan ziyalılığı tarixi, Azərbaycan mənəviyyatı tarixi və s. bir qolu olmaqla yanaşı, bütöv halda Xeyrulla Məmmədov adlı bir ömür və tədqiqatçılıq məktəbi tarixinə çevrildi.

Xeyrulla Qulam oğlu Məmmədov 1935-ci il avqustun 1-də Lerik rayonu Zuvand mahalının Hoveri kəndində anadan olmuşdur. Atası Böyük Vətən müharibəsində həlak olmuşdur. Babası Molla Məcid Məmmədqulu oğlu 1891-ci ildə Tiflisdə imtahan verərək priyod mollası attestatı almışdır. Bu attestatı Şeyxüislam Molla Həsən Tahirov və görkəmli yazıçı Abdulla Şaiqin atası Axund Mustafa Talibzadə imzalamışlar. Xeyrulla müəllimin uşaqlığı doğma Zuvand mahalının dağlar qoynunda yerləşən kəndlərində keçmişdir. Ulu Şəhriyarin təbirince desək, «dağ göylərə yaxındır, dağ göylərə yaxın olduğu üçün peyğəmbərlər də dağlar vasitəsilə Allaha yaxınlaşmışlar». Bu mənada onun başqalarından fərqlənən fitri istedad və yaddaş keyfiyyətini sanki dağ və göy yaxınlığından Xeyrulla Məmmədova çatmış tanrı payı kimi qiymətləndirmək olar.

Xeyrulla Məmmədov Lerik qəsəbə orta məktəbini bitirdikdən sonra (1952) Bakı Dövlət Universitetinin filologiya fakültəsində oxumuş (1952-1957), təyinatla Lerikdə müəllim işləmiş (1957-1960), 1960-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Pedaqoji Universitetində çalışmışdır. Bu müddət ərzində aspirantlıqdan professorluğa qədər uzun, ağır, gərgin, əzablı, lakin şərəfli və mənalı ömur yolu keçmişdir.

Çoxlarının həsəd, qibtə, paxıllığına səbəb olan bu şərəfli və mənalı ömür yolunun istiqaməti həmişə düz, işığı gur, qətiyyəti güclü, təsiri geniş, zirvəsi ucadan-aca və s. olmuşdur. Əslində bir insan həyatının zaman hüdudlarına, fiziki güc imkanlarına sığmayan belə zəngin ömür yolu və məhsuldar yaradıcılığı onu elmin və xeyrəxahlığın emblemi kimi səciyyələndirməyə əsas vermişdir.

Professor X.Məmmədov əsl alim mövqeyi nümayiş etdirərək yaradıcılığında iki istiqamətin dürüst və dolğun vəhdətini yarada bilmişdir: tədqiqatçı-alim və mətnşunas kimi. Alimin 10 illər boyu Bakı, Moskva, Sankt-Peterburq, Tbilisi, Kazan, Daşkənd, Alma-Atı şəhər arxivlərindən əldə etdiyi sənədlər elmi-tarixi fakt və sərvət kimi əsərlərinin elmi sanbalının artmasında başlıca amil olmuşdur. Prof. X.Məmmədov bütün yazılarında ilkin mənbələrdən bəhrələnmiş, vacib, gərəkli elmi həqiqətləri üzə çıxarmışdır. Bu səbəbdəndir ki, heç vaxt «o, bəzi alımlar kimi havaya baxmayıb, söz oyuna-bazlığı xoşlamayıbdır» (Əziz Mirəhmədov).

Görkəmli elm fədaisinin «Sultan Məcid Qənizadə» adlı namizədlik (1962) və «XIX əsrin sonu XX əsrin əvvəllerində Azərbaycanda maarifçi realist ədəbi hərəkat» mövzusunda yazdığı doktorluq (1982) dissertasiyaları Azərbaycan elmi ictimaiyyətində ən uğurlu, elmi dəyərləri yüksək, ilkin mənbələrə əsaslanan fakt bolluğu, obyektiv qənaətləri ilə seçilən əsərlər kimi böyük əks-səda doğurdu.

Prof. Xeyrulla Məmmədovu Azərbaycanda, eləcə də ölkə hündürlərindən kənardə tanınan başlıca cəhətlərdən biri onun zəhmətkeşliyi və elmi vicdanının böyüklüyündə idi. Ədəbiyyatımızın bir sıra mühüm dövrlərinin, xüsusilə XIX və XX əsrlər ədəbiyyatı və ədəbi-tənqid problemlərinin dərindən tədqiqi və «bu sahələrdə fikir sabitliyinin yaranması» (prof. Ş.Qurbanov) heç şübhəsiz onun adı ilə bağlıdır.

Görkəmli ədəbiyyatşunasın «XIX əsrin sonu, XX əsrin əvvəllerində Azərbaycanda maarifçi realist ədəbiyyat» (1978), «Sultan Məcid Qənizadə» (1983), «Əkinçi»dən «Molla Nəsreddin»ə qədər» (1986), «XIX əsr Azərbaycan uşaq ədəbiyyatı» (1992), «Azərbaycan ədəbi tənqid XIX-XX əsrlərin hüdudunda» (1999) və s. elmi-tədqiqat əsərləri Azərbaycan ədəbiyyat-şunaslığının inkişaf və zənginləşməsində layıqli tövhlələrdir.

Tədqiqatlarında müəyyən mənada ədəbiyyatın dövr, mövzu məhdudiyyətindən kənardə dayanan alim heç şübhəsiz,

elmi fəaliyyət enerjisini XIX əsrin sonu, XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı problemlərinin tədqiq və təhlilinə, bədii nümunələrinin toplanıb nəşr etdirilməsinə sərf etmişdir. Prof. X.Məmmədovun XIX əsrin sonu, XX əsrin əvvəllərinin zəngin, qarışq və ziddiyyətli ədəbi proseslərinin tədqiqi ilə bağlı istor Sovet, istərsə də müstəqillik dövründə yazılmış əsərlərində milli düşüncə, milli təfəkkür amili və yanaşma tərzi aparıcı olduğundan problemin sosioloji deyil, estetik dəyərlənməsi özünə yer tapmışdır. Bu səbəbdəndir ki, X.Məmmədovun bütün tədqiqatlarında «qeyb olmuş» ədəbi mərhələ geniş miqyasda araşdırılıb tədqiqata zəngin filoloji fakt əsasında cəlb edilməklə məhdudlaşdırılmış. Onun bundan az əhemməyyəti olmayan digər məziyyətləri də, daha doğrusu, ilk dəfə olaraq Şimali və Cənubi Azərbaycan ədəbiyyatının bir kök altında, Sovet hakimiyyəti illərində «panislamist», «pantürkist», «dini klerikal», «sosial-demokrat» və s. siyasi terminlər altında müxtəlif cəbhələrə təqsim edilmiş və bir-birinə qarşı qoyulmuş yazılıclar milli mənafelər, azərbaycanlıq məfkurəsi zəminində təhlil olunur.

Professor Xeyrulla Məmmədov əsl alim, pedaqoq kimi bir sıra hallarda əvvəlki tədqiqlərində irəli sürdüyü müddəaları və tezisləri daha da dərinləşdirərək və inkişaf etdirərək araşdırıldığı və yaxından bağlı olduğu dövrün tədqiq və tədrisində mövcud pərakəndəliyə son qoymuş, iki əsrin qovşağında (XIX və XX əsrlər) iyirmi beş illik zaman kəsiyini müstəqil ədəbi mərhələ kimi təsdiqləmiş, eyni bir mühitdə və tarixi şəraitdə yaşayan sənətkarların ədəbiyyat tarixlərində müxtəlif dövrlər ədəbiyyatının xadimləri kimi təqdim və tədris edilməsinin elmi məntiqə söykənmədiyini tutarlı arqumentlərlə əsaslandırmışdır.

Prof. Xeyrulla Məmmədovun təşəbbüsü, böyük zəhmet və əziyyəti hesabına Azərbaycan ali təhsil sisitemində uzun illər «XX əsr Azərbaycan ədəbiyyatı tarixi» adı ilə tədris olunan fənnin «XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatı» şeklinde tərtibi, tədris programının nəşri bu

dövr ədəbiyyatının kontur, nümayəndə, bədii nümunələrinin yeniləşmə və dürüstləşmə istiqamətində öyrənilməsində irəli atılan ilk addım idi.

Ədəbiyyatşunas alimin əsas tədqiqat obyekti kimi səciyyələnən XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan ədəbi tənqidinin klassik irsə yanaşmasında özünü göstərən müxtəlif fikirlərin təhlil və izahına münasibətinin özü əslində prof. X.Məmmədovun həmin dövrün ədəbi mühit və fikir tarixinə olan möhkəm bələdçiliyi, geniş təhlil və elmi-nəzəri fikir yürütmək qabiliyyətindən xəbər verir. XIX əsrin sonu, XX əsrin ilk illərində nəzəri-estetik fikrin inkişafını M.F.Axundov ədəbi-tənqid ənənələri kontekstində araşdırın alim tam haqlı olaraq həmin dövrde milli ədəbi tənqid fikrin formalşurma və inkişafına təsiri təkcə M.F.Axundovla mehdudlaşdırılmışdır. Prof. X.Məmmədov əsərlərində tarixi-filoloji materialların verdiyi imkan əsasında bu təsirin müxtəlifiyindən söhbət açmış, qaynaqların çoxəsrlik Azərbaycan ədəbiyyatı təcrübəsi ilə yanaşı, həm də ərəb, fars, türk, rus, Qərbi Avropa ədəbi fikir nümunələri ilə bağlılığını istisna etməmiş, eksinə, göstərilən hər iki zəmində, yəni Şərq və Qərb faktorunda həmin dövr (XIX-XX əsr) Azərbaycan tənqid fikrinin formalşurma və inkişafına təsir göstərən cəhətlərə, onların təzahür və ifadə xüsusiyyətlərinə ayrıca diqqət yetirmişdir.

Görkəmli alim X.Məmmədovun Azərbaycanda tədqiq və tədris tarixinin yeniliyi ilə seçilən Türk xalqları ədəbiyyatı və türkçülük ideyalarının öyrənilməsi sahəsində uğurları böyükdür. Onun türk xalqları ədəbiyyatının tədqiqinə aid fikirləri təkcə ədəbi tənqid fikir tarixinin öyrənilməsi baxımından deyil, həm də bu günün tələb və ehtiyaclarının ödənilməsi, mütəxəssislərə lazımı kömək göstərilməsi baxımından əhəmiyyətlidir. Müəllifin «Azərbaycan ədəbi tənqid XIX-XX əsrlərin hüdudunda» (1999) adlı əsərində Şeyx Əhməd Hüseynzadənin «Tarixi-ədəbiyyati-türk» yazısı, S.M.Qənizadənin Nəvai və Füzuli, S.Ünsizadənin İbrahim Həqqi, R.Əfəndiyevin Nabi barədə tədqiqlərinə dair fikirləri və məlumatları

ədəbi-fikir tarixində müəyyən boşluqları doldurmaq baxımdan xeyli əhəmiyyətlidir.

Prof. X.Məmmədovun Azərbaycan ədəbiyyatşunaslığı qarşısında etdiyi çoxsaylı xidmətlərdən biri də onun səriştəli mətnşunas olması idi. S.Ə.Şirvaninin, N.B.Vəzirovun, S.S.Axundovun, Ə.Haqverdiyevin seçilmiş əsərləri, S.M.Qənizadənin «Gəlinlər həməyili», «XX əsr Azərbaycan nəsri», üç cildlik «Azərbaycan uşaq ədəbiyyatı müntəxabatı» (XIX-XX əsrlər) və s. adlı tərtibləri geniş müqəddimə və şərhlərlə çap olunmuşdur. Həmin kitablar mətnşunaslığın yüksək tələbləri səviyyəsində hazırlanan nümunələr kimi qəbul olunmuş, oxucuların stolüstü kitabına çevrilmişdir. Prof. X.Q.Məmmədov həmçinin «XX əsr Azərbaycan ədəbiyyatı», «Azərbaycan ədəbiyyatının yaradıcılıq metodu», «Filologiya elminin tarixi və metodologiyası» tədris proqramlarının müəllifidir. Azərbaycanda nəşr olunan müxtəlif ensiklopediyalarda alimin 130-dan, dövri mətbuatda isə 600-dən çox məqaləsi çap olunmuşdur.

Prof. X.Məmmədovun böyük zəhmətlə yazış tamamlandığı «XX əsr Azərbaycan ədəbiyyatı tarixi», «Azərbaycan ədəbi tənqid tarixi», «İsmayıł bəy Qaspiralı» adlı dərslik və monografiyaları, o cümlədən onlarla elmi məqaləsi, felyetonları və digər janrlarda yazdığı bədii nümunələri çap olunmamışdır.

Prof. X.Məmmədov geniş mütaliə qabiliyyəti ilə seçilən və fərqlənən alim idi. O, Azərbaycan, türk, rus, Qərb və Şərqi ədəbiyyatı, ədəbiyyatşunaslıq problemləri, ədəbi tənqidini bərədə hərtərəfli bilik və məlumata sahib idi...

...Ürəyimdə Xeyrulla müəllimlə bağlı bir dünya sözüm qalsa da, bu məqamda nədənsə müdriklərin «hər şey zamana baxar, zaman isə heç nəyə baxmaz» fikri beynimi məşğul etdi...

Doğrudan da, zaman Xeyrulla müəllimlə bağlı öz hökmünü verdi. Mənim aləmimdə ölüm heç vaxt bu qədər qınaq və nifrət obyekti ola bilməmişdi. Ona görə ki, Xeyrulla müəllim on minlərlə insanın sevimli idi. Onun ölümü həmin sayda insanların dərdi, nisgili və ölümə nifrəti şəklində bir

yerdə cəmləndi. Ömrü boyu yazı stolu arxasında işləməkdən savayı bütün hərəkətlərində tələsən, sürətli yerişi ilə tanınan Xeyrulla müəllim heç nəyin yarımcıq qalmasını və başdan-sovdu edilməsini xoşlamazdı. Ölümündən iki gün əvvəl, 2005-ci il sentyabrın 6-da işlədiyi doğma universitetin divarları arasında ən yaxın dostlarından birinə (prof. H.Qasımovə) «bu isti yay günlərində canıma can basıb bütün yarımcıq yazıları tamamladım» deməsi onu göstərir ki, o, haqq dünyasının astanasında qalmasından xəbərdar imiş. Elə ömrünün 70 yaş tamamlanma möhləti də Allah qismətindən başqa şey deyildir...

Prof. Xeyrulla Məmmədov indi haqq dünyasındadır. Yasadığımız dünyada isə onun yeri boşdur. Bu boşluq təkcə onun doğmaları, dostları, həmyeriləri arasında deyil, ali məktəb auditoriya və şuralarında, beynəlxalq konfrans zallarında, arxiv idarələrində, televiziya və radio məkanında, mətbuat səhi-fələrində və s. kimi onlarla yerlərdə hiss olunur və olunacaq. Lakin təsəlli odur ki, prof. X.Məmmədovdan onu sevənlərə və Azərbaycan elminə döyanın ən qiymətli daş-qasından dəyərli əsərləri, Xeyrulla müəllim şəxsiyyəti, Xeyrulla müəllim vüqarı, Xeyrulla müəllim ləyaqəti, Xeyrulla müəllim üslubu yadigar və nümunə qalmışdır...

**ELMAN QULİYEV**

*filologiya elmləri doktoru,  
professor*

## GİRİŞ

XVIII əsr Azərbaycanda felakətlər, məhrumiyyətlər doğurdu, minlərlə insanın taleyinə qaćqınlıq, köckünlük, aclıq, səfalət, vaxtsız ölüm gətirdi. Axırda Vətənin bir-birinə düşmən kəsilən iki görkəmli dövlət xadimi və şairinin faciəli surətdə öldürülməsile başa çatdı.

1747-ci ildə Nadir şah qətlə yetirildikdən sonra dağlı-mağɑ başlayan İran imperiyasının Azərbaycan bölgəsində "Xanlıqlar" adı altında yaradılan kiçik yarımmüstəqil feodal dövlətlərin bir-birilə aramsız müharibələrindən əzab çəkən, yorulub taqətdən düşən xalq dağıdılmış təsərrüfatını bərpa etmək, rahat yaşamaq arzusu ilə XIX əsrə qədəm basdı.

Azərbaycan siyasi mövqe, hərbi hegemonluq, iqtisadi üstünlük uğrunda gedən döyüşlər meydanına çevrildi. 1804-1813-cü illərdə Rusiya ilə İran arasındaki müharibə Azərbaycanı parçalanmaq təhlükəsi ilə üz-üzə qoydu.

1801-ci ilin sentyabrında Kartli-Kaxetaya çarlığının Rusiyaya birləşdirilməsindən sonra başlanan və on üç il davam edən soyuq müharibələr rus silahının qələbəsi ilə başa çatdı.

1813-cü ilin 12 oktyabrında "Gülüstan" sülh müqaviləsi imzalandı. Sazişin şərtlərinə görə Azərbaycanın şimal əraziləri - Qarabağ, Gəncə, Şəki, Şirvan, Talysh, Bakı, Quba, Dərbənd vilayətləri Rusiya imperiyasının tərkibinə qatıldı.

Lakin Şahənşah sarayı rüsvayçı sülh müqaviləsinin şərtləri ilə barışa bilmədi. O, cihad edən ruhanilərin və Cənubi Qafqazı Şərqdə müstəmləkəcilik məqsədlərini həyata keçirmək, Hindistanla siyasi iqtisadi və ticarət əlaqələrini genişləndirməkdən ötrü dayaq məntəqəsinə çevirmək isteyən və Rusiya ilə rəqabət aparan Fransanın təhribi ilə yenidən müharibəyə hazırlaşdı. 1826-ci ilin iyulunda İran on üç il əvvəl bağlanmış "Gülüstan" sazişinin şərtlərini pozaraq Abbas Mirzənin komandanlığı altında 60 min nəfərlik qoşunla artıq Rusiyanın hökmranlıq etdiyi Qafqaz hündüdlərinə daxil oldu. Döyüşlərin ilk mərhələsi İran ordusu üçün uğurlu oldu. Birinci müha-

ribədə istila edilmiş ərazilərin böyük bir hissəsi geri alındı.

Lakin Tehran sarayında siyasi intriqaların nəticəsində Abbas Mirzənin hərbi uğurlarına qısqanc və bədxah münasibətin təzahür etməsi, əyan-əşrəfin təsiri altında iradəsiz Fətəli şahın hərbi xərcləri azaltması nəticəsində orduda təchizatın pisləşməsi İranı məğlubiyyətlə üz-üzə qoydu. Şuşa qalasının 48 gün davam edən müdafiəsi ləğv edildikdən sonra rus ordusunun zəfər yürüşü başlandı. Qələbələrin miqyası genişləndi. Çox çəkmədi ki, nəinki Şimali Azərbaycan, hətta Cənubi Azərbaycan hərbi teatrın münaqişə səhnəsinə çevrildi. Bir-birinin ardınca Ərdəbil, Marağa, Xoy, Selmas, Urmiyə xanlıqları işğal olundu. Rus ordusu Təbrizdə dayandı. İranın bütövlükdə istila olunmaq təhlükəsi Tehrani ciddi təşvişə saldı. Şahənşah hökuməti məğlubiyyətini etiraf etməyə məcbur oldu.

1828-ci ilin 10 fevralında Cənubi Azərbaycanın Türkmençay kəndində Rusiya ilə İran arasında ikinci dəfə sülh sazişi bağlandı. General İ.F.Paskeviçin rəhbərliyi altında bütün maddələri məşhur rüis yazılışı və diplomi A.S.Qriboyedov tərəfindən hazırlanmış Türkmençay müqaviləsinin şərtlərinə görə Rusiya İrandan 20 milyon manatlıq təzminat almaqla bərabər, Xəzər dənizində sərbəst hərəkət etmək hüququ əldə etdi, İrəvan və Naxçıvan xanlıqlarını öz ərazi vahidinə əvvəl etdi, Azərbaycan parçalanıb iki hissəyə bölündü.

Ölkənin şimal ərazisi Rusiyanın tərkibinə qatıldı, cənub torpaqları əvvəlki kimi İranın nüfuzu altında qaldı. Araz çayı, Talysh dağları, Muğan düzü iki dövlət arasında sərhəd zolağı təşkil etdi. Bununla da müharibə gurultuları səngidi. Xalq M.F.Axundovun dediyi kimi "keçən zəmanələrin qoşunkeşiliyindən və çapqıncılığından azad olub asayış tapdı." Şübhəsiz, illərlə davam edən aramsız və qanlı müharibələr nəticəsində əldə edilən əsas uğur və nailiyyət də sülh və əmin-amanlıq oldu.

Şərqi müstəbidindən yaxa qurtaran xalq müstəmləkəcilik və talançılığın Avropa və Asiyaya məxsus xüsusiyyətlərini özündə təcəssüm etdirən və onu məharətlə icra edən

qüvvətli və səriştəli despotun caynağına keçdi. Diyarda müstəmləkə rejiminin yeni mərhələsi başlandı. Azərbaycanın siyasi işgalini başa çatdırın çarizm onun iqtisadi fəthi uğrunda mübarizəni genişləndirdi.

Zəngin sərvəti, ucuz işçi qüvvəsi olan ölkəni Rusiya sənayesinin xammal bazasına çevirmək, zavod-fabrik məhsullarına bazar yaratmaq məqsədilə Peterburqda bir sıra layiheler tərtib olunub həyata keçirildi. Dağ-mədən, yerli kustar sənayesi, kənd təsərrüfatı sahələrinin inkişafı sürətləndi. Diyarın yerüstü və yeraltı sərvətləri istismar olunmağa başlandı. Azərbaycan Qərbin maraq nöqtəsinə çevrildi. Diyarın təbii coğrafi şəraitini, mineral ehtiyatlarını, tarix və ədəbiyyatını öyrənmək üçün təşkil edilmiş cəmiyyətlərə Avropadan və Rusiyadan gələn alimlər, sənət adamları, dövlət məmurları cəlb olundu. "İsti Sibir" sürgün edilən dekabrist üşyanının iştirakçıları ölkənin həyatında fəal iştirak etməyə başladılar.

Tiflisdə A.Bakıxanov, M.Ş.Vazeh, İ.Qutqaşınlı, M.F.Axundov, A.S.Qriboyedov, V.K.Küxəlbəker, A.Odoevski, A.Bestujev-Marlinski, T.Zadozablotski, F.Bodenşdet, P.S.Sakovski və b. arasında başlanan şəxsi dostluq və yaradıcılıq əlaqələri, mənəvi sərvətlərin mübadiləsi ölkədə mədəni iqlimin dəyişib yeni istiqamət almاسına səbəb oldu. Şimali Azərbaycan Şərqi karvanından ayrılib Qərb qatarının yedəyinə qoşuldu.

Ölkə tarixində yeni siyasi mərhələnin başlanması, xalqın avropasayağı inzibati qanunlarla idarə olunması, iqtisadiyyat və ticarətin dirçəlməsi ilə əmtəə mübadiləsinin genişlənməsi, maarif, mədəniyyət səhnəsində islahatların keçirilməsi, ədəbi əlaqələrin sıxlığı və s. geniş əhali kütləsinin fikri inkişafına qüvvətli təsir göstərdi. O, tədricən miqyasını genişləndirib sosial həyatın bütün istiqamətlərini özünün nüfuz dairəsinə aldı. Azərbaycanda yeni bir fikir cərəyanı, maarifçilik məfkurəsinin doğuluşundan ötrü münbit bir zəmin hazırladı. O, əsrin 20-ci illərindən etibarən inkişaf yoluna düşdü. Onun bir sıra komponentləri ilk dəfə A.Bakıxanov, İ.Qutqaşınlı, Q.Zakir, M.Ş.Vazeh və s. yazıçıların yaradıcılığında

ifadəsini tapdı. Yeni ideologiya M.P.Vaqiflə başlanan realizmin dərinləşib maarifçi səciyyə qazanmasına, ədəbi hərəkatın əsas yaradıcılıq metoduna çevrilməsinə faydalı təsir göstərdi. Bədii sənət yeni məcrada inkişaf etməyə başladı. Azərbaycan xalqı XIX əsrə tarixən şifahi və yazılı şəkildə yaranan zəngin ədəbi ənənələr üzərində qədəm qoyma. Təzə qərinənin birinci yarısında, xüsusilə onun ilk on illərində poeziya ədəbi hərəkatda aparıcı istiqamət təşkil edirdi. Abbasqulu ağa Bakıxanov, Mirzə Şəfi Vazeh, Qasım bəy Zakir, Baba bəy Şakir, Mirzə Baxış Nadim, Abdulla Canioğlu, Kazım ağa Salik, Əndəlib Qaracadağı, Heyran xanım, Əbülfəzəl Nəbatı, Aşıq Pəri, Məhəmməd bəy Aşıq və s. onlarla şairin fəaliyyəti sayəsində onun inkişafında yeni mərhələ başlandı.

Poeziyanın həyatla əlaqəsi sıxlığı təsvir obyekti konkretləşdi, real mündəricəsi qüvvətləndi. Şairlər varislik ənənələrini inkişaf etdirərək klassik poeziyanın qəzəl, qəsidə, müxəmməs, müstəzad, tərkibənd, tərcibənd, təmsil, mənzum məktub, mənzumə, aşiq şeirinin qoşma, gərayı, təcnis, cığalı təcnis və s. janrlarında mühabibələr və ictimai sarsıntılar dövrünün ziddiyətli səhnələrini, insanların mürəkkəb əhval-ruhiyyəsini əks etdirirdilər.

XIX əsrin birinci yarısında poeziya mövzu baxımından geniş, pafos etibarilə əlvan idi. Burada ənənəvi məhəbbət mövzusu ilə yanaşı müasir Azərbaycan cəmiyyətində baş verən müxtəlif hadisələr və Rusiya istilası, onun və onun ayrı-ayrı təbəqələrdə doğurduğu əhval-ruhiyyə, İran qoşunlarının talançılığı, komendantlıq idarə üsulunun hərc-mərcliyi, rüşvət-xorluq, məmər özbaşinalığı, xan, bəy zülmü, ruhani hiyləgərliyi, rəiyyət məşəqqəti və s. əks olunmuşdu. Həyatdan gələn səslərin polifonizmi, bədii materialın rəngarəngliyi yazıçı dünyagörüşünün xüsusiyyətindən irəli gələrək poeziyanın lirik-sentimental, satirik və didaktik pafosunu qüvvətləndirmişdi. Azərbaycan ədəbiyyatında lirik, satirik və didaktik poeziya məktəbi formalasdı: A.Bakıxanov, Q.Zakir, Baba bəy Şakir, Mirzə Baxış Nadim, Heyran xanım, Əbülfəzəl Nəbatı yara-

dıcılıqlarında dəyərli nümunələr yarandı.

XIX əsrin birinci yarısında lirika aparıcılığı ilə seçilirdi. Real insan məhəbbəti və təbii hisslerinin tərənnümü, aşiq-məşuqə münasibətləri, hicran qəmi, vüsəl həsrəti onun əsas məzmununu və təsvir obyekti təşkil edirdi. Azad sevgi uğrunda mübarizənin fonunda şəxsiyyətin sərbəstliyi, humanizm, ədalət, mərhəmət kimi ideyalar təbliğ olunurdu. Lakin lirik şeirin imkanları bununla məhdudlaşmadı. O, yarandığı dövrün müxtəlif hadisələrindən də yan keçmirdi. Lirik qəhrəmanın nikbin və bədbin əhval-ruhiyyəsində zəmanənin işiqli və mütərəqqi, kölgəli və mürtəce hadisələrinə münasibət bildirilirdi. Qasim bəy Zakir, Heyran xanım, A.Bakıxanov, Kazım ağa Salikin təsvirində aşiq və məşuqənin kədər və pərişanlıq hissələri subyektiv hədləri aşaraq kəskin ictimai məzmun qazanır və mövcud cəmiyyətə qarşı etiraz kimi səsləndirdi.

XIX əsrin birinci yarısında poeziyanın digər istiqamətini satira təşkil edirdi. Onun dirçəlişi və ədəbi prosesdə aparıcı mövqe tutması bilavasitə Qafqazın Rusiya tərəfindən istilası və xalqa zidd siyaset yürütməsi ilə əlaqədardır.

Çarizmin köçürmə tədbirləri, azərbaycanlılara məxsus məhsuldar torpaqlarda rus kəndlərinin salınması, məmurların qanunsuz əməllərindən doğan hərc-mərclik, dövlətin yerlərdə xanları, bəyləri, ruhaniləri özünün dayağına çevirib kəndli hüquqlarını qəsb etməsi və zülmü artırması, cəhalət və nadanlığa rəvac vermesi, bütün bunlara qarşı etirazların soldat əli ilə, silahla susdurulması və s. poeziyada satiranın qüvvətlənməsinə təkan verdi. Baba bəy Şakir, Mirzə Baxış Nadim, Qasim bəy Zakir, Abbasqulu ağa Bakıxanovun və b. simasında yeni cərəyanın istedadlı nümayəndələri yetişdi.

Lirikadan fərqli olaraq satiranın mövzu dairəsi geniş idi. Çarizmin Azərbaycan xalqının milli mənafelərinə zidd qanunları, komendantların yaramaz idarə üsulları və onun əlilə gətirdiyi hərc-mərclik, məmurların şəxsi mənafeləri xatirinə qanunları pozub oğurluğa və rüşvətxorluğa rəvac vermələri,

qubernator və naçalniklərin rəiyyət dərdinə biganə münasibəti, rəncbərlərin heyvan kimi istismarı, ruhanilərin təriqət ixtilafları, cəhalət və nadanlığın formalaşlığı mənfi əxlaqi keyfiyyətlər Baba bəy Şakirin "Qasim bəy Zakirə", "Gəncüm ağa", "Quberniya bina olandan...", "Təriqət şeyxlərinin həcvi", Qasim bəy Zakirin "Vilayətin məxşuşluğu haqqında", "Şuşa mollaları haqqında", "Üsuli və şeyxi təriqət mollaların həcvi", Mirzə Baxış Nadimin "Mahmud", "Ay ağalar", Abbasqulu ağa Bakıxanovun "Təbriz əhlinə xıtab" satiralarının təqnid hədəfi idi.

Bütün bu müxtəlif mövzuları vahid bir ideya-vətənin azadlığı, geniş xalq kütləsinin hüquqları uğrunda mübarizə birləşdirir və ictimai şüurun formalaşması işinə xidmət göstərirdi.

İctimai proseslərin sürətlə inkişafi və ziddiyyətlərin kəskinləşməsi XIX əsr Azərbaycan həyatının mənzərəsini mürəkkəbləşdirirdi. Rəngarəng əhvalatlar və ideyalar pozulmaz qanunları olan lirik janrı qəlibinə sığmadı. Bu vəziyyət fikrin sərbəst ifadəsinə, hadisə və insan səciyyələrinin geniş təsvirinə imkan verən epik şeirin inkişafını zərurətə çevirdi. Əndəlib Qaracadağının "Leyli və Məcnun", M.Ş.Vazehin "Məktubun intizarında", A.Bakıxanovun "Miratül-cəmal" poemaları, Q.Zakirin "Məlikzadə və Şahsənəm", "Tərlan və elçilər", "Həyasız dərvişlər haqqında", "Aşiq və məşuqə haqqında", "Əmirzadəyi-məşuq və cavan aşiq", A.Bakıxanovun "Xəyalın ucuşu", "Firəng məclisi", "Haqq söz", "Ümidin boşça çıxmazı", "Dua və təvəkkül", "Məşvərətin şərtləri" və s., Heyran xanım və Mirzə Baxış Nadimin mənzumələri yarandı.

Epik poeziyanın müxtəlif janrlarda və mövzularda yaranmasına baxmayaraq, müasir ideyaların təbliği onların əsas mündəricəsini təşkil edirdi. Poemalarda real insan və onun təbii hissəleri, sevgi iztirabları təsvir olunurdu. Mənzum hekayələrdə cirkin mənəvi keyfiyyətlərin təqnidin fonunda cəmiyyətin yenidən qurulmasına kömək edən nəcib əxlaqi keyfiyyətlər təbliğ edilirdi. Heyran xanımın mənzumələrində

şəxsiyyətin azadlığını məhdudlaşdırın mühitə qarşı etiraz sədaları əks olunmuşdu. Mirzə Baxış Nadim mənzuməsində tarixi keçmişin hadisələrini canlandırmaq, Gəncəni istila edən rus qoşunlarına müqavimət göstərən Cavad xanın vəhşicəsinə öldürülməsini, İran qoşunları tərəfindən kənd və şəhərlərin talan, əhalinin qarət edilməsini təsvir etməklə vətənin istiqaliyyətini qəsb edən çar və şahənşah səltənətinə nifrət hissələrini coşdururdu.

XIX əsrin birinci yarısında ədəbiyyat hakim dairələrdən və imtiyazlı təbəqələrdən ibarət ikiqat senzura altında yaranırdı. Siyasi düşüncənin təqib olunması yazıçı şəxsiyyəti üçün təhlükə yaradırdı. Bu vəziyyət sənətkarları ezopvari və allegorik vasitələrə müraciət etmək zərurəti ilə qarşılaşdırırıdı. Q.Zakirin "Aslan, Qurd və Çaqqal", "Dəvə və Eşşək", "Tülkü və Qurd", "Xain yoldaşlar haqqında", "Tülkü və şir", "Sədaqətli dostlar haqqında", A.Bakıxanovun "Tülkü və qoyun", "Qurd və İlbiz", "Yersiz iftixar" təmsilləri meydana çıxdı. Doğrudur, təmsiller tarixi ənənəyə görə bir qayda olaraq əxlaqi-didaktik məzmuna malik idi. Lakin burada zülmün, zoraklığın tənqid, ədalət, mərhəmət və s. təbliği birbaşa müasir həyat məsələləri ilə səsləşirdi.

XIX əsrin birinci yarısında xalqla dövlət arasında ziddiyətlərin kəskinləşməsi, ictimai zülmə etirazların artması poeziyaya publisist pafos gətirdi. Lirik təsvirlərin yerini təhlil və mühakimə tutdu. Bunlar öz ifadəsini epistolyar janrda tapdı. Q.Zakirin, B.Şakirin, M.F.Axundovun yaradıcılığında məktub aparıcı yer tutdu.

XIX əsrin birinci yarısında poeziyanın lirik janrların çərçivəsindən kənara çıxıb, lirik-epik və didaktik epik formalara doğru istiqamət alması və prozaik həyat səhnələrini təsvirə gətirməsi ədəbi prosesdə nəşrin inkişafını şərtləndirdi. A.Bakıxanovun "Riyazül-qüds", "Kitabi-əsgəriyyə", İ.Qutqaşının "Rəşid bəy və Səadət xanım", "M.Ş.Vazehin "Hekayəti-Tısbaga və əqrəb", "Zalim padşahın adil olması", "Sövdagər və oğlanları", "Padşah və meymun", "Sərçə və ilan",

"Aslan və dovşan", "İki rəfiq", "İki göyərçin" və s. hekayələri, "Məzhekələr" ümumi başlıq altında müdüatürlər yarandı. Azərbaycan ədəbiyyatında nəşrin realist ənənəsi yox idi. Onun yaradıcıları klassik və şifahi ədəbiyyat üslubundan bəhrələnidilər. A.Bakıxanovun Kərbəla faciəsini təsvir edən "Riyazül-qüds"ü Füzulinin "Həqiqətüs-süada", "Kitabi-əsgəriyyə"si "Şikayətnamə" əsərinin üslubundan istifadə yolu ilə yaradılmışdır. İ.Qutqaşının "Rəşid bəy və Səadət xanım" hekayəsinin təhkiyəsi və təhkiyəçi obrazı xalq nağıl və dastanlarından gələn bədii elementlər və üsullarla zəngindir. M.Ş.Vazehin hekayələri xalq təmsillərinin süjet və motivləri əsasında yaradılmışdır.

Üslub rəngarəngliyinə baxmayaraq, XIX əsr Azərbaycan nəşrini ümumi bir ideya-cəmiyyətdə insan şəxsiyyətinin azadlığı uğrunda köhnə düşüncə tərzinə, zərərli adət-ənənlərə, zülmə, ədalətsizliyə, zoraklığa qarşı mübarizə, müasir əxlaq normalarının, ailə münasibətlərində mərhəmət və xeyirxahlığın təbliği birləşdirirdi.

80451

M.F.Axundov adına  
Azərbaycan Milli  
Kitabxanası

## ABBASQULU AĞA BAKIXANOV (1794-1847)

Abbasqulu ağa Bakıxanov XIX əsrin birinci yarısında Azərbaycan mühitinin yetişdirdiyi nadir şəxsiyyətdir. O, görkəmli dövlət xadimi və diplomat, istedadlı yazıçı-şair, nasır, tərcüməçi, elmin müxtəlif sahələrinə dair dəyərli əsərlərin müəllifi, zəkalı alim kimi böyük şöhrət qazanmışdır. Yeni dövr Azərbaycan ədəbiyyatında ilk hekayənin, satiranın və bədii tərcümənin yaranması onun adı ilə bağlıdır.

Abbasqulu ağa Mirzə Məhəmməd oğlu Bakıxanov 1794-cü il iyun ayının 21-də (iyulun 3-də) Bakı qəzasının Əmirhacıyan kəndində xan ailəsində anadan olmuşdur. Yazıçının atası II Mirzə Məhəmməd Bakı xanı Məlik Məhəmməd xanın oğlu, anası Sofiya xanım İslam dinini qəbul etmiş, milliyyətcə gürcü olan Bəhrəm xanın qızı idi. Abbasqulu ağanın uşaqlıq illəri atasına məxsus Əmirhacıyan, Balaxanı, Ramanı, Bülbülə, Maştəgə kəndlərində keçmişdir. O, məktəbə 1801-ci ildə Maştəgəda getmişdir. Xan malikənəsində ailə üzvləri arasında başlanan siyasi ixtilaflar nəticəsində məğlub olan II Mirzə Məhəmməd 1803-cü ildə ailəsi ilə birlikdə ana qohumlarının himayəsinə sığınaraq Qubaya köçmüş, Əmsar kəndində yaşamışdır. Abbasqulu ağa burada təhsilini davam etmiş, Şərq ənənəsi üzrə Quba üləmalarından ərəb-fars dillerini, dini və dünyəvi elmləri – ilahiyyatı, felsəfəni, tarixi, məntiqi öyrənmiş, Firdovsi, Nizami, Xaqani, Sənayi, Xəyyam, Sədi, Hafiz, Rumi, Füzuli və s. klassik şairlərin əsərlərini müttaliə etmişdir. Təhsil və mütaliə gənc Abbasqulunu kamil-ləşdirir və xalq arasında alim kimi məşhurlaşdırır. O, bədii yaradıcılığı da Qubada başlayır. Oxuduğu dini ədəbiyyatın təsiri altında 1820-ci ildə "Riyazül-qüds" (Müqəddəs Gülgəz) və "Kitabi-Əsgəriyyə" əsərlərini yazar.

Şərq dillerinin bilicisi kimi A.Bakıxanov atasının sıx əlaqə saxladığı Rus dövlət məmurlarının diqqətini cəlb edir. O, 1820-ci ilin 20 dekabrında (1820-ci ilin 1

yanvarında) Qafqazın baş hakimi A.P.Yermolov tərəfindən Tiflisə dəfət olunur. İlk vaxtlar baş hakimin ayrı-ayrı hərbi tapşırıqlarını yerinə yetirirdi. O, bir ildən sonra (1821-ci ilin 28 dekabrında) baş hakimin dəftərxanasında Şərq dilleri üzrə tərcüməçi vəzifəsinə təyin olunur. Bu illərdə A.Bakıxanov general Yermolovun üsyankar Dağıstan və Azərbaycan xanlarına qarşı təşkil etdiyi hərbi yürüşlərdə iştirak edir. Onu eyni zamanda diplomatik xidmətə cəlb edirlər. Bakıxanov 1823-cü ilde Qarabağda İranla Rusiya arasında sərhəd çəkən komissiyanın işində iştirak edir, 1827-ci ilin martında qraf İ.F.Paskeviç Qafqaza baş hakim təyin edildikdən sonra A.Bakıxanovun hərbi və diplomatik fəaliyyətində yeni mərhələ başlanır. O, 1827-ci ildə Dehxarəanda, 1828-ci ildə Türkmençayda Paskeviçlə Abbas Mirzə arasında gedən sülh danışıqlarında tərcüməçi kimi iştirak edir. Yüksək istedad, nümunəvi əxlaq, xidməti vəzifəni qüsursuz yerinə yetirmək bacarığı azərbaycanlı diplomata şərəf gətirir. Paskeviçin xüsusi hörmətini qazanır. Rütbəsi artır. Poruçiklikdən polkovnikə qədər yüksəlir. Rəsmi qulluqla bərabər A.Bakıxanov elmi və bədii yaradıcılığını da davam edir. Bu illərdə o, "Tiflis", "Gürcüler arasında", "Bismillah", "Fatma tar çalarkən", "Tatar nəğməsi" lirik şeirlərini, "Təbriz ehlinə xitab" satirasını, "Müşkatül-ənvar" poemasını, "Qanuni-Qüdsi", "Təhzibi-əxlaq", "Kəşfül-qəraib" və s. elmi əsərlərini yazar. 1832-ci ildə baron Rozen Qafqaza baş hakim təyin edildikdən sonra A.Bakıxanovun böhranlı günləri başlanır. O, erməni generalları Mirzəcan Mədətov və V.O.Behbutovun fitnəkar məktublarına əsasən A.Bakıxanovu İ.F.Paskeviçin yaxın adamı kimi sıxışdırmağa başlayır. Yeni baş hakimlə münasibətlərin soyuqluğu nəticəsində A.Bakıxanov qulluqdan uzaqlaşmaq qərarına gelir.

O, 1833-cü ildə Peterburqda "Qanuni-Qüdsi" əsərini şərqsünas alımlarə göstərmək və nəşr etmək bəhanəsilə bir illik məzuniyyət alır.

Həmin ilin yayında Peterburqa yola düşür. Səfər zamanı Rusiyanın bir sıra mərkəz şəhərlərində olur. Altı ay Varşavada

yaşayır. O, burada dostu İ.F.Paskeviçlə görüşür. Polşada X rus ordusuna komandanlıq edən İ.F.Paskeviç onu Peterburqda Xarici İşler Nazirliyində işe düzəltmək barədə təşəbbüs qaldırır. Lakin mərkəz şəhərin iqlimi ona düşmədiyinə görə bundan imtina edir.

Alim-yazıcı 1835-ci ilin əvvəlində uzun müddətli məzuniyyət götürərək Qubaya köcüb Əmsar kəndində yaşamağa başlayır. O, burada "Nəsayeh" (1836-1837) əsərini yazır. "Gülüstan" adlı ədəbi məclis təşkil edib, onun işinə rəhbərlik edir.

1837-ci ildə Quba üsyanı zamanı A.Bakıxanov baron Rozen tərəfindən Tiflisə çağırılır. O, nəzarətdə saxlanılır. Uzun müddət heç bir işlə məşğul olmur. 1840-ci ildə inzibati dövlət qurumunda Azərbaycanın idarələrinin düzgün təşkilində iştirak edir. 1842-ci ildə yenidən hərbi xidmətə çağırılır. Bir sırada rəsmi tapşırıqları yerinə yetirir. "Gülüstani-İrəm" (1841-1842) əsərini yazır. 1843-cü ildə Bakı və Quba qəzaları bəyləri tərəfindən deputat seçilərək müsəlman ali silkinin hüquqlarını müəyyənləşdirən komitənin işində iştirak edir. Tiflisdə M.Ş.Vazehin təşkil etdiyi "Divani-hikmət" ədəbi məclisinin fəal üzvlərindən olur. 1848-ci ildə A.Bakıxanov səyahətə çıxır. O, Ərdəbil, Təbriz, Tehran, İstanbul, Misir yolu ilə Yaxın və Orta Şərqi mühüm məntəqələrindən keçərək Məkkəyə gedir. Müqəddəs məkanda Həcc ziyarətini başa çatdırır. Vətənə qayıdarkən 1847-ci ildə vəba xəstəliyinə tutulub "Vadiyi-Fatimə" adlanan məntəqədə vəfat edir və orada dəfn olunur.

## YARADICILIĞI

Abbasqulu ağa Bakıxanov məhsuldar yaradıcılıq yolu keçmişdir. O, iyirmi altı yaşından başlayaraq ardıcıl surətdə elmi və bədii yaradıcılıqla məşğul olmuşdur. Alim-yazıcı dilçiliyə, tarixə, coğrafiyaya, pedaqogikaya, astronomiyaya, məntiqə dair elmi əsərlərdən, müxtəlif janrlarda lirik və satirik şeirlərdən, poemalardan, mənzum və mənsur hekayələrdən, təmsillərdən, nəsihətlərdən ibarət zəngin bir əsər yaratmışdır. Onun "Qanuni-Qüdsi", "Gülüstani-İrəm" elmi, "Müşkatül-

ənvar" məcmuəsində və "Divan"ında toplanmış bədii əsərləri Azərbaycan mədəniyyətinin həqiqi nailiyyətidir.

Abbasqulu ağa Bakıxanov Azərbaycanda Şərqi feodalizmindən Qərb kapitalizminə keçid dövrünün yetişdirdiyi alim-yazıcı idi. Onun yaradıcılığında bu iki tarixi mərhələnin ideoloji əhval-ruhiyyəsi eks olunmuşdur. Uşaqlıq və ilk gənclik illərini Bakı və Quba kimi dindar mühitdə keçirən yazılıçı əldə olan məlumatə görə yaradıcılığa aldığı tərbiyə və oxuduğu kitabların təsiri altında VII əsr Kərbəla hadisələrini təsvir və şie təəssübkeşliyini təbliğ edən "Riyazül-Qüds" ("Müqəddəs Güzər") əsəri ilə başlamışdır.

1829-cu ildə tamamladığı "Müşkatül-ənvar" məcmuəsində məşhur Mollayı-Rumidən gələn Şərqi panteizmi – vəhdəti-vücdə fəlsəfəsinin təsiri vardır. Yazıcının əyalət şəhərində iki gəncin real sevgisini təsvir edən "Kitabi-Əsgəriyyə" hekayəsi forması etibarı ilə köhnə idi. Təhkiyənin poetik parçalarla müşaiyət olunması, ərəb-fars dillərinə məxsus tərkiblərin çoxluğu hekayənin realizmini zəiflətmışdı.

A.Bakıxanovun əsərlərinin böyük əksəriyyətini fars dilində yazması da Azərbaycan aristokrat ailələrində rəğbət bəslənən tarixi ənənənin tezahürü idi.

Lakin feodal əyalət mühitində ayrılib Tiflisdə gərgin siyasi hadisələrin qoynuna düşdükdən sonra rus və Avropa mədəniyyəti ilə başlanan tanışlıq, dekabrist yazılıçı-məmurlarla dostluq, ardıcıl mütaliə A.Bakıxanov baxışlarının bühlurlaşmasına, real həyatı mündəricə əzx etməsinə, yaradıcılığında demokratizm və realizmin qüvvətlənməsinə təsir göstərdi.

Şair qəzəllərinin birində Tiflis mühitinin dünyagörüstündə yaratdığı təkamülə işarə edərək yazırıdı:

*Mən daha bir an belə vaiz sözün etməm qəbul,  
Tiflisin küncündə bu ömrü keçirəm bir təhər.*

A.Bakıxanov bədii əsərinin mühüm bir hissəsini lirik şeirlər təşkil edir. Divan ədəbiyyatı ənənələri üzərində yetişən

şair əsasən qəzəl, qəsidə, qitə, rübai, müxəmməs, məsnəvi janlarında yazımsıdır.

Qüdsi lirikasında kəmiyyət etibarilə qəzəl üstünlük təşkil edir. Bunların ümumi sayı 130-dan artıqdır. Yaradıcılığının müxtəlif mərhələlərində müraciət etdiyi bu lirik formada şairin mənəvi dünyası, fikirlərinin əsas inkişaf istiqaməti eks olunmuşdur. Qəzəllərində lirik qəhrəmanın simasında ehtirasla sevən, vüsal həsrəti ilə ömür sürən sədaqətli aşiqin, vətən qardaşlarına sağlam yaşayış yollarını nişan verən mürəbbinin, zəmanəsində hökm sürən əzici qanunlara, zülm və sitəmə qarşı etiraz səsini qaldıran üsyankar ictimai xadimin obrazı canlanır.

Məhəbbət Qüdsi qəzəllərinin əsas mövzusunu təşkil edir. Şair məhəbbətə geniş məna verir. Onu təbiətin məhvərində duran, kainatı dirçəldib canlandıran qüvvə kimi tərənnüm edir.

*Bağ, meşə, bostan, çəmən, gülşən ki, var,  
Cümləsi eşqin suyundan dirçələr.*

Eşq həm də insan ruhunda olan qüvvələrin ən qudrətlisidir. Onun qarşısında heç bir şey tab gətirə bilmir.

*Eşq əqlin pəndinə möhtac deyil,  
Bağlamaz coşğun seli çör-çöp, tikan.*

Şaire görə insan ona görə ülvi varlıq və qiymətlidir ki, o, öz həmcinsinə məhəbbət bəsləyir. Bunsuz o, heç bir dəyəri olmayan cism və cəsəddən ibarət gərəksiz vücuddur.

*Canan olmazsa nə lazım mənə bu canü cigər,  
Kim nə qiymət qoyacaq onda bu cansız bədənə.*

Qüdsinin məhəbbət qəzəlləri məzmun baxımından rəngarəngdir. Burada qarşılıqlı məhəbbət xoşbəxtliyin rəhni kimi təsvir olunur. Aşıq yar zülfündə bəndə düşüb əsirə çevrildiyinə görə özünü xoşbəxt sayır.

*Qəlbi bəndə düşübdür yar zülfündə, a dostlar,  
Əsir könül özünü hesab edir bəxtiyar.*

Məşuqəsindən ayrılan aşiqin hicran dərdi, vüsalına yetmək həsrətilə keçirdiyi narahatlıq qəzəllərin əsas aparıcı mövzularındandır. "Arizu eylər könül..." qəzəlində sevgilisinin yolunu gözləməkdən usanan, nəhayətsiz dərdə düçər olub əzab içində ömür sürən aşiqin iztirabları ifadə olunmuşdur.

*Arizu eylər könül dildar gəlsin-gəlmədi,  
Zülfü kafər, gözləri xunxar gəlsin-gəlmədi.  
... Canə gəldim bivəfa ülfətindən, istərəm,  
Bir vəfa rəsmində sabit yar gəlsin-gəlmədi.  
Dərdü möhnət keçdi həddən, bəs ki,  
çəkdim intizar,  
Gözəldim ol şüx gülrişxar gəlsin-gəlmədi.*

Aşıqin məşuqənin əzablarından və hicran qəminin şiddətindən doğan iztirabları inkişaf edib müxalif "dövri-fələyin" zülmünün təsvirinə çevirilir və ictimai səciyyə daşımağa başlayır:

*Dövrani-fələk müxalif olmuş,  
Can düşməni-ruzigar olubdur.  
... Xunin ciyərim bəsanı-lalə,  
Əfsurdəvü dağıdar olubdur.  
Qəmbihədü dərd binəhayət  
Möhnət dəxi bişümar olubdur.*

Qüdsi qəzəllərində aşiq-məşuqə münasibətləri fonunda ruzigardan şikayət motivləri inkişaf edib mövcud cəmiyyətdə hökm sürən ədalətsizlik, idarə üsulunda hərc-mərclik, məzlumların halına biganə münasibət tənqid hədəfinə çevirilir.

*İndi zəmanə içrə fəzilətlə olmur intixab,  
İşlər dolaşmış, öylə ki, yox işdə haqq-hesab.  
Hər kəs nə istəyir eləyir, yox sənəd, sübut,  
Guya ki, ən zəif şey imiş dünyada kitab,  
... Söhrət adıla hökm edilir ədlə yox baxan,  
Düzlükə əyrilik qarışib, artmış iztirab.*

Qüdsi xalq mənafeyinin müdafiəçisi kimi çıkış edir. O, qanunsuzluğun hökm sürdürü, zülmün tügyan etdiyi cəmiyyətdə geniş xalq kütləsinin hüquqlarının qəsb olunmasından narahat olur.

*İndi şəhrimiz əmin-amandır,  
Hərkəs öz işində bir kamrandır.  
Başqa cür zülm olunur burada xəlqə,  
Dadrəs tapılmır, bu iş yamandır.*

Şair xalqı cəmiyyətin təməli hesab edir və onun rəyini hər şeydən üstün tutur. O, belə bir fikri təbliğ edir ki, yalnız xalqla birləşənlər, ona istinad edənlər haqq yolunu tapa bilərlər.

*Mən özüm də bilmirəm işlər nə cür əncam tapar?  
Xalq içində hörmətim yox, həm də haqdan şərmisar  
Hər kəs haqdan əl üzə hərgiz qavuşmaz xəlqə o,  
Xalq ilə birləssə olmaz heç zaman həqdən kənar.*

Cəmiyyətdə məzlam kütlənin mənafeyini hər şeydən üstün tutan Qüdsi hakim təbəqəni onların dərdlərinə həssas münasibət bəsləməyə çağıraraq yazdı:

*Ey qürrələnən tacə, tacdan nə olar hasil?  
Məzlamların ahindan olma bu qədər ğafil.*

Bir maarifçi kimi əxlaq məsələləri Qüdsi qəzəl-

lərində əsas mövzulardan idi. Amalı sağlam və işiqlı cəmiyyətdən ibarət olan şair onu bürüyən riyakar adamların mühitində əzab çekir. O, nadanlıq üzündən həqiqəti dərk etməyən və ikiüzlülüyü özünə peşə seçən adamların mühitində "ömrünü badə" verdiyinə görə təəssüflənir.

*Cahan əqli bu icz ilə özünü zənn edər sultan,  
Sözü "düzlük" olar, lakin oğurluqdur işi hər an.  
Sənə möhtac olan dəmdə əgər baş, qul olar lakin,  
Ona düşsə işin dərhal vurar dəm kəndxudalıqdan.*

Şairi narahat edən bir də o idi ki, onun mühitində elmin, hünərin, mərifətin qədir-qiyəməti yox idi. Fikirləri ancaq var-dövlət, sərvət toplamaq hərisliyi məşğul edirdi.

*Hünərə heç kəsdə bir rəğbat yoxdur,  
Camaat axtarır ancaq simü-zər.*

Qüdsi iyirmi altı yaşında doğma malikanəsindən, elobasından ayrılib qurbət ellərə düşmüdü. Bu səbəbdən şairin qəzellərində vətən və qurbət motivləri xüsusi yer tuturdu. O, qəzellərinin birində vətən həsrətini ifadə edərək yazdı:

*Vətən deyib gəzirəm qurbət eldə avarə,  
Bu qurbət ölkə mənə oldu vətən, nə edim?*

Qüdsinin vətən və qurbət mövzusunda yazılmış qəzəlləri avtobioqrafik elementlərə zəngindir. "Ey bəxt" müraciəti ilə başlayan bir qəzəlində şairin səyahətlərinin xəritəsi verilmişdir. O, rəsmi qulluqla əlaqədar aramsız səyahətlərdən söhbət açaraq yazdı:

*Ey bəxt, nədir səndə bu əhval, bu halət,  
Yoxdur sənə dünyada neçin azca fəraqət?!  
Gah Qaf dağına çıxmadayam, gahi cahanda -*

*Avara dolannam da vilayət bəvilayət.  
 Gah Qıpçağa, gah Rumə, gah İranə gedib mən,  
 Gah da edərəm Rus, Lehistanə əzimət.  
 ... Bundan belə bir kunci-xərabata düşərdim,  
 Qurtarsan əgər, Qüdsi, bu dəm canı səlamət.*

Başqa bir qəzəlində Qarabağa ezamiyyətə göndərilər-kən yaşadığı nisgil hissəleri bədii ifadəsini tapmışdır.

*Ya rəb, nə edibdir mənə dövran Qarabağda  
 Etmiş məni pamal bu hicran Qarabağda.  
 Tiflisdə də mən günlərimi qəmlə keçirdim,  
 Olmuşdur halim indi pərişan Qarabağda.  
 ... Çox qorxuram əl çatmayacaq daməni-yarə,  
 Olsun həm əcəl dəsti-giriban Qarabağda.  
 Qəlbimdə coşar can vətəni yadə salanda,  
 Gündüzlə gecəm olmadı yeksan Qarabağda.  
 Ya rəb, sən özün eylə xilas qürbətə düşdüm,  
 Olsunmu günüm şami-qəriban Qarabağda.*

Avtobioqrafik elementlərin zənginliyi, realizmin dərinliyi baxımından Qüdsinin "Tiflis", "Gürcülər arasında" müxəmməsləri diqqətəlayiqdir. Sentimental, didaktik və tənqidli pafosa malik qəzəllərindən fərqli olaraq Qüdsinin "Tiflis", "Gürcülər arasında", "Bismillah" və s. müxəmməsləri təmiz lirik səpkidə yazılmışdır. "Tiflis" və "Gürcülər arasında" müxəmməslərində şairin gənclik çağlarında Tiflislə ilk tanışlıqdan aldığı təəssüratları ifadə olunmuşdur. Bu baxımdan "Tiflis" müxəmməsi xüsusi diqqətəlayiqdir. Başdan-başa Gülüstanı andıran Tiflis ciyəri "qana", vüsal əyyamı "şəbi-hicrana", işi "naləvü əfqana" dənən şairdə nikbin duyğular yaradır. Qüdsi əhval-ruhiyyəsini dəyişən bu mühitdə insan amilini ön plana çəkir. Şairin diqqətini Tiflisin ecazkar təbiəti yox, onun yetirdiyi insanların gözəlliyi, "sərvqəd"lərin, "xoşləhcə"lərin füsunkarlığı cəlb edir. Onlar nə pəridir, nə mələk. Tiflis tor-

pağı üzərində doğulub ərsəyə çatan real insanlar, təbiətin nadir inciləridir. Qüdsi onların simasında "mənzili-viranə"ni Çin mülkünə döndərən Kür suyunun dirilik əlamətini görür.

*İrs ilə yetib bunlara asarı-vəcəhət,  
 Geysuları sünbüл tək açılıb tabü təravət,  
 Qamətləri dünyaya salıb türfə qiyamət,  
 Hər dilbərə bir növ verib rəngi-nəzakət,  
 Kür suyu məgər çeşmeyi-heyvanə dönübdür!?*

"Bismillah" müxəmməsində sədaqət, dəyanət kimi ali mənəvi keyfiyyətlər təbliğ olunur. Şair belə hesab edir ki, qəlbində sevda gəzdirən insanlar məşuqələrinin kövrü vəfalarından usanıb şikayət etməməli, mərdlik və dəyanət göstərməlidirlər. Qüdsi lirik qəhrəmanın simasında həqiqi aşiq obrazı yaratmışdır. O, nəinki sevgilisinin zülmərindən şikayətlənmir, əksinə onun kövrü vəfasını nəşə, səadət hesab edir, bunların hamısını qəbul etməyə hazır olduğunu bildirir. Burada bütün bəndlərin sonunda təkrar olunan "bismillah" rədifi zülm və cəfanın icrasına dəvət kimi səslənir. Onun döñə-döñə təkrarı müxəmməsin ümumi ruhuna bir səmimiyyət aşılıyır.

Qüdsinin rus dilindən tərcüməsi əldə olan "Fatma tarçalarkən", "Tatar nəgməsi" şeirləri xalq ədəbiyyatından gələn motivlərin zənginliyi, mövzu və insan səciyyələrinin reallığı və hissələrin təbiiliyi ilə seçilir.

Abbasqulu ağa Qüdsi lirikasında cəmiyyət və onun ayrı-ayrı təbəqələrinin ünvanına səslənən tənqid notları qüvvətlənib satiraya kecid üçün zəmin hazırladı. Rəsmi dövlət qulluğu ilə əlaqədar Cənubi Azərbaycanda yaşayarkən cəmiyyət həyatı üzərində apardığı müşahidələr və onların doğurduğu acı təəssüratlar əsasında "Xitab" satirasını yazdı. Təbrizlilərə müraciətlə başlanan satiranın tənqid obyekti əhalinin mədəni geriliyi, mənəvi dünyasının kasıblığıdır. Ancaq zahirlərini bəzəməklə məşğul olan təbrizlilər elmdən və qanunlardan xəbərsizdirler. "Vəfa yerində cəfa" onların adətinə çevrildiyi

kimi saqqalı hənalılıq da ləyaqət rəmzi kimi qəbul olunmuşdur. Maarifçi kimi ağılı yə elmi insan şəxsiyyətinin başlıca keyfiyyəti sayan şair bunları adam cərgəsinə daxil etmirdi.

*Nə qədər seyr edirəm küçə ilə bazarı,  
Adam çox az görünür, izdihamı-kəsrətdir.*

Nadanlıq və cəhalət şəhərdə üç təbəqənin inkişafına meydan açmışdır. Bunlar ruhanilərdən, xanlardan və işi gecə-gündüz işləmək olan qara camaatdan ibarətdir. "İş rənc ilə riyazət"dən ibarət olan "xəri" digər iki fırqədən fərqləndirən şair axund və xanı Təbriz əhlinin bəla və bədbəxtliklərinin bəisi kimi tənqid edirdi. Şaire görə şəxsi mənafə axund və xan təbəqəsinin müqəddəs hissələrini boğub, onları milli və dini əqidədən məhrum ünvansız varlığı, hətta ölkəni faciəyə aparan cinayətkara çevrilmişdir.

*Axund ilə xana hər tənə eyləsən yaraşır,  
Bu müftəxorların əndişəsi şərarətdir.  
Nə rahi-rəsmi-nəsara, nə şiveyi-islam,  
Nə bütərəst süluki, bular nə millətdir?!  
Bular vuran od idi əhli fəqr xərməninə,  
Ki, indi şöləvər oldu cahanda, vəhşəkdir.*

Satiranın ilk dəyərli nümunəsi kimi "Xitab" poeziyada realizmin inkişafına qüvvətli təsir göstərmişdir.

Epic şeir Qüdsi yaradıcılığında xüsusi istiqamət təşkil edir. Mövzusu tarixdən, rəvayətdən və müasir həyatdan götürülmüş "Hikmetin fəziləti", "Haqq söz", "Qarı və Harun", "Ümidin boşça çıxmazı", "Dua və təvəkkül", "Xeyirli işin faydası", "Məşvəretin şərtləri" və s. hekayələrdə müxtəlif əxlaqi keyfiyyətlər, xeyirxah əməllər təbliğ olunur. "Ümidin boşça çıxmazı" hekayəsində becərdiyi gözəl almaları "bəxtiyar" olmaq niyyəti ilə şaha ərməğan aparan kəndlə Həsənin başına gələn müsibətlərin fonunda tamahkarlığın acı nəticələri

göstərilir. Məmurların özbaşinalığı üzündən zindana düşən kəndliliyə şah çəkdiyi əzabların müqabilində xəzinədən istədiyi qədər sərvət götürməyi təklif edir. O, bir balta və Quranla kifayətlənir. Bunu divanəlik əlaməti sayanlara Həsən məramını başa salır:

*Şaha təzim edib söylədi Həsən:  
"Bunlardan özgə şey istəmirəm mən  
Baltayla kəsərəm ağacı əvvəl,  
Ki, odur başıma gətirən əngəl.  
Deyərəm and içsin nəslim Qurana,  
Ümid bağlamasın heç bir sultana.  
Nə arzu etmişdim, noldu nəhayət,  
Qoy onlar halımdan alsınlar ibrət.  
Kim razi qalmasa öz xoş halından,  
Varına qənaət etməyən insan,  
Tamahla, həsədlə yaşasa ancaq,  
Şadlığı dəyişib əzab olacaq."*

"Hikmetin fəziləti" hekayəsində Qüdsinin ağıllı şah, ədalətli idarə üsulu haqqında fikirləri ifadə olunmuşdur. Padşahın insanda yaxşı keyfiyyətlər haqqında sualına ağıllı cavab verən qocanı təqdir edən şah onu özünə vəzir seçir. Ölkədə saysız-hesabsız məmur özbaşinalıqlarının şahidi olan A.Bakıxanov ədalətli idarə haqqında arzularını bəyan edərək yazdı:

*Nə yaxşı olardı hər ölkədə ah,  
Olaydı belə bir vəzir ilə şah.*

Abbasqulu ağa Qüdsinin ədəbi irsində "Mişkatül-ənvar" və "Miratül-cəmal" adlı iki poetik məcmuə də var. Tərtib prinsipləri baxımından bir-birinə yaxın olan bu toplular şairin orijinal yaradıcılıq məhsuludur. "Müşkatül-ənvar" 1829-cu ildə tamamlanmışdır. Sufi ədəbiyyatı, xüsusilə Mollayı-Ruminin "Məsnəvi"sinin təsiri altında yazılmış toplu kompozisiya baxımından Nizaminin "Sirlər xəzinəsi" əsərini xatırladır.

"Müşkatül-ənvar" sərlövhəsinin "Məxzənül-əsrar" ("Sirlər xəzinəsi") eyni ahəngdə səslənməsi bunu bir daha təsdiq edir. "Ey düzüyü sevən, eşqi gəl eyləmə məzəmmət" misrası ilə başlanan poetik bir müqəddimədə toplunun yazılmış səbəbi və tarixi haqqında məlumat verən şair bir-birinin məzmununu tamamlayan "Bəyani-hal", "Məqsədin kəşfi", "Fikrin izahı", "Nəfsin qorunması" və s. başlıqlarda həyat, eşq, əxlaq haqqında fəlsəfi və didaktik görüşlərini ifadə edir. Nizamidə olduğu kimi şeirlərdə əks olunmuş müxtəlif səpkili fikirler hekayələr, təmsillər və lətifələr vasitəsilə illüstrativləşdirilir. "Məcazdan çəkinmək"də şərabın insana gətirdiyi rəzalətdən bəhs edən şair öz həyatından bəhs edən, "Mətləbin tədriclə açılması" adlanan bir hekayədə fikirlərini əyanılaşdırır.

"Miratül-cəmal" toplusu Qüdsi yaradıcılığının Avropa səyahətindən sonra dünyagörüşündə durulma prosesinin başa çatlığı, realizmin qüvvətləndiyi mərhələnin məhsuludur. Təsəvvüfün təzahür etdiyi "Müşkatül-ənvar"dan fərqli olaraq "Miratül-cəmal" toplusunun məzmununu həyatdan gələn real hadisələr, şairin Varşava səyahətində aldığı təəssüratlar təşkil edir. "Ərzi-əhval" və onun əsas məramını əyanılaşdırıb inkişaf etdirən "Xəyalın ucuşu"nda şairin qurbət eldə vətən həsrəti ifadə olunmuşdur. Xəstələnib pərişan anlar keçirən şairin gözləri qarşısında doğma kəndi canlanır. Doğma yurduna tərk edib yad məkanda səadət axtarışına görə təəssüf hissi keçirir.

*Bir əhd etdim xəyalımla bu axşam,  
Bu səfərdən əgər mən sağ qayıtsam,  
O guşədə sakit qərar tutaraq,  
Yaşayaram qovqalardan mən uzaq.  
... Qüdsi, xoşdur Əmsar adlı məskənin,  
Şəhərlərdən xoşdur sənin öz kəndin.*

Avropa kübar məclislərini təsvir edən "Miratül-cəmal"ın "Firəng məclisi" hekayəsinin əsas tənqid obyekti çirkin əxlaq və eybəcər ailə-məişət qaydalarıdır. Şərqli kimi firəng

məclislərini müşahidə edən şair dəbdəbə və zahiri bərbəzəklərin arxasında gördüyü əməller, xüsusilə, qadınların ailəyə yüngül münasibəti onda ikrəh hissi doğurur. Firəng qadınlarında vəfa, sədaqət, ailə namusundan əlamət görməyən şair onların əxlaqsız əməllərini quldurluğa bərabər tutur.

*Vəfanı bilən, təmiz, pak ürəkli yar hanı?  
Ki, ona qurban edim dərdə düşmüş bu canı!  
Huri kimi bəzənmiş bu gördüyüm gözəllər,  
Yolkəsəndir, quldurdur, biri-birindən betər.*

A.Bakıxanov Qüdsinin müraciət etdiyi yaradıcılıq sahələrindən biri də bədii nəşrdir. Yaziçi bədii nəşrlə ədəbi fəaliyyətinin müxtəlif mərhələlərində məşğul olmuşdur, O, 1820-ci ildə "Riyazül-Qüds", 1836-ci ildə "Kitabi-Əsgəriyyə" əsərlərini yazmışdır. Bunlar bir-birindən aralı on altı illik zaman fasıləsində yazıldıqları kimi janr və ideya xüsusiyyətləri baxımından da fərqlənirdilər.

"Riyazül-Qüds" şəhə müsəlmanlar arasında geniş yayılmış dini ədəbiyyatın, xüsusilə Məhəmməd Füzulinin "Həqiqətüs-süəda" ("Xoşbəxtlər bağçası") əsərinin təsiri altında yazılmışdır. Əsərin mövzusunu VII əsrə Ərəbistanda xilafət uğrunda gedən mübarizələrdə Məhəmməd peyğəmbərin nəvəsi, birinci imam Həzrət Əli Əbutalibin oğlu İmam Hüseyn və onun tərəfdarlarının başına Yezidin gətirdiyi faciə təşkil edir. Əsər on dörd fəsildən ibarətdir. Hər fəsil müstəqil bir hekayədir. Bunlardan hər birində Məhəmməd ailəsinin bir üzvünün taleyi təsvir olunur. Hekayələrin hər biri bir bitkin əsərdir. Lakin onlar kompozisiya baxımından bir-birinə bağlı olub, biri digərini tamamlayır, bütöv halda Kərbəla faciəsi haqqında tam təsəvvür yaradır.

"Riyazül-Qüds" Füzulinin "Həqiqətüs-süəda"sı kimi qoşa janrı əsərdir. Doğrudur, mətnin əsas hissəsini nəşr materialı təşkil edir. Lakin hekayələrin məzmunu xüsusi şeirlərlə müşayət olunur. Süjet xəttinin inkişafında rol oynamayan

poetik parçalar yazıçı təhkiyəsinin təsirli ifadəsinə xidmət göstərir.

"Kitabi-Əsgəriyyə" Qüdsinin dünyani görmə və eks etmə üsulunda realizm komponentlərinin çoxaldığı mərhələnin məhsuludur. "Riyazül-Qüds"dən fərqli olaraq o, tarixin kədərlə hadisələrinə yox, müasir cəmiyyətdə konkret məkanda, tanış mühitdə kiçik adamların həyatına müraciət etmişdir. O, Quba şəhərinin Ərdəbillilər məhəlləsində dəmirçi oğlunun mərsiyəxan qızına aşiq olmasını mövzu seçərkən realist bir hekayə yaratmışdır. Əsgər dəmirçi oğludur. O, müəllimi Mərsiyə xanımın qızını sevir. Lakin müəllimi vəfat etdikdən sonra onun çətin günləri başlanır. Onun sevgilisinin yanına gediş-gəlişi çətinləşir. O, məhəllə camaatının tənələrinə məruz qalır. O, sevgilisi ilə görüşmək üçün yollar axtarır. Büyük iradə nümayiş etdirərək onunla görüşür. Əsərin dilinin, xüsusi şeir parçaları ilə müşayət olunan hadisələrin realizmi zəiflətməsinə baxmayaraq, hadisə, insan səciyyələri, zaman və məkan tipikdir. Müəllif Əsgər və onun sevgilisi mərsiyəxan qızının simasında ictimai həyat səhnəsinə yeni gələn, əski adətlərin buxovundan qurtarıb azad və sərbəst yaşamaq eşqilə çırpinan gənclərin tipik obrazını yaratmışdır.

Yeni insan tərbiyəsini bir maarifçi kimi sağlam, ədalətli cəmiyyət quruculuğu işində zəruri sayan A.Bakıxanov onun yetişdirilməsi və tərbiyə edilməsi işinə xüsusi qayğı bəsləyirdi. O, bu məqsədlə ilk dəfə uşaqlar üçün xüsusi ədəbiyyat yaratmağa təşəbbüs göstərmışdı. 1836-ci ildə "Nəsiyeh" ("Nəsihətlər") adı altında bir əsər yazmışdı. Kifayət qədər həyat təcrübəsi və biliyi olan Qüdsi nəsihətlərde insan şəxsiyyətini zənginləşdirən, ləyaqət və mərifətini artırıran, cəmiyyətdə ona başı ucalıq gətirən gözəl əxlaqi sıfətlərdən söhbət açmışdı. Dünya görmüş, müdrik insan həyat təcrübəsini uşaqlar və gənclərlə bölməklə şəxsi nümunəsində onlara sağlam yaşayış nişan verirdi. Nəsihətlərin ümumi sayı 103-dür. Bunlarda müxtəlif həyat və əxlaq məsələləri əhatə olunmuşdu.

- Hər kəs vəzifədə, elmdə və yaşıda səndən böyüksə,

ona hörmət elə, ta ki, səndən sənə hörmət eləsinlər.

- Elə adamlarla otur-dur ki, böyükərlə onları yaxşı hesab edirlər. Əclaf və hərzə adamlardan kənar gəz ki, sən də onlar kimi olmayasan.

- Yalan danışmaqdən çəkin. Çünkü hər kəs sənin bu xüsusiyyətini bilərsə, doğru sözünə inanmaz.

- Paxılıqdən daha bədər yandırıcı od yoxdur. Paxıl adamlar heç vaxt rahat yaşaya bilməz. Onun öz dərdi və başqalarının şadlığı - hər ikisi ona müsibət olar.

- Heç kəsin ədavətin də ürəyində saxlama ki, qəlb rahatlığını və dinini pozar və s.

Geniş yaradıcılıq diapozonuna malik olan Abbasqulu ağa Bakıxanov Qüdsi XIX əsrə Azərbaycan ədəbiyyatının inkişafına, xalqın mədəni səviyyəsi və bədii zövqünün formallaşmasına qüvvətli təsir göstərmişdir. Azərbaycanda xalq həyatının bütün sahələri, o cümlədən maarif, təlim-tərbiyə işləri Avropasayağı qaydalar əsasında yenidən qurularkən yeni tələblərdən irəli gələrək müstəqil mütaliə vasitələri: xüsusi uşaq ədəbiyyatı yaratmaq ideyası meydana çıxdı. Onu həyata keçirmək üçün ilk dəfə Abbasqulu ağa Bakıxanov təşəbbüs göstərdi. Yəziçi 18 hicri 1252-ci ildə (Miladi 1836/37-ci illər) "Kitabi nəsayeh" ("Nəsihətlər kitabı") əsərini yazmaqla ədəbi pedaqoji prosesdə yeni istiqamətin əsasını qoymuşdu.

A.Bakıxanov geniş yaradıcılıq diapozonuna malik şəxsiyyətdir. Onun fəaliyyəti müasir elmin tarix ("Gülüstan-İrəm"), filologiya ("Qanuni-Qüds"), astronomiya ("Əsrarülməlaküt"), coğrafiya ("Kəşfül-qəraib") "Ümumi coğrafiya"), məntiq ("Eynülmizan"), pedaqogika ("Təhzübəl-əxlaq") kimi müxtəlif sahələrini əhatə edir.

Bədii yaradıcılıq A.Bakıxanov fəaliyyətinin əsas istiqamətini təşkil edir. Şairin yaradıcılıq palitrası xeyli zəngindir. O, klassik ədəbiyyatın demək olar, bütün formalarında - qəzəl, qəsidiə, qitə, rübai, müstəzad, mürəbbe, müxəmməs və s. janrlarında mənzum və mənsur hekayə, alleqoriya, temsil, satira yaradıcılığı sahəsində qızığın fəaliyyət göstərmiş, lirik və

estetik əsərlərdən ibarət zəngin bir irdə yaratmışdır.

Şairin dərin fəlsəfi mündəricəyə, didaktik pafosa malik "Müşkatül-ənvar" lirik – epik şeirlər toplusu - "Miratül-cəmal" poeması klassik şərq ədəbiyyatı ənənələri zəminində yaradılan poetik nümunələrdir. A.Bakıxanov dünyagörüşünün müxtəlif çalarlarını özündə əks etdirən bu müxtəlif əsərləri məzmununun dərinliyini, ideyasının müasirliyi və üslubi, bəşəri mündəricəsinin aktuallığı, ən başlıcası təbii hissələrin, real düşüncənin tərənnümü ilə diqqəti cəlb edir. A.Bakıxanov orta əsrlər Şərq intibahı ideyalarından qidalanmış və XIX əsr Azərbaycan maarifçilik məfkurəsinin təməlində yetişən sənətkardır. İnsan zəkasının təntənəsinə əsaslanan və onun hərtərəfli fəaliyyətini təmin edən yaşamaq və yaratmaq uğrunda mübarizə məsələləri A.Bakıxanovun çoxsahəli fəaliyyətinin əsas məqsədini təşkil edir. Bu baxımdan mütfəkkirin "Təhzivi-əxlaq" əsəri xüsusi diqqətə layiqdir. Əsərdə insan onun cəmiyyətdə yeri və funksiyası geniş miqyasda şərh olunmuşdur. "Təhzivi-əxlaq" ünvansız bir girişdən, "Hikmet qaydaları haqqında" adlanan bir müqəddimədən və insanın mənəvi həyatının bütün sahələrini əhatə edən on iki fəsildən ibarətdir. Fəsillərin hər birində müəllif bir problem olaraq insan, insan əxlaqının təmizlənməsi, saflaşması, yaxşılığa doğru dəyişməsi prosesini diqqət mərkəzində saxlayır. İnsan və onun həyatda yeri və vəzifəsi haqqında müstəqil və orijinal görüşləri olan A.Bakıxanov fikirlərini əsaslandırmaq və təsir gücünü artırmaq üçün tez-tez şərq filosofları və şairlərinin əsərlərinə müraciət edir, sənətkara bu yolla əməyə, dostluğa, təvazökarlığa, xeyirxahlığa rəğbət, yalana, riyakarlığa, hıyləgərliyə, paxillığa, nankorluğa nifrət təlqin edir.

Beləliklə, "Təhzivi-əxlaq"da mütfəkkirlərin əxlaqi görüşləri özünün tam ifadəsini tapmışdır. "Kitabi-nəsayeh" "Təhzivi-əxlaq"la yaxından səslənir və ideya-məzmunu bir-birinə uyğun gəlir. Belə düşünmək olar ki, A.Bakıxanov "Təhzivi-əxlaq"da ifadə olunmuş əxlaqi-didaktik fikirlərə xüsusi əhəmiyyət vermiş, onları uşaqla mütaliəsi üçün zəruri

saymışdır. Lakin "Təhzivi-əxlaq"ın mürəkkəb məzmununu və quruluşunun uşaqların mənimseməsi üçün çətin olduğunu nəzərə alan müəllif onu sadələşdirmiş yeniyetmələrin anlaqı üçün əlverişli şəklə salmışdır. A.Bakıxanovun uşaqların yaş və idrakı üçün ədəbiyyat yaratmaq səyləri "Kitabi-nəsayeh"ə yazdığı müqəddimədə öz ifadəsini tapmışdır. Yaziçi əsərin meydana çıxmاسının zərurətindən səhbət açaraq yazırı: "Mən nə qədər axtardımsa uşaqların təlimi üçün elə bir kitab tapa bilmədim ki, o, asan və anlaşılan bir dil ilə onların əxlaq gözəlliyyinə dəlalət etsin. Bəzi işlənməkdə olan kitablar o qədər qarışlıq-dolaşış ibarələrlə yazılmışdır ki, müəllimlərin başlıca qüsürü onların uşaqların təbiəti ilə hesablaşmamaları, fəaliyyətlərində onları nəzərə almamaqları olmuşdur.

Müdərrislər və müəlliflər əsərlərini çətin dildə, anlaşılmaz ibarələrlə yazımaqla uşaqların vaxtı öyrənilməsi zəruri olan mətləblərin uşaqların ruhuna daxil olması yollarını bağlamışlar. O yazırı: "Bu kitablarda "uşaqlıqda öyrənilən elm daşa qazılmış şəkil kimidir" zərbül-məsəlinin məzmunundan qəflet olunur. Uşaqların hər zamandan daha artıq əxlaq gözəlliyyətinin onlara öyrətmək lazımdır. Pis xasiyyətlər təkrar olunduğu zaman adətə çevrilib uşaqların təbiətinə daxil olduqdan sonra onlara elm və ədəb öyrətmək müşkül olar".

A.Bakıxanov mənfi adətlərin uşaqların qəlbinə yol tapmamış ruhlarını yüksək əxlaqi keyfiyyətlərə bəzəmək, onları əsl insan və vətəndaş kimi tərbiyə etmək məqsədilə "Kitabi-nəsayeh"i yazmışdır. Ədib məramını ifadə edərək yazırı: "Beləliklə, hicrətdən 1252-ci il keçən bir zamanda (1836-ci ildə -X.M.) "Nəsayeh" adlı aydın və sadə anlaşılan müxtəsər bir kitab yazdım... Ümid edirəm ki, bu əsər uşaqlara faydalı olub, onların tərbiyəsinə getdikcə daha artıq təsir etsin."

"Kitabi-nəsayeh" 103 nəsihətdən ibarətdir. Bunları küll halında ali-əxlaqi keyfiyyətlərin məcmusu adlandırmaq olar. Yaziçi fikirlərini uşaqlara çatdırmaq üçün son dərəcə səmimi bir ifadə tərzi seçmişdir. Sənki o uşaqlarla üz-üzə oturub onlarla səhbət edir. Onlara həyat yollarında nəyin pis, nəyin

yaxşı olduğunu başa salır, onlara anladır ki, insan yaranmışların alisidir. O, öz bacarığı sayesinde hər şeyə qalib gəlir. Ona görə o, uşaqlara çox bilik toplamağı, bacarıq əldə etməyi tövsiyə edir. Bundan ötrü "iş bilən" adamların təcrübəsini mənim-səməyi məsləhət görür. İnsanlar arasında hər kəs çox bilikli və iş bilən olsa həmişə hörmətli olar. Deməli, gərək iş bilmək və yaxşılıq etmək qaydalarını o adamlardan öyrənmək lazımdır ki, onlar həyatda təcrübəli və qabiliyyətli olmuşlar. Belə adamların sözləri bize nəsihətdir". Nəsihətlərin birinci on üçü dini etiqadlara həsr olunmuşdur. Burada bir olan Allahın varlığına inam təlqin olunur. Yaziçi uşaqların şüuruna belə bir fikri yeridir ki, həyat ahəng üzrə qurulmuşdur. O, Allahın iradəsilə idarə olunur. Ona görə onu tanımaq lazımdır. Ədib Allahı ailədə ata ilə müqayisə edir. Ata övladlarının hər birinə iş müəyyənləşdirən kimi Allah da insanları boş yerə yaratmayışdır. O, onların hər biri üçün bir funksiya müəyyənləşdirmişdir. Allah gözə görünümr. Onun sözləri və tələbləri mələklər vasitəsilə peyğəmbərlərə çatdırılır. Quran Allahın sözüdür. Onu xalqa Məhəmməd çatdırılmışdır. Hər kəs peyğəmbərin ailəsinə və imamlarına hörmət bəsləməyə borcludur. Allah insanlara əməllərinə görə mükafat verir. Cənnət və cəhənnəm bundan ötrü yaradılmışdır. Yaziçi namaz qılmağı, oruc tutmağı, xüms, zəkat verməyi müsəlmanlığın vacib şərtlərindən hesab edir və bunlara riayət etməyi uşaqlara tövsiyə edir. Nəsihətlərin beşində valideynlərə, yaxın qohumlara, yaşılı adamlara, ölkə başçılarına və qanunlara hörmət təbliğ olunur. Onlardan 94-ü mənəvi həyat və əxlaq məsələlərini əhatə edir.

A.Bakıxanovun əxlaqi görüşlərinin əsasında maarifçilik fəlsəfəsi durur. Ədib ağılı bütün məsələləri qiymətləndirmək üçün yeganə ölçü vahidi, bütün sərvətlərin ən üstünü və dəyərlisi hesab edir. "Hər işi ağlın təsdiqi ilə görməyi, hər əməli icra edərkən ağıl sahibləri ilə məsləhətləşməyi məsləhət görür. Ədib hissəleri həqiqəti üzrə çıxarmaq üçün qənaətbəxş sayır. "Ağlın istədiyini icra" etməyi məsləhət görür. Çünkü

"qabil övladın" ata-baba şöhrətinə ehtiyacı olmur. Əməlləri ilə özünə hörmət və mövqə qazanır.

Nəsihətlərin mühüm bir qismi nəcib əxlaqi keyfiyyətlərin təbliğinə, mənfi sifətlərin tənqidinə həsr olunmuşdur. Ədib xeyirxah mürəbbi kimi uşaqlarla dialoqa girir. Onlara nəyin pis, nəyin yaxşı olduğunu başa salır və həyatda sağlam yaşayış yollarını göstərir. Bakıxanova görə, insan cəmiyyətdə öz ləyaqətini təmin etmək üçün əməkələ məşğul olmalıdır. İşsiz adam heç bir dəyərə malik olmayan bioloji varlıqdır. O, gəncliyə üzünü tutaraq deyirdi: "Əgər işsiz qalsan daş və palçıq səndən daha yaxşıdır. Çünkü onlar bir ev tikməyə yarayırlar".

"Nəsayeh"də elm və kamal əldə etmək uşaqlara və gənclərə həyatı əhəmiyyət kəsb edən vasitə kimi tövsiyə olunur. Çünkü hər şey onların vasitəsilə əldə olunur. Daxili təmizlik, mənəvi paklıq, əxlaqi saflıq insan nəcabətini və ləyaqətini nişan verən ümdə cəhətdir. A.Bakıxanova görə yalan danışmaq, paxılıq, xəsislik insan ləyaqətini alçaldan sifətlərdir. Onların əsirinə çevrilmək insana başıucalıq göturmır, əksinə ona əzab verir. Paxılılığı hünərsizliyin təzahürü sayan ədib onu "yandırıcı od"a bənzədir. "Hünərsiz tərəqqiyə çatmağı bacarmadığı üçün başqalarının tənəzzülünü arzulayır. Ona görə o heç vaxt "rahat yaşaya" bilmir. Onun öz dərdi və başqalarının şadlığı hər ikisi ona müsibət olur".

"Kitabi-nəsayeh"də uşaqların həyatı üçün zəruri olan dövranın qaydalarının təbliği aparıcı yerlərdən birini tutur. A.Bakıxanov uşaqlara yaxşı yoldaş seçməyi, yaşılı nəslin təqdir etdiyi adamlarla ünsiyyət bağlamağı vacib sayır. "Əclaf və hərzə danışan", "hər kəsin pisliyini söyləməyi şuxluq və boş zarafatı etməyi özünə peşə edən adamlarla yoldaşlıq etməyi və onların təsirinə qapılmamağı tövsiyyə edir. Çünkü bunlar normal cəmiyyət tərəfindən qəbul olunmayan keyfiyyətlərdir. Bu xasiyyətlərin daşıyıcılarına qoşulanlar ancaq mənfi imic qazanırlar.

A.Bakıxanov etidal nəzəriyyəsinin təbliğatçısı idi. O,

insanlara orta mövqedə yaşamağı tövsiyə edirdi. Hər halda etidala riayət etmək lazımdır. Belə ki, hər fikirdə israfa yol versək, xeyir görmərik. Mehribanlıq güzel xasiyyət olsa da, bəzən qəzəb də öz yerində bəyənilər. Deməli, ağıllı adam odur ki, hər işdə orta vəziyyəti özünə adət etsin. Yazıçı orta həddi həyatın bütün istiqamətlərində gözləməyi tövsiyə edirdi.

O, məsləhət görürdü ki, hər mənsəbdə olsan öz həddini bil ki, "özünü olduğundan nə aşağı tut, nə də yuxarı", "mal-dövlət sərf edərkən israfa yol vermə", "daha vacib yerdə sərf etmək lazımlı gəldikdə əldə olmaz." "Ədib etidala riayət etmək haqqında görüşlərinə uyğun olaraq həyatda, insanlarla davranışında da ehtiyatla davranışlığı, ehtiyatlı addım atmağı yaşayış üçün əsas şərt sayırdı. Ədib "qəzəbli olanda" "ağıl yerindən" oynarkən "hərşeydən" çəkinməyi, hər işi acığın keçəndən sonra icra etməyi, "hər sözə eşidən kimi inanma" mağçı, haman sözün düzgün olduğunu başqa yerdən də öyrənməyə çalışmağı müsibət üz verdikdə əldən gedən şeyin "darıxmaq və təəssüflə geri dönməyəcəyini dərk edib dözməyi" geləcək işlər üçün "tədbir görməyi", qəlb rahatlığının pozulmaması üçün "heç kəsin ə davətini ürəkdə saxlamağı bir iş görəndə "əvvəlcə yaxşı düşünməyi", sonra "icrasına başlamağı" və s. tövsiyə edirdi.

Göründüyü kimi, nəsihətlər zərbül məsəl qədər sadə, yiğcam və mənalıdır. Burada bir nəfərin yox, nəsillərin həyat tərzi cəmlənmiş, həyat astanasına qədəm qoyan uşaqlar və gənclər üçün təlimat yaradılmışdır. A.Bakıxanovun uşaq ədəbiyyatı yaratmaq səylərini ancaq "Kitabi-nəsayeh"lə məhdudlaşdırmaq olmaz.

1832-ci ildə Bakıda məktəb açmaq üçün layihə hazırlayıb hökumətə təqdim edən alim-yazıçı şübhə yoxdur ki, onun dərslik və müstəqil oxu kitabları ilə təmin olunması haqqında da düşünmüştür. Ədibin N.Gəncəvinin "Sirlər xəzinəsi", Şeyx Sədinin "Bustan" əsərinin tərtibi prinsiplərinə uyğun yazılmış "Müşkatül-Ənvar" məcmuəsinin ideya-bədii və struktur xüsusiyyətlərini nəzərə alıb onun uşaq mütaliəsindən

ötürü nəzərdə tutulduğunu demək olar. Lakin A.Bakıxanov ədəbi ırsinin görkəmli tədqiqatçıları – akademik Feyzulla Qasımov, professor Ənvər Əhmədov, dosent Məmmədağa Sultanov belə yekdil bir fikirdəirlər ki, məcmuə dini mistik doktorinaların təsiri altında yazılmışdır. F.Qasımovda Qüdsinin "İlahi-eşqi tərənnüm edə-edə vəhdəti-vücud təriqətinə gəlib" çıxdığını, "ilahi eşqi tərənnüm etdiyini", Ə.Əhmədov bu əsərlərin realist əsasdan məhrum olduğunu, "sufi doktorinalarının təsiri altında yazıldığını", M.Sultanov isə "təsəvvür cərəyanın təsiri ilə panteist dünyagörüşə meyl etdiyini" qeyd edir. Şübhəsiz, nə Bakıxanovun tutduğu siyasi ictimai mövqe, nə də əsəri yazdığı zaman dünyagörüşü və estetik baxışlarının inkişaf səviyyəsi onun uşaqları "vəhdəti-vücud", "sufi" və "panteist" ideyaları ilə qidalandırılmasına yol verməzdi. Lakin buna baxmayaraq A.Bakıxanovun istər "Mişkətül-Ənvar", "Mirətül-cəmal" məcmuələrində, istərsə də digər əsərlərində uşaq mütaliəsi üçün faydalı, bəlkə də birbaşa uşaqlar üçün nəzərdə tutulmuş nümunələr yox deyildir. Bunlar əsasən mənzum hekayələrdən, təmsillərdən ibarətdir. Ümumiyyətlə, A.Bakıxanov yaradıcılığı, o cümlədən mənzum hekayələri mövzu baxımından əlvandır. "Hikmətin fəziləti", "Haqq söz", "Qarı və Harun", "Hekayət", "Hindistanda bir padşah vardi", "Tədbirin gözəlliyyi", "Məşvərətin şərtləri", "Kəndli həyatı", "Ümidin boş çıxmazı", "Dua və təvəkkül", "Avamın nöqsan axtarması", "Xeyirli işin faydası", "Məlumat əlaməti", "Həkim xəstə münasibətləri", "Yersiz minnət qoymaq", "Səlamətliyin qədri", "Sağlam ikən müalicə", "Səyahət və düşüncələr", "Uşaq aləmi" və bu kimi digər əsərlərində ədib özünün əxlaqi-didaktik və felsəfi görüşlərini eks etdirir. Müəllifin bir çox hekayələrində məzmun müxtəlif mənbələrdən əxz olunmuşdur. Yaziçı imkan daxilində onlar haqqında məlumat verir. Məsələn: "Qədim bir kitabda vardi bu xəbər" ("Hikmətin fəziləti", "Yadimdə deyildir, nə vaxt və kimdən belə bir hekayət eşitmışəm mən" ("Haqq söz"). Hekayələrin bəzisi, məsələn "Xeyalın uçuşu", "Firəng məclisi" müəllifin şəxsi müşahidələri və

onlardan doğan təəssüratlar əsasında yazılmışdır.

Hekayələrin bir qrupunda hadisələrin cərəyan etdiyi məkan və zaman nişan verilir və konkret insanlar təsvir olunur. "Ərzi əhval", "Xəyalın ucuşu" və "Firəng məclisində" Varsava, "Hikmətin fəziləti" də İran, "Qarı və Harun"da Bağdad, "Kələkbazlıq"da Misirin Rinud kəndi və "Hekayət" də Hindistan, Abbasilər, Harun ər Rəşid dövrü çar Rusiyasının hakimiyəti illeri təsvir olunur. Hadisələrin konkret zaman və məkanının göstərilməsi onların uşaqlar tərəfindən mənimsənilməsini asanlaşdırmaqla yanaşı, uşaqların tarix və məkan duyusunu da inkişaf etdirir. A.Bakıxanov hekayələrində tarixin müəyyən mərhələlərində cəmiyyətin müxtəlif təbəqələrindən olan insanların ayrı-ayrı peşə və əxlaq sahiblərinin obrazları canlandırılır. Adil şah "Hikmətin fəziləti", "Nadan həkim" ("Sağlam ikən müalicə", "Yersiz minnət qoymaq"), eyib axtarmağı peşə edən insan ("Avamın nöqsan axtarması"), əxlaqsızlığı həyat tərzinə çevirən gözəl ("Firəng məclisi"), hiylə və firildaqla gün keçirən avara ("Kələkbazlıq"), vətənpərvər alım ("Xəyalın ucuşu") A.Bakıxanov hekayələrinin əsas qəhrəmanlarıdır.

Mövzunun keçmiş və müasir həyatın hansı səhnəsində alınmasına baxmayaraq, mənzum hekayələri ümumi bir xüsusiyyət birləşdirir. Bu da əxlaqi-didaktik pafosun qabarılq və qüvvətli şəkildə ifadəsindən ibarətdir. Bir maarifçi kimi A.Bakıxanovun qarşısında mövcud müsəlman cəmiyyətini islah edib, ağlauyğun şəkildə yenidən qurmaq məqsədi dururdu. O bu işdə xeyirxah əməllərin, yüksək əxlaqi keyfiyyətlərin, mütərəqqi ideyaların təbliğinə üstünlük verirdi. Yaziçı belə bir qəti fikirdə idi ki, nəcib əməlləri ruhlara və zehinlərə yetirməklə cəmiyyətin simasını dəyişmək və ahəngdar inkişafını təmin etmək olar.

Bu amalın həyata keçməsində bütün maarifçilər kimi A.Bakıxanov da dövlət və rəiyyət münasibətlərinin tənzimləyicisi kimi dövlət başçısının şəxsiyyəti məsələsinə xüsusi diqqət yetirirdi. Ədibin fikrincə şahlıq ölkəni idarə edən orqandır.

Taxtda ağla istinad və ədaləti şürə edən müdrik insan oturarsa, onda ölkə abad olar, rəiyyət rifah tapar. Əks təqdirdə isə vətəni xarabazara çevirilər.

*Sayıq deyil belə alçaq sıfət məncə heç kəsə,  
Xüsusiylə ünvana şah deyilən bir şəxsə  
Şahın hökmü olmalıdır xalq rəyinə müvafiq  
Elə bir iş tutmalı ki, xalqa olsun o layiq  
Ölkəsində qəddarlığa, zülmə etsə şah adət  
Heç bir zaman xalq içində hökm sürməz ədalət  
Şah bir etsə zülmü, onun xadimləri yüz edər  
Gedər elin iqtidarı, hörməti də tez itər.  
Bu halları görən zaman söyləmişlər atalar  
Ölkədə şah zəlim olsa, xadimləri can olar.  
Viran edər öz yurdunu zülm eyləyən hökmənən  
Həqiqəti yox eyləyər, puça çıxar din, iman  
Şah kafər də olub əgər ədalətlə görsə iş  
Rəhmət ilə yad olunar, versə elə asayış,  
Hifz ilə zülm olan yerdə dövlət olmaz payidar.  
Bəsdir, zülm küfr haqqında söhbətini gəl qurtar.*

A.Bakıxanov ədalətli şah, hakim-rəiyyət münasibətlərinə yüksək əhəmiyyət verdiyinə və bunu ölkənin abadlığı, əhalinin əmin-amanlığı üçün əsas hesab etdiyinə görə bu mövzuda "Hekayət" (Hindistanda bir şah vardi), "Hikmetin fəziləti", "Haqq söz", "Qarı və Harun", "Ümidin boşça çıxmazı", "Məşvərətin şərtləri" hekayələrini yazmışdır. Lakin mövzunun müstərək olmasına baxmayaraq yazıçı onlardan müxtəlif əxlaqi fikirlərin təbliği üçün istifadə edir.

"Hekayət" də ("Hindistanda bir şah vardi") nadan, qanacaqsız oğulun fəaliyyəti timsalında şah şəxsiyyətinin ölkənin taleyində oynadığı rol təsvir edilmişdir. Hər cür xudpəsəndlikdən uzaq olan şah ata ağıllı vəzirin tədbir və məsləhətləri ilə ölkəni ədalətlə idarə edir. Şah yanlış fərman verəndə vəzir onları islah edir, onun əməllərindən həm xaqan, həm də rəiy-

yət razi qalır və ölkə əminamanlıq içində yaşayır. Şah ata öldükdən sonra varis kimi taxt-taca sahib olan oğul ətrafına yaltaq, tamahkar, riyakar, xain adamları toplayır, onlar şahı bəd əməllərə sövq edir, əməllərinin genişlənməsi yolunda manəə olan ağılli vəziri aradan götürməyə nail olurlar. Bütün bunlar ölkənin tənəzzülünə səbəb olur.

*Xülasə, şah elə daldı sonsuz eyşə-işrətə,  
Ki unutdu şahlığıni, laqeyd oldu dövlətə  
Hökmrənlıq qüdrətini verdi yelə, tufana  
İşə düşdü, saqı-şərab, saray oldu meyxana,  
Əvvəl əgər məhrum dursa, düşüncədən, ağıldan  
İndi daha dəlidən də dəli oldu o nadan.  
Şah kefi məmləkətə bir dözülməz matəmdir.  
Birisinin yersiz kefi minlərinə dərd-qəmdir.*

Lakin xəyanətlə saraydan uzaqlaşdırılan, ölümünə fitva verilən və öldüyü zənn olunan vəzir ağılli tədbiri ilə şahı əhatə edən adamları ifşa edir, vətənə etdikləri xəyanətə görə onlara layiqli cəza verdirməyə nail olur. Göründüyü kimi, hekayədə təsvir edilən hadisələr şah sarayında cərəyan edir və sərf siyasi mündəricə daşıyır.

Lakin A.Bakıxanov maarifçi dünyagörüşünün xüsusiyyətlərindən çıxış edərək irəli gələrək əxlaqi – didaktik nəticələr çıxarıır və xəyanəti zərərləri əxlaqi keyfiyyət kimi pisləyir.

O, qoca vəzirin ağılli tədbirləri sayəsində cavan şahın ətrafında toplaşanların cəzalandırılmasını edilmiş xəyanətin müqabilində verilmiş ədalətli cəza hesab edir:

*Bəli, belə olmuş dünya, nə tökərsən aşına  
Öz tökdüyün çıxacaqdır axırda öz qaşığına  
Çox yerində deyilibdir ataların bu sözü  
Özgələrə quyu qazan düşəcəkdir bil özü.  
Nəyi rəva bilməyirsən özünə sən ey filan!  
Başqasına onu rəva görməyəsən heç zaman*

*Çalış daim başqasına yaxşılıq et dünyada,  
Ki səni də yaxşılıqla salsañ hamı qoy yada.*

A.Bakıxanov bir maarifçi kimi cəmiyyətin inkişafında qabaqcıl mütərəqqi ideyaların, nəcib əxlaqi keyfiyyətlərin rolunu yüksək qiymətləndirmişdir. Ədibin fikrincə müsbət mənəvi keyfiyyətləri təbliğ etmək yolu ilə çirkənmiş mühiti tənəzzüldən xilas etmək olar. Ona görə də bir qayda olaraq hekayələrində müsbət əxlaqi keyfiyyətlərin təbliğinə üstünlük verirdi. Ölüm ayağında şahdan üzüyünün "ən müdrik adama" yadigar verilməsini vəsiyyət edən və həkimin arzusunu yerinə yetirmək üçün məclis çağırın şah üzüyün ünvanını müəyyənləşdirmək üçün onlara üç sualla müraciət edir: O, xeyirli, yaxşı və insana lazımlı şeyin nədən ibarət olduğunu soruşur, məclisdə oturanlardan müxtəlif cavablar alır. Şah müxtəlif təbəqələrin dünya nemətlərinin üstünlüyü haqqında fikirlərinə bəraət qazandırır və üzüyü ona təqdim edir. Cünki bu mənəvi keyfiyyətlər olmayan yerdə cəmiyyət nizama düşməz. Ölkənin nizama düşməsi üçün yüksək əxlaqi keyfiyyətləri şəxsiyyətində birləşdirən insanları faydalı sayan şah qocanı özünə vəzir təyin edir.

*Şah qalxıb qocaya eylədi təzim,  
Üzüyü hörmətlə eylədi təqdim  
Əmr etdi saraydan getməsin bir an  
Ki, alsın hər işdə məsləhət ondan.  
Nəhayət oldu o, şahın vəziri  
Ölkəni düzəltdi onun tədbiri.*

"Məşvərətin şərtləri" hekayəsində düzluğun təntənəsi nümayiş etdirilir. Öz xudpəsəndliyi ilə sarayda hamını özünə tabe və susmağa məcbur edən Əmir məşvərət zamanı onun fikrinə qarşı çıxan "Şəxsi-fazili" təhqir edir. Lakin alim həqiqətin gücünə inanır. Düzluğun Əmirin rütbəsindən yüksək olduğunu ona bəyan etməyə haqqı-hüququ olduğunu bildirir.

Şah ona:

*Unutdun ki, mənəm burada hökmran,  
İcra olmalıdır verdiyim fərman – deyəndə, alim  
ona həqiqətin qarşısında şah fərmanının zəif olduğunu bildirir.*

Şahin "Unutdun ki, mənəm burada hökmran, icra olmalıdır verdiyim fərman" hökmünə qarşı alim deyir:

*O fazır əmirə cavab verərək,  
Söylədi: "Hər şeydə bir düzlük gərək.  
Danışma heç bir şey, görmə əmr etsən.  
Bağlaram dil, qulaq, gözümü həmən  
Əmir dediyindən oldu peşiman  
Bu işdə əlimdə deyil ixtiyar".*

Alimin həqiqəti şürə edib inadla müdafiə etməsi və onu hamının nəzərinə çatdırması xüdpəsənd, özündən razı Əmiri güzəştə getməyə məcbur edər. Əmirlə alimin mübahisəsindən A.Bakıxanov belə bir nəticə çıxarıır ki, düzlük böyük sərvət və dövlətdir. Onu müdafiə edənə zaval yoxdur. Onu düşmən belə inkar edə bilməz. A.Bakıxanovun mənzum hekayələrinin bir qismində saray mühitinin tənqidini əsas yer tutur. Şair saray mühitində əyan-əşrəfi şahla xalq arasında keçilməz manə hesab edir. Onların əməlləri üzündən çox vaxt şahın xeyir əməlləri nəinki fayda gətirmir, əksinə ziyanla nəticələnir. Bu baxımdan "Ümidin boşça çıxmazı" hekayəsi diqqətə layiqdir. Hekayənin süjetini şah sarayında kəndli Həsənin başına gələn hadisələr təşkil edir.

Gözəl alma növləri yetişdirən bağban ondan şaha hədiyyə aparmağı qərara alır. Şah səfərə çıxarkən Həsən almaları ona təqdim edir. Yol üstə olan şah ona sarayda qalmağı, qayıdır onu mükafatlaşdıracağına bildirir. Lakin saray adamları onu zindana salıb əzab verirlər. Şah qayıdır Həsənə verdiyi vədi yerinə yetirmək məqsədini, onu xəzinəyə buraxıb istədiyini götürməyi təklif edir. Lakin o, bir balta və bir də Quran

götürür. Şah bunun səbəbini soruşduqda, o balta ilə alma ağaclarını kəsəcəyini, nəslini Qurana and içdirib Sultana bel bağlamamağı tövsiyyə edəcəyini bildirir. Sarayda baş verən adı bir hadisədən sənətkar tamahkarlığın tənqidini üçün istifadə edir. O, tamahkarlığa insan təbiətinin zərərli keyfiyyəti kimi baxır və onu tənqid edir.

*Kim razı qalmasa öz xoş halından,  
Varına qənaət etməyən insan,  
Tamahla, həsədlə yaşasa ancaq,  
Şadlığı dəyişib əzab olacaq.  
... Belə təməkarlıq naya gərəkdir?  
Səadət əlinə düşməyəcəkdir.  
Özünə nə lazım bu zülmü sitəm,  
Çox pay istəyənə ruzi olar kəm.*

Bakıxanov hekayələrində dini-mövhumi təsəvvürlərin tənqidini baxımından "Dua və təvəkkül" hekayəsi daha ibretlidir. Ədib havalar quraqlıq keçərkən dua etməklə Allaha təsir göstərib yağış yağırmış istəyənlərin təsəvvürünü tənqid edir. Ədib xalqa başa salır ki, təbiətin öz qanunları var. Onu dua və səna ilə dəyişmək olmaz. Ədib Bəhlulun dilindən deyir:

*Bəhlul baxıb camaata məstanə,  
Dedi ki, ey ağILDAN dəm vuranlar,  
... Bu bağbandan ibrət alın, de məgər,  
Allah bilmir işini bağban qədər.*

"Kələkbazlıq" hekayəsinin əsas tənqid hədəfi isə özünün nadan və xəbis əməllərinə din, şəriət donu geydirən insanlardır. Kəndli hüsnünə heyran olduğu cavani qucaqlayıb öpür. Bu əməldən narazı qalan gənc şaha şikayət edərkən o, hərəkətini Məhəmməd peyğəmbərə məhəbbətinin siddəti ilə izah edir. Şah ona Məhəmməd adlı eybəcər adamı göstərib onu öpməyi təklif edərkən o, bəhanə ilə bundan imtina edir. Ədib

hekayənin təqnid atəşini müqəddəs adlardan və qaydalardan çirkin niyyətlərini həyata keçirmək üçün istifadə edənlərə qarşı çevirir. O, belələrinin əməllərini təqnid edərək yazırırdı:

*Nə xoşdur, aman, bu gözəl macəra  
Bənzəyir bizdəki hala, rəftara.  
Bizə nə xoş gəlsə, bizə də o saət.  
Adına deyərik təqva, ibadət  
Qüdsi də belədir, yeri gələndə,  
Deyir ki, itəət edirəm mən də.*

Bakıxanov bir pedaqoq kimi kamil insan tərbiyəsi üçün həyat təcrübəsinin roluna yüksək əhəmiyyət verir. Mövzusu bilavasitə uşaq həyatından götürülmüş bir hekayətdə qaranlıq evdə doğulan və şam işığında dərs alan bir uşaq müəlliminin günoşin şamdan qat-qat işıqlı olması fikrinə və onun varlığına inanır. "Bir gün səhər çöle" çıxan uşaq günüşi gördükdə heyran qalır. Müellimin günəş haqqında söhbətlərinə uşaq yalnız onu görəndən, müəyyən həyat təcrübəsi əldə etdikdən sonra inanır. Yaziçi belə hesab edirdi ki, əgər ağıl bir şeyi həll edə bilmirsə, bu o demək deyildir ki, o müşküldür. Həyatda ağılnı həllində aciz qaldığı məsələlər təcrübə vasitəsi ilə asanlaşır. Ağıl və təcrübə birləşəndə müşkül işlərin həlli asanlaşır.

A.Bakıxanov yaradıcılığında allegoriya da mühüm yer tutur. Mənzum hekayələrində olduğu kimi ədib allegorik əsərlərində də bir qayda olaraq ancaq əxlaqi-didaktik məq-sədlər izləyir.

"Tülük və qoyun" təmsilində ədib zoru, zoraklığı təqnid hədəfinə çevirir. Qoyunu miskin və gücsüz görən türlü onu yemək üçün bəhanələr uydurur. Qoyunun otlağı ərazinin babasına məxsus olduğunu deyir və qurdu şahid gətirir. Beləliklə, zülm ikiqat artır.

Tülkünün qurduğu hıyle qoyunun xilas yolunu bağlayır. Lakin o qurdüğü hıylə toruna özü ilə şahid gətirdiyi qurd düşür. Qoyunun özü ilə bərabər gətirdiyi itin tədbiri ilə o,

ölümündən xilas olur.

Ədib təmsilin sujetində belə bir nəticəyə gəlir ki, gücə uyub məzluma zülm etmək olmaz. Qüdrətlilərdən daha qüdrətlisi tapılıb zəifləri himayə edər və intiqamını alar. Bakıxanov "Qurd və ilbiz" təmsilində yersiz qürur və lovğalığı təqnid edir. Ağacdan düşən almanın içində - yerə düşən qurd salamat qaldığına görə özünü qəhrəman hesab edir, hətta sabit sığınacağı olan ilbizə də gəlib onun himayəsinə sığınmağı təklif edir. Lakin yenidən külek əsərkən ağacdan düşən alma onun üstünə düşür və həyatına son qoyur.

Ədib şöhrət və qüruru insan əxlaqının naqis cəhəti kimi pisleyir, onun fəlakətlə nəticələndiyini bildirir.

Ədib deyir:

*Hava sakitləşəndə ilbiz çıxdı yuvadan,  
Gördü əzilmiş səfəh, təkəbbürlü pəhlivan.  
İlbiz ahəstə dedi: "Budur şöhrətin sonu,  
Yersiz öyünmək, qürür məhv etdi axır onu  
İnanın bu ilbizə, bir hikmət söyləyim mən,  
Öz yurduna sığınmaq yeydir sarsaq ölümdən.*

"Yersiz iftixar" təmsilində küdü tağının simasında qüvvətlilərin himayəsinə sığınib yüksələn, nadanlıq üzündən hamisini də bəyənməyənlər təqnid olunur. Yaziçi belələrini səfil, gədə adlandırır.

Təmsilə maraqlı A.Bakıxanovu dünya ədəbiyyatında onun dəyərli nümunələrini yaradan məşhur rus şairi İ.A.Krilov yaradıcılığına müraciət etməyə, "Eşşək və bülbul" əsərini ana dilinə çevirməyə sövq etmişdir.

"Eşşək və bülbul" təmsili ilə A.Bakıxanov yaradıcılığının ideya istiqamətində ümumi cəhətlər var idi. Bu əsasən cəhalət və nadanlığın təqnidindən ibarət idi. Ona görə Qüdsi təmsili tərcümə edərkən bunların qabarış şəkildə ifadəsinə xüsusi diqqət yetirmişdi. Orijinalda bülbülün nəğməsinin doğurduğu təsirin təsvirinə xüsusi yer ayrıldığı halda, tərcümə zamanı bunlar qısaltılmış, əsas yer eşşəyin bülbülün nəğ-

məsinə verdiyi qiymətə ayrılmışdır. Bununla da tərcümənin nadan münsifə, cahil hakimə qarşı çevrilmiş tənqidi pafosu qabarıl şəkildə ifadə olunmuşdur.

Məsələn, İ.A.Krllovun təmsilində mətləb birbaşa başlanır (ocəl uvidel соловья). Bakıxanov bura bir nəqlidir ifadəsini artırın Krlovedkə "сказывают" ifadəsini "xəlq edər" ifadəsilə əvəz etmişdir. Təmsilin mətninin tərcüməsinə gəldikdə Bakıxanov orada ciddi dəyişiklik etmişdir. Məsələn, orijinalda eşşeyin bülbüllə oxumaq haqqda müraciəti bu şəkildədir.

### *Оцёл увидел Соловья*

*И говорит ему: «Послушай-ка, другище!  
Ты, сказывают, петь великий мастерище,  
Хотел бы очень я  
Сам посудить, твоё услышав пенье,  
Велико ль подлинно твое уменье?»*

Lakin Bakıxanov eşşeyin bülbüllə oxumaq haqqında müraciətinin tərcüməsini genişləndirmiş, təfərrüata yol verərək bu şəkildə təqdim etmişdir.

*Xəlq edər sövtü, ləhcəni tərif,  
İstərəm mən həm eyləyim tövsif.  
Ey olan hüsnü sövtdə məruf!  
Eylə bu şəkk üqdəsin məksuf  
Xəlq əqvalı ta ola məlum,  
Sidqü kizbini mən edən məfhüm  
Et bu dəm bir nəvayi-xoş avaz,  
Qıl qəbul iltimasım, eyləmə naz.*

Orijinalda bülbülin nəgməsinin doğurduğu təsirin təsvirinə xüsusi yer ayrılmışdır. Lakin bunlar tərcümə zamanı ixtisar edilmişdir. Şair məqsədli olaraq əsas diqqəti eşşeyin bülbüll sənətinə verdiyi qiymətin tərcüməsinə yönəltmişdir.

### **QASIM BƏY ZAKİR**

(1784 – 1857)

Qasim bəy Əli bəy oğlu Cavanşir 1784-cü ildə Şaşa şəhərində bəy ailəsində anadan olmuşdur. Məşhur Cavanşir nəslinə mənsub olan Qasim bəy Qarabağ xanı Pənah xanın qardaşı Hüseynəli ağanın nəticəsidir.

Qasim bəy Zakir ilk təhsilini molla məktəbində almış, ərəb-fars dillərini, İslam tarixi və şəriət qaydalarını, Şərqi Firdovsi, Nizami, Xaqani, Şeyx Sədi, Xacə Hafız, Mollayı-Rumi, Məhəmməd Füzuli kimi şairlərinin əsərlərini dərinlənmişdir.

Qasim bəy Zakirin uşaqlıq və gənclik illəri Qafqazda siyasi hegemonluq uğrunda Rusiya ilə İran və Osmanlı dövlətləri arasında qanlı müharibələrin baş verdiyi dövrə təsadüf edir. Ağa Məhəmməd şah Qacarın Şaşa qalasını mühasirə etməsinin, ona qarşı qarabağlıların qəhrəmanlıqla mübarizə aparmasının şahidi olan Zakir, XIX əsrin başlanğıcında Rusiya ilə İran və Türkiyə arasında başlanan hərbi yürüşlərin iştirakçısı olmuşdur. Şair «Car müqəddiməsi» şeirində Car-Balakən üşyanının yatırılmasında göstərdiyi şücaətdən söhbət açırdı.

Qasim bəy Zakir Mehdiqulu xanın ona bağlılığı Xındırıstan kəndində yaşamışdır. O, kənddə təsərrüfat işlərini yerinə yetirmiş, boş vaxtlarını oxumaq və yazmaqla keçirmişdir. Müasiri olan digər bəylərdən fərqli olaraq o, rəsiyyətə mehriban rəftar etmiş, kəndliləri hakim dairələrin özbaşınağından müdafiə etmişdir. Bütün bunlara görə Zakirlə onun mühiti arasında ziddiyyətlər yaranmış, şair təzyiq və təqiblərə məruz qalmışdır. Müasiri Cəfərqulu xanın fitnə və danoslari, Qarabağın baş hakimi Tarxan – Maurarovun qanunsuz hərəkətləri şairin Bakıya, oğlu Nəcəfqulu bəy və qardaşı oğlu İsgəndər bəyin Rusyanın içərilərinə sürgün olunması ilə nəticələnmişdir. Şair dostları M.F.Axundov, İ.Qutqaşlı, Qriqol Orbiliiani və Kolyubakinin köməkliyi ilə sürgün həyatından qurtarıb, ailəsinin yanına qaydırı.

Gənc yaşlarından şeir yaradıcılığına başlayan şair lirik poeziyanın müxtalif janrlarında qələm işlətmiş, insanın təbii hissələrini tərennüm edən qoşmalar, gəraylılar, qəzəllər, müxəmməslər yazmışdır. Zakirin lirikası M.F.Axundov tərəfindən bəyənilmiş, milli realist şeirin ilk dəyerli nümunələri kimi qiymətləndirilmişdir.

Q.Zakirin satıraları ilə Azərbaycan ədəbiyyatında yeni mərhələ başlanır. Şairin "Mirzə Fətəli Axundova. Vilayətin məxsusluğunu haqqında", "Şuşa molları haqqında", "Divanbeylilər", "Həcv" və s. satıraları ictimai eyibləri görüb göstərmək və ifşa etmək baxımından diqqətə layıqdir.

Qasim bəy Zakir yaradıcılığında bütün maarifçi realistlərə məxsus tənqid və təqdir etmək keyfiyyəti qüvvətlidir. O, yaşadığı cəmiyyətin qüsurlarını tənqid etməklə yanaşı onların islah olunması yollarını da nişan verir. Bu baxımdan mənzum hekayələri ve təmsilləri dərin idraki əhəmiyyətə malikdir. Bu keyfiyyətdən irəli gələrək şairin "Tərlan və elçi", "Məlikzadə və Şahsənəm", "Dəvəsi itən kəs" mənzum hekayələri, "Sədaqətli dostlar haqqında", "Xain yoldaşlar haqqında", "Dəvə və eşşək", "Tülük və qurd" və s. təmsilləri onun yaradıcılığında mühüm yer tutmuşdur.

Qasim bəy Zakir 1857-ci ildə Şuşa şəhərində vəfat etmişdir.

## YARADICILIĞI

Q.Zakir ədəbi yaradıcılığa erkən yaşlarında lirik şair kimi başlamışdır. Klassik poeziyanın və xalq şeirinin müttərəqqi ənənələrindən yaradıcı surətdə bəhrələnən şair əsası M.P.Vaqif tərəfindən qoyulan realist təsvir üsulunu XIX əsrin birinci yarısında inkişaf etdirərək forma və mündəricə baxımdan daha da zənginləşdirmiş və mükəmməl yaradıcılıq metodu səviyyəsinə qaldırmağa nail olmuş, bununla da Azərbaycan realizminin nəzəri prinsiplərini işləyib hazırlayan və əməli cəhətdən əsaslandıran M.F.Axundova zəngin material verilmişdir. XIX əsrin birinci yarısında Azərbaycanda

cərəyan edən müxtəlif tipli hadisələrin qaynar mərkəzində yaşayan Q.Zakir dövrünün və mühitinin bütün məsələlərinə münasibət bildirmiş, xüsusilə onların satirik təsvirini verməklə poeziya sənətinin yeni inkişaf mərhələsinin yüksəlişinə nail olmuşdur. Bu mənada Zakirin ədəbi uğurlarını M.F.Axundov nailiyyətlərinə bərabər tutanlar, hətta birincisini ikincisinə örnək hesab edənlər və XIX əsr ədəbiyyatımızı "M.F.Axundov və Zakirlə başlanan həqiqətnəvislik dövrü" adlandırılanlar doğru hərəket edirlər.

Q.Zakir ədəbi yaradıcılığa erkən yaşlarında lirik şair kimi başlamışdır. O, klassik və xalq şeirinin qoşma, təcnis, gəraylı, qəzəl, müxəmməs, müstəzad, tərcibbənd, tərkibbənd və s. geniş yayılmış və bütün şairlər tərəfindən səxavətlə istifadə edilmiş janrlarda zəngin irs yaratmışdır. Bədii formaların əlvanlığına baxmayaraq, Zakir lirikasına məxsus və bütün janrlarda təzahür edən ümumi bir cəhət vardi.

Real heyat məsələləri, insan münasibətləri təbii hissələrin təsviri şairin əsərlərinin məzmun və mündəricəsini təşkil edir. Zakirin lirik qəhrəmanı dini mövhumi təsəvvürlərin, sufi ideyaların təsirindən uzaq olan insandır. Şairin lirik qəhrəmanı hər gün gördüyü, ünsiyyət bağladığı adamlardır.

Məhəbbətin təsvirindən alışan insan, insan hissələrinin təsviri şairin lirikasının əsas pafosunu təşkil edir. Məhəbbət və onun əzablarından doğan ehtiraslar Zakir tərəfindən təmiz yüksək insan həyəcanları kimi təsvir olunur. Bütün hallarda lirik əsərlərinin qəhrəmanı, şair "mən"i ön planda durur. O sevir - Qeys Leylini, Fərhad Şirini, Şeyx Sənan Xumarı sevən kimi.

*Sərasər sövdayı-eşqi tərsanın  
Apardı əqlini Şeyx Sənanın  
Fərhad Şirinin, Qeys Leylinin  
Mən də bir pərinin divanəsiyəm.*

Şair məhəbbəti əfsanəyə çevrilmiş aşıqlerin hər birinin tərcüməyi-halında bir mərdanəlik rəmzi görür. Özünü də onlardan biri və axırə qalanı hesab edir. Başqa mühitdə və zəmanədə yaşamasına baxmayaraq o, özünü onlara bərabər tutur, onlar kimi sevir. Məhəbbətdən doğan hissələr lirik qəhremanın bütün varlığını çulgalamışdır. O, payına nadir gözel düşdüyünə görə taleyində razılıq edir.

*Gəzmışəm cahani, mən görməmişəm  
Sənin kimi gözəl ellər içində  
Bərabərin yoxdur hurü pəridə  
Tək düşübsən mələk-mənzər içində.*

*Zərrəcə eyib yox al yanağında  
Qaşında, gözündə, tər buxağında  
Sənəmlər oturmuş solu sağında,  
Sən mahi-təbansan ülkər içində.*

Şairin sevgilisi o dərəcədə gözəldir ki, onu təsəvvürə gətirib mədh etmək üçün hər şairin qüdrəti yetməz, ona Firdovsi, Cami kimi istedadların qüvvəsi çatar:

*Vəsfini demək üçün sənin tək şahin  
O, çohreyi-alın, zülfü siyahın  
Firdovsi, Cami tək gərək məddahın  
Zakirin hədyanı sənə yetişməz.*

Zakirin gözəllik amalı hər şeydən əvvəl əqli kamillik və mənəvi paklıqla bağlıdır. Şairin sevgi ehtirasları insani keyfiyyətlərin tərənnümü ilə müşayət olunur.

Şairin gözəllik amalına görə məşuqə həm zahirən və həm daxilən kamil olmalıdır. Başqa sözlə, zahiri və daxili gözəllik bir-birinə uyğun gəlib, biri digərini tamamlamalıdır.

*Həqdi gözəl çoxdu cahan içində  
Ola bilməz sənə nisbət hər gözəl*

*Zərrəcə eybin yox başdan ayağa  
Ola bilməz sən tək sərasər gözəl.*

*Müdrik ola, ağıl ola əqli-hal,  
Bilməyə ki, nədir hərgiz məkrü al  
Dişi gövhər, ağızı şəkkər, dili bal,  
Dodaqları qəndi-mükərrər gözəl.*

Zakir mənəvi keyfiyyətləri kasib, xasiyyəti fəna olanları gözəllər zümrəsinə daxil etmirdi:

*Gözəlin bəzisi bəd niyyət olur,  
Qədr bilməz olur, bihürmət olur.  
O ki, bir parası kəm-cürət olur,  
Çətin ələ düşər dilavər gözəl.*

*Gözəl olan gərək biar olmasın,  
Təmiz tarıq olsun, yassar olmasın.  
Heç kafər bəndəyə düçər olmasın  
Ev-eşiyi murdar, bihünər gözəl.*

Gözəllik haqqında özünəməxsus meyarları olan Zakir zahirən yaraşıqlı, batınən kamil bir gözəlin əsiridir. Sevgili-sinin həsrəti ona rahatlıq vermir. Onunla daim görüşmək, ixtilat etmək arzusu ilə yaşayır. Bahar fəslində, gül mövsumundə yarı yanında olanları xoşbəxt hesab edir. Şair sevir. Məşquqəsindən də hissələrinə eyni səviyyədə cavab verəməsini istəyir. Şair sevgilisindən biganəlik görəndə ondan küsüb inciyir. Səbəyə yalvarıb ondan halını şərh etməyi xahiş edir:

*Yalvardım səbaya: şərh et halımı,  
Yolun düşsə çəsmi xumar yanında.*

Ehtirasla sevən aşiq daha çox sevgilisinin biganəliyindən əzab çekir:

*Dad eylərəm, yetişməzsən haraya,  
Neçin rəhmin gəlməz mən binəvayə  
Eşqin çox aşiqi verib fənaya,  
Çör-çöp dayanarmı sel qabağında.*

Zakir lirikasında onun mənəvi dünyasının bütün keyfiyyətləri eksini tapmışdır.

Bu mənada şairin lirikası avtobioqrafik səciyyəyə malikdir. Şeirlərini xronoloji ardıcılıqla nəzərdən keçirdikdə ömrünün müxtəlif mərhələlərində yaşadığı əhval-ruhiyyəsinin ifadəsi görünür. Əsasən nikbin ruhda olan Zakir şeirində zaman keçdikcə şikayət motivləri qüvvətlənir. Qocalıq, ömrünün sona yetməsi şairi kədərləndirir. O nəinki artıq genclik ehtirası ilə sevmir, hətta sevgi macəralarına baş qoşmağı yersiz sayır və özünü bundan ötrü məzəmmət edir.

*Nə yaraşır sana, divanə könül,  
Həmdəm olmaq yarə bu gündən belə.  
Vədə yaxınlaşış köçmək çağıdır  
Bir özgə diyara bu gündən belə.*

*Sal yadına kəşa-kəşin məhşərin  
Qafilsən, özündən yoxdur xəbərin.  
Ənqəribdir ola cismi-pərvərin  
Tömə muru mara bu gündən belə.*

Bu gündən şairin bir vaxt hüsnünün gözəlliyini vəsf etdiyi sevgilisi də gənclik təravətini itirmişdir. Bütün bunlar şairi qüssələndirir, bədbin notları nikbin ahəngi üstələyir. Yarın kuyinə güzəri düşən şair çevrəsini dərd-qəm aldığıını görür.

*Hani o sən görən əhmər yanaqlar  
Musəlsəl geysular, nəsrin buxaqlar?*

*Lətafətdən düşüb qönçə dodaqlar  
Deyib-danışmaqdən qalıbdi, gördüm.*

Bütün bunlar Zakiri kədərləndirir. Lirik şeirlərində şikayət motivləri qüvvətlənir.

*Zakir xərab olsun belə zəmanə  
Həmişə yaxşılıq verir yamanə  
Yar ilə qal-boyun gəzdiyim xanə  
Dağlıbdi, bərbad olubdu, gördüm.*

Şairin ömrünün sonunda yazdığı lirik əsərlərində "çərxin sitəmindən", "dövrün zülmündən", "hərzə taleyin ədavətindən", "zalim fələyin qana susamasından", "təqdiri-qəzanın çarəsizliyindən" şikayət notları qabarıq surətdə eşidilir. Bu hal "Durnalar" qoşmasında yüksək səviyyəyə çatır və hətta siyasi rəng alır. Siyasi motivlərlə sürgün olunan şair qəriblik əzabından şikayət edir. "Ağlaram" qoşmasında şairin təklik əzabından keçirdiyi iztirablar bəyan edilir.

Zakirin lirikasında zəmanədən şikayət və tənqid motivlərin qüvvətlənməsi və getdikcə qabarıq surətdə eşidilməsi istilanın ilk mərhələsində ölkədə baş verən siyasi-ictimai hadisələrlə bağlı idi. Qafqazın siyasi fəthinin ardınca başlanan iqtisadi fəthi çarizmin vəhşi müstəmləkəçilik niyyətlərini bütün çılpaklılığı ilə üzə çıxardı. Uzun illər xalqın canına daraşib qanını soran "yerli xan, mülkədar, bəy, ruhani" dəstəsinə murov və kvartallar, kamendant və naçalniklər, bir çox başqa tüfeyli zümrələrin də daxil olması, divan əhlinin hərc-mərclik yaratması, Y.P.Laçınovun "Qafqaz hoqqabazlıqları" romanında təsvir etdiyi kimi rüşvətxorluğun həddini aşması, dövlət məmurlarının sərəxoşluğu və qumarbazlığının xroniki xəstəliyə çevrilmesi, baş verən hadisələrin qarşısını almaq üçün hakim dairələrin tədbir görməməsi, nəhayət, bir sıra xəbis adamların fitnə-fəsadları nəticəsində şairin əzabə düşər edilməsi Zakiri satira yaradıcılığına getirib çıxarmışdı.

Şair "Şuşa mollaları haqqında", "Üsuli və şeyxü təriqət mollaların həcvi", "Çıxmadi qurtulaq dərdü-bələdan", "Vilayətin məxşusluğunu haqqında" şeirlərində, əsrin bir sıra görkəmli şəxsiyyətlərinə ünvanladığı məktublarında yaşadığı mühiti və onun "qəhrəmanlarını" iti qələmin hədəfinə çevirmiş, qanun adından qanunsuzluq edən hökumət məmurlarını, müqəddəs əbaya bürünüb təriqət qaydalarını alverə döndərən cinayətkar din xadimlərini ifşa edib xalqa tanıtmışdır. Şairin M.F.Axundova ünvanladığı "Vilayətin məxşusluğunu haqqında" satirası siyasi aktuallığı baxımından seçilirdi. Satira XIX əsrin birinci yarısında Azərbaycan siyasi hadisələrinin bədii-publisist salnaməsidir. Ümumileşdirmə yolu ilə gedən şair qanunsuzluğun ölkədə əmələ gətirdiyi fəlakətlərin dehşətli mənzərəsini nəql etmişdir. M.F.Axundovun nəzərinə əvvəller müəyyən qanun-qaydaların olduğunu çatdırıran şair artıq hər şeyin nəzarətdən çıxdığını oğurluğun baş alıb getdiyini, vilayətin açıq-aşkar talan olduğunu bildirir.

*Qüttəütteriqin vüfuru vardır,  
Yaylaqda, aranda qatar-qatardır,  
Yenə soxa-soxdur, apar-apardır  
Bizim başımızda çatladı çanaq.*

Vəziyyəti ümumi şəkildə təsvir edən şair konkret faktlar üzərində dayanır və bunların səbəbini murovların "oğruya ortaq" olmasında, Xandəmirovun onları himaye etməsində, gündə bir "zakoni-teze"ni meydən gətirməsində görür.

Şair yaranmış vəziyyətin əhalinin mənəvi həyatına göstərdiyi mənfi təsirdən ciddi rahatlıq keçirirdi:

*Həddən aşış büxlü həsəd, sərarət  
Yoldaş yoldaşına eylər xəyanət  
Alimdə əməl yox, bəydə ədalət,  
İşlərimiz olub saf gərdən-bucaq.*

Q.Zakirin yaşadığı mühit xeyli mürəkkəb idi. Cərəyan edən hadisələr bir sıra hallarda lirik satiraların çərçivəsinə girmirdi.

Belə hallarda şairin epik formalara müraciət etmək ehtiyacı yaranırdı. Bundan irəli gələrək Zakir bir silsilə mənzum hekayə və temsil yazmağa ehtiyac hiss etmişdi. Zakirin mənzum hekayələrin ümumi sayı səkkizdir. Onlar "Zövci-axər", "Məlikzadə və Şah Sənəm", "Aşıq və məşəq haqqında", "Əmirzadəyi-məşəq və cavan aşiq", "Dəvəsi itən kəs", "Həyəsiz dərviş və isməti qadın", "Tərlanlar və elçilər" dən ibarətdir. A.Bakıxanovda olduğu kimi Q.Zakir də hekayələrinin mövzusunu "Əyyami-sabiq" də baş verən hadisələrdən, şahların, tacirlerin, ruhanilərin həyatından götürmüştür. Lakin mövzunun haradan alınmasından asılı olmayaraq şair tərbiyəvi məqsədlər izləmiş, onlardan əxlaqi-didaktik nəticələr çıxarmışdır.

Yazıcının əxlaqi nəticələri bir qayda olaraq onun siyasi və maarifçi görüşləri ilə bağlı olur. Bu baxımdan "Zövci-axər" hekayəsi diqqəti cəlb edir. Hekayənin fabulasını Bağdada səfər edən bir isfahanlı pinəçinin başına gələn macəra təşkil edir. Əsərin süjetini bir-birindən doğan üç əhvalat təşkil edir.

Hekayənin ekspozisiyası adlanı bilən birinci epizod vəziyyətinin ağırlığından yurdunu tərk edib Bağdada səfər edən pinəduzun qoşuluğu arabanın həramilər tərəfindən qarət edilməsi və onun yaralanıb bir "əmiri-tacir" tərəfindən himaya edilməsindən ibarətdir.

Əmiri-tacirin özünü ona misirli tacir Əmir Əhmədin oğlu kimi təqdim edən pinəduza ərindən boşanan qızını evinə qaytarmaq məqsədilə "Zövci-axər" - bir həftəlik əqd etməsi əsərin ikinci və əsas hissəsini təşkil edir. Hekayənin konflikti də bu hadisə üzərində qurulmuşdur. Şəriət qanununun icrası üçün aralarında əhd kəsilişən gənclər bir-birinə elə bağlanırlar, ayrılmak istəmirlər. Tacirlə pinəduz arasında münaqışə başlanır. Naməlum bir adamı özünə daməd etmek istəməyən tacir pinəciyə ona əsl-nəsəbi haqqında səhih məlumat verme

tələb edir.

Xülasə, tacirə kar oldu müşkül  
Gördü ki, zor ilə müyəssər deyil.  
Oğlan ilə qoydu binayi-saziş,  
Dedi: Yaz atana eylə sıfariş  
Əgər gördüm Xacə Əhməd oğlusun  
Düxtarımı səndən boşatmazam mən  
Və yainki tapam sözündə yalan,  
Qızım talağın vermədin asan,  
Bir gecə boğdurub səni nihani  
Bu üsrətdən xilas eylərəm ani.

Beləliklə, münaqışə gərgin məqama çatır. Qırx günü qənimət bilən pinəduz həyatını taleyin ixtiyarına buraxır. Oturub hadisələrin naməlum nəticəsini gözləyir.

Otuz doqquz ta ki, yetdi itmamə  
Afitabi iqbal üz qoydu samə  
O axşam ayılıb xabi-qəflətdən  
Qurudu boğazı qəmü möhnətdən  
Əndişeyi-fərda kəsib aramun,  
Gəlmədi iştəha ötürə samin.

Konflikt dramatik üsulla həll olunur. Üçüncü epizodda paltarını dəyişib əhalinin vəziyyəti ilə tanış olmaq istəyən "Xəlifeyi-zəmanə" "onların dəndlərini" öyrənir. Özünü gənc-lərə derviş kimi təqdim edən şah bir-birindən ayrılmağı ölümə bərabər tutan müvəqqəti ər-arvadı böhrandan xilas edir.

Yetişdi mənzili məvayə dər-dəm  
Götürüb əlinə kağızü qələm  
Əncami-səhəri eylədi ərqam  
Xacə səralara bildirdi tamam.

Əli çomaqlılar qızı oğlandan zorla almağa gələndə xəlifənin Misirdən Xacə Əhməd adından göndərdiyi karvan gəlib yetişir.

Gördülər ki, gəlir sədayi-cərəs  
Çomağın kənara tulladı hər kəs  
Bir dəstə süvari oldu nümayan  
Əqəbincə qatar-qatar karvan.  
Qulamanü çakərani qəbapus  
Tökülüb qapıya etdilər xüruş  
"Qanı, çölə çıxsın, deyin ağanız  
Eyləyək sərinə zər nisar biz."

Saysız-hesabsız hədiyyələrlə yanaşı pinəçiyyə xəlifənin adından bir məktub da təqdim olunur.

Diybayə bükülmüş bir də bir namə  
Götürüb apardı darüs səlamə  
Guya bunlar təərifü-Misirdir,  
Peşkəş-Xəlifeyi-əsrdir.  
Xacə Əhməd bilib oğlundan xəbər  
Göndərib bərayi-xatiri-nəsər.

Böhran qurtardıqdan sonra xəlifə pinəduzu saraya çağırıb ona dərvish libasında onunla söhbət edən adam olduğunu bildirir.

Göründüyü kimi, əsərin məzmunu yarı real, yarı nağılvari hadisələrdən təşkil olunmuşdur. Onlardan hər birinin özünəməxsus ideyası var. Birinci epizodda "Əmiri-tacirlər" xeyirxahlığı, ikinci epizodda təbii hissələrin hər cür şəriət qanunundan qüvvətli olması və qələbəsi; üçüncü epizodda ədalətli şah və onun rəiyyətə qayğısı təbliğ olunur. Lakin Qasimbəy Zakir əsərin sonuncu epizodundan doğan ideyanın təbliğinə xüsusi əhəmiyyət vermişdir. Çünkü ölkə "Vilayətin məxsusluğu haqqında" satirada təsvir olunduğu kimi hərc-

mərclik içində boğulurdu. Onun ədalətli hakimə ehtiyacı vardı. Şair xəlifə kimi ədalətli başçı arzulayırırdı. Ona görə hekayəni belə bir əxlaqi nəticə ilə yekunlaşdırırırdı.

*Əhli-kərəm padşahlar keçibdi;  
Dadrəslər, dilagahlar keçibdi.  
Hakimə, naibə olmayıb qail,  
Gəzərdi-geçələr bəsani-sail  
Dərdməndi, dilşikəsti tapardı.  
Muradin verərdi, könlüm yapardı  
Cadü əltaf ilə əz bəhri-xuda  
Pinədüzul eyləyirdi əgniya  
Yaxşilar eyləyib tamam rehlət,  
Yaman gün olubdur Qasımə qismət.*

"Tərlanlar və elçilər" adı altında oxuculara təqdim olunan "Dərbəyani-hakimani" kəm əql ki, kari-bozorqra bər mülazimini-nadan rücu nümayəd" hekayəsi adından da görünüşü əsrin tənqid atəsi nadan, tədbirsiz və düşüncəsiz hakimlərə qarşı çevrilmişdir. Hekayənin süjeti Herat hakiminin Yəmən şahına hədiyyə göndərməsini təsvir edən adı bir hadisə üzərində qurulmuşdur. Ekspozisiyada Herat hakiminin, finalda Yəmən şahının təsvir olunmasına və əsas tənqid hədəfinə çevrilmə-lərinə baxmayaraq, əsərin əsas iştirakçıları ölkənin birindən, digərinə hədiyyə aparan nökərlərdir. Hadisələr əsasən onların iştirakı ilə cərəyan edir. Yəmənə yola salınan qiymətli hə-diyyələr arasında "üç-dörd şahbaz" vardır. Onlar dörd nəfər mülazimə həvalə olunur. Hakim onlara xüsusi diqqət yetirməyi tapşırır.

*Buyurdu ki, "olun azimi- Yəmən  
Sübə namazına duran vəqt mən  
Əmanət, əmanət siz olun tanrı  
Yaxşı mühafizət edin onları  
Məbadə tük tökə, qanad sallaya*

*Ya oldur ki, qaçırasız dalliya  
Eşitsəm ki, xələl tapıbdır əndək,  
Həqq özü şahiddir, bu şəhrə gələcək  
Buyurram, çəkərlər güllühüm darə  
Arvad-uşağımız qalar avara."*

Hakimin hədə dolu tapşırıqlarına baxmayaraq, nökərlər tapşırığı yerinə yetirə bilmirlər.

*Günorta zamanı ətin ötürdü  
Quşlar işi həlkata yetirdi.  
Baxdilar döşünə, gördülər xalı,  
Elçilərin həddən aşdı məlali  
Fikr edib dedilər: - Çörək yeyəndi,  
Gətirdilər çörək açıban bəndi  
Parça-parça dimdiyinə tutdular.  
Yemədi götürüb çölə atdlar  
Yol tusəsi nə var isə verdilər  
Mütləqa dilinə vurmaz gördülər.*

Quşların vəziyyətini dirçəltmək üçün görülən tədbirlər faydalı nəticə verməyəndə nökərlər onların qatiq yediklərini zənn edirlər. Yaxındakı obadan dörd eymə qatiq alıb, quşları ora salırlar. Nökərlərin növbəti tədbiri daha pis nəticə verir. Qatiqə bulaşan quşlar eybəcər şəklə düşürər.

"Bümüslü həmtə" şahbazları görmək üçün tələsən şah "hər eymədən mürci-səfid" in çıxdığını görəndə qəzəblənir və nökərlərin ölümünə fərman verir. Lakin şah vəzirlərin tövsiyyəsi ilə fikrindən daşınır.

Göründüyü kimi, hekayədə təsvir edilən hadisələr nökərlərin ətrafında cərəyan edir. Tərlanların eybəcər hala düşmələrinin səbəbkəri da onlardır. Lakin şair əsərin tənqid atəşini iki şaha qarşı çevirir. O, Herat hakimini düşüncəsiz addim atmaqdə, işi onu bacaran adamlara həvalə etməməkdə və acı nəticələrlə qarşılaşmaqdə ittihəm edir. Yəmən şahı ilə

ümumbəşəri qanunlara riayət etməyib qəzəblənərək düşüncəsiz hökmər verdiyinə görə şairin tənqidinə məruz qalmışdır. Onun üçün insan həyatının heç bir dəyəri yoxdur. O, o dərəcə zalımdır ki, quşlar qatığa bulaşdıguna görə insanların qətlinə fərman verir.

Hekayənin mövzusunun "Əyyami-Sabiq" dən alınmasına baxmayaraq, şairin müasirləri olan hakimlər tənqid atəşindən yayınmr.

Mühitində ağıllı və tədbirli hakim görmək arzusu ilə yaşayan Zakir ədalətli hakim haqqında arzularını ifadə edərək yazdı:

*Çox nəf hasildir bu hekayətdən  
Guş edən ayınır xabi-ğəflətdən.  
Təhəmmül etməsə padişah əgər  
Peşmançılıq əlin dizinə dögər.  
Nəsihəti-naseh, pəndi-üqələr,  
Qəndi-mükərrərdir; şəhdi-müssəffa  
Nəinki hakimi-bəldeyi-Herat  
Göndərdiyi sovgat olub biisbat  
Elçisinin yalı bali ağara  
Oxşaya hər biri bir çal zağara  
Əvvəl imtahandır, sonra fərmayış,  
Yerinə qayitmaz taki, düşdü diş  
At hünərin ummaq olmaz eşşəkdən  
Ov aparmaq bədidir köpəkdən.*

Q.Zakir yaradıcılığında XIX əsr Azərbaycan cəmiyyətində mürtəce rol oynayan ruhani silkinə tənqidinə münasibət xeyli kəskin idi. "Şuşa mollaları haqqında", "Üsuli və şeyxi təriqət mollaların həcvi", "Vilayətin məxşusluğunu haqqında" və s. satiralarında konkret ruhaniləri və onların fəaliyyətini ölkəni dağıdan hakim dairənin əməllerinə bərabər tutmuşdur. Ruhani təbəqə şairin mənzum hekayələrində əsas tənqid hədəflərindən idi. Lakin satiralarından fərqli olaraq mənzum

hekayələrdə ruhani cəmiyyətinin digər bir təbəqəsi; üzərinə "məddahi Əli" olmaq vəzifəsini götürüb ondan xalqı soymaq və əxlaqsız əməllərini həyata keçirmək üçün istifadə edən dərvişlər tənqid hədəfinə çevrilmişdi. "Həyasız dərvişlər haqqında" adlı hekayədə müəllif "əyyabi-sabiqdə yaşamış" bir dərvişi-pirdən söhbət açsa da, o, müasir həyat məsələləri mövqeyində çıxış edir və xalqın qanına daraşan tüfeylilərin bir dəstəsini nişan verib xalqa tanıdırı.

Zakir dərvişlərin dini vəzifəsini yerinə yetirməyib Əlini mədh etmək adı altında əhalini soyub taladıqlarını göstərmək üçün real həyat səhnəsinə müraciət edir. O, dərvişə evdə "vahidü yekta" oturub "mükəddərə məyus, qəmə mübtəla" qızla qarşılaşdırır. Əsərin münaqişəsi nəinki simi-zəri, hətta təknələrində çörəyi olmayan və naharsız qalan qızla ondan düyü, yağı, un tələb edən dərviş arasında qurulmuşdur. Şair son dərəcə lakonik dialoqlardan istifadə etməklə hər ikisinin mənəvi keyfiyyətlərini açır.

*Təbərzinin döyüb yerə, dedi: "Dur!  
Məddahi-Əlinin payını gətir"  
Biçarə çiyninə qoyub başını  
Abi-niysan kimi tökdü yaşını  
Tərəhhümə gəlib dedi qələndər  
"Yox isə siminiz, zəriniz əyər,  
Qənaət eylərəm düyündən, yağdan  
Nə var isə əsirgəmə qonaqdan!  
Qız dedi: "Ey mövla, qəsəm xudaya  
Nə düyüyə güman gəlir, nə yağ'a"  
Hər iki matləbdən əl çəkib talib  
Düyü, yağı sarıdan əngi boşalıb  
Dedi: "Onlar yoxdur, bari un olsun,  
Ver, tökək torbanın başına dolsun"  
Ərz eylədi düxtər: "Bəhəqqi-Xalıq,  
Un tapılmaz bu xanədə urvalıq".  
Labüd qalib dərviz dedi: "Bir çörək*

*Bari gətir, yeyib, hümmət var deyək"  
Dedi: "İki gündür naharsızam mən,  
İnanmirsan əgər o təknə, o sən".*

Qızdan heç bir şey ala bilməyən dərvish əsl simasını üzə çıxarıb onu təhqir etməkdən çəkimir. Zakir qızdan dərvişin həyasızlığını ifşa etmək üçün istifadə edir. Qız dərvishi "cahil" adlandırıb, onun hərəketlərini qaraçılaların, yasavulların əmələrinə bənzədir.

*Təkəllümə gəlib düxtəri-aqil,  
Dedi: "Ey sinni pir, əməli cahil!  
Qapı-qapı töküb abi-ruyunu,  
İfrata yetirib, göftuguyunu,  
Gahi dəm vurursan şahi-nəfırə,  
Eylərsən aləmin əhvalin tirə  
Qaraçılard kimi it basa-basa  
Dərdi-sər yetirib mərdə, ünasə  
Verməyənə qaş-qabağın tökərsən,  
Kiminin üstünə çomaq çəkərsən  
Qoyubsuz adınız hərçəndi dərvış,  
Dərvish ona derlər ona nikəndiš  
Qənaət eyləyə bir əlcə nanə  
Göz tikə qisməti-rüzirəsanə  
Nə ki, düşə dər-dər yasavullar tək,  
Kimidən un ala, kimdən əppək.  
Elə nami-nəmək dursun gözniüzə  
Biarsınız, yiğilməzsiz özünüüzə.*

Bunlar qızın dərvishə verdiyi ittihamların bir parasıdır. Şairə görə bu cür yalançı dindarlar daha ağır mənəvi xəstəliklərə düşündürlər. Onlar ibadətdən, ailə qayğılarından, hətta namus-qeyrətdən məhrum adamlardır.

*Oruc tutmaz, namaz qılmaz, üz yumaz,  
Qapıdan çantası dolmamış durmaz  
Bu hal ilə qəhbə dersən anamı,  
Tapılmazsız evdə bayram axşamı.  
Özgə ümidiñə qalır zəniniz,  
Övrətiniz bilməz təşxisü təmyiz.  
Yava iş dalınca daim gedərsiz,  
Demək olar sizə kim, bipədərsiz.*

Əvvəldən axıra qədər dərvish ilə qızın mühakiməsi üzərində qurulan hekayə mübahisə yolu ilə qələndərlər haqqında həqiqəti üzə çıxarıır.

Şair dərvişin əməllerində dinə ziyan gətirən, insan ləyaqətini alçaldan əlamətlər gördüyüne görə onu cəmiyyət üçün zərərli hesab edir. Din adından qapıları gəzib insan ləyaqətinə yaraşmayan əməller icra edən dərvişləri şair qənaətə, aza qane olub adlarını uca tutmağa çağırır.

*Dərvishi bağladı, haqqılə duxtər  
Biçizlik yamandır, amma dərbədər,  
Düşüb gəzmək ondan daha yamandır  
Həmi dinə, həmi cana ziyandır,  
Bəndeyi-xudada gərək qənaət,  
Küfr nemətlərin zatına lənət!*

"Həyasız dərvişlər haqqında" əsərində dərvişlərin əxlaqsızlıqları barəsində irəli sürülmüş fikir nisbətən geniş şəkildə açıqlanır. Onlar "mübtəlayi-şəhvət, talibi-zina" kimi ifşa olunur. Dərvişin saqqalı ağ olsa da daxili aləmi qaradır. Əxlaqsızlığa adət etdiyinə görə təsadüfen rastlaşlığı çaydan su görürüb qışlağa aparan qadını öz nəfsinin qurbanı etmək istəyir.

*Ol biruni səfid, dəruni siyah,  
Gördü ki, bir gəlin yekkəvü tənha*

*Su götürüb çaydan, çü sərvü-rəna,  
Xuraman, xuraman gedər qışlağa  
Şəhdi-müsəffadır başdan ayağa  
Kəsib qabağını dedi: Ey sənəm,  
Təşnayəm, bir cürə su eylə kərəm.  
Pürab edib camı verən tək gəlin  
Ol fasiqü facir bərk sixdi əlin.*

Derviş həyasız və əxlaqsız olduğu qədər də tədbirlidir. Qəzəblənmiş gəlinin qışlağa xəbər verib onu öldürəcəyini başa düşən derviş ona bu işi dile-dişə salmamağı, eks təqdirdə üstündə namus ləkəsi qalacağını, ondan yaxa qurtara bilməyəcəyini başa salır. Ona sırrı gizlətməyi məsləhət görür.

*Nə qədərki, var təndə nəfəsin,  
Bir kəs ilə uca çıxanda səsin  
Oxşadıb özünə hər fahişə zən  
Deyəcəkdir sənə, "ey dərviş..."  
Nəlayiq sənin tək iffətşüara,  
Gedib həmtə ola hər zinakara  
Sərpuşluq əgər olmasayı xub,  
Deməzdilər həqə "Səttarül-uyub"  
El ağzını tutmaq olmaz məsəldir,  
Pərdəni götürmək yaman əməldir.*

Əxlaqsız və hiyləgər dərviş qəzəblənmiş qadını məntiqinə tabe edir. Qadın təmiz adını qorumaq xatirinə onu cəzalandırmaq fikrindən daşınır.

Q.Zakir "Dəvəsi itən kəs" hekayəsində maralist kimi çıxış edir və insan əxlaqının qüsurlu tərəflərini islah etməyə çalışır. Dəvəsi itmiş kişi onu dağın o biri tərəfində tapmağına ümid bağlayıb, halını pozmur. Arsızlıq edib deyir, gülür.

Bir "mərdi aqıl" kişidən dəvəsi itdiyi halda sevinməsinin səbəbini soruşduqda, "dağın ol üzündə", tapacağına ümidi olduğunu, orada tapılmasa "qiyamətinin" başlanacağını bildirir.

Etidal nəzəriyyəsinin mövqeyindən çıkış edən Zakir həddən artıq sevinci və kədəri insan şəxsiyyəti üçün qüsür hesab edir. Hər iki halda orta vəziyyətdə durmağı məsləhət görür.

*Aqıl gərək yeksan ola hər zaman  
Qoymaya qəlbinə yol tapa şeytan  
Nə öylə pərişan - şad ola düşmən  
Nə öylə bəşəşət - tən edə görən  
Çöllərdə bağırməq xırs adətidi.  
Xanədə ağlamaq zən sənətidir.  
Hünərin əvvəli səbrü təhəmmül  
Taətin övlesi - tənyə təvəkkül.*

Şair fikrini bununla əsaslandırır ki, dünyada nə sevinc, nə kədər əbədi deyil. Ona görə hər şeyi qənaətlə işlətmək lazımdır. Q.Zakirin "Məlikzadə və şahsənəm", "Aşıq və məşq haqqında", "Əmirzadəyi - məşq və cavan aşiq" hekayələrinin mövzusu tarixin ayrı-ayrı mərhələlərində Şərqi müxtəlif şəhərlərində yaşamış gənclərin həyatında götürülmüşdür. Bunların hamısında bir-birinin ülvi məhəbbətə sevən gənclər təsvir olunur.

Şairə görə həyatın mənası məhəbbətdən ibarətdir. Sevən adamlar daxilən kamil olurlar.

*Kimsə ki, zövqi-eşqi eyləyə inkar,  
Sən bil ki, zatında onun şübhə var.  
Eşq eylər adəmi insani daxili-səvəb,  
Eşqsız, bəşərdən övladır dəvab.*

Sevmək, ali hissələrlə yaşamaq şəxsi həyatı unudub hər cür fədakarlığa hazır olmaq deməkdir. Məsuqunun xəstələnib ac qaldığını eşidən aşiq ona şorba bişirərkən eşqin təsirindən özünü unudub, kəfər yerinə əlini qazana salıb qarışdırır. Əlinin eti tökülsə də namaz qılanda səcdəyə gedərkən Allahla

raziü-niyaz edib özünü unudur və "canına vasil" olur.

Q.Zakirin epik ədəbi irsində mənzum hekayələrlə yanaşı təmsilləri də xüsusi yer tutur. Həcmiñə və təhkiyyənin xüsusiyyətlərinə görə təmsillər mənzum hekayələrdən bir o qədər də seçilir. Mənzum hekayələrdə olduğu kimi təmsillərdə hadisələr "əyami-sabiqdə" şərqiñ müxtəlif regionlarında baş veren hadisələrdən götürülmüşdür. Zakirin təmsilləri Ezopdan üzüberi təkrar-təkrar müxtəlif yazıçılar tərəfindən istifadə olunan ənənəvi mövzularda yazılmışdır. Lakin bütün təmsil müəlliflərində olduğu kimi Q.Zakir də öz məqsədine müvafiq müstəqil nəticələr çıxarmış, beləliklə, onların orijinallığını təmin etmişdir. Əsasən didaktik pafosa malik olan bu nəticələr bəzən müasir həyat məsələləri ilə əlaqələndirilir. Təmsilin tənqid hədəfinin konkretliyi onun ictimai aktuallığını təmin edir. Məsələn, "Aslan, qurd və çäqqal" təmsilinin əsas tənqid hədəfi zoruna arxalanıb zəif qurdu və çäqqalı ovdan məhrum edən aslandır. Yazıçı onun simasında öz arzu və istəklərini hər şeydən üstün tutan və bunu həyata keçirmək üçün başqlarına hər cür zülmü rəva görən müstəbid obrazı yaratmışdır. Onlar bir yerdə yaşayıb, eyni dərəcədə ac qaldıqları halda aslan tapılmış ovun bölgüsündə onların mənafeyi ilə hesablaşdırı. Qurdun ədalətli bölgüsü onu qane etmədiyinə görə vurub gözlerini çıxarır. Böyük və qüvvətli yoldaşın məqsəd və məramını başa düşən çäqqalın əldə edilmiş ovu onun üç övnəsinə təqsim etməsi onu razi salır.

*Şir dedi: "Afərin sana ey pürfən,  
Bu bölgünü kimdən öyrənibsən sən?"  
Dedi ki, "bilməzdim binadan, başdan  
Öyrəndim o gözü çıxan qardaşdan."*

Çäqqal öz hüquqlarını qurban verməklə həyatını xilas edir. Şair zorun hakim olduğu, həqiqətin boğulduğu bir cəmiyyətdə təziyə etməyi məzlumlar üçün qurtuluş yolu hesab edir.

*Böyük əgər deyə gündüzə gecə  
De ki, göydə ulduz səyrişir necə!  
Nisbət verə gər gündüzə gecəni  
Söylə ki, yandırır afitab məni.*

Zakir təmsilin məzmunundan gəldiyi nəticəni əsaslandırmaq üçün şahidi olduğu hadisələrdən misal gətirir. "Cənabi Hacıqulu" xan bostanın məhsulunu xanlığa yox, öz evinə göndərdiyinə görə "fəqiri, rəiyəti" fiziki təzyiqlərə məruz qoymuşdur.

"Dəvə və eşşək" təmsilində dünyagörmüş, böyük həyat təcrübəsi toplamış adamların məsləhət və nəsihətlərinə riayət etmək tövsiyə olunur. Təmsildə İrandan Hində gedən bir karvandan ayrılib "basefa" və "Ələfzar" yerdə yeyib, içib "vəhdət" sürən bir dəvə və eşşəyin macərası təsvir olunur. Ariq düşüb "əyaq üstündən ayaq" götürməyə taqəti olmayan heyvanlar yeyib kökəldikdən sonra eşşək "suri-şahnaza" qalxmaq arzusunda olduğunu bildirir. Dəvənin məsləhətlərinə baxmayan eşşək anqırıb səs salır. Təsadüfən yol ilə keçən karvan ilə sahibi onları aparıb yenidən karvana qoşur. Beləliklə, yenidən ağır yük çatıldığı üçün onlar əzaba düçər olurlar. Eşşəyin faydalı məsləhətə qulaq asması dəvədə kin yaradır. Eşşək yorulduğu üçün onun yükünü və özünü də dəvəyə yükleyirlər. Uçurumun yanından keçərkən dəvə eşşəkdən intiqam almaq üçün fürsət tapır.

*Qatlayıb boynunu dedi: Ey həmdəm,  
Mana səndən yetdi bu zülmü sitəm,  
Nəsihət eylədim, annadin qərəz,  
Dedin: tərki-adət mövcibi-mərəz  
Dedim ki, anqırma, qalxdın həvaya  
Nahaq yərə saldın bizi bələyə  
İndi ki quyruğun basdırılanın  
Canı çıxsın görək altda qalanın*

*Mənim də könlümə düşübdü tazə,  
Tərənnümə gəlib duram canbazə.*

Eşşeyin xahişi və yalvarışlarına baxmayaraq dəvə lökləyib onu uçquna atıb məhv edir.

Şair süjetdən hasil olan fikirləri ümumiləşdirib belə bir nəticəyə gəlir:

*Dəyib dağa, daşa dağıldı dər-dəm  
Gərək ibrət edə bu işdən adəm.  
Ulular pəndinə baxmaya hər kəs.  
O kəsdən bilmərrə əlaqəni kəs  
Guş etməyən nasehlərin sözünə  
Toxunar aqibət bəla özünə.*

Eşşək məsləhətə durmadığına, anqırıb yerini nişan verdiyinə görə fəlakətə düşçər olur. Nadanlıq onun həyatına son qoymaqla nəticələnir.

*Bir dəxi danışsa hər kimbihəngam  
Başı qiyulu qaldan qurtarmaz müdəm,  
Var isə kəmalin söyləmə əfzun:  
Bu barədə şair yazıb bir məzmun:  
Kəbk əgər xəndeyi-bica nə zənd mən zəmin,  
Ki, giriftar be şəhbaz nə gərdəd hərgiz.*

Tərcüməsi:

*Kəklik səsini çıxarmasa, mən zəmin,  
Onu tuta bilməz dağlarda laçın.  
( Tərcümə M.F.Axundzadənindir. )*

"Tülkü və qurd" təmsilində ehtiyatla davranışmaq tövsiyə olunur. Tülkünün hiyləsinə aldanan qurd quyruğun qoyulduğu yeri yoxlamadığına görə tələyə düşür.

*Hər kimsədə ola əqlü fəhmü huş,  
Bu məsəli eyləməsinə fəramuş*

*Əvvəl gərək suyu yoxlasın möhkəm  
Boylayandan sonra soyunsun adəm  
Nəinki etməyib fikir, əndişə  
Sala canavar tək özünü işə.*

"Tülkü və şir" Zakirin məzmun baxımından dolğun, ideyaca rəngarəng təmsillərindəndir. Doğrudur, təmsilin fabulasında cəzirədə zülm və təzyiqə məruz qalan heyvanların xahişi ilə tülkünün tədbir töküb şiri məhv etməsi hadisəsi durur. Lakin şairin heyvanların həyatından və onların bir-birinə münasibətindən seçdiyi epizodlar ona müxtəlif nəticələr çıxarmağa imkan vermişdir.

Çin bəhrində cəzirələrin birində heyvanlar əmin-amanlıq içində yaşıdıkları bir vaxtda şirin gəlişi ilə rahatlıqları pozulur. Şirlə döyüşmək qüdrəti olmayan heyvanlar onunla saziş binası qoymağın qərara alırlar. Hər gün ona pay göndərməklə xətadan can qurtarırlar. Ona görə şair şirin suda qərq olub ölməsini edilən zülmün nəticəsi hesab edir.

*Coxdur yolu bu məsəlin dünyadə  
Mən özüm görmüşəm həddən ziyadə  
Biri o kim, hər kəs xəlqə zülm edər  
Aqibət əql ilə fənaya gedər.*

Bütün cəzirə heyvanlarını qorxu və vahimə altında saxlayan şir ona görə məhv olur ki, o yalnız gücünə arxalanır. Şir ağILDAN və tədbirdən məhrumdur. Tülkü ona gətirdiyi ovu yolda başqa bir şirin aldığını deyəndə və onun özünün suya düşmüş əksini göstərəndə şir qəzəblənib özünü onun üstüne atır, tədbirsiz olduğuna görə özünü həlak edir. Şair belə nəticəyə gəlir.

*Biri o kim, hakimani-bitədbir  
Çahi-intiqama qərq olur cün şir.*

Cəzirə heyvanları şirin qarşısında acizliklərini başa düşür, hər cür güc işlətməyin mənəsiz olduğunu dərk edirlər. Onun təcavüzündən qurtarmaq üçün məsləhətləşməyə üstünlük verirlər.

Onlar məsləhətləşib vaxtaşırı ona azuqə göndərməyi və tülkünün vasitəsilə məramlarını ona bəyan etməyi qərara alırlar. Cəzirə heyvanları qüvvətli düşmənin təhlükəsindən məsləhətləşmə yolu ilə xilas ola bilirlər. Ona görə şair məsləhətin bütün işlərdə faydasını yüksək qiymətləndirir və

*Biri o kim, biməsləhət, biəndişə,  
Bu dari-dünyada düzəlməz heç iş – qərarına gəlirdi.*

Cüssəcə zəif bir heyvan olan tülkünün şiri məhv etməsi şairə belə bir nəticəyə gəlməyə imkan vermişdir ki, qələbə çalmaq üçün zorun çoxluğu yox, ağıl və tədbirin üstünlüyü əsasdır.

*Biri o kim sanma düşməni həqir  
Eylər səni axır bəlaya əsir.*

Əslində bütün bunlar keşməkeşli ömür sürmüş, başı bələlər çəkmiş şairin həyat təcrübəsinin nəticələri idi. "Xətadir dolanmaq" deyən şair bu qəbildən olan məsləhətləri rəhbər tutmağı zəruri hesab edirdi. Zakirin bu əsərdə irəli sürdüyü fikirlər "Sədaqətli dostlar haqqında" təmsili ilə yaxından səsləşir. "Şir və tulkü"də məsləhət və tədbir, "Sədaqətli dostlar haqqında" təmsilində isə birlilik, nicat yolu tövsiyyə olunur.

Bir tisbağa, bir kəsəyən, bir qarğa "pakizə məkanda" vətən tutub "asibi-dəhrdən asudə" yaşayarkən onlara bir ahu da qoşularaq "eyşü nuşa" məşğul olurlar.

Səhər hər biri bir tərəfə gedib, axşam isə düşərgələrinə qayıdırıllar. "İttifaqən bir gün" ahu gəlməyəndə hamı narahat olub təşviş keçirir. Dostların məsləhəti ilə qarğa axtarışa gedir. Onun bir ovçu tərəfindən tutulduğunu, əl-ayağını bağlayıb getdiyini görür.

Bundan narahat olan dostlar onu xilas etmək üçün

tədbir düşünürlər. Qarğa kəsəyəni qanadlarının üstünə alıb ahunun əsir edildiyi yero aparır. O, ipi kəsib ahunu azad edir. Lakin tisbağanın dözməyib ora gəlməsi hamını narahat edir. Ovçu gələrkən hamı qaçıır, ovu əldən çıxan ovçu tisbağanı onu tutub torbaya salır. Onu qurtarmaq üçün yollar düşünüb tapırlar. Ahu ayağını aqsaq edib ovçunun qabağında dolanır, ovçu onu tutmağa səy edərkən kəsəyən torbanı kəsib tisbağanı azad edir.

Şair birliyi, dostun dosta qayğısını felakətdən qurtuluş üçün əsas şərt hesab edir. Müxtəlif cinsdən olan dörd heyvan bir-birinə sadiq olduqlarına görə ovçunun əlindən xilas ola bilirlər. Qarğa və kəsəyən əlindən heç bir iş gəlməyən tisbağanın ora gəlməsini görüb onu danlarkən o deyir:

*Aşinanın biri gəzə asudə  
Sol birisi qala dami-qayğuda  
Girəm ki, məsrəfim yoxdur bir karə  
Necə dura billəm sizdən kənarə?  
Tanrı o yoldaşa eyləsin qəzəb  
Kim dari-dünyada ola xüdtələb!*

Zakir təmsil süjetindən bir neçə əxlaqi nəticə çıxarır. Lakin vurğunu dostluğun faydalari üzərində qoyur:

*Bu məsəlin vardi ona nisbəti:  
Bir kəsin bir kəsə ola ülfəti,  
Gərək zar olanda o da zar ola,  
Həmişə dostundan xəbərdar ola.  
Nəinki dost qala dami-bələda  
O gəzə arxayın dəştü səhrada.*

Zakir təmsillərinin məna dolğunluğu, həyatı və iibrətamız məzmunu, sadə ifadə tərzi onları həmişə oxucu üçün rəğbətli və maraqlı etmişdir.

## MİRZƏ ŞƏFI VAZEH (1792-1852)

XIX əsrin birinci yarısında klassik Şərq poeziyasının mütərəqqi ənənələrinin inkişafında Azərbaycan-Avropa ədəbi əlaqələrinin genişlənməsində Mirzə Şəfi məstəsna rol oynamışdır. Şair "Divani-Hikmət" şeir məclisini təşkil etməklə ədəbi prosesin dirçəlişinə qüvvətli təsir göstərmiş, "Kitabi-türki" tərtib edərək ana dilində dərsliklərin və uşaq mütləq vasitələrinin inkişafını təmin etmişdir.

Mirzə Şəfi (Məhəmməd Şəfi) Kərbəlayi Sadiq oğlu 1792-cü ildə Gəncə şəhərində anadan olmuşdur. Şairin atası Kərbəlayi Sadiq Gəncənin son hakimi Cavad xanın saray memarı - bənnası olmuşdur. O, Əbdüləli və Məhəmməd Şəfi adlı iki oğul atası idi. Əbdüləli onun sənət yolunu davam etdirmiş, Məhəmməd Şəfi isə valideynlərinin azusunu yerinə yetirərək ruhani olmaq məqsədilə Şah Abbas məscidinin nəzdində məktəbə daxil olmuşdu. Şair əvvəl məktəbdə, sonra ərəb-fars dillərini, kalliqrafiyanı-kufi, nəstəliq, şikəstə və s. xətləri, Şərqə məxsus dini və dünyəvi elmləri öyrənməyə, Firdovsi, Nizami, Xəyyam, Rumi, Hafiz, Sədi, Cami kimi klassiklərin əsərlərini mütləq edib mənimşəyə başlamışdı.

1804-cü ildə Gəncə xanlığı Sisyanoğlu başçılığı altında rus ordusu tərəfindən istila edilib Cavad xan qətle yetirildikdən sonra şəhərdə başlanan qarətlər digər gəncəlilər kimi Kərbəlayi Sadığın da evinin dağıılması, əmlakının talanması ilə nəticələnir. O, xəstələnib təxminən 1805-ci ildə vəfat edir. Mirzə Şəfi hər cür maddi və mənəvi yardımından məhrum olur. Ömrünün böhranlı çağında o, uzun illər Təbrizdə ticarətə məşğul olan, Ərəb ölkələrini gəzib dolaşdıqdan sonra ana yurduna dönen Hacı Abdulla adlı bir şəxslə tanış olur. Tacir onu himayə edir, maddi və mənəvi cəhətdən kömək göstərir. Geniş biliyə, yüksək əxlaqi keyfiyyətlərə malik olan Hacı Abdulla dini, mövhumi keyfiyyətlərə qarşı mübarizə aparırı.

Bu zəmində onunla ruhanilər arasında tez-tez

mübahisələr və münaqışələr baş verirdi. Onun din xadimləri arasında çoxlu düşməni var idi. Mirzə Şəfinin Hacı Abdullanın himayəsinə siğindiğini, onun təsiri altında fikirlərində ciddi dəyişikliklərin yarandığını görən müdərrisler tələbəyə dərs keçməkdən imtina edirlər. O, mədrəsəni tərk etməyə məcbur olur. Bu vaxtdan etibarən onda ruhanilərə nifret hissi qüvvətlənir.

Məşguliyyətsiz qalan Mirzə Şəfi Hacı Abdullanın vəsadətələ özünə mirzə və evini, iki balaca kendini idarə etmək üçün köməkçi axtaran Cavad xanın qızı Püstə xanımın yanında xidmət etməyə başlayır. Bu vaxtdan etibarən xalq arasında Mirzə Şəfi kimi məşhurlaşır. 1826-cı ildə İran ordu hissələrindən birinə başçılıq edən Cavad xanın oğlu Uğurlu xan Şəmkir altında məğlub olub, İrana qayıdarkən bacısı Püstə xanımı da özü ilə aparır. Yenidən Mirzə Şəfinin ağır günləri başlanır. O Şah Abbas məscidinə köcüb hücrələrin birində kitab üzü köçürmək, uşaqlara müxtəlif xəttləri öyrətməklə yaşamaq üçün vəsait toplayır. O, yanına nəstəliq xəttini öyrənməyə gələn M.F.Axundovla da burada tanış olur. Bununla da müəllimlə şagirdin dostluğu başlanır.

Tiflis qəza məktəbində Azərbaycan dili müəllimi işləyən M.F.Axundzadə rəsmi qulluqla əlaqədar uzun müddəti ezamiyyətə gedərkən öz yerinə Mirzə Şəfini məsləhət görür. Şair 1840-cı ilin mayında Tiflisə köcüb xüsusi komissiya qarşısında imtahan verdikdən sonra qəza məktəbində Azərbaycan dili və şəriət fənlərinin müəllimi işləyir. Qaynar Tiflis mühiti şairi öz qoynuna alır. İşlə və maaşla təmin olan Mirzə Şəfi ədəbi fəaliyyətini genişləndirmək üçün imkan tapır.

O, 1844-cü ildə əsasını Gəncədə qoysduğu "Divani-hikmət" adlı ədəbi məclisin fəaliyyətini Tiflisdə bərpa edir. Onun ətrafına şəhərin müxtələif millətlərindən olan yaradıcı simalar toplaşır. Orada müxtəlif mövzularda elmi, ədəbi, tarixi məsələlər müzakirə olunur. Burada M.Ş.Vazehlə almanın F.Bodenşdet arasında dostluq əlaqələri başlanır. M.Şəfidən Azərbaycan və fars dilləri dərsi alan F.Bodenşdet eyni za-

manda onu alman şairlerinin yaradıcılığı ile tanış edir. Bütün bunlar M.Şəfi şeirlərinin F.Bodenşdet tərəfindən mənim-sənilməsi ilə nəticələnir.

Naməlum səbəblərdən dolayı 1848-ci ildə Mirzə Şəfi Tiflisi tərk edir. O, pedaqoji fəaliyyətini Gəncə qəza məktəbində davam etdirir.

1849-cu ilin sonunda yenidən Tiflisə qayıdan Mirzə Şəfi 1850-ci ilin 1 yanvarından şəhər gimnaziyasında Azərbaycan dili üzrə kiçik müəllim vəzifəsində çalışır. Mirzə Şəfi 10 illik pedaqoji təcrübəyə malik idi. Onun qarşısında tədris etdiyi fənn üzrə dərslik yaratmaq vəzifəsi qoyulmuşdu. O, gimnaziyanın fars dili müəllimi İ.Qriqoryevlə bərabər "Kitabi-türki" adlı müntəxəbat üzərində işləməyə başlayır. Materialların toplanması və tərtibi iki il davam edir. Tiflisdə metoqrafiya olmadığına görə dərslik Təbrizə göndərilir. Mirzə Şəfi Vazeh 1852-ci ilin 16 noyabrında Tiflisdə vəfat etmişdir.

## YARADICILIĞI

Mirzə Şəfi Vazeh taleyi qəribə və keşməkeşli şairdir. O, gənc yaşılarından yaradıcılığa başlamış, ister Gəncədə, ister Tiflisdə əhatəsində yaşadığı şairlər arasında zərif insan hissələrini tərənnüm edən lirik-fəlsəfi şeirlərin müəllifi kimi şöhrət qazanmışdır. Lakin onun uzun illər məşğul olduğu şeir yaradıcılığından bu gün ədəbiyyatşunas alim Salman Mümtazın aşkarca çıxardığı 82 misra lirik şeir, professor Həmid Məmməzdənin tətip nəşr etdiyi 170 misradan ibarət "Məktubun intizarında" poeması məlumdur.

M.Ş.Vazeh öz yaradıcılığına etinasız olmuşdur. Şairin tədqiqatçıları təsdiq edirlər ki, o, şeirlərini gözəl xətlə yazıb, onun sorağına gələnlərə hədiyyə vermişdir. Belə səxavətli hədiyyələrdən biri də Fridrix Bodenşdetə olmuşdur. O, Almaniyada, Honnover şəhərində Universitet bitmişdir. Bir müddət Moskvada knyaz N.Qoeitsinin evində "tərbiyəçi-nəzəratçı və xarici dillər müəllimi" olmuşdur. 1844-cü ilin əvvə-

lində Zaqafqaziya ölkəsinin baş hakimi Neyqtartin tərəfindən Tiflisə dəvət olunaraq gimnaziyada fransız dili müəllimi işləmişdir. Qafqaza böyük maraq bəsləyən F.Bodenşdet Azərbaycan və fars dillərini öyrənməyi qərara almış, bu zəmində onun Mirzə Şəfi ilə əlaqələri başlanmışdır. Tələbə-müəllim münasibətləri dostluğa çevrilmişdir.

1845-ci ildə Tiflisi tərk edib Almaniyaya gedərkən Mirzə Şəfi "Divan"ının yeganə əlyazma nüsxəsini ona vermişdir.

Dondan Tiflisə qədər Şimali və Cənubi Qafqazın müxtəlif məntəqələrini gəzib dolaşan F.Bodenşdet topladığı materialı və təəssüratları sistemləşdirərək Berlin şəhərində 1850-ci ildə "Şərqdə 1001 gün" adlı kitab nəşr etmişdir. Tarixi etnoqrafik materiallardan ibarət olan məcmuədə F.Bodenşdet yeri düşdükçə M.Ş.Vazeh şeirlərində geniş miqyasda istifadə edir və onunla görüşlərində səhbət açır. "Şərqdə 1001 gün" oxucular arasında əks-səda doğurub böyük marağa səbəb olur. F.Bodenşdet naşirinin təklifi ilə şeirləri "Mirzə Şəfinin nəğmələri" adı altında ayrıca kitab halında nəşr etdirir.

Nəğmələr müəllifinə və tərcüməciyə böyük şöhrət gətirir. Onlar təkcə Almaniyada 1851-ci ildən 1877-ci ilə qədər 26 il ərzində 56 dəfə nəşr olunur. Mirzə Şəfi nəğmələrinə maraq gündən-günə artır. Onlar müxtəlif dillərə tərcümə olunur, ingilis, fransız, ispan, holland, isveç, yəhudî, rus, portuqal dillərində kitab halında buraxılır. Avropada Mirzə Şəfi şeirlərinin tərcüməsilə görkəmlı şairlər məşğul olur. İtaliyada Cüzeppa Kossinin, Rusiyada V.V.Makovun, M.A.Mixaylovun, P.İ.Eyfertin, P.Yakuboviçin və b. Tərcümələri vasitəsilə M.Şəfinin şeirləri xalq arasında yayılır. "Nəğmələr" böyük rus yazıçısı L.N.Tolstoyun diqqətini cəlb edir. O, 1880-ci ildə məşhur rus şairi A.Fetə göndərdiyi məktubda şeirlərin oxunuşundan aldığı təəssürati ifadə edərək yazırı: "Bu günlərdə bizim ev müəllimi mənə "Mirzə Şəfinin nəğmələri" kitabını gətirdi. Orada gözəl şeylər var. Siz onunla tanışsınızmı?"

Mirzə Şəfi nəgmələrinin şöhrəti dost və şagirddə qısqanlıq hissleri yaratmış, o, ustadın müəllifliyini inkar etmek qərarına gəlmışdır. F.Bodensted 1870-ci ildə "Mirzə Şəfinin sələfindən" adı altında kitab çap etdirərək nəgmələrin onun istedadının məhsulu olduğunu bəyan etmiş, "Mirzə Şəfi" təxəllüsünün mistifikasiya məqamında istifadə olunduğunu bildirmişdir. Beləliklə, şöhrət xatirine özünə plagiat (ədəbi oğru) damgasını vurmuşdur.

Mirzə Şəfi Vazeh yaradıcılığının əsas ideya istiqamətini həyat sevgisi, nikbinlik, cəmiyyətdə insanın azadlığı uğrunda mübarizə təşkil edir. Şairin məhəbbətin nəşə və əzablarını təsvir, gülü və bülbülu tərənnüm, şərabı vəsf edən şeirlərində həyat sevgisi ifadə olunmuşdur. İnsanlara nisye xəyallardan doğan uydurma dünya vəd edən hakim təbəqə və ruhanilərin əksinə olaraq o, vətəndaşları fəallığa, maddi nemətlərdən bəhrələnməyə, ömrünü xoşbəxt başa vurmağa çağırırdı. Vətəndaşlara fəlakət gətirən mühəribələr, ləyaqətlərini alçaldan, mütiyə çevirən adətlər, hüquqlarını məhdudlaşdırıran qanunlar şair tərəfindən pislənib, tənqid olunurdu. Şeirlərinin birində yazıçı amalından söhbət açaraq yazırıdı: "Mən alçaq şeirləri deyil, təkcə gözəlliyi tərənnüm edirəm. Qoy başqaları mühəribəni, şah əsasını və məscidi mədh etsin, mən isə şərabı, qızılıgülü və sevgini tərənnüm etməyi qərara aldım."

M.Ş.Vazeh lirikasında məhəbbət və onun əzablarından doğan narahatlıq və həyəcanların təsviri əsas yer tutur. Bu baxımdan onun əldə olan şeirlərindən "Nə qədər kim fələyin sabitü səyyarəsi var" misrası ilə başlanan qəzəli diqqətə layiqdir.

Şeirin məzmununu aşiqin sevgilisinin zülm və sitəmindən doğan acı yaşıntılarının təsviri təşkil edir. Qəzəl beş beytdən ibaretdir. Hər biri bitgin fikir ifadə edən və müstəqil məna tutumuna malik olan beytlər ümumi halda mübaliğeli şəkildə məşuq cövrü cəfanın aşiqin ruhi aləmində yaratdığı böhran eks olunmuşdur.

Mətlə və ondan sonra gələn beytlərin ikisində şair

diqqəti aşiqin qəmlı halına cəlb edir və mübaliğədən istifadə etməklə dərdinin ağırlıq dərəcəsini göstərir. Sevgilisinin qəmzə oxları aşiqin sinəsində ulduzların sayı qədər yara yeri açmışdır. Məşuqəsinin siması aşiqi bir an tərk etmir, onu daim izləyir. Göydə ulduz kimi görünən çərxi bülənd deyil, aşiqin gözləridir, O, sevgilisini izləyir. Aşiqin ahü-fəğanlarından doğan göz yaşları ("dideyi-giryən") fəvvərəyə çevrilmişdir.

*Nə qədər kim fələyin sabiti-səyyarəsi var,  
Ol qədər sinədə qəmzən oxunun yarəsi var.  
Deyil əflakədə kövkəb görünən çərxi-bülənd  
Oluban didə, sərapa sənə nəzzarəsi var.  
... Necə qan cuşə gəlib, eyləməsin ahü fəğan?  
Könlümün dideyi-giryən kimi fəvvərəsi var!*

Aşiq bütün işgəncələrə dözür, o, bununla təsəlli tapır ki, "yarı-sitəmkarəsi" olanların hamisinin ömrü iztirab içinde keçir.

*Ruzigarı qara, daim gecəsi tar keçir,  
Hər kimin eşqdə bir yarı-sitəmkarəsi var.*

M.Ş.Vazehin orijinal şeirləri arasında "Süsəni" adlı bir müxəmməsi də var. Aşiq-məşuqə obrazlarında təbii hissələr bəyan edən "Nə qədər kim..." qəzəlindən fərqli olaraq "Süsəni"nin qəhrəmanı real insandır. O, şairlə bir mühitdə yaşayır. M.Ş.Vazeh onun simasında təbiətin ecazkarlığına diqqət cəlb edir, gözəlliyyin doğurduğu hissələri şeir dilinə çevirir. Şairə görə təbiət gözəlliyyini ondan əsirgəməmişdir. Onun nezakət çəməninə xuraman, gözəllik kişvərinə sultan yaratmışdır. Şairin təsvir etdiyinə görə gözəlin dodağı İsa sözü kimi ölüyü diriltməyə qabildir. Həmin gözəlin üzünü görənlər məst olub badəni haram sayırlar.

Süsəni o qədər zinətli yaranmışdır ki, təbiətdə gözəllik rəmzi sayılan hər şey onun siması qarşısında vəcdə gəlib baş

əyir, səcdə edir.

*Gün ki, hər gün ki çıxar dərgəhinə səcdə edər,  
Sərv rəftara gəlür, qılsa qəddin bağə güzər  
Qönçə gər ağızin ilə qarşı dura, boynun əyər,  
Küfri-eşqin yetişib yerə kim, ey kafər,  
Desələr Vazehə böhtəndi, müsəlman, Süsəni!*

M.Ş.Vazehin fars dilində yazdığı əsərlər arasında "Məktubun intizarında" xüsusi yer tutur. Əsərin fabulasını sevgilisindən ayrı düşüb məktubunu gözləyən aşiqin iztirablarının təsviri təşkil edir. Hicran dərdindən iztirab çəkən aşiq sübhün yelindən imdad isteyir. Sübh yeli sevgilisindən məktub gətirib aşiqi sevindirir. M.Ş.Vazeh aşiq və məşuqə obrazlarında insan hissələrinin təmizliyini və səmimiliyini tərənnüm etmişdir. Qəzadan aşiq məşuqəsindən ayrı düşmüşdür. Ondan məktub almaqla təsəlli tapmaq isteyir. Lakin buna nail ola bilməyir. İntizar qəlbini didib-parçalayır, onu zülmkarlıqda, biganəlikdə ittiham edir. Buna baxmayaraq, ona məhəbbəti əksilmir. Sübhün yelini yanına göndərkən onunla nəzakətlə rəftar etməyi tapşırır.

*Onun vüsalına yetən zamanda  
Tələsmə halımı şərhü bəyanda.  
Amandır, xatırınə dəymə birdən,  
Bəlkə də rəmzi var, gizlindi səndən.  
Əvvəlcə başına dolan onun sən,  
Mənim əvəzimə öp gözlərindən  
Yetir bu ərzimi qəlb ovlayana,  
Kədərli qəlblərə məlhəm qoyana.*

Sübh yeli sevgilisinin məktubunu aşiqə çatdırır. Məluin olur ki, o da sevgilisini unutmamışdır. O da vüsal həsratılı "həmağış" olmaq arzusu ilə yaşayır.

*Yazib: "Ey hicranın bəndində dustaq,  
Hicrana səbrlə dözərlər ancaq,  
Qoy, üzün dönməsin cövrü-fəraqdan  
Hicrimdə əl üzmə sən iştayaqdan.  
Hələ əskilməmiş mehrin yanında,  
Sevda başımdadır, zövqün canımda.  
Səni unutmaram, fikrimi olmuş;  
Nə vaxt olam o yarıma həmağış.  
Bütün eşq əhlinə bu bir məramdır,  
Naümidlik məşuqlara haramdır..."*

Aşıq, məşuqə və allegorik sübhün yeli obrazları, saqiyə müraciət, təhkiyəyə qəzəl mətninin daxil edilməsi poemanın əski orta əsr üslubunda yazıldığını göstərir. Lakin buna baxmayaraq poemada şair müasir dövrə birgə yaşayış və insan tərihyəsi üçün zəruri olan bir ideyanı insanın insana məhəbbətini, sədaqət və etibarını tərənnüm etmişdir.

XIX əsrə Azərbaycan bədii nəşrinin, xüsusilə kiçik hekayə janının yaranmasında və inkişafında M.Ş.Vazehin özünəməxsus xidməti vardır. O, pedaqoji fəaliyyətə başladıqdan sonra "Azərbaycan dili" fənninin tədrisi üçün tərtib etdiyi mətnləri 1850-ci ildə müəllim həmkarı İ.Qriqoryevlə tərtib etməyə başladıgı "Kitabi-türki" dərsliyinə daxil etmişdi. Müxtəlif Şərq yazısı və şifahi ədəbi mənbələrindən əzx olunaraq hikmətlər və nəsihətlərdən, məzhəkələrdən, real və allegorik hekayələrdən ibarət olan bu əsərlər dərin əxlaqi mündəricəyə malikdir. Əsərlərin mövzusu cəmiyyət və təbiətdən, insan mösiətindən, heyvanlar aləmindən götürülmüşdür. "Tısbağı və əqrəb", "Zalim padşahın aqil olmağı", "Sövdəgər və oğlanları", "Padşah və meymun", "Qarı və pişiyi", "Sərçə və ilan", "Aslan və dovşan", "Qurd və dovşan", "Pələng və balası", "İki rəfiq", "İki göyərçin" və s. hekayələrdə zülm, zorakılıq, cəhalət, nadanlıq, xəyanət, tənqid, ədalət, mərhəmət, xeyirxahlıq kimi nəcib sıfətlər təbliğ olunur. Yaziçi bu yolla insanlara təsir göstərib susmuş vicdanları oyatmağa, mərhəmət

hissini qüvvətləndirməyə çalışır. Məsələn: "Sərçə və ilan" hekayəsinin təqid hədəfi zülmkarlıqdır. İlan sərçələrin qayğı və əziyyətlə bəslədikləri balalarını yeyir. Qüvvətli düşmənə müqavimət göstərə bilməyən sərçələr intiqam odunda alış拜yanırlar. Sərçələr uçarkən qanadlarının yeli ev sahibinin yandırıldığı fitilə dəyib yuvalarına od düşür. Ev sahibi yuvaya düşmüş alovu söndürərkən ilanı görüb onu məhv edir. Beləliklə, zalimdan məzlamaların iqtisamını alır.

"Hekayəti-Tısbağı və Əqrəb"de çay kənarında naçar qalıb keçə bilməyən əqrəbi tısbağı dalına alıb sudan keçirməsi, etdiyi yaxşılıq müqabilində əqrəbin tısbağını sancması təsvir olunur. Yaziçi təmsildən belə nəticə çıxarır: "Hər kəsin zati bəddir. Ondan yaxşılıq gəlməz, əgerçi ona çox ehsan eləyəsən. Qurda rəhm etmək, qoyuna zülümdür."

"Kitabi-türki"de toplanmış hekayələr XIX əsr Azərbaycan ədəbiyyatında əxlaqi-didaktik nümunələrin yaranma və inkişafına qüvvətli təsir göstərirdi. Mirzə Nəsrullah Didənin "Kitabi-Nəsayeh" və Seyid Əzimin "Tacül-kütub" topluları ənənənin davamı və bu təsirin nəticəsi kimi meydana çıxdı.

## İSMAYIL BƏY QUTQAŞINLI (1806 – 1861)

XIX əsrin birinci yarısında milli maarifçilik ideyalarının və bədii nəsrin hekayə və səyahətnamə janrınnın inkişafında görkəmli, ictimai və hərbi xadim İsmayıllı bəy Qutqaşınının dəyərli xidmətləri vardır. İsmayıllı bəy Hacı Nəsrullah oğlu Qutqaşınlı 1806-ci ildə yanvarın 27-də Nuxa qəzasının Qutqaşın (indiki Qəbələ şəhəri) kəndində mülkədar ailəsində anadan olmuşdur. Ədibin atası Hacı Nəsrullah Sultan mahalının sonuncu hakimi olmuşdur. Rus təbəəliyini qəbul etmiş bütün zadəgan balaları kimi İsmayıllı bəy də ailədə xüsusi müəllimlərdən dərs alıb, şərq dillərini öyrəndikdən, elm, ədəbiyyat haqqında kifayət qədər məlumat topladıqdan sonra təhsilini Sankt-Peterburqda xüsusi hərbi məktəbdə kadet korpusunda davam etdirmişdir. O, 1822-ci ildə hərbi xidmətə başlamış, Rusiya-İran (1826-1828), Rusiya-Türkiyə (1827-1829) mühəribələrində iştirak etmişdir. Xidməti vəzifəsini nümunəvi şəkildə yerinə yetirən İsmayıllı bəy ağlı və düşüncəsi ilə ətrafında olanların diqqətini cəlb etmiş və böyük hörmət qazanmışdır. Qafqazın baş hakimi Baron Rozen rəsmi məktublarının birində İsmayıllı bəy haqqında yazırdı: "Mən Quba əyalətlərindən süvarilər toplamaq işinə mənim idarəmdəki xüsusi tapşırıqları yerinə yetirən Pavlovski polkunun şabs- kapitanı Qutqaşını ezam etmişəm. Hörmətli Zaqqafqaziya bəyləri içərisindən çıxan bu adam mənə dərin düşüncəsi və sədaqəti ilə məlumdur".

Hərbi xidməti ilə əlaqədar İsmayıllı bəy Mərkəzi Rusiyani gəzib dolaşmış, 1834-1835-ci illərdə Varşava şəhərində yaşamışdır. O, burada olarkən 1835-ci ildə fransız dilində "Rəşid bəy və Səadət xanım" hekayəsini yazıb nəşr etdirmişdir. Bəzi mənbələrdə İsmayıllı bəyin hekayəsi ilə yanaşı, fransız dilində XVIII əsrin məşhur dövlət xadimi Qubali Fətəli xanın həyatından bəhs edən roman yazdığı və onu Varşavada məclislərdə fransız dilində oxuduğu qeyd olunur. O, 1841-ci ildə 25 il davam edən hərbi xidmətdən sonra general-major

rütbəsində istefaya çıxmışdır.

İsmayıllı bəy Qutqaşınlı Rusiya Coğrafiya Cəmiyyəti Qafqaz təbəəsindən həqiqi üzv kimi fəaliyyət göstərmiş, M.F.Axundov və iki coğrafiyaşunasla birlikdə Qafqazın xəritəsini tərtib etmişdir. 1850-ci ildə Rusiya Kənd Təssərrüfatı Qafqaz şöbəsinin həqiqi üzvü seçilmiş, Şamaxıda bəylərin torpaq hüquqlarını tənzimləyən komissiyanın işində fəaliyyət göstərmişdir. I.Qutqaşınlı 1852-ci ildə arvadı Hacı Bikə ilə Məkkə ziyarətinə getmişdir. Vətənə döndükdən sonra Şamaxıda yaşamış, həqiqi üzvü olduğu cəmiyyətlərin işində fəaliyyət göstərmişdir. Yaziçı 1861-cu ildə Şamaxı şəhərində vəfat etmişdir.

## YARADICILIĞI

XIX əsrin birinci yarısında fəaliyyət göstərən digər müasirlərindən fərqli olaraq İsmayıllı bəy Qutqaşınlı ancaq nəşr yaradıcılığı sahəsində çalışmışdır. Ədibin tədqiqatçıları onun XVIII əsr Şimali Azərbaycanın görkəmli feodal hakimlərindən Qubali Fətəli xanın tarixini əks etdirən romanı ilə digər əsərlərinin də olduğunu yazarlar. Lakin bu gün yaziçinin əldə olan yeganə əsəri fransız dilində yazılmış "Rəşid bəy və Səadət xanım" hekayəsidir. Müəllif əsəri "Şərq hekayəsi" adlandırmışdır. I.Qutqaşınlinin hərbi xidmətlə əlaqədar Varşavada olarkən ədəbi salonlarda, aristokrat ailələrinin məclislərində Qafqaza, Şərqə böyük maraq oyatdığını nəzərə alsaq demək olar ki, "Rəşid bəy və Səadət xanım" əsəri avropalıların Şərq ekzotikasına yaranmış maraqlarını təmin etmək məqsədilə yazılmışdır. Əsərin "Şərq hekayəsi" adlandırılmasında buradan irəli gəlmişdir. Yaziçinin "Ey mənim əziz və məhrəban dostum, siz ki mənim başıma bu balaca Asiya hekayəsini yazmaq fikrini saldinız" mülahizəsi vaxtaşırı əsas süjetdən kənara çıxb, "Möhtərəm ağalar!", "Bu hekayəni oxumağa etina edən lütufkar xanımlar" və s. haşıyələrlə avropalı oxuculara müraciət edib onların diqqətini Şərq həyatının örtülü

tərəflərinə cəlb etməsi bunu aydın surətdə sübut edir. "Rəşid bəy və Səadət xanım" hekayəsinin mövzusu XVIII əsr Azərbaycanda xanlıqlar dövrünün həyatından götürülmüşdür. Hadisələrin və obrazların zaman və məkan baxımından tipikliyini təmin etmək üçün yaxın keçmişə müraciət etməsinə baxmayaraq, yazıçı müasir məqsədlər izləmişdir.

O, XIX əsrin birinci yarısında baş verən iqtisadi və ictimai-mədəni dəyişikliklərin təsiri altında dirçələn maarifçilik məfkurəsinin mövqeyində feodal dünyasının zora və zülmə söykənən əzici qanunlarını, mürtəcə adət-ənənələrini, eybəcər düşüncə tərzini tənqid atəşinə tutur. Kazım ağa və Əsgər ağa simasında feodal dünyasının, Rəşid və Səadət xanım obrazlarında yeni cəmiyyətdə cürcətiləri müşahidə olunan mütərəqqi ideyaların təmsilçiləri təqdim olunmuşdur. Hekayənin konflikti də yeniliklə köhnəlik, mütərəqqi ilə mürtəcə, azadlıqla köləlik arasında gedən mübarizə üzərində qurulmuşdur.

Əsərin əsas müsbət qəhrəmanı Rəşid bəydir. O, "alicənablılığı və nəzakəti səxavətindən" artıq olan bir mülkədarın oğludur. Atası onu "öz səliqəsilə tərbiyə etmişdir. O eyni vaxtı "Şahnamə"ni və sair qəhrəmanlıq dastanlarını, fars şairlərinin zərif qəzəllərini oxumuş, özündə necib hissələr tərbiyə etmişdir. "On səkkiz yaşıdan başlayaraq at oynatmayı, silah atmayı öyrənmiş cəngavər xisəltli bir gənc kimi yetişmişdir."

Bir maarifçi kimi I.Qutqaşınlı kəndli hüququnun müdafiəsinə dair görüşlərini Rəşid bəyin obrazında ifadə etmişdir. "Bütün məşhur igidlərə qalib gəlmək və bütün zəiflərə, yoxsullara kömək etmək" onun baş arzusudur. İyirmi iki yaşlı gənc bütün qüvvə bacarığını rəiyyətin xidmətinə vermişdi. Onun günləri "vətəni çapıb talayan və əkinçiləri incidən quzdurlarla" mübarizədə keçir. Kəndlilərin təhlükəsizliyini təmin etmək üçün qorxulu döyüslərə girir, cəsaretlə quzdur yuvalarını dağdırıb zərərsizləşdirir. Rəşid bəy quzdurlar tərəfindən əsir edilən Mərdani quzdurların əlindən xilas etməklə ailəsinə böyük xoşbəxtlik bəxş edir. Zadəgan balası

adi bir kəndli ilə qardaşlaşır, onun ailə münasibətlərini özünün gələcək həyatı üçün örnek seçir. Çətin anda sevgilisi Səadəti ona etibar edir. Rəşid bəyin rəiyyətə münasibəti nökeri Əzizə münasibətdə daha qabarıq surətdə təzahür edir. O, Əzizlə nöker kimi rəftar etmir. Onu özünə dost, qardaş hesab edir. Bütün məsələlərdə onunla məsləhətləşir. Təkliflərinə qulaq asır. Səadət xanımla sevgi münasibətləri Əzizin təklifi ilə başlanır. Rəşid bəy ailə münasibətlərinin səmimi və qarşılıqlı məhəbbət əsasında qurulmasının tərəfdarıdır. Rəşid bəy könül dünyasına yad olduğunu və hisslerini oxşamadığını görə deyikliyi əmisi qızı və qonşu bəyin sərvətli qızı ilə izdivacından imtina etdiyi kimi Səadət xanımın da mənfur adətlərin qurbanına çevrilib özündən yaşça kiçik Əsgər ağaya arvad olmasına razı olmur. Rəşid bəy Səadət xanımla görüşdükdən sonra onunla ailə qurub xoşbəxt olacağına inanır. Onun vüsalına yetməsi üçün əzmlə mübarizə aparır, bütün maneələri qıraraq onunla xoşbəxt ailə qurur.

## XIX ƏSRİN II YARISINDA ƏDƏBİYYAT

### Dövrün ictimai-siyasi, iqtisadi və mədəni həyatı

İstiladan sonra Azərbaycanın Rusiya tərəfindən iqtisadi fəthi uğrunda başlanan mübarizə XIX əsrin II yarısında intensiv şəkildə qüvvətləndi. Coşğun inkişaf yoluna düşən rus kapitalist sənayesi xammala yaranmış ehtiyacını təmin etmək üçün coğrafi miqyasını genişləndirdi. Çox çəkmədi ki, dənizdən dənizə qədər uzanan imperiya maraqları müstəmləkə ucqarlarına sürətlə nüfuz etdi. Birinci növbədə Şimali və Cənubi Qafqazı güclü pəncəsi altına alıb böyük gəlir gətirən xammal mənbəyinə çevirdi. Azərbaycanın neft və qaz ya-taqları, filiz mədənləri, mineral ehtiyatları, əkin sahələri rus və Avropa kapitalistlərinin nəzərini daha çox cəlb etdi. Ölkənin yeraltı və yerüstü sərvətlərinin həcmini dəqiqləşdirmək, istehsal yollarını müəyyənləşdirməkdən ötrü ekspedisiyalar təşkil edilir və onları daha asan yollar və səmərəli üsullarla istismar etmək üçün müasir elmi-texniki vasitələr səfərbər edilirdi.

Müxtəlif tipli tədbirlərin əməli nəticələri əsrin əllinci illərindən etibarən Bakıda kapitalist sənayesinin qüvvətlənməsində rolu olan neft mədənləri və neftqayırma zavodlarının yaranması şəklinde təzahür etdi. Əsrin II yarısının müxtəlif mərhələlərində həyata keçirilən bir sıra siyasi, inzibati tədbirlər, kəndlilərin feodal asılı münasibətlərinin ləğv edilməsi, neft sənayesində iltizam sisteminin aradan götürülməsi, Zaqafqaziya dəmir yoluunun Bakı-Poti xəttinin inşa edilib istifadəyə verilməsi, Ümumrusiya ticarət yoluun Bakıdan keçməsi Abşeron dairəsində, xüsusilə Bakı və ətraf kəndlərdə neft sənayesi və ticarətin qızıl əsrinin başlanmasına səbəb oldu. Bakı kapitalist inkişafının dramatik sehnəsinə çevrildi.

Avropadan və Rusiyadan müxtəlif millətlərin nümayəndələri buraya gəlib sərvət uğrunda mübarizə üçün mövqə tutdular. Neftin əmələ gətirdiyi iqtisadi inqilab Bakını "Hasar

və xəndək içərisində" məskən salan "körpülü türk kəndciyəzini" Rusiya imperiyasının cənubunda müxtəlif millətlərdən və insan təbəqələrindən ibarət 200 minə yaxın əhalisi olan beynəlmiləl şəhərə çəvirdi.

1854-cü ildə quberniya mərkəzinin Şamaxıdan köçürülməsi onun siyasi və inzibati mövqeyinin artmasına müsbət təsir göstərdi. O, bütün məsələləri tənzimləyən mərkəz oldu. Bakıda coşqun inkişafa başlayan sənaye kapitalizmi tədricə diyarın əyalətlərinə nüfuz etdi. Gədəbəydə mis, Daşkəsəndə dəmir və kobalt, Naxçıvanda duz mədənləri işə salındı. Xəzər sahili boyu balıq vətəgələri, gəmi tərsanələri təşkil edildi. Geniş torpaq sahələri və ucuz işçi qüvvəsi olan qəzalarda taxılçılıq, pambıqçılıq, çəltikçilik, maldarlıq, şərabçılıq və s. inkişaf etdirildi. İqtisadiyyatın sıçrayışla inkişaf etməsi, istehsal üsullarının tez-tez dəyişməsi, iri sənaye ocaqlarının inşası, ucqarla mərkəz arasında əlaqələrin sıxlaması, demoqrafik təbəddülət, əhalinin hərəkətdə olması və tərkibinin dəyişməsi və s. Azərbaycanın orta əsrlərdən qalma həyatını sarsıldı. Feodal qapalılığından qurtarıb ümumrusiya bazarına qoşuldu.

İqtisadi həyat birliyinin yaranması tarixən ərazi, dil birliyi və mədəniyyət ümumiliyi olan Azərbaycan əhalisinin millət kimi formalaşmasına səbəb oldu. Millətin yaranması milli şurun yüksəlməsinə qüvvəti təsir göstərdi. İctimai fəaliyyət meydanına din və millet məfhumlarını bir-birindən ayıran adamlar gəldi. Bununla da milli həyatın və milli hərəkatların oyanması dövrü başlandı. Azərbaycanda milli burjuaziya formalaşıb meydana çıxdı. Feodalizmə qarşı mübarizə bayraqı altında fəaliyyətə başlayan gənc Azərbaycan burjuaziyası cəmiyyətdə inqilabi funksiya yerinə yetirməyə başladı. O, kapitalist münasibətləri meydanında varlığını təsdiqləmək üçün orta əsrlərdən qalma zərərli təsisatlara və ölkənin iqtisadi və inzibati işlərinin cilovunu ələ keçirməkdən ötrü mübarizəyə başladı. Lakin çox çəkmədən milli burjuaziya nəinki rus və Avropa kapitalistlərindən, hətta Qafqazın digər bölgələrindən gələn kapitalistlərdən zəif olduğunu hiss etdi.

Onun nəinki döyüşmək əzmi, yüksək ictimai şüru yox idi, o hətta bunların yüksələşini təmin və təşkil edən vasitələrdən - məktəb və mətbuatdan, müasir məzmunlu ədəbiyyatdan, müxtəlif sahələrdə çalışan və əməli iş görən kadrlardan, müəllimlərdən, mühəndislərdən, yazıçılardan, hüquqşunaslardan, həkimlərdən, jurnalistlərdən, məmurlardan məhrum idi. Çünkü o heç bir tarixi inkişaf prosesi keçirmədən birdən-birə sanki neft deyil, qızıl fantanı vuran quyuların hesabına kapitalist olmuşdu. O, nəinki şurunu, hətta paltarını dəyişməyə vaxt tapmamış, "gülməli şəkildə kapitalizm cəmiyyətinə daxil" olmuşdur. Siyasi, iqtisadi həyat məsələlərində səriştəsizlik onu məğlub, hətta məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Bu vəziyyət öz növbəsində sosial həyatın bütün sahələrində islahatlar həyata keçirmək, orta əsrlərdən miras qalmış tərəqqi vasitələrini yenileşdirmək, xüsusilə məktəb və ədəbiyyatı xalq həyatına yaxınlaşdırmaq, onları müasir kapitalizmin inkişaf ahənginə uyğunlaşdırmaq zərurətini meydana çıxardı. Gənc Azərbaycan burjuaziyası inqilabi bir funksiyani yerinə yetirməyə başladı. O bütün səylərini, əqli və əməli fəaliyyətini milli mənlikdən doğan və sosial dirçəlişə kömək edən mədəni vasitələrin hazırlanmasına və həyata tətbiqi işinə yönəltdi. Belə bir şəraitdə feodalizmdən miras qalan orta əsrlərin ömrünü yaşamış zərərli düşüncə tərzinə qarşı mübarizə genişləndi.

Müasir şəraitdə həyatı əhəmiyyət qazanan xalq işinə M.Axundov və H.Zərdabi başda olmaqla əsrin müxtəlif mərhələlərində A.Ə.Hüseynzadə, C.Ünsizadə, A.O.Çernyayevski, S.Vəlibəyov, F.Köçərli, R.Əfəndizadə, S.M.Qənizadə, N.Nərimanov, M.T.Sidqi və b. ibarət müxtəlif təbəqələrdən çıxmış ziyalılar, H.Z.Tağıyev, M.Nağıyev, Ş.Əsədullayev kimi sərvətdarlar qoşuldu.

Cəmiyyətin islah edilib yenidən qurulmasında həllədici rol oynayan mədəni tərəqqinin əsas attributları - məktəb, ədəbiyyat, əlifba, dil, elm, mətbuat, nəşriyyat, dərslik, teatr və s. geniş müzakirə obyektiinə çevrildi. Yarım əsr müddətində

davam edən müzakirələr müasir kapitalizm inkişafı meydanında azərbaycanlıların inkişaf yolları haqqında fikirlərə aydınlıq gətirdi.

Əsrlərlə davam edən siyasi və ruhani istibdad və bunların doğurduğu fanatizm, cəhalət və nadanlıq Azərbaycanda yenidənqurma işlərini xalq maarifi sahəsində islahatlardan başlamaq zərurətini ön plana keçirdi. Əsrin görkəmli maarif xadimləri belə hesab edirdilər ki, "maarif xalqın məişətini və rifahını yaxşılaşdırır, onun islahatçılıq qabiliyyətini genişləndirir, xalqda zəhməti səmərəli etməyə təlabat yaradır, mövhumatdan azad edir, yerin təbii zənginliklərindən ağıllı surətdə istifadə etməyi öyrədir". Bu isə birinci növbədə maarifi, məktəbi xalq həyatına yaxınlaşdırmağı, geniş xalq kütlələrinin ana dilində, mənəvi tələblərinə, gündəlik ehtiyaclarına uyğun qurulmasını tələb edirdi. 1874-cü ildə Şamaxıda Hacı Səid Ünsizadənin təşəbbüsü, Seyid Əzim və Cəlal Ünsizadənin yaxından iştirakı ilə açılan "məclis" məktəbi bu sahədə ilk təşəbbüs oldu. Azərbaycan xalq maarifinin inkişafında 1879-cu ildə Gürcüstanın Qori şəhərində Zaqafqaziya müəllimlər seminariyasının nəzdində açılmış "Azərbaycan şöbəsi" müstəsna rol oynadı. Burada ilk dəfə olaraq Azərbaycan ibtidai məktəbləri üçün peşəkar müəllimlər hazırlanmağa başlandı. 1881-1917-ci illər arasında seminariyada 250 nəfər müəllim hazırlanırdı. Onlar Qafqazın müxtəlif guşələrindən çıxmış xalq maarifinin inkişafına dəyərli töhfələr verdilər. "Azərbaycan şöbəsi"nin müdürü A.O.Çernyayevski seminariyada azərbaycanlılar üçün açılan xüsusi ibtidai məktəbdə səsli metodu ərəb əlifbasının tədrisinə tətbiq etdi. O, bu uğurlu sınaqla xalq maarifi sahəsində tam bir çevriliş yaratmağa nail oldu. Pedaqoq keçdiyi nümunə dərslərinin mətnləri əsasında əlifba dərsliyi tərtib edib, 1882-ci ildə kitab halında nəşr etdirdi. Beləliklə, bütün müsəlman aləmində səsli üslub əsasında ilk əlifba dərslikləri meydana çıxdı. Bununla da "üsuli-cədid" adlı təhsil hərəkatı yarandı.

XIX əsrin 80-ci illərində Qafqaz azərbaycanlıları mühi-

tində ibtidai məktəb yaratmaq uğrunda təşəbbüsler genişləndi.

1880-ci ilin fevralında canişin Qafqaz Təhsili Dairəsinin poleçiteli K.P.Yanoveninin maarif sahəsində islahatlar keçirmək haqqında layihəsini təsdiq etdikdən sonra məmləkətin bir sıra kənd və təbəqələrində ibtidai məktəblər açıldı. 1887-ci ildə H.Mahmudbəyov və S.M.Qənizadə tərəfindən Bakıda ilk "Rus-müsəlman" məktəbi yaradıldı. M.T.Sidqi 1892-ci ildə Ordubadda "Əxtər", 1894-cü ildə Naxçıvanda "Tərbiyə" məktəbini təsis etdi.

Ö.F.Nemanzadə və M.H.Şeyxzadə Şəkidə və Şirvanda məktəb təşkil etdilər. Beləliklə üsuli-cədid məsləki bütün məktəbləri əhatə etdi. Yeni məktəblərin tələb və ehtiyaclarından irəli gələrək XIX əsrin sonlarında müxtəlif fənlər üzrə dərsliklər və vəsait yaratmaq üçün təşəbbüsler başlandı. Əsrin 80-90-cı illərində A.O.Çernyayevski və S.Vəlibəyovun "Vətən dili" (II h; 1888), Ə.Rəsulzadənin "Ümmətül-ehkam" (1889), "Qəvaidi-müxtəsər farsi" (1891), C.Ünsizadənin və N.K.Pomortesvin "Müəllimi-lisani-rusi" (1889), S.M.Qənizadənin "İslah Azərbaycan" (1890), "Lügəti-rusi və türki" (1890), "Kilidi-ədəbiyyat" (1900), Mirzə Sadıq Təbrizinin "Kitabçeyi-ədəbiyyə" (1893), R.Əfəndizadənin "Uşaq bağçası" (1898), N.Nərimanovun "Türk Azərbaycan dilinin müxtəsər sərf-nəhvi" (1899), M.Əfəndizadə və F.Köçərlinin "Tarixi-müqəddəs" və s. dərsliklər yazılıb nəşr olundu.

Milli teatrın yaranması XIX əsrin II yarısında Azərbaycan mədəni mühitinin əlamətdar hadisələrindən oldu. 1873-cü ilin 10 martında Bakı cəmiyyətinin salonunda H.Zərdabinin rəhbərliyi altında Realni məktəbin şagirdləri N.Vəzirov, Ə.Gorani və b. iştirakçı ilə M.F.Axundovun "Sərgüzəsti-vəziri-xani-Lənkəran" əsəri tamaşaşa qoyuldu. Ondan bir ay yeddi gün sonra aprelin 17-də ədibin "Mərdi-xəsis" ("Hacı Qara") komedyası səhnədə göstərildi. Bu iki tamaşa ilə Azərbaycan teatrının teməli qoyuldu.

XIX əsrin 80-ci illərindən başlayaraq Bakıda, Şuşada, Naxçıvanda, Şəkidə, Şirvanda, Lənkəranda, Gəncədə, Tiflisdə

teatr həvəskarlarından ibarət truppalar fəaliyyət göstərməyə başladı.

M.F.Axundzadə komediyaları ilə fəaliyyətə başlayan Azərbaycan teatrı tədris və repertuarını N.Vəzirov, H.Vəzirov, Ə.Haqverdiyev, N.Nərimanov, E.Sultanov və s. dramaturqların komediya və faciələrinin hesabına zənginləşdi. "Yağışdan çıxdıq yaqmura düşdük", "Müsibəti-Fəxrəddin" (N.Vəzirov), "Dağılan tifaq" (Ə.Haqverdiyev), "Nadanlıq", "Nadir şah" (N.Nərimanov), Evlənmək su içmək deyil" (H.Vəzirov), "Tatarka" (E.Sultanov) və s. əsərlər repertuarda xüsusi yer tuturdu. V.Şekspirin "Otello", "F.Şillerin "Qaçaqlar", N.V.Qoqolun "Müfettiş", L.N.Tolstoyun "Əvvəlinci şərabçı". Dyaçenkonun "Qurbana qurban" əsərləri bu illərdə tərcümə edilərək truppaların repertuarına daxil edildi. Teatr inkişaf edib maarifçilik ideyalarını təbliğ edən tribunaya çevrildi. O, əhalinin yaşlı nəslü üçün məktəb rolunu oynamaya başladı.

### Mətbuatın meydana gəlməsi

Ana dilində dövrü mətbuat yaratmaq, kitab nəşr edən xüsusi mətbəələr, nəşriyyatlar təsis etmək Azərbaycan ziyanlılarının baş arzusu, fikirlərini həmişə məşğul edən məsələlərdən olmuşdu. Lakin çarizmin, imperianın digər müsəlman xalqları kimi Azərbaycanda da şovinizm, ruslaşdırmaq, provlavlaşdırmaq siyaseti yeritməsi, milli zəmində təzahür edən dövlətçilik və mədəni dirçəliş meyllerini və nişanələrini amansızcasına boğması bu nəcib məqsədin həyata keçməsi yolunda maneyə çevrilmişdi. Bu mənfur siyaset say etibarı ilə Qafqazın digər xalqları arasında üstünlük təşkil etməsinə baxmayaraq müsəlmanlar mədəni inkişaf baxışından geridə qalmışdır. Bir dövlətin tərkibində eyni siyasi çardağın altında yaşamalarına baxmayaraq, xristian dininə mənsub olan gürcülərin, ermənilərin onlarla qəzet-jumali və kitabı nəşr olunduğu halda, müsəlman xalqlarının dilində adı bir vərəqə də çap olunmurdur. XIX əsrin 40-ci illərində M.F.Axundovun M.Ş.Vazehlə Tiflis-

də baş tutmayan mətbəə yaratmaq təşəbbüsü də bu mülahi-zədən irəli gəldi.

XIX əsrin 70-ci illərində kapitalizmin surətli inkişafi mərhələsində müasir elmi-texniki tərəqqinin nailiyyətlərinin, xüsusilə kənd təsərrüfatına dair təcrübə biliklərin də ölkənin müsəlman zəhmətkeşlərinə çatdırılması, ağır əməklərini səmərəli və faydalı etmək zərurətini meydana çıxardı. Bu tarixi zərurəti təbiətşunas alim, məşhur millət xadimi Həsən bəy Məlikov Zərdabi hiss etdi. 1873-cü ilin 12 aprelində Bakı və Tiflis dəftərxanaları arasında bir il altı ay davam edən süründürmələrdən sonra 1874-cü ilin 5 oktyabrında Həsən bəy Məlikova Bakıda "Əkinçi" qəzetiinin nəşrindən ötrü icazə verildi. Bununla da qəzet nəşr etmək yolunda duran maneələrdən biri götürüldü. Qarşıya dəfi bundan asan olmayan digər maneələr çıxdı. Naşırın özünün dediyi kimi "pul yox, çapçı yoldaş yox, kitabxana yox, hürufat yox." Lakin Vətən eşqi, millət məhəbbəti Həsən bəy Zərdabiyə güc verdi. O bu çətinliklərin hamısını dəf etdi. 1875-ci ilin 22 iyulunda Bakı şəhərində ana dilində birinci qəzet nəşr olundu. Bununla da Azərbaycan dövri mətbuatının bünövrəsi qoyuldu. "Əkinçi" sahə qəzeti idi. Onun qarşısında duran birinci dərəcəli məsələ, başlıca məqsəd kənd təsərrüfatına dair müasir elmi bilikləri diyarın müsəlman əhalisi arasında yaymaqdan və aqrar sahədə iqtisadi dirçəlişə nail olmaqdan ibarət idi. Bu isə rəsmi hökumət dairələrinin fikrinə görə birbaşa kənd və şəhər əhalisinin maddi rifah halının yaxşılaşmasına kömək etməli idi. Əslində qəzeti nəşrinə bu məqsədlə icazə verilmişdi. Şübhəsiz, ilk milli qəzeti "Əkinçi" adlanması və onun öz fəaliyyətinin yalnız kənd təsərrüfatına dair məlumat təbliğ etməklə məhdudlaşdırması müəyyən mənada Həsən bəy Zərdabi tərəfindən arzuolunmaz hal idi.

O, fəaliyyət meydانına müasir ictimai münasibətlərdən kənarda saxlanmış, siyasi cəhətdən hüquqsuz, iqtisadi cəhətdən müflis, mədəni cəhətdən kasib, biçarə bir millətin müəllimi və xadimi kimi gəlmişdi. O, siyasi-ictimai və ədəbi istiq-

məti olan qəzet nəşr etmək arzusunda idi. Lakin dövrün onun arzuları qarşısında çəkdiyi sədləri gördükdə Zərdabi məcburən ərizmin verdiyi cüzi mərhəmətə qane oldu. Nasir "Rusiyada əvvəlinci türk qəzeti" məqaləsində yazdırdı: ...Hər kəsi çağırıram gəlməyir, deyirəm qanmayır... belə də qəzet çıxarmaqdan savay bir qeyri əlac yoxdur ki, kağızin üstünə yazılmış sözlər qapı-pəncərələrdən o iman mənzillərinə çata bilsin".

Lakin H.Zərdabi siyasi manevrlər edərək daşıdığı adı leksik mənadan fərqli olaraq "Əkinçi" sözünə geniş məna aşılıdı. Onu kənd təsərrüfatı, ticarət və iqtisadiyyata dair məsələlərin fonunda radikal maarifçilik ideyalarının təbliğindən ötrü tribunaya əvvəlinci. Məşhur millət xadimi İsmayııl bəy Qəmərlinskinin obrazlı şəkildə dediyi kimi "birinci ovuc maarif buğdasını Həsən bəy ağamız səpdi. Daşlı, qumlu, dərə-təpə qara torpaqları sürməyə...başladı". Qəzet səhifələrində özünə yer tapan elmi mətləblər aktual siyasi-sosial məsələlərlə ayrı-ayrı dövlətlərin ictimai, iqtisadi və inzibati vəziyyətində, əhalinin yaşayış tərzi və mədəni durumu ilə əlaqələndirildi. Bu kontekstdə "Əkinçi" siyasi-ictimai görüşlərin formallaşmasına xidmət göstərdi. "Əkinçi" "Daxiliyyə", "Əkin və ziraət xəbərləri", "Elmi xəbərlər" və "Təzə xəbərlər" adlı dörd şöbə ilə fəaliyyətə başladı. Dördüncü saydan başlayaraq qəzetdə arasıra "Məktub" və "Məktubat" adlı sərlövhəsi göründü. Dördüncü saydan sonra "Məktubat" əsas şöbəyə çevrildi. 1876-ci ildən başlayaraq, "Əkin və ziraət xəbərləri" "Əhvali-əhli-dəhat" adlandırıldı.

"Əkinçi"nin nəşrə başlanması ilə Azərbaycan yazıçılarının ilk təşkilatı yarandı. Əsrin ilk ədəbi meyvələri redaksiya ətrafında toplandı. Onlar məslək və peşələri etibarile müxtəlif idilər. Qəzetiñ əsl müəllifləri H.Zərdabi, M.F.Axundov, Axund Əhməd Hüseynzadə, Seyid Əzim Şirvani, - Təvaid, Nəcəf bəy Vəzirov, Əsgərağa Gorani, Məhbəs Dərbəndi, Həsən Əlqədəri, Məhəmməd Tağı Əlizadə, Mohsun Badkubeyi, Heydəri idi. Bunlarla yanaşı orada arabir kapitan Sultanov və Həsən Qara Hadi kimi zəmanənin geridə qalmış

mürtece adamları da çıxış edirdi.

Xanlıqlar dövrünün dərəbəylik idarə üsulundan qurtarıb kapitalizm burulğanına düşən və müasir dövrün yaşayış qaydalarına yiylənə bilməyən səriştəsiz müsəlman kütłəsinə bələdçilik edib qurtuluş yolu göstərmək "Əkinçi" məramnaməsinin əsas məqsədini təşkil edirdi. "Əkinçi"lər belə hesab edirdilər ki, "bu halda müsəlman millətləri tufana düşmüş gəmi təkidirlər ki, hər ləpə onların bir hissəsini aparıb qərq edir". Qəzetiñ əməkdaşları xalqı qarşılaşlığı təhlükədən xilas etmək üçün "elm, təhsil" etmək, müasir elmi biliklərin əsaslarına yiylənmək yolunu əsas şərt sayırdılar. H.Zərdabi yazdırdı: "bizim zəmanəmiz dəyişilib, biz elm sahiblərinə rast gəlmışik, bizim ilə zindəganlıq çəngi edən millətlər elm təhsil edirlər, ona binaən gərək biz də elm təhsil edək ki, onlara zindəganlıq çəngində qalib olmasaq da onların bərabərində dayanıb duraq. Yoxsa dövlət və xoş güzəranlıq onların əlinə gedəcəkdir və bizlər qürur ilə zindəganlıq çəngində məğlub olub tələf olacaq".

"Əkinçi"lər elmsizliyi müsəlman zəhmətkeşlərinin maddi və mənəvi yoxsulluğa məhkum olmasının, söylüb talan edilməsinin səbəbi hesab edirdi. H.Zərdabi məhkəmələrdə savadsız əhalinin vəkillər tərəfindən soyulmasından söhbət açaraq yazdırdı: "Nə qədər biz avamıq, bizi aldadən olacaqdır. Advokatlardan bizləri xilas etmək ilə biz xoşgüzəran olmayıcaq. Onlar olmayanda bir qeyri müftəxor bizim malimizə şərik olacaqdır".

İstismarçılardan və rüşvətxor məmurlardan xilas olmağın yolunu elmi biliklərə sahib olmaqla hüquqların bilməkdə görən ədib yazdırdı: "Səy edin, qanacağınızı artırın, yəni elm təhsil edin ki, müftəxorların sizin tər töküb qazanacağınız mülk və malınıza şərikətliyi olmasın".

Dini və dünyəvi elmlərin müasir cəmiyyətdə mövqeyinə aydınlıq götirmək, hər ikisinin ahəngdar inkişafını təmin etmək, əhalinin maddi və mənəvi dirçəlişinə nail olmaq məqəsədilə əkinçilər "elmi ədyan və elmi əbdan" mövzusunda mü-

zakirə təşkil etdirilər. Onun əsas tənqidi atəsi dini elmlərin ro-lunu şışirdib dünyəvi elmləri inkar edənlərə qarşı çevrilmişdi.

Axund Əhməd, H.Zərdabi, Heydəri məsələnin bu şəkildə qoyuluşunu yanlış hesab edirdilər. Onlar Qurana istinad etməklə isbata yetirdilər ki, peyğəmbər insanların həyatı üçün dünyəvi elmlərin əhəmiyyətini yüksək qiymətləndirmiş, hətta bunları digər elmlərdən üstün tutmuşdur. Ona görə Məhəmmədin sağlığında və xəlifələrin hakimiyyəti illərində İslam dünyasının hər tərəfində məktəblər, mədrəsələr açılmış, elmin işığı dünyaya yayılmışdır. Lakin xəlifələrdən sonra şahlar, sultalar şəxsi mənafələri xatırına əhalini mütiləşdirib qula çevir-mək naminə dünyəvi elmlərin qarşısını almışdılar. H.Zərdabi peyğəmbərin dünyəvi elmlər haqqında kəlamını izah edərək yazırırdı: "Elmi-əbdan hədisi 1293 ildir ki, xalqın ipini əllərində saxlaşan şəxslərə məlumdur. Amma onlar bəzi səbəblərə binaən bu çağacan nə ki ol hədisi xalqa bəyan etməyiblər, amma özləri də onun dalınca olmayıb müsəlman millətini sərgərdan qoyublar. Çünkü qazetin muradı xalqın gözünü açmaqdır. Ona binaən peyğəmbər əleyhissəlamin 1293 il əməl olunmayan qövsünü xalqa bəyan etmək qazetə vacibdir".

"Əkinçi"də müzakirələrin digəri "Elmi haradan öyrə-nək?" suali ətrafında təşkil edilmişdi. M.F.Axundzadə "bizim əzizimiz və gözümüzün işığı Həsən bəy" müraciəti ilə baş-lanan məktubunda islam dünyasının tənəzzülünü, dini ixtilaflar zəminində əhali arasında birliyin və yoxsulluq üzündən mədəni tərəqqi vasitələrinin yoxluğunu dəlil gətirib qəzetin elme çəgirişlərinin həyata keçə biləcəyinə ümid bəsləməmişdi. "Əkinçi"lər M.F.Axundzadənin mülahizələrini oxucuların "bə-dəninə qorxu lərzəsi" salan "qışın çilləsində olan çovguna" bənzətmışdilar. H.Zərdabi, M.T.Əlizadə, M.Səlyani əməli yollar təklif edərək "cəmiyyəti-xeyriyyə"lər təşkil etmək və əhalidən pul toplamaqla elmin təbliğinə lazım olan vasitələrin hazırlanara biləcəyinə ümid yaratmışdılar. Bu yolda millət xadimlərinin fədakarlıq göstərmələrini əsas şərt hesab edən Məhəmməd Tağızadə yazırırdı: "Bu halda milləti-islam qüv-

vətdən düşmüş yer kimidir. Lazımdır ki, neçə nəfər sizin kimi öz bədənini oda yandırıb, onun külü ilə bu yeri qüvvətə getirsinlər ki, sizin övladınız bu yerdən bəhrəyab olsun".

M.F.Axundov "Əkinçi"lərin sırf əməli səciyyə daşıyan fikirləri ilə razılışmındı.

"Əkinçi"nin beş şöbəsindən dördü "Daxiliyyə", "Əh-vali-əhli-dehat", "Elmi xəbərlər", "Təzə xəbərlər" birbaşa elmi problemlər və elmi informasiyaların təbliğinə xidmət göstərirdi. Şöbələr elə məharətlə tərtib olunmuşdu ki, onlar kompleks halında əhalinin şüurunda əski məişət vərdişlərinin mövhumi görüşlərinin buxovundan xilas olub real həyatı məsələlərinə yaxınlaşmasına qüvvətli təsir göstərdi.

"Daxiliyyə" qəzətdə bir qayda olaraq baş məqalənin funksiyasını yerinə yetirirdi. O, ancaq baş mühərrif tərəfindən yazılırdı. "Daxiliyyə" hər ölkənin və xalqın müasir problemlərinə, ətrafdə baş verən hadisələrə naşirin mövqeyini bildirir və münasibətini ifadə edirdi. Məqalələrin mövzusu geniş, problemləri əlvan idi. Lakin onları bir ümumi adda xalq mənafeyi uğrunda mübarizə birləşdirirdi. Ədib məqalələrin birində müxtəlif vasitələrlə əliqabarlı kütləni soyub onu müflisləşdirən, cəhalet qaranlığında qalmasından xeyir götürənləri tənqid edərək yazırırdı: "Ey zikr olan əşxaslar, bunu fəhm edin ki, sizin dayanacağınız onun diriliyinə mövcuddur. Və necə ki, insan qarnında zindəganlıq edən qurdalar insanın yedikləri ilə dolanır və insan vəfat edəndə onlar da vəfat edir, habelə siz xalqın qanını sorub, onu puç edib, özünüz həm puç olacaqsınız".

"Əkinçi"nin rəsmi dairələr tərəfindən qarşısına qoyulan əsas məqsəd "Əhvali-əhli-dehat" şöbəsi vasitəsilə həyata keçirilirdi. Burada bir qayda olaraq əkinçilik, maldarlıq, mey-vəçilik və s. təsərrüfat sahələrinə dair materiallar dərc olunur, məhsuldarlığın yüksəlişinə yardım göstərən yeni üsullar haqqında məlumat verilirdi. Bu baxımdan "mal südündən yağı qayırmaga", əkin yeri becərmək üsullarına, heyvanları yemleməyə, təsərrüfat alətlərinə, çeyirtke və digər həşəratlarla mübarizəyə həsr olunmuş məqalələr diqqətə layiqdir. Bu məlu-

matlar kəndli kütlesinə təsərrüfatını elmi əsaslar üzrə yenidən qurmaq işində yardım göstərmiş, güzəranın yaxşılaşmasına səbəb olmuşdur.

"Elmi xəbərlər"də gedən materialların səciyyə etibarilə "Əhvali-əhli-dehat"da gedən yazılarla yaxından səsləşdiyini nəzərə alsaq demək olar bunlar bir-birini tamamlayır və əhalinin elmi dünyagörüşünün formallaşmasına, əski məişət tərzindən qurtarmasına müsbət təsir göstərirdi.

"Əkinçi"nin fəaliyyətində "Məktubat" şöbəsi xüsusi yer tuturdu. O, problemlerin əlvanlığı, müəlliflərinin çoxluğu ilə diqqəti cəlb edir. Əsrin sosial məsələlərinə münasibət onun vasitəsilə ifadə olunurdu. Cəmiyyətin inkişafında dini və dünyəvi elmlərin əhəmiyyəti, yenidən qurulmasında, realist ədəbiyyatın rolü, aşurada icra olunan vəhşi adətlərin sağlam düşüncəyə ziyani və s. ilk dəfə burada geniş müzakirə edilmiş, əhalinin sağlam yollarla inkişafına istiqamət verilmişdir. Həm dini, həm dünyəvi elmlərin xalq həyatı üçün əhəmiyyətinə dair peygəmbərin rəyini xalqa çatdırıran "Əkinçi" aşura günü ağ köynək geyib bədəninə xətər yetirən fanatiklərin hərəkətlərində şəriyyətlə əlaqə görmür, bunu müdafiə edən kapitan Sultanov və Həsən Qarı Hadi kimilərinin fikirlərini nadanlığın təzahürü kimi qiymətləndirirdi.

M.F.Axundzadənin realizm nəzəriyyəsini müdafiə edən "Əkinçi"lər ədəbiyyatın həyata yaxınlaşması uğrunda ardıcıl mübarizə aparırdılar. Realizmin mövqeyində duran "Əkinçi" əməkdaşları sənətin qarşısında xalq həyatına fayda gətirmək vəzifəsi qoyurdular. Müasir şəraitdə xalqa fayda gətirməyən, məişətinin dəyişməsinə kömək etməyən əsərləri məqbul saymırlılar.

Bu məqamda onlar klassik və şifahi ədəbiyyatın xalqın şüurunda dərin iz buraxmış nümunələrinə qarşı çıxır, onların müasir dövrün qabaqcıl ideyalarını yayıb, təbliğ edən yeni əsərlərlə əvəz olunmasını tələb edirdilər. H.Zərdabının, N.Vəzirovun Firdovsi, Sədi, Hafiz, Fizuli ırsinə tənqidi münasibəti buradan irəli gəlirdi.

"Əkinçi"lərin ədəbi görüşlərində təqdidçi şeirə qarşı mübarizə də sərt idi. Onlar ictimai idealdan məhrum olan epi-qoncu şairləri, eşqbazlığı, cürəkeşliyi təbliğ etməklə gəncliyin ruhunu zəhərləməkdə ittihəm edirdilər. "Əkinçi"nin ədəbi mübarizələri Seyid Əzimin maarifçi realist poeziya meydənına gəlməsi ilə nəticələndi. O, "Əkinçi"də dərc etdiyi şeirlərlə milli poeziyanın inkişafında yeni mərhələnin başlanğıcını qoydu.

"Əkinçi" "dəyənəyi"nin, "seyid və müridlərin lənətinin", mollaların, mərsiyəxanların dad-fəryadının, erməni danos-çularının fitnəsinin, məmurların təqibləri altında iki il iki ay nəşr olundu. Bu müddət ərzində qəzətin 56 nömrəsi çıxdı. General-qubernator D.K.Staroselskinin Bakıdan getməsi, 1877-ci ildə Rus-türk müharibəsinin başlanması "Əkinçi"nin vəziyyətini ağırlaşdırıldı. O, 1877-ci ilin sentyabrında fəaliyyətini da-yandırdı. "Əkinçi"nin qısa ömür sürməsinə baxmayaraq o, Azərbaycan ictimai fikrinin, dövri mətbuatının tarixində dərin iz qoydu. Qəzet Əhsənül-Qəvaidin yazdığı kimi şəfqətli nəsihətçi oldu. Hünər və kamal toxumları əkdi. Xalq ondan səmərə götürdü. Ayna oldu, eyibləri göstərdi. Təbib oldu, həqiqətin acı dərmanlar ilə nadanların mərəzini müalicə etdi. Əzəxana oldu, dəndlərə ağladı və yaxşılığa tərəf çəkdi. "Əkinçi" pərakəndə halında bir-birindən xəbərsiz yaşayış ədib və şairlerin mərkəzini yaratdı. Onları vahid bir ideya ətrafında birləşdirdi. Onun fəaliyyəti sayesində Azərbaycan jurnalistikə məktəbi və publisist janr yarandı. "Əkinçi"lər sadə və aydın bir üslubun əsasını qoydular. O, Azərbaycan mətbuatının sonrakı inkişafi üçün örnek oldu.

"Əkinçi" bağlanandan iki il sonra dövri mətbuat yaratmaq uğrunda mübarizələrin meydənına Qafqaz Sünni Ruhaniləri İdarəsinin üzvü Hacı Səid Ünsizadə gəldi. O, 1878-ci ilin 4 dekabrında Qafqaz senzura komitəsinə ərizə verərək "Ziya" adlı qəzətin nəşrinə icazə istədi. Səkkiz gün sonra ona müsbət cavab verildi. 1879-cü ilin 14 yanvarında "Ziya"nın ilk nömrəsi nəşr olundu. Bir sıra qısa və uzunmüddəli fasılələr nəzərə

alınmazsa, onun fəaliyyəti beş il yarımla, 1879-cü ilin yanvarından 1884-cü ilin iyununa qədər davam etdi. Bu müddət ərzində o bir il altı ay "Ziya" adı altında daş başması üsulu ilə nəşr olunmuşdur. Beş aylıq fasılədən sonra qəzet "Ziyayi-Qafqaziyyə" başlığı ilə nəşr olunmuşdur. "Ziya" ("Ziyayi-Qafqaziyyə")nın redaksiyası dörd il Tiflisdə, az bir müddət Şamaxıda fəaliyyət göstərmişdir.

"Ziya" ("Ziyayi-Qafqaziyyə") qəzetiin nəşri mərkəzi Rusiyada və onun müstəmləkə ucqarlarında inqilabi düşüncənin və radikal fikirlərin təqib olunduğu mürəkkəb tarixi şəraitə təsadüf edirdi. Ona görə "Əkinçi"dən fərqli olaraq "Ziya" mülayim mövqe tutaraq liberal maarifçi kimi fəaliyyətə başladı. Naşir qəzetiin fəaliyyətini mədəni islahatların həyata keçirilməsi işinə istiqamətləndirdi. O, bununla qüvvətlənən maarifçilik hərəkatının tələb və ehtiyaclarını təmin etməyə başladı. "Millət və vətənimizin tərəqqisinə", "insaniyyət və islamiyyət aləminə" xidmət göstərmək qəzetiin əsas məqsədinə çevrildi. Naşır belə hesab edirdi ki, "zəmanənin tərəqqiyə mail olan hərəkatında sürət müşahidə olunur".

Naşır islahatlar keçirib tərəqqi hərəkatına lazım olan vəsaitləri hazırlamaq uğrunda mübarizəni qəzetiin əsas məqsədi sayırdı. Onun islahat planlarında məktəb, əlifba, dil, dərslik məsələləri aparıcı yer tuturdu. Bu məsələlərin müzakirəsində S.Vəlibeyov, M.Şah taxtlı, Sədrəddinbəyov, Hacı Səid Ünsizadə, Məhbəs Dərbəndi və b. iştirak edirdi. Fikirlər müxtəlif olsa da, onları yeni dövr Azərbaycan mədəniyyətinin islam dini və milli zəmində qurulması ideyası birləşdirdi.

1883-cü ilin yanvarında Tiflis şəhərində Cəlal Ünsizadə tərəfindən "Kəşkül" adlı aylıq jurnal nəşr olunmağa başladı. Şagird dəftəri həcmində 15 səhifədən ibarət olan jurnalda bədii ədəbiyyat nümunələri (S.Əzim'in "Qurani-Əzimi-asiman və çobani-nadan", Şeyxinin "Səd heyf, Münil Paşanın "Ey bülbül" mənzumələri, Cəlal Ünsizadənin Lafontedən "Şir qisməti", ərəb təmsil məcmuəsi "Əmsali-Loğman"dan tərcümələri), mətbuat xülasəsi "Tərcüman"nan qəzetə", "Qafqaz qə-

zetəsi və "Kəşkül", "Qəzetə və jurnalları mütaliə", Ədəbiyyat və mətbuati-milliyəmizin çalışanları", ressenziyalar ("Vətən dili", "Salnameyi-türki", "Kitabi-Dilgüşə"), əxlaq, adət və mərasimlərə dair yazılar ("Mərhum Abbasqulu ağanın", "Təzhibi-əxlaq" "Novruz" haqqında məlumatı tarixi"), beynəlxalq siyasetə dair xülasələr, tibbə dair məlumatlar və s. dərc olunurdu.

"Kəşkül" 6 nömrə jurnal kimi nəşr olunduqdan sonra fəaliyyətini dayandırdı. O, 1883-cü ilin 23 dekabrından 1891-ci ilin 18 oktyabrına qədər qəzet qəlibində çıxmaga başladı. Doqquz il ərzində onun cəmi 123 nömrəsi çap olundu. Milli dirçəlişə yardım edən müxtəlif problemlər "Kəşkül"ün əsas məqsədini təşkil edirdi.

Sələfləri "Əkinçi" və "Ziya" ("Ziyayi-Qafqaziyyə") kimi milli dirçəliş uğrunda mübarizə, "Kəşkül"ün əsas ideya istiqamətini təşkil edirdi. Bunların arasında 80-ci illərdə xüsusi əhəmiyyət qazanan maarif məsələləri, əski məktəblərin və dərsliklərin islahi, müəllim kadrlarının hazırlanması aparıcı yer tuturdu. "Mədrəsələrimizin islahi zəruri deyilmi?; "Bizim müsəlman məktəblərində islahat", "Bizim qəzetləri mütaliə", "Məktəblərimizin islahına bir kömək", "Tiflisdə həqadis" və s. məqalələrdə xalq maarifinin aktual problemləri müzakirəyə qoyulub, inkişaf yolları göstərilmişdi.

"Kəşkül"də təhsil, dövri mətbuat və mədəni-maarif ocaqlarının yenidən qurulması uğrunda mübarizə birbaşa milli dirçəliş məsələləri ilə əlaqədar qoyulurdu. Qəzetiin əməkdaşları xalq həyatında müşahidə etməkləri tənəzzülün, cəhalət və nadanlığın səbəblərini maariflənməkdə, zəmanənin qanunlarını bilməməkdə, müasir həyatla ayaqlaşmağı bacarmamaqdə görürdülər. Bu baxışdan "Bilməmək nə böyük bəladır" ümumi başlıq altında olunmuş silsilə felyetonlar "Tərbiyeli Səfi bəy", "Bir suala cavab", "Tiflisdə qiraətkeşlərimiz" və s. məqalələr xüsusi diqqət kəsb edir. Mövzuları mülkədar və kəndli həyatının müxtəlif mənzərələrindən götürülən bu məqalələrin əsas tənqid hədəfləri zəmanənin tələblərindən xəbərsiz qalan Azərbaycan mülkədarları və bəyləri idi. Azə-

baycan bəylərinin və mülk sahiblərinin tutulduqları müxtəlif əxlaqi və sosial xəstəliklərdən söhbət açan müəllif bütün bunnarın səbəbini onların vətəndaşı olduqları ölkənin qanunlarını, dövlətin dilini, müasir yaşayış qaydalarını və yollarını bilməməklə izah edirdi.

Bəylər, xanlar, mülkədarlar xırda bir iş üstə divanxana-lara düşürlər. Müasir həyat məsələlərində səriştəsiz olduqlarına, dil, qanun, yazı-pozu bilmədiklərinə görə müxtəlif karguzarlıq sənədlərinin tərtibindən, vəkil və müstəntiqlərə verdikləri rüşvətdən, alıqları borcdan ötrü ata-baba mülklərini girov qoyur, ağır bahalı torpaqları əlindən çıxır. Dünənki ağalar yalavaca çevrilirlər. Bu vəziyyəti milli faciə hesab edən rnüəllif qüssə içində yazırıdı: "Bığare yaziq bəy davasını qeyb etdiyi zaman nə hala düşəcəyini gözlər dolsun görməsin, mülk əlindən çıxır. Var-yoxunu tələbkar və borclu deyilən müamilexorlar alar və bəzimiz bir o qədər çəkməz ki, ayağı çəkməsiz, başı başlıqsız və arxası paltosuz qaldığı halda latü-lütlərə tay və tuş olur".

Müəllifi bilməmək üzündən ictimai və siyasi həyatda mövqelərini itirən bəylərə verilən digər ittihad narahat edirdi. Bu isə onlarınəsl-nəsəblərinin inkar olunmasından ibarətdir. O yazırıdı: "Biz bu gün görürük, deyirlər ki, tamam türk milləti və tamam "bəylilik" deyilən şey olmayıbdır. Türkərdəki bəylər əsl və nəsəbi ilə ırsən alınma bir şey olmayıb, bəlkə hər kəs qol və pul zoru ilə - "bəylilik" və "ağalıq" və "xanlıq" ləqəbləri almışdır".

"Bilməmək" faciəsindən istifadə edib azərbaycanlı bəylərin mülklərinin əllərindən alan bədxah hakim və qonşuların əsl-nəsəblərini inkar etmək cəhədlərinə qarşı çı-xaraq yazırıdı: "Bizim türk əslzadə bəyləri haqqında belə mövhumatda onlara tarix kitablarını nişan veririk. Türk və farslarda qədim zamanlardan bəri nə qədər müstəqil sultanlar, padşahlar, xanlar, bəylər və ağalar olduqlarını göstərməyə dəlil və dəlayil istər? O cümlədən bizim bəylərimizi inkar edənlərə deyirik ki, bir başa Hindistan və Türküstan

qitələrindən başlayıb ta Sibiryانın içərilərinə qədər hər bir yerdə Qazan və Əstərhan, Dəşt-i-Qırçağ və Noqaya səlcuqlarda bu qədər padşahlar, sultanlar, xanlar və bəylər və ağalar, vəkil və vəzirləri olmayıbmı? Və yaxud bu qədər "padşah" və "şahzadə" və "xan" və "mirzə", "bəy" və "ağa" sözləri türki olmayıb, başqa mənalarda istemal olunur?"

"Əkinçi" və "Ziya"dan ("Ziyayı-Qafqaziyyə") fərqli olaraq "Kəşkül" qəzetinin redaktoru bədii ədəbiyyatın nəşrinə geniş yer ayıırırdı. "Ədəbiyyat" başlığı altında dərc olunmuş bir yazıda mühərrir qəzeti ədəbi mövqeyində söhbət açır: Qəzeti ədib və şairlərin üzüne açıq elan edərək onun səhifələrində "şeir və qəzəl", "tərcüməli və tərcüməsiz kalami-mövzun", "nağıl, hekayə, röman və komediya" dərc etməyi vəd edirdi. "Kəşkül"də vaxtaşı Cəlal Ünsizadə ilə tanışı Seyid Əzimin, Mirzə Rəhim Fənanın, Mirzə Məhəmmədəli Qubbeyinin orijinal əsərləri çap olunurdu.

"Kəşkül" naşiri Şərq və Qərb xalqlarının arasında ədəbi əlaqələrinin genişlənməsinə xüsusi əmək sərf edirdi. Qəzet Xəyyamin rübai'lərini, Füzulinin "Leyli və Məcnun" poemasını rus dilinə, A.Nekrasovun, Şillerin və Hüqönun bir sıra əsərlərini Azərbaycan dilinə tərcümə edib çap etmişdi.

"Kəşkül" oxucu kütləsini Şərqi və Qərbin görkəmli söz ustaları ilə tanış etmək sahəsində də faydalı işlər görmüşdü. Bu baxımdan "Şirazlı Xacə Hafızın tərcüməyi hali", "Şirazlı Sədinin tərcüməyi hali", "Tərcüməyi əhvali Mirzə Fətəli", "Xülaseyi-əhval" (V.Hüqo haqqında), "Təəssüfi Əzim" (Seyid Əzimin həyatı haqqında nekroloq"), "Seyid Əzim və asarı" məqalələri ədəbi fikrin mübadiləsinə müsbət təsir göstərdi.

1891-ci ilin 23 oktyabrında "Kəşkül" bağlandı. Hacı Səid və Cəlal Ünsizadələrin kiçik qardaşı Kamal Ünsizadənin "Azərbaycan", A.O.Cernyayevskinin "Fikir", Əhməd bəy Ağayevin "Məşriq", Məhəmmədəga Şahtaxtlının "Tiflis", Sultan Məcid Qənizadə və Nərimanovun "Sovqat", Sultan Məcid Qənizadə və Həbib bəy Mahmudbəyovun "Nübar", Sultan

Məcid Qənizadənin müstəqil "Çıraq" və "Şami-mərifət" adları altında ana dilində qəzet-jurnal nəşr etmək təşəbbüsleri baş tutmadı, onların ərizə və müraciətləri Sankt-Peterburq və Tiflisdə senzor və Daxili İşlər Nazirliyinin məmurları tərəfindən müxtəlif bəhanələrlə redd edildi.

Azərbaycanda milli hərəkatın gündən-günə qüvvətləndiyi və milli hərəkatların genişləndiyi mühüm bir tarixi mərhələdə Azərbaycan xalqı ictimai və ədəbi fikrin inkişafı üçün meydan açan dövri mətbuatdan məhrum oldu. Bunun təsiri nəticəsində ədəbi, ictimai, fəlsəfi fikrin inkişafına böyük ziyān dəydi, bu vəziyyət on iki il, 1903-cü ilin martında Tiflisdə "Şərqi-Rus" qəzetiin nəşrinə qədər davam etdi.

### Ədəbiyyat

XIX əsrin birinci yarısında Azərbaycanda baş verən siyasi sarsıntılar, inzibati bölgülər, əsrin II yarısında kapitalizmin inkişafı, istehsal münasibətlərinin dəyişilməsi, iqtisadiyyat və mədəniyyət sahəsində həyatə keçirilən islahatlar geniş xalq kütłəsinin ictimai şüurunun inkişafına ciddi təsir göstərdi. Əhalinin həyat və mösiət tərzində, əxlaq qaydalarında yeniliklər yarandı. Artıq orta əsrlərdən qalma adətlər, qanunlar yeni əsrin tələblərinə siğmadığını açıq surətdə nümayiş etdirdi. Feodalizmin təvsilatlarına tənqidi münasibət gücləndi. Bütün bunlar öz ifadəsini kapitalizmin inkişafı ilə formalaşan maarifçilik məfkurəsində tapırdı.

Feodalizmin kapitalizmə keçil dövrünün məfkurəsi olan maarifçiliyin komponentləri əsrin I yarısında A.Bakıxanov, M.Ş.Vazeh, İ.Qutqaşlı, Q.Zakir və b. sənətkarların yaradıcılığında yaranmışdı. XIX əsrin II yarısında ölkədə kapitalizmin inkişaf edib bütün iqtisadi həyat sahələrini özünün qüvvətli təsiri altına alması nəticəsində inkişaf etdirdi.

M.F.Axundov yaradıcılığında maarifçilik qüdrətli məfkurə cərəyanına çevrildi. Maarifçilik məfkurəsi XIX əsrin 70-90-ci illərində H.Zərdabi, Seyid Əzim, Əhsənül-Qəvaid,

Hacı Səid və Cəlal Ünsizadə qardaşları, N.Vəzirov, F.Köçərli, R.Əfəndiyev, N.Nərimanov, S.M.Qənizadə, Ə.Haqverdiyev, M.T.Sidqi simasında kütləviləşdi və bu məfkurə XX əsrin əvvəlində birinci rus inqilabına qədər Azərbaycanda yeganə fikir cərəyanı oldu.

"Maarifçilik" termini dünya dillərində müxtəlif şəkildə tələffüz olunur. Lakin o hamisində "ışıq" mənasında işlənir. Lakin "ışıq" sözü adı leksik mənada başa düşülməməlidir. O, insan zəkasını işıqlandırıb beyinləri gələcəkdə inqilaba hazırlayan elmi biliklər və ədəbiyyat mənasında işlənir.

İnsan zəkasını dini mövhumi təsəvvürlərin buxovundan xilas etmək, ictimai həyatda onun fəal mövqeyini təmin etmək, vətəndaşlıq hüquqlarını başa salmaq maarifçilik məfkurəsinin başlıca məqsədi və spesifik xüsusiyyəti idi. Ağlin qüdrətinə əsaslanıb islahatlar aparmaq yolu ilə cəmiyyəti dəyişmək maarifçilərin əsas şəxsi iddiası idi. Maarifçilik kəskin anti-feodal səciyyəyə malikdir. Gənc burjuaziyanın məfkurəsi olub, əsasən kəndlilərdən ibarət geniş xalq kütłəsinin mənafeyini müdafiə edən maarifçilik cəmiyyətdə inqilabi rol oynayırdı. Lakin onun nümayəndələri mövcud cəmiyyəti hərb, silah yolu ilə dəyişməyin əleyhinə idilər. Onlar belə hesab edirdilər ki, təbii texniki, elmi-kütləvi və ictimai bilikləri xalq arasında yayıb beyinləri işıqlandırmaqla mövcud quruluşu təkamül yolu ilə dəyişib yenidən qurmaq olar. Bu yoldan onlar silaha, silahlı üsyana, kütłənin gücünə deyil, zəkanın qüdrətinə istinad edirdilər. Ona görə ağıl ətraf mühitin bütün məsələrini qiymətləndirmək işində əsas meyar idi. Onlar hər şeyi ağlin mühamiməsinə verir, ona uyğun gələnləri qəbul edir, müvafiq olmayanları redd edirdilər.

Maarifçilik vahid ümumdünya modelinə malik məfkurə cərəyanıdır. Lakin o bütün ölkələrdə eyni cür təkrar olunmur. Yarandığı ölkənin siyasi-ictimai və iqtisadi inkişaf səviyyəsində asılı olaraq onun bu və ya digər komponenti gah qabarlıq, gah da zəif surətdə təzahür edir. Öz inkişaf səviyyəsi etibarilə Mərkəzi Rusiya və Avropa ölkələrindən geridə qalan

Azərbaycan bu məfkurənin bütün keyfiyyətləri ehtiva edə bilməmişdir. Azərbaycan maarifçilərinin düşüncələrində onun feodalizmə qarşı mübarizə hesab etmək, "düşünən zəkanı mövcud hər şeyin yeganə ölçüsü" saymaq, cəmiyyəti ağıla istinad etməklə yenidən qurmaq, "təbii hüquq təlimini, insan şəxsiyyətinin azadlığını və toxunulmazlığını müdafiə etmək, insanın formallaşmasında mühitin rolunu əsas kimi götürmək ifadə olunmuşdu.

XIX əsrin ikinci yarısında Azərbaycanda maarifçilik məfkurəsi inkişaf edib ictimai fikrin bütün istiqamətlərini əhatə etdi. O, özünün parlaq ifadəsini ədəbiyyatda tapdı və onun inkişafına qüvvətli təsir göstərdi. Ədəbiyyat həyata yaxınlaşdı, sənətkar oxucunu onu əhatə edən adamların mühitinə, real və gündəlik hadisələr aləminə bağladı. Bununla da realizm dövrün əsas yaradıcılıq metoduna çevrildi. Burjua-mülkədar cəmiyyətinin ziddiyətli səhnələri, mühüm sosial-əxlaqi problemlər, müxtəlif təbəqələrin həyat-məişət səhnələri, milli gerçəklilik ədəbiyyatda təsvir və təhlil olunmağa başlandı.

Kapitalizmin meydana çıxardığı kəskin ictimai ziddiyətlər, kəndli üsyənləri və fəhlə tətilləri, qaçaqcılıq hərəkatının genişlənməsi, bütün bunlarla əlaqədar olaraq millətin siniflərə və təbəqələrə bölməni prosesinin sürətlənməsi yazıçıların diqqətini konkret tipik şəraitdə, tipik hadisələrə yönəldi. Bu isə öz növbəsində maarifçi realizmin yaradıcılıq metodu kimi formallaşmasını şərtləndirdi.

Feodalizmə, burjua-mülkədar əxlaq normalarına qarşı mübarizə pafosunun qüvvətli ifadəsi, sosial həyatın başlıca qanuna uyğunluqlarının aşkarlanması, onun mühüm cəhətlərinin düzgün və tarixən konkret təsire gətirilməsi, cəmiyyətdə insanın fəal mövqeyinin təsdiq olunması, demokratik məzmun və idraki qayə, müsbət ideal, didaktik iibrətamızlık, gələcəyə nikbin baxış, utilitarizm, açıq tendensiyaçılıq, təbliğatçılıq funksiyası, tipik məkan və zamanda bilik, obraz yaratmaq maarifçi realizmin əsas psixoloji əlamətlərini təşkil etdi.

Yeni ədəbi formaların inkişafı publisistikadan başlandı, o, digər janrlardan fərqli olaraq fəallaşış ədəbi prosesin ön cərgəsinə keçdi. Eyni zamanda kapitalizmin inkişafı ilə onun məfkurəsinin təsiri altında islahatlar yoluna düşən cəmiyyətin qarşısında dərin vəzifələrin müzakirə etməyə, taleyüklü məsələlərə aydınlıq gətirməyə və beləliklə müasir tərəqqinin yollarını göstərməyə başladı. Onun ilk nümunələri M.F.Axundzadə tərəfindən yaradıldı. Publisistika mətbuat məxsus ədəbi formadır. O, əsasən qəzet-jurnal vasitəsilə inkişaf edir. Lakin XIX əsrin 50-60-ci illərində və 70-ci illərin birinci yarısında ana dilində dövri nəşrlər olmadığına görə qəzet-jurnalın icra etdiyi işi M.F.Axundzadə məktub vasitəsilə yerinə yetirdi və milli publisistikanın təməlini qoydu. Ədib İranda, Türkiyədə, Rusiyada, Fransada, Hindistanda yaşayan dostlarına göndərdiyi çoxsaylı məktublarında zəmanətin meydana çıxardığı həlli zəruri olan əlifba, dil, ədəbiyyat, din, dövlət quruluşu məsələlərini müzakirəyə qoydu, kapitalizm şəraitində müsəlman xalqlarının gələcək inkişaf yollarını göstərdi. Nəhayət, "Kəmalüddövlə məktubları" kimi özündə yeni dövrün inkişaf programını əks etdirən elmi – publisist əsər yarandı.

1875-ci ildə Bakıda "Əkinçi"nin nəşri ilə publisistikanın inkişafında yeni və orijinal mərhələ yarandı. Yaradıcılıq aləminə M.F.Axundzadə də daxil olmaqla H.Zərdabi, Əhsənül Qəvaid, N.Vəzirov, Ə.Köçərli, Məhbus kimi yazıçıların dəstəsi geldi. Onların simasında M.F.Axundzadənin arzuladığı vətəndaş yazıçılar nəslİ formallaşdı. Onlar qəzeti "Daxiliyyə", "Məktubat", "Elmi xəbərlər", "Təzə xəbərlər", "Əhvali-əhli-dehat" rublikalarında cəmiyyətin mənəvi tələblərinə cavab verən materiallar dərc etməklə xalqın zərərli həyat və məişət tərzinin buxovunun qurtarmasına, inkişafın müasir istiqamətdə irəliləmələrinə nail oldular.

M.F.Axundzadə və H.Zərdabi başda olmaqla "Əkinçi"nin publisist ənənələrini "Ziya" ("Ziyavi-Qafqaziyyə"), "Kəşkül"də Hacı Səid Ünsizadə, Cəlal Ünsizadə, Seyid Əzim Şirvani, Məhəmmədağa Şahtaxtı, Səfərəli bəy Vəlibəyov

tərəfindən inkişaf etdirilirdi. Əlməmməd Xəlilov, Teymurbəy Bayraməlibəyov, Firudun bəy Köçərli, Eynəli bəy Sultanov, Rəşid bəy Əfəndizadə, Sultan Məcid Qənizadə, Nəriman Nərimanov kimi gənc ədəbi qüvvələr türk və rus dilli metbuatda məqalələr dərc etdirir, publisistikanın canlanmasına dəyərli xidmət göstərdilər.

Publisistika Azərbaycan xalqına çürümüş feodalizmdən qurtarib yeni cəmiyyətə qovuşmaq rolunda bələdçi oldu. Onun ardıcıl surətdə müzakirə edib mahiyyətinə aydınlaş gətirdiyi məsələlər ümumiləşdirilib bədii təxəyyülün süzgəcindən keçirilərək bədii əsərlərin təsvir və təhlil predmeti oldu.

Bədii ədəbiyyatın inkişafı dramaturgiyadan başlandı. Mürekkeb həyat hadisələrinə nüfuz edən realizm onun tələblərinə cavab verən janrlara tələbi yaratdı. Bu ədəbi ehtiyacı ilk dəfə M.F.Axundzadə hiss etdi.

O, 1850-1855-ci illər arasında "Hekayəti-Molla İbrahimxəlil kimyagər", "Hekayəti Müsyö Jordan həkimi nəbatat və dərviş Məstəli şah cadugunu məşhur", "Hekayəti-vəziri xani Lənkəran", "Hekayəti xırs quldurbasan" "Sərgüzəsti mərdixəsis", "Mürəfiə vəkillərinin hekayəti" adı altında altı komediya yazıqla Şərqdə dram növünün əsasını qoydu.

Göstərdiyi tarixi xidmətin əzəmətinə baxmayaraq, M.F.Axundzadə böyük təvazökarlıq nümayiş etdirərək dramnəvisliyi özünə yaradıcılıq yolu saymirdi. O, 1859-cu ildə "Təmsilat" adı altında nəşr etdirdiyi əsərlərinə yazdığı müqəddimədə dram sənətinin əsasını qoymuşunu qeyd edir, nümunə göstərməklə onun gələcəkdə yeni ədəbi qüvvələr tərəfindən inkişaf etdirilməsini nəzərdə tuturdu. Lakin M.F.Axundovun arzuları gec bar verdi.

Dram sənətinə ilk nümunəsi "Sərgüzəsti Molla İbrahimxəlil kimyagər" in yazılımasından 23 il sonra N.Vəzirov, 32 il sonra R.Əfəndizadə, 34 il sonra E.Sultanov müraciət etdi. Lakin o, intensiv inkişaf etdi. Dramaturgiya həqiqi yüksəliş yoluna ancaq XIX əsrin 90-cı illərində ali məktəbləri, seminariya, gimnaziyaları bitirən və formalaşma prosesi keç-

rən N.Vəzirov, Ə.Haqverdiyev, C.Məmmədquluzadə, Ə.Köçərli, N.Nərimanov, S.M.Qənizadə, R.Əfəndizadə və b. istedadlı gənclərin, yaradıcı ziyanlarının geniş ictimai fəaliyyət meydanına gəlişindən sonra dramaturgiyanı yeni janrlar və əşnilərlə zənginləşdirdilər. İlk dəyərli nümunələri M.F.Axundzadə tərəfindən yaradılan komediyaların ardınca mənzum alleqorik komediyalarının (C.Məmmədquluzadə "Çay dəstgahı"), musiqili komediyanın (Ə.Köçərli "Qocalıqda yorğalıq"), məisət komediyasının (N.Vəzirov "Ev təxbiyəsinin bir şəkli", "Adı var, özü yox", "Daldan atılan daş topuğa gəyər", "Yağışdan çıxdıq, yağmura düşdük", "Döymə qapımı, döyərlər qapını", R.Əfəndizadənin "Qan ocağı", Ə.Haqverdiyevin "Yeyərsən qaz ətini, görərsən ləzzətini", Ə.Axundov "Nəng hənək axırı dəyənək", M.M.Axundov "Məhəbbətsizlik", N.Nərimanov "Nadanlıq", E.Sultanov "Tatarka"), ictimai komediyanın (N.Vəzirov "Pəhlə vanani zəmanət"), faciənin (N.Vəzirov "Müsibəti-Fəxrəddin", Ə.Haqverdiyev "Dağilan tifaq", "Bəxtsiz cavan"), simvolik faciənin (Ə.Haqverdiyev "Pəri cadu"), tarixi faciənin (N.Nərimanov "Nadir şah", S.M.Qənizadə "Qönçə xanım"), dramın (N.Nərimanov "Dilin bələsi") və s. nümunələri yarandı.

Burju-a-mülkədar cəmiyyətinin müxtəlif həyat səhnəsindən götürülmüş dram əsərləri bir qayda olaraq real həyat faktına istinad edirdi. Lakin real gerçəklilikdən alınmış mövzular həmişə yazıçıların maarifçi görüşlərinin təbliğinə xidmət edirdi. O, cəmiyyətdə vaxtı ötmüş adət-ənənələrin, qara qüvvələrin yaşamağa qadir olmadığını göstərməli, zəka səltənətinin yaranacağını, müsbət idealın təntənəsinə oxucu və tamaşaçılarda inam yaratmalı idi. Maarifçi ədəbiyyat üçün səciyyəvi olan "İñkar və təsdiq" devizi buradan irəli gəlirdi. "İñkar və təsdiq" devizi ilə əlaqədar olaraq maarifçi pyeslər qoşa süjetli, qoşa planlı və qoşa ideyalı olurdu. Komediyalarda köhnə həyat və şür tərzinin tənqid mütərəqqi ideyaların təbliği ilə paralel şəkildə verilir. Süjet xətlərinin birində feodal dünyası və onun tərbiyə etdiyi adamlar (məsələn, Hacı Qənbər

("Yağışdan çıxdıq, yağmura düşdük"), Rüstəm bəy ("Müsibəti-Fəxrəddin"), Hacı Abdulla ("Nadanlıq") və s.) digərində mütərəqqi ictimai qüvvələr (Fəxrəddin bəy, Əşrəf bəy, Ömrə) təsvir olunur. Əsərin konflikti bir-birinə zidd qüvvələrin mübarizəsi üzərində qurulur. Süjet xətlərinin biri satirik, digəri didaktik pafosa malik olur.

Satira ağıla uyğun olmayan köhnə cəmiyyətin əsaslarını sarsıdır. Didaktika dağılmış dünyanın xarabaliqları üzərində qurulacaq yeni cəmiyyətin əsaslarını nişan verir. Dramaturq satirik tənqid və didaktik təqdir vasitəsilə diqqətini müsbət və mənfi qüvvələrin mübarizəsinə cəlb edir. Birincisinə rəğbət, ikincisinə nifrət doğurur.

XIX əsrin II yarısında ədəbi prosesdə bədii nəşr aparıcı mövqə tuturdu. Dramaturgiyadan fəqli olaraq bədii nəşri inkişaf etdirmək üçün təşəbbüsler əsrin I yarısında başlanmışdı. Realizm baxımından bəzi qüsurlarına baxmayaraq A.Bakixanovun "Kitabi Əsgəriyyə", İ.Qutqaşının "Rəşid bəy və Səadət xanım", M.Ş.Vazehin "Kitabi-türki" dərsliyində miniatür didaktik hekayələri bu sahədə faydalı, ireliyə doğru atılmış addım oldu. Yeni dövrdə ədəbiyyatın bütün sahələrində olduğu kimi bədii nəşrin həqiqi inkişafı M.F.Axundovun adı ilə bağlıdır. O, 1857-ci ildə "Aldanmış kəvəkib" povestini yazımaqla realist nəşrin əsasını qoydu. M.F.Axundovla eyni vaxtda Şamaxılı şair-müəllim uşaqlar üçün didaktik mündəricəli kiçik hekayələrdən ibarət "Kitabi-nəsayeh" adlı məcmuə tərtib etdi. Dramaturgiya kimi M.F.Axundzadə povestinin yaranmasından sonra böyük fasilə yarandı. 50-ci illərdə Mirzə Əbülhəsən bəy Vəzirovun "Türk-Azərbaycan dili", 80-ci illərdə A.O.Çernyayevski və S.Vəlibəyovun "Vətən dili", Seyid Əzimin "Tacül-kütüb" dərsliklərində toplanmış əxlaqi didaktik hekayələr nəzərə alınmazsa, demək olar iri epik formalar əsasən 90-ci illərdən inkişafa başladı. Bir-birinin ardınca Azərbaycan dilində Əsgərağa Goraninin "Qara yel" (1891), C.Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" (1894), N.Nərimanovun "Bahadır və Sona" (1896), Sul-

tan Məcid Qənizadənin "Məktubati Şeyda bəy Şirvani" (1898-1900), fars dilində M.Ə.Talibovun "Səfineyi-Talibi" (1894), H.Z.Marağayının "İbrahimbəyin səyahətnaməsi" (1897) nəşr əsərləri yarandı. Sayca azlığına baxmayaraq Azərbaycan bədii nəşrinin ilk nümunələri maraqlı ideya-bədii, üslub və janr xüsusiyyətlərinə malik idi: onların ikisi M.F.Axundzadənin "Aldanmış kəvəkib", Ə.Goraninin "Qara yel" əsərləri tarixi, digər nümunələr müasir mövzuda yazılmışdır.

Milli realist nəşrin yeni bir yaradıcılıq sahəsi olmasına baxmayaraq onlar maraqlı bədii xüsusiyyətə malik idi. Bir qayda olaraq ədiblər silsiləli nəşr əsərləri yazmağa meyl göstərirdilər. Bu dövrdə yazılmış beş iri həcmli nəşr əsərinin dördü silsiləli idi. Bu baxımdan C.Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları", S.M.Qənizadənin "Məktubati-Şeyda bəy Şirvani", M.Ə.Talibovun "Səfineyi-Talibi", H.Z.Marağayının "İbrahimbəyin səyahəti" maraqlı xüsusiyyətlərə malik idi. "Danabaş kəndinin əhvalatları" və "Məktubati-Şeyda bəy Şirvani" konkret bir əsərin ünvanı deyildir. Bu ümumi başlıq altında süjet-kompozisiyası olan, hətta janr xüsusiyyətlərinə görə bir-birindən seçilən əsərlər birləşir. "Danabaş kəndinin əhvalatları", "Bir yüngülvari müşqəddimə", "Eşşəyin itməkliyi" və onu tamamlayan "Xatimə"nin, "Məktubati Şeyda bəy Şirvani"ni, "Müəllimlər iftixarı" hekayəsinin, "Gelinlər həməyili" romanının ümumi başlığıdır. Bir ad altında birləşdirilmiş bu əsərlərin hər birinin müstəqil fabulası, süjet xətti və personajları vardır.

XIX əsr Azərbaycan nəşrində bədii üsul kimi səyahətdən geniş miqyasda istifadə olunurdu. Bu məqsədlə əsərin baş qəhrəmanının səyahətini, səfər zamanı müxtəlif adamlarla görüşlərini nəql etməklə cəmiyyətdə gedən proseslərə münasibət bildirirdi. Bu C.Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" əsərinin "Eşşəyin itməkliyi", S.M.Qənizadənin "Məktubati-Şeyda bəy Şirvani" əsərinin "Gelinlər həməyili", H.Z.Marağayının "İbrahim bəyin səyahətnaməsi" əsərinin eyni adlı birinci hissəsində qabarığ

surətdə nəzərə çarpir. "Eşşeyinitməkliyi" povestində Danabaş kəndində başlanan hadisələr şəhərdə davam edir. Ədib Xudayar bəyi karvansarada, naçalnik divanxanasında, qazının evində təsvir etməklə hökumət məmurlarını rəsiyyət hüquqlarına biganə münasibətinə, din xadimlərinin rüşvətxorluğuna, riyakarlığına, tacirlərin mənfeətpərəstliyinə diqqəti cəlb edir. N.Nərimanovun "Bahadır və Sona" romanında hadisələr Mangilisdə başlanır, Tiflisdə davam edir, Peterburqda başa çatır. Bu məntəqələr arasında səyahətlər, görüşlər fonunda qacaqlar və onu doğuran səbəblər, ana diline bigane münasibət, dövri mətbuat və ədəbiyyatın ağır vəziyyəti, dini və ictimai islahatların zəruriliyi və s. məsələlər müzakirə olunur.

S.M.Qənizadənin "Gəlinlər həməyili" romanında əsərin baş qəhrəmanı Şeyda bəyin Bakıdan Buxaraya qədər səyahəti təsvir olunur. O, səfər zamanı gəmidə və qatarda Orta Asyanın müxtəlif məntəqələrində rus zabiti Pavel Petroviç və onun arvadı Sofya Mixaylovna, Qafqaz müsəlmanları, Filippovlar ailəsi, Anadolu qaçqınları ilə rastlaşır, onlarla görüşlərinin təəssüratları əsasında əsərin ictimai məsələlərini, qadın azadlığı, xalqlar dostluğu, ailə namusu, müstəmləkə zülmü və s. sosial-etik problemlərin həllinə çalışır.

H.Z.Marağayının "İbrahim bəyin səyahəti"ndə qəhrəmanın Məşhəd ziyanətnamə səfəri təsvir olunur. Qahirədən Xorasana qədər yol boyu İran təbəələrini, ağır vəziyyəti müşahidə edən İbrahim bəy ölkənin içərilərinə səyahət edir. Qəzvin, Marağa, Ərdəbil, Urmiya, Təbriz vilayətlərini gəzib dolaşır, hər yerde zülm, işgəncə görür, ən başlıcası hər yerde qanunsuzluğun və özbaşınalığın şahidi olur. Qahirədən Ərdəbilə qədər geniş bir ərazidə xarabazarı görüb şahidi olduğu cinayətlər, xarabazara çevrilmiş vətən, istismar və təhqirə məruz qoyulmuş xalqın vəziyyəti H.Z.Marağayıyə İranda Nəsrəddin şahın insanlığa zidd mövqeyini ifşa etməyə imkan vermişdir. Səyahətin verdiyi imkanlardan istifadə etməklə ədib məmurdan şaha qədər İran istibdadının da yaqlarını sarsıtmağa nail olmuşdur. Janr spesifikasiyası baxımından

XIX əsr nəşri üçün tarixi fakt, məktub, gündəlik, xatirədən bədii vasitə kimi müraciət etmək üsulu səciyyəvidir. Bunnardan M.F.Axundzadənin "Aldanmış kəvakib" povestinin süjeti İsgəndər Münşinin "Tarixi-aləmarayı-Abbasi" əsərindən verilmiş kiçik bir əhvalatın təsvirindən götürülmüşdür. M.F.Axundov tarixi faktı bədii təxəyyülün qüvvəsi ilə genişləndirib povest üçün material yaratmış, onun vasitəsilə İran müstəbid şahlıq əsulunun cirkinliklərini ifşa, ədalətli şah haqqında arzularını təbliğ edən əsər yaratmışdır. N.Nərimanovun "Bahadır və Sona" romanında Bahadırın Sonaya Peterburqdan göndərdiyi məktub əsərin əsas qayəsinin açılmasına xidmət göstərir. Burada "təbii hüquq" təliminin mövqeyində çıxış edərək insanları bir-birindən ayıran müxtəlif dinlərin, "uçurum dərələri" aradan götürüb, bəşəriyyəti bir məslək ətrafında birləşdirmək ideyası əks olunmuşdur.

S.M.Qənizadə "Müəllimlər iftixarı" hekayəsində Şeyda bəyin gündəlikləri və məktubları vasitəsilə özünün müasir cəmiyyətdə maarifin, məktəbin, ədəbiyyatın rolu haqqında görüşlərini təbliğ edir.

H.Z.Marağayının "İbrahim bəyin səyahətnaməsi" romanının birinci hissəsi qəhrəmanın gündəlikləri, üçüncü hissəsi onun mürəbbisi Yusif Əlinin yuxusu əsasında yaranmışdır.

XIX əsr nəşrində istifadə edilən üsullardan biri də midifikasiyadır. Bir termin olaraq midifikasiyanın mənəni əsl müəllifin əsərini başqa, ya da heç həyatda olmayan, uyduруluş yaziçinin adına yazımaqdandan ibarətdir. Bu üsuldan ilk dəfə M.F.Axundzadə tərəfindən istifadə edilmişdir. Ədib fanatiklərin hücumlarından qorunmaq üçün özünü "Kəmalüddövlə məktubları"nın müəllifi yox, tərcüməçisi kimi qələmə vermişdir.

90-cı illərdə bu üsula "Danabaş kəndinin əhvalatları"nda C.Məmmədquluzadə, "Məktubati-Şeyda bəy Şirvani"də S.M.Qənizadə, "İbrahim bəyin səyahətnaməsi"ndə H.Z.Marağayı müraciət etmişdi. C.Məmmədquluzadə "Danabaş kəndinin əhvalatları"ni öz əsəri kimi deyil, səmimi qəlb-

dən sevən və dostluq edən Danabaş kəndinin sakini, laqlığı Sadığın və qazetçi Xəlilin əsəri kimi təqdim edir. Guya Danabaşın gülməli, daşılən kədərli və ağlamalı əhvalatları laqlığı Sadıq tərəfindən deyilmiş, qəzeti Xəlil tərəfindən yazıya götürülmüş, beləliklə, "Danabaş kəndinin əhvalatları" silsiləsi yaradılmışdır.

S.M.Qənizadə özünü "Məktubati Şeyda bəy Şirvani" silsiləsinin naşiri kimi təqdim edir. Yay tətilindən qayıdan S.M.Qənizadə müəllim dostu Şeyda bəyin vəfat etdiyini görür. Onun vəsiyyətinə əməl edərək əlyazmalarını yığıb, onları "Məktubati Şeyda bəy Şirvani" adı altında nəşr etdirir.

XIX əsrin Azərbaycan nəşrinə məxsus xüsusiyyətlərdən biri də avtobioqrafizm ünsiyyətlərinin üstünlük təşkil etməsidir. Maarifçilərin əsərlərində bir qayda olaraq baş qəhrəmanın şəxsiyyəti ilə müəllifin şəxsiyyəti birləşir. O, fikir və düşüncələrini qəhrəmanın simasında əks etdirir. Baş qəhrəman müəllif fikirlərinin ifadə vasitəsinə çevirilir. Belə hallarda yazıcının nəinki ideyaları, hətta bəzən tərcüməyi hal faktları da baş qəhrəman üzərinə köçürürlür. "Aldanmış kəvəkib" də M.F.Axundzadə Yusif Sərracın, "İbrahim bəyin səyahətnaməsi" ndə H.Z.Marağayı İbrahim bəyin, "Bahadir və Sona"da N.Nərimanov Bahadırın, "Məktubati-Şeyda bəy Şirvani" də S.M.Qənizadə Şeyda bəyin prototipidir. Son üç əsərdə müəllifin əsl-nəcabətinə dair faktların baş qəhrəmanın simasında əks olunduğunu da bura əlavə etsək, bədii nəsrə avtobioqrafizm elementlərinin miqyası haqqında dolğun təsəvvür yaranır.

XIX əsr Azərbaycan nəşri qidasını müasir gerçəklidən, onun rəngarəng hadisələrindən alırdı, orada müxtəlif təbəqələrin həyatı əks olunmaqla yanaşı, cəmiyyəti düşünürən ictimai və əxlaqi problemlər müzakirəyə qoyulmuşdu.

XIX əsrin II yarısında Azərbaycan ədəbiyyatında ədəbi əlaqələrin genişlənməsi, bədii tərcümənin inkişafı da əlamətdar hadisə oldu. Kapitalizm feodal qapalılığının hasarını dağıtdı. Azərbaycanla xarici, birinci növbədə Avropa ölkələri

arasında iqtisadi sahədə əlaqələr genişləndi. Müxtəlif xalqlarla iqtisadi sahədə başlanan əlaqələr tədricən vüsət alıb mənəvi sərvətlərin mübadiləsi üçün zəmin yaratdı. Müasir tərəqqi yoluna düşən Azərbaycan xalqı mənəvi ehtiyaclarını təmin etməkdən ötrü başqa xalqların ədəbiyyat xəzinəsinə müraciət etmek zərurəti ilə qarşılaşdı. Qərbi əlaqələr və bədii tərcümə inkişaf etməyə başladı. "Kimdən tərcümə etmək" suali meydana çıxdı. Bu suala dünyagörüşünün təhlil və tərbiyəsindən, ədəbi zövqündən asılı olaraq yazıçılar müxtəlif cavablar verdilər.

Ümumi fikir bundan ibarət oldu ki, hansı xalqa məxsus olmasından asılı olmayaraq müsəlman xalqlarının həyat-məişəti dini etiqadları və ədəbiyyatın xüsusiyyətlərinə cavab verən və bunlara uyğunlaşdırıla bilən əsərlər tərcümə olunmalıdır. Bu dövrə Azərbaycanda bədii tərcümə orijinal ədəbiyyat kimi əhəmiyyətli rol oynamağa başladı. M.F.Axundzadə, Cəlal Ünsizadə, Gülməmmədbəy Kəngərli, Həsənəli ağa xan Qaradağı, Səfərəli bəy Vəlibəyov, Firudun bəy Köçərli, Rəşid bəy Əfəndizadə, Nəriman Nərimanov, Seyid Əzim Şirvani simasında tərcüməçi yazıçılar nəсли yetişdi. Bu tərcümənin janr palitrası əlvən idi.

Ana dilinə çevrilən əsərlər arasında müxtəlif janrlı nümunələr diqqəti cəlb edirdi. Dramaturgiya sahəsində tərcümələr daha çox rus və Avropa klassiklərinin əsərlərindən edilirdi. Cəlal Ünsizadə "Boris Qodunov" (Puşkin), Haşim bəy Vəzirov "Otello" (Şekspir), Məhəmməd Tağı bəy Vəliyev "Ağildan bəla" (Qriboyedov), Sultan Məcid Qənizadə "Əvvəlinci şərabçı" (Tolstoy), "Müfəttiş" (Qoqol") əsərlərini tərcümə etdi.

Nəşr sahəsində tərcümələr fransız yazıçısı Montyepianinin "Qanlı gecə" romanından, naməlum bir müəllifin qədim filosof Sokratın həyatından bəhs edən "Təlimati-Sokrat", Puşkinin "Çol xanımı" və "Dubrovski" (Məhəmmədhəsən Əfəndiyev) povestlərindən, Paqalskinin "Ah divanı" (S.M.Qənizadə), Tolstoyun hekayələrindən (S.Vəlibəyov, R.Əfə-

dizadə) və s. ibarət oldu.

Poeziya sahəsində təbdil və tərcümənin əhəmiyyəti daha uğurlu oldu. Puşkinin "Torçu və balıq" (Köçərli), "Kaftar" (R.Əfəndizadə), Lermontovun "Üç xurma" (F.Köçərli), "Təsiri-dua" (R.Əfəndizadə), Nekrasovun "Mərdi-müttəsiş" (K.Kəngərli), Knlov təmsillərinin böyük əksəriyyəti "Qoyunlar və quzular", "Quzu qurd cildində", "Uşaq və ilan", "İt və ayı", "Meymun və gözlük", "Ördək, balıq və qırxayaq" (H.X.Qaradağı), "Eşşək və bülbül", "Əkinçi və biçinçi", "Qazlar", "Kəndlə və ilan" (R.Əfəndizadə) tərəfindən edilən təbdillər və tərcümələr xalqın düşüncəsinə, ədəbiyyatın inkişafına müsbət təsir göstərdi.

Azərbaycan ədəbiyyatı nümunələrinin rus dilli tərcüməsi XIX əsrin II yarısında başlandı. Bu sahədə ilk təşəbbüs M.F.Axundzadəyə aiddir. O, əsrin 50-ci illərində M.P.Volterin "Açıq başda olsa əger bir dilbər" və Q.Zakirin "Fərzəndi-əziz" şeirlərini rus dilinə çevirərək "Kavkaz" qəzetində və "Zurna" məcmuəsində dərc etdirmişdi. 80-ci illərdə C.Ünsizədə Ukraynalı alim N.Qulaqla Füzulinin "Leyli və Məcnun" poemasını rus dilinə çevirərək bəzi parçalarını azərbaycanca mətni ilə yanaşı "Kəşkül" qəzetində dərc etmişdir.

XIX əsrin II yarısında rus ədəbi ictimaiyyəti arasında Azərbaycan xalq yaradıcılığına maraq daha qüvvətli idi. Tiflisdə çıxan rus dilli mətbuatda, xüsusilə "Kavkaz" qəzetində və digər məcmuələrdə xalq yaradıcılığının müxtəlif janrlarından olan nümunələrinə yer verilmişdi.

XIX əsrin I yarısında olduğu kimi əsrin II yarısında da ədəbi prosesdə poeziya üstünlük təşkil edirdi. Ordubadda "Əncüməni-şüara" ("Şairlər yığıncağı"), Lənkəranda "Fövcül-füsəha" ("Gözəl danışanlar dəstəsi"), Şamaxıda "Beytüs-səfa" ("Səfa evi"), Şuşada "Məclisi-üns" ("Dostluq məclisi"), "Məclisi fəramuşan" (Unudulmuşların məclisi), Bakıda "Məcməüs-şüəra" ("Şairlər yığıncağı") və s. adlar altında təşkil edilmiş ədəbi məclislər Azərbaycan poetik mühitin inkişafına poeziyanın kütləviləşməsinə təsir göstərdi. Ədəbi məclislər

ətrafında birləşən şairlərin böyük əksəriyyəti güclü istedada malik yaradıcı şəxslər idilər. Lakin onlar "sənət sənət üçündür" prinsipi mövqeyində duraraq şeirin ictimai mündəricəsini inkar edir, onu söz oyunundan ibarət mənasız əyləncəyə çevirirdilər. Məsələn: Asəf Ləmbərani adlı bir şair sevgilisinin kirpikləri arasında qara gözlərini tikanlar arasında bitən nərgizə bənzədərək yazdı:

*Müjganların içrə sənin ol çeşmi siyahın,  
Bir nərgis-tərdir ki, bitibdir tikan içrə.*

Təşbih gözəldir, lakin ictimai məzmundan məhrumdur. Onlar Şərqi klassiklərinə, Xaqaniyə, Sədiyə, Hafizə, Füzuliyyə və bir-birlərinə nəzirə yazmaqla poetik üstünlüklerini nümayiş etdirməyə çalışırdılar. Doğrudur, məclis şairləri arasında insan qəlbinin təbii hissələrini təsvir edən, lirik qəhrəmanın kədər və istirabları fonunda zəmanənin əzici qanunlarına etiraz bildirən nümunələr vardır. Lakin belələri az idi. Poeziyanın əsas predmetini gül, bülbül, ney, saç, xal, zənəxdan, şam, pərvanə, hicran, vüsal və s. motivləri döñə-döñə təkrar olunduğu üçün poeziya təqlidçilik girdabına düşmüdü. Süni hissələrin məzmunundan ibarət olan bu nəzm nümunələri oxucuya və dinləyiciyə təsir göstərib nəcib duyğular aşılıaya bilmirdi. Təqlidçi şeirin kütləvi surətdə inkişafı poeziyanı əsl klassik ənənələrdən uzaqlaşmaq təhlükəsi ilə qarşılaşdırıldı. O, ideya, mübarizə silahına çevrilə bilmədi. Bu vəziyyət əsrin qabaqcıl adamlarında ciddi narahatlıq doğurdu. M.F.Axundzadənin təqlidçi şeirə qarşı çevrilmiş mübarizəsi 70-ci illərdə H.Zərdabi başda olmaqla "Əkinçi", "Əhsənül-Qəvaid", N.Vəzirov, K.Kəngərli, F.Köçərli, S.M.Qənizadə, M.T.Sidqi, R.Əfəndizadə tərəfindən davam etdirildi. Poeziyanı həyata yaxınlaşdırmaq uğrunda mübarizə işinə Seyid Əzim Şirvani, Mirzə İsmayıllı Qasir, Mirzə Kazım Mübəlis, Mirzə İsmayıllı Bəzmi, Mirzə Ələskər Novrəs və s. şairlər daha yaxından kömək göstərdilər. Bir çox şairlər köhnə yaradıcılıq yolundan uzaqlaşıb

müasir həyat məsələlərini təsvir, maarifçilik ideyalarını təbliğ etməyə başladılar. "Şeir bülbülləri" ilə "təzə hala rəğbət" göstərənlər arasında ideya döyüşlərinin başlanmasına baxmayaraq, "təzə şeir" irəlilədi. "Əkinçi"də Seyid Əzimin "Ey Həsən bəy müəllimi-dana", Hacı Seyid Rza Sabirin "Mərhaba, ey Həsənbəyi-aqil" mənzumələrinin dərc olunması maarifçi realist şeir məktəbinin təməlini qoydu.

Təqlidçi şeire qarşı mübarizədə Seyid Əzimin "Rəbiül-ətfal", Mirzə Ələsgər Novrəsin "Pəndi-ətfal", H.Zərdabinin "Türk nəgmələrinin məcmuəsi" topuları, Məhəmməd Tağı Sidqinin "Məsnəviyyati-mədəniyyə" şeirlər silsiləsi və R.Əfəndizadənin mühüm qismini şeirlər təşkil edən "Uşaq bağçası" və "Bəsirətül-ətfal" dərslikləri, digər şairlərin pərakəndə halda olan lirik-satirik və didaktik şeirləri yarandı.

İslahatlar aparıb feodalizmdən qalma həyat-məişət normalarını dəyişməklə onları müasir dövrün mütərəqqi təsisatları ilə əvəz etmək meyli şeirin əsas mövzularından idi. Seyid Əzimin "Qafqaz əhline xıtab", Seyid Rza Sabirin "Mərhaba, ey Həsən bəyi-aqü", Məhəmməd Tağı Sidqinin "Məsnəviyyati-mədəniyyə" və s. şeirlərində bu cəhət qabarıq surətdə eks olunmuşdur. Yüksək vətəndaşlıq təessübü ilə yazılmış bu tərcümələr kəskin satirik pafosa, publisist ifadə tərzinə malik idi. Vətənin və xalqın taleyi üçün narahatlıq, əsarətdən, cəhalətdən qurtuluş yolları haqqında düşüncələr şeirlərin əsas mündəricəsini təşkil edirdi. Seyid Əzim müasir tərəqqi vasitələrinə yiyələnmiş xristian dünyasını hər cür mütərəqqi fikri vahimə ilə qarşılayan müsəlman ələminə qarşı qoyur, dindəşlərini əsrin elmi-biliklərini mənimseməyə çağırırıdı.

*İndi işlər çıxıbdır asana,  
Rəsmi-dünya düşübüdü samsanə.  
Leyk biz bilmənük göz açmağı  
Köhnə işlərdə qalmışlıq bağı.*

Şirvanlıların yeni məktəb açmaq səylərini alqışlayan

Seyid Əzim müasir tərəqqiyə çağrıları müdafiə edir. H.Zərdabidən elmi bilikləri yaymaq yolunda səylərini davam etməyi xahiş edirdi:

*Danışib babi-elmi-hikmətdən,  
Müxbir et onları təriqətdən.  
Mərifətli cahanda ələmdir.  
Mərifət bulməyən nə adəmdir?*

M.T.Sidqi müasir şəraitdə millətin tərəqqisi üçün iqtisadiyyata və hikmətə dair elmlərin təbliğini zəruri sayırdı. Şairə görə iqtisad elmi millətin gücü, hikmət isə tərəqqisidir. Elmi əba, əsa və çalmadan ibarət olan xalq dirçələ bilməz.

Maarifçi dünyagörüşü xüsusiyyətlərindən irəli gələrək müasirlər elmi əski dönyanın buxovlarından qurtuluşun yeganə vasitəsi sayırdılar.

Bu ideya Seyid Əzim, M.Ə.Növrəs, M.T.Sidqinin öyüd və nəsihətlərinin, H.Zərdabi nəgmələrinin, R.Əfəndizadə şeirlərinin əsas motivini təşkil edirdi. Məsələn, "Türk nəgmələrinin məcmuəsi"ndə "Tərifi-elm" şeirində elm dünya sirlərini aşkar edən "ağila və mənəviyyata zinət verən" vasitə kimi təbliğ olunurdu.

*Elm ilə cila ver zülməti-çəkmə,  
Elm ilə cəhd elə, əxz elə bəhrə,  
Aldanma dünyada məkr ilə sehrə,  
Himmət elə elmlə tut rahi-nicati,  
Fani çıxma cəhl ilə dünyada həyatı.*

"Fəzileti-məktəb" şeirində məktəb xalqa nicat yolunu göstərən, nəcib əməller öyrədən xeyirxahlıq mənbəyi kirmi təsvir olunur. Şair təbiətlə məktəbi qarşılaşdırır. Məktəbi gözəllikdə təbiətə bənzədir. Təbiət qırmızı lalələr bitirir. Məktəb isə insanlara elm, hünər verir. Lakin təbiətin bitirdiyi lalələr beş gündə tələf olur, məktəbin verdiyi biliklər əbədi qalır.

*Gülşəndə əgərçi açılır laleyi-əhmər,  
Məktəbdə olur elmü hünər sinətə əzbər.  
Beş gündə olur lalə tələf cümləsi yek sər,  
Bağı qalır elmin səməri ruyi-zəmində.*

"Bahariyyat" şeirində məktəb, elm xalqın biliyini yaradan vasitə kimi tərənnüm olunur.

*Elm ilə tamam əl-ələ vermişlər tifaqə  
Məktəblə düşüb hər biri – bir özgə sayaqə.*

İctimai tərəqqi, elm və maarifi təbliğ edən motivlərlə yanaşı poeziyada zəmanə zülmündən narazılıq, zülmə, əsarətə etiraz meylleri də ifadə olunurdu.

Xurşudbanu Natəvanın lirikasında şəxsi həyatında baş verən hadisələrlə əlaqədar doğan subyektiv hisslerin təsviri tədriclə dərinləşib mühit və onun əzici qanunlarının altında ictimai məzmun qazanırdı. Şairin yaşadığı aləm başdan-başa pərişandır. Burada hər şey insana düşmən kəsilmişdir.

*Zəban sözdən qalıb xali, təphüm etdi əhvalı,  
Gözümə tar olub dünya, fəmahi cismü can ağlar.  
Düşəydi çərx gərdeydən, olaydı dəhridün viran,  
İlahi, görməsin gözlər, yaman gündür belə günlər.  
Aman verməz qəmi-möhnət, hamı hirü cavan ağlar.*

Poeziyada tənqid və etiraz motivləri qüvvətlənib mövzu dairəsini genişləndirir, dünya miqyasında baş verən hadisələri əhatə edirdi. M.T.Sidqi qəzəllərinin birində imperialist dövlətlərin militarist siyasetini tənqid edərək yazırırdı:

*Əsri-cəhl olub əbnayı-millət dadırəs yoxdur.  
Deyəsən bəs keçib alman nüfuzuna polyaklar tək.*

XIX əsrin II yarısında poeziyada satirik notlar qüvvətli idi. Cəhalət, nadanlıq, gerilik və bunları doğuran ictimai amillərin tənqidini onun əsas məzmununu təşkil edirdi. O, əsasən köhnə dünya və onun ictimai-ideoloji dayaqlarına, qanun halına düşən zərərli adət-ənənələrə qarşı çevrilmişdi.

Hacı Ağa Fəqirin "Kürdün qul satması", Seyid Əzim'in "Ruhanilik təhsili", "Əkinçi və xan", Köpəyə ehsan", "Allaha rüşvət", M.İ.Qasirin "Əskinaz", "Pul", "Ərə verdi", "Qara pul" satıraları bu baxımdan yüksək idraki əhəmiyyətə malik idi.

Bütün bu mübarizələr şairləri dünyani dəyişmək və yenidən qurmaq qənaətinə gətirirdi.

## MİRZƏ FƏTƏLİ AXUNDZADƏ (1812 - 1878)

Mirzə Fətəli Axundzadə XIX əsr Azərbaycan mühitinin yetirdiyi böyük milli amala, parlaq zəkaya, qüdrətli istedada, qeyrət və təəssüb hissine malik nadir şəxsiyyətdir.

Tarix böyük mütəfəkkirin qarşısında ölkədə feodalizmin dağılmağa, burjuva kapitalist münasibətlərinin formalaşmağa başladığı mürəkkəb dövrün ictimai tərəqqi programını tərtib etmək və onu həyata keçirmək vəzifəsini qoymuşdu. XIX əsrin II yarısında islahatçı kimi fəaliyyətə başlayan filosof-yazıcı məramnaməsində əlifbadan başlamış mövcud dövlət quruluşunu dəyişməyə qədər bütün məsələləri əhatə etmiş, onları həyata keçirmək uğrunda iyirmi səkkiz il ardıcıl surətdə yorulmadan mübarizə aparmış və Şərqi xalqlarının gələcək inkişaf yollarını nişan vermişdir. Dünyagörüşünün maarifçi xüsusiyyətlərindən irəli gələrək cəmiyyətin islahında və mütərəqqi istiqamət almasında qabaqcıl ideyaların, onun ifadə vasitəsi olan sözün rolunu yüksək qiymətləndirən ədib, dramaturgiyanın, bədii nəşrin, ədəbi tənqidin, publisistikanın ilk nümunələrini yaratmaqla Şərqi xalqlarının min illik ədəbiyyatında dönüş yaratmışdır. Yazıcı realizmin nəzəri əsaslarını işləyib hazırlamaqla müasir şəraitdə inkişafını təmin etmişdir. Mirzə Fətəli Axundov ədəbi məktəbi təsis olunmuş, onun Mirzə ağa Təbrizi, Nəcəf bəy Vəzirov, Mirzə Əbdürəhim Talıbov, Hacı Zeynalabdin Marağayı, Əbdürəhman bəy Haqverdiyev, Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov və s. onlarla nümayəndəsi yetişmişdir.

Mirzə Fətəli Məhəmmədtağı Axundzadə 1812-ci ildə iyul ayının 30-da Şəki şəhərində doğulmuşdur. Yazıcıının atası Cənubi Azərbaycandan idi. O, Təbrizin yaxınlığında Xamnə qəsəbəsində kəndxuda işləmişdi. Atası Abbas Mirzə tərefindən qulluqdan çıxarıldıqdan sonra ticarətlə məşğul olmaq məqsədilə Şəkiyə gəlmış, axund Hacı Ələsgərin qardaşı qızı Nanə xanımla ikinci ailə həyatı qurmuşdu. 1814-cü ildə Şəki də

baş verən siyasi hadisələrlə əlaqədar Mirzə Məhəmmədtağı Nanə xanım və iki yaşlı Fətəli ilə Xamnə qəsəbəsinə dönmüşdür. Mirzə Fətəli dörd il ata malikanəsində yaşamışdır. Lakin günübü ilə yola getmədiyinə görə 1818-ci ildə Nanə xanım ərindən boşanmış, o zaman Qaradağ mahalında yaşayan əmisi axund Hacı Ələsgərin yanına gəlmişdir. Mirzə Fətəlinin uşaqlıq illeri Cənubi Azərbaycanın Qaradağ və Ərdəbil kəndlərində, Savalan dağının ətəklərində, Meşkin yaylaqlarında keçmişdir. O, məktublarından birində uşaqlıq xatirələrində söhbət açaraq yazdı: "Ünküt elində yaşadığımız zamanlar biz hər il yayda "Əlipəncəsi" adlanan yaylağa gedirdik. Əmim Axund Molla Ələsgərin arvadının Şahsevən tayfasından qohumları var idi. Onların yaylağı Savalan dağının ətəyində idi. Bir il qohumlarımızı görməyə getmək istədik. Köç-külfətli Əlipəncəsi yaylağında düşərək Meşkin yolu ilə Savalan dağının ətəklərinə doğru yollandıq. Yolda müxtəlif isti sular gördük ki, vəsfə gəlməz. O, cümlədən bir hovuz var idi ki, onu "Qotur suyu" adlandırdılar. Oradan çıxan su təxminən bir dəyirmanı işlədə bilərdi".

Fətəlini oğulluğu götürüb himayə edən Axund Hacı Ələsgər onun təlim-tərbiyəsi ilə ciddi surətdə məşğul olur. Nadir müəllimlik istedadına malik olan axund Mirzə Fətəlidə elmə böyük həvəs yaradır. O, qısa müddətdə Quranı əzbərləyib başa çatdırır. Ərəb-fars dillərində kitab oxumağa başlayır.

Axund Hacı Ələsgər 1825-ci ildə ailəsilə Gəncəyə, 1828-ci ildə Şəkiyə köçür. O, hər iki şəhərdə oğulluğunun təlim-tərbiyəsi ilə ciddi surətdə məşğul olur. Mirzə Fətəli Cənubi Azərbaycanda öyrəndiklərini daha da dərinləşdirir və təkmilləşdirir. Axund Hacı Ələsgər 1832-ci ilin əvvəlində Məkkə ziyarətinə gedərkən Mirzə Fətəlini Gəncəyə gətirib Şah Abbas məscidinin yanında mədrəsəyə qoyur. O, burada əsrin böyük üləməsi Molla Hüseyin Pişnamazzadədən məntiq, fiqh elmlərini, şair Mirzə Şəfi Vazehdən ərəb əlifbasının xətlərini öyrənir. Əsrin məşhur şairi ilə tanışlıq və ünsiyyət M.F.Axundzadənin dünyagörüşündə dönüş yaradır və həyat

yolunun dəyişməsinə səbəb olur. Ədib tərcümeyi-halında bu hadisə haqqında yazırıdı: "Gəncə məscidinin hücrələrinin birində həmin vilayətin əhli Mirzə Şəfi adlı bir şəxs yaşayırıdı ki, bir sıra müxtəlif biliklərə malik olmaqla bərabər nəstəliq xəttini də çox yaxşı yazırıdı... Mən ikinci atamın buyruğu ilə həmin şəxsin yanına gedib, nəstəliq xəttini məşq edirdim... Bir gün həmin möhtərəm şəxs məndən soruşdu:

- Mirzə Fətəli, elmləri öyrənməkdə məqsədin nədir?

Cavab verdim ki: - Ruhani olmaq istəyirəm.

Dedi: - Demək, riyakar və şarlatan olmaq istəyirsən?

Təəccüb edib çəşib qaldım ki, görəsən bu nə sözdür?

Mirzə Şəfi mənim vəziyyətimə nəzər salıb dedi:

- Mirzə Fətəli, öz ömrünü bu iyrənc camaatın sıralarında zay etme! Başqa bir peşə dalınca get!

Elə ki, ondan ruhanilərə nifrət etməsinin səbəbini soruştum, o elə mətləbləri açıb söyləməyə başladı ki, o güne qədər mənə məlum deyildi. Nəhayət, ikinci atam Məkkədən qayıdana qədər Mirzə Şəfi Quranın bütün məsələlərini mənə təqsin etdi və qəflət pərdəsini mənim gözümündən açdı. Bu əhvalatdan sonra ruhaniliyə nifrət etdim və əvvəlki niyyətimi dəyişdim".

Axund Hacı Ələsgərin Məkkə səfəri başa çatdıqdan sonra Şəkiyə dönən Mirzə Fətəli 1833-cü ildə dövlət tərəfinən yenicə açılmış qəza məktəbinə daxil olur. O, burada bir il rus dilində təhsil alır.

1834-cü ilin payızında Axund Hacı Ələsgər 22 yaşlı Mirzə Fətəlini Tiflisə apararaq Gürcüstanın baş hakimi general-major baron Q.V.Rozenə təqdim edir və dəftərxanada şərq dilləri üzrə mütərcim şagirdi vəzifəsinə təyin olunmasına nail olur. 1836-cı ildə rəsmi dövlət qulluğunda çalışmaqla yanaşı Tiflis qəza məktəbində Azərbaycan, fars dilləri və şəriət fənninin müəllimi işleyir. 1840-cı ildə yerini Gəncədən Tiflisə köçən müəllimi Mirzə Şəfi Vazehə verərək pedaqoji işdən uzaqlaşır.

Tiflis mühiti M.F.Axundzadənin inkişafına müsbət təsir

göstərir. O, burada Avropa, Rusiya və Qafqazın A.A.Bestujev-Marlinski, A.Odoevski, Y.P.Polonski, T.Ladozablotski, Xanikov, A.Berje, Klementyev, A.Bakıxanov, Q.Orbeleani kimi görkəmli elm və ədəbiyyat xadimləri ilə tamış olur. Bunların mühitində rus və Avropa xalqlarının fəlsəfəsini, ədəbiyyatını və elmlərini dərindən öyrənir. 1837-ci ildə A.S.Puşkinin dueldə qətli münasibətilə yazdığı "Matəm qəsidəsi" ona böyük şöhrət gətirir.

M.F.Axundzadə 1840-cı ilin aprelində Qafqaz canişini dəftərxanasının baş mütərcimi, 1846-cı ildə canişin baş siyasi idarəsinin mütərcimi vəzifəsinə təyin olundu. O, hərbi ekspedisiyalarda, diplomatik korpusun fəaliyyətində mütərcim kimi Rusiya – İran, Rusiya – Türkiyə arasında diplomatik səhbətlərdə iştirak edir.

1848-ci ilin noyabr ayında İranda Nəsrəddin şahın taxta çıxması münasibətilə Şillinqin başçılığı ilə çar I Nikolayın məktubunu Tehrana aparan heyətin tərkibində M.F.Axundzadə də olmuşdur. Ezamiyyət zamanı Təbrizdə olmuş, Xamnə qəsəbəsinə gedərək dörd il yaşadığı ata yurdunu ziyarət etmiş, bacıları, qohum-əqrəbası ilə görüşmüşdür.

On altı il rəsmi qulluqla bağlı tapşırıqları yerinə yetirən və ardıcıl surətdə mütaliə ilə məşğul olan M.F.Axundzadə əsrin 50-ci illərindən etibarən isləhatçılıq fəaliyyətini və yaradıcılıq imkanlarını genişləndirir. O, 1850-1855-ci illər arasında bir-birinin arasında altı komediya yazaraq milli dramaturgiyanın teməlini qoyur. 1857-ci ildə "Aldanmış kəvəkib" povestini yazar. Ədib bunları 1859-cu ildə "Təmsilat" adı altında Tiflisdə kitab halında nəşr etdirir.

M.F.Axundzadə 1851-ci ildə Rusiya Coğrafiya Cəmiyyətinə üzv seçilmişdir. O, məşhur qafqazşunas alim A.P.Berje ilə bərabər materialların tərtibində, xüsusilə tərcüməsində misilsiz xidmət göstərmüşdür.

M.F.Axundzadə 1857-ci ildə ərəb əlifbasını dəyişmək üçün təşəbbüs göstərir. O, bundan ötrü bir sıra layihələr tərtib edir. Məramını həyata keçirmək üçün İranın və Türkiyənin bir

sıra millət və dövlət xadimləri ilə yazışış fikir mübadiləsi aparır.

1863-cü ilin mayında ərifbanı dəyişməkdən ötrü tərtib etdiyi layihəni Osmanlı elmi cəmiyyətinə təqdim etmək üçün İstanbula gedir. Layihə baş nazir Fuad Paşanın göstərişlə cəmiyyətdə müzakirə olunur. Ədibin təşəbbüsü bəyənilir, hətta "Məcidiyyə" nişanı ilə təltif olunur. Lakin qəbul olunmur.

M.F.Axundzadə 1865-ci ildə "Kəmalüddövlə məktubları" elmi-publisist əsərini tamalayır. Yaziçi dostlarının köməyi lə əsəri fars və rus dillərinə tərcümə edir. Onun nəşri uğrunda on iki il yorulmadan mübarizə aparır. Lakin məqsədinə nail olmur.

M.F.Axundzadə uzun illər Şərqi, Rusiya və Avropanın görkəmli adamları ilə məktublaşmış, zəngin epistolyar iş saxlamışdır. Bu məktublarda Axundzadənin ərifba, maarif, ədəbiyyat, dil, bədii tərcümə və s. haqqında fikirləri ifadəsinə tapmışdır.

Uzun illər gərgin iş, siyasi təqiblər, nadan adamların hücumları M.F.Axundzadənin sağlamlığına mənfi təsir göstəmişdir. O, 1877-ci ilin sonunda ürək xəstəliyinə tutulmuş, 1878-ci ilin 11 martında vəfat etmişdir. M.F.Axundzadə Tiflis şəhərində müsəlman qəbristanlığında dəfn olunmuşdur.

## YARADICILIĞI

XIX əsrin I yarısında A.Bakıxanov, M.Ş.Vazeh, İ.Qutqaşınlı, Q.Zakir şəxsində ədəbiyyatda başlanan yeniləşmə, müasirləşmə prosesi əsrin II yarısında inkişaf edib M.F.Axundzadənin timsalında müstəqil istiqamətə çevrildi və kamil mərhələyə daxil oldu.

Şərqi Firdovsi, Nizami, Rumi, Sədi, Hafız, Qərbən Şekspir, yeni dövr Azərbaycan ədəbiyyatının M.P.Vaqif və Q.Zakir kimi görkəmli nümayəndələrinin yaradıcılıq təcrübə-

sinə, xüsusilə realist təsvir üsullarına, demokratik mündəriyə cəsinə istinad edən yazıçı realizmin elmi-nəzəri əsaslarını işləyib hazırlanmış, dram və nəşr əsərlərində əsas prinsiplərini ifadə etməklə onun ədəbi cərəyan və yaradıcılıq metoduna çevrilməsinə nail olmuşdur. Bununla da o, Azərbaycan və ümumiyyətlə müsəlman şərqi xalqlarının ədəbiyyatında müstəqil ədəbi mərhələnin banisi olmaq şərəfinə nail oldu.

M.F.Axundzadə ədəbi yaradıcılığı Şəkidə 21-22 yaşlarında "Səbuhi" təxəllüsü ilə şeir yazmaqla başlamışdır. O, sənət dünyasına heç kəsi təqlid etmədən özünəməxsus orijinal bir səslə daxil olmuşdur. Şair bir çox sələflərindən və müasirlərindən fərqli olaraq şeir yazmağa vüsal həsrətinin, hicran qəminin, sevgi əzablarının təsviri ilə yox, ağır zəmanədən, mühitin kəsif və boğucu ab-havasından şikayətlə başlamışdır. Ona görə də şeir "Zəmanədən şikayət" adlanır. Bu şeirde lirik qəhrəmanın simasında böyük siyasi-inzibati sarsıntıların baş verdiyi dövrdə yaşıyan Azərbaycan gəncliyinin azadlıq həsrəti, xoşbəxt həyata qovuşmaq arzusu ifadə olunmuşdur. "Zəmanədən şikayət" iki hissədən ibarətdir. Birinci hissə böhran içinde ömür süren lirik qəhrəmanın bədbin əhval-ruhiyyəsinin təsvirinə həsr olunmuşdur. O dərin kədərə qatılmışdır. Yaşadığı mühitdə işiqli bir şey görmür. Mənəvi kasıbılıq bütün cəmiyyəti bürümüşdür. Burada həyatdan, sədaqətdən, etibar-dan əlamət yoxdur. O xoş məramla kimə üz tutursa xəyanət görür. İnsanlar bir-birinə cəfa etməklə məşğuldurlar.

*Kimə mən üns ilə baxdım, məni təshifi yandırdı.*

*Kimə qəlbimdə yer verdim, məni qovdu kənarından.*

*Kimə mən yar dedim dərhal mənə o döndü nar oldu.*

*Vəfa umdumsa hər kəsdən cəfa etdi mənə hər an.*

*Lirik qəhrəman zəhərdən acı bir ömür yaşıyır.*

*Fəsad ilə dolu göylər edərkən tərsinə dövran,  
Tükənməz qəmdən olmuşdu könül dərdli, ürək nalan*

*Şərabım qanlı göz yaşı, gözün peymanəsi badəm,  
Yerim bir gülxən olmuşdu, ənisim ah ilə əfəqan.*

Bədbinlik şairin varlığını elə çulgalayır ki, o dünyaya, yaradılışa nifrət edir. Varlığı təşkil edən dörd ünsürün dağılmağını arzulayır.

*Həyatdan bunca bezdim ki, gəlib təngə dedim: "Ay kaş,  
Bu dörd ünsür əzəl gündən olaydı xak ilə yeksan.*

Lakin zəmanə zülmündən əzablara düşcar olan qəhrəmanın böhranlı vəziyyəti çox çəkmir. Daxilindən gələn bir səs tufana qərq olmuş qəlbində ümid çıraqı yandırır. Şeirin ikinci hissəsi lirik qəhrəmanın nikbin duyğularının təsvirinə həsr olunmuşdur. Daxili səs lirik qəhrəmana Tiflisi, orada elmi fəziləti ilə Rumidən, İbn Sinadan yüksəkdə duran bir qazını nişan verir. Ürfan məkanında səfali və idraklı adamların mühitində arzularına qovuşacağını bildirir:

*Saqın sən, qafil olma, qaç, uzaş bu qəm yuvasından,  
Məgər bilmirisən hər kim gedərsə Tiflisə şəksiz  
Olar hər bir fülsü zər, palazı ətləsi-əlvən.  
Xüsusişə vəfadərləq, təvazö, ehtiram, həm də  
Yaman gündə dada çatmaq oranın şəninə şayan.  
Yaşar orda bilikli bir fəzilət sahibi alım,  
Ki, aləm içrə yoxdur heç onun mislində bir insan.*

"Zəmanədən şikayət" avtobioqrafik əsərdir. Şeirdə şairin Gəncədə M.Ş.Vazehlə səhbətindən sonra dünyagörüşündə əmələ gələn kəskin dəyişiklik, Tiflis səfəri ərefəsində düşüncələri bədii əksini tapmışdır.

M.F.Axundzadənin poeziyasında 1837-ci ildə duelde qətlə yetirilən milli rus şairi A.S.Puşkinə həsr edilən şeiri xüsusi yer tutur. Əsər tekçə M.F.Axundzadə yaradıcılığında deyil, ümumiyyətlə Azərbaycan ədəbiyyatında müstəsna əhəmiyyət kəsb edir. Büyük rus şairinin xaincəsinə öldürülməsindən doğan kədər şeirin əsas məzmununu təşkil edir. Ona

görə şair əsəri "Qəsideyi-təziyyə" ("Təziyyə qəsidəsi") adlanmışdır. Əsər müəllifin sağlığında və sonra "Şairin ölümüne" və "A.S.Puşkinin ölümünə şərq poeması" başlığı altında nəşr olunmuşdur.

"A.S.Puşkinin ölümünə Şərq poeması" qəsidədir. Əsərin orijinalı 50 beytdən ibarətdir. Onlar aaba şəklində qafiyələnmişdir. Janrin poetik qanununa uyğun olaraq qəsidə üç hissəyə bölünür. Şeirin lirik girişini təşkil edən birinci hissə təbiət təsvirindən ibarətdir. Poetika elmində "təşbih" adlanan bu bölmə antiteza üzərində qurulmuşdur. Baharın füsünkar çağıdır. Təbiətin bütün gözəllikləri təzahür etmişdir. Dünya sevinc içindədir.

*Yaz gəlmış: hər tərəfdə çəmən qızları,  
Bəzənib, camalını etmiş aşikar.  
Çevrilmiş çayır, çəmən bənəfşəliklə.  
Bağda odlu qönçələr açmış budaqlar.  
Çöl gəlini bəzənmiş: dağlar onunçün,  
Ətək-ətək çiçəkdən cavahir saçar.  
Başına taz qoyub da şüküfələrdən,  
Oturmuş ağacların şahı pürvüqar  
Süsən, zanbaq içirlər jalə şərabdan  
Lalə qədəhələrində təkrar... təkrar...*

Təbiətin şadlıq çağında şairin bağçasının "şeyda bülbülü" olmuş, nitqinin tutisi susub danışmir. M.F.Axundzadə təbiətin fərəhi ilə şair qəlbinin kədəri arasında təzad yaradır.

Bundan sonra şair kədərinin səbəbini aydınlaşdırmaq üçün qəsidənin kompozisiyasında mətləbdən mətləbə körpü təşkil edən girizkah adlanan hissəyə keçir.

*Bu şadlıqdan, ey könül, nəsibsiz qalib,  
Sənsən ancaq olmayan uyqudan bidar.*

Qəsidənin əsas üçüncü hissəsində şair kədərinin səbəbi aydınlaşdırılır. O, "söz ordusunun başçısı" Puşkinin ölüm

xəbərini eşitmışdır. Təbiətin dəyişməz qanunu "yaz yelinin dalınca payız yelinin" gəlməsi, dünyanın faniliyi, dövranın vəfəsizliyi və zülmü, Puşkinə qiyması onda acı təəssürat doğurmuşdur. Qəsidənin əsas hissəsini A.S.Puşkinin mədhi təşkil edir. M.F.Axundzadə şairin əzəmətini göstərmək üçün diqqəti onun istedadının qüdrətinə yönəldir.

*O Puşkin ki, nüktəyə başlayan zaman,  
Hər bucaqdan qopardı coşqun alqışlar.  
O Puşkin ki, kağız da qaralanırdı,  
Qələmi etsin deyə üstündən güzar.  
Xəyalı tavus kimi bərli-bəzəkli,  
Sözdən qərib naxışlar eylərdi izhar?*

M.F.Axundzadə A.S.Puşkinin universal yaradıcılığa məlik qüdrətli sənətkar hesab edir. Müəllifə görə rus xalqı Lomonosov, Derjavin, Karamzin kimi qüdrətli sənətkarlar yetirmişdir. Onların hər biri rus ədəbiyyatına böyük xidmətlər göstərmiş, milli ədəbiyyatı yeni ideyalar və ədəbi formalarla zənginləşdirmişlər. Lakin Puşkin rus xalqına və rus ədəbiyyatına bunların bir yerde göstərdikləri xidmətlərdən daha böyük xidmət göstərmişdir. Puşkin rus ədəbiyyatının şöhrətini bütün dünyaya yaymış, öz xalqının mənəvi qüdrətini nümayiş etdirməyə nail olmuşdur.

*Nəzm evini süsləyən Lomonosovdu,  
Orda Puşkin xəyalı oldu bərqərar.  
Derjavin tutmuşdusa sözün mülküni,  
Yerində Puşkin oldu nəzmiələ muxtar.  
Camə bilik meylini tökdü Karamzin,  
Puşkinə qismət oldu cami-gülənlər.  
Çar kimi Çindən tutub Tatara qədər  
Dolşarırdı şöhrəti diyarbədiyar.  
Şimalın göylərində Şərq hilali tək  
Barmağı bir işarə eylərdi ixtar.*

*Bu dildə, bu zəkada bir oğul halə  
Görəməmiş "yeddi" ata, "dörd" ana zinhar!*

Təbiətin yaratdığı nadir şairin qətli Səbuhidə sonsuz qəm-qüssə yaradır. "Söz ordusunun başçısının" qətlindən qəzəblənən M.F.Axundzadə onun ölümünü təşkil edənlərə nifrətini ifadə edir. Onları qəzəblə qamçılayaraq yazırıdı:

*Rus torpağı yas tutub fəğan qılıb ki,  
- Ey qatillər əlilə ölünamidər!  
Qurtulmadın zamanın qanlı şərindən,  
Tilsimin də olmadı sənə həvədar.  
Sən ki, çıxdın dostların əlindən, burax,  
Üstündə Haqq rəhməti olsun sayədar.*

Qəsidənin məqtəsində M.F.Axundzadə rus xalqının kədərinə şərik olduğunu və ona yas saxladığı bildirir:

*Torpağına saçmağa iki gül ətri  
Qopar Bağçasaraydan bir incə rüzgar.  
Tutulub bu xəbərdən ağ saçlı Qafqaz  
Səbuhinin şeirinə yasını saxlar.*

"A.S.Puşkinin ölümünə Şərq poeması" klassik şərq şeiri formalarında yeni məzmunun ifadə edilməsinin dəyərlə nümunəsidir.

Qəside ilk dəfə müəllifin özü tərəfindən nəsrələ rus dilinə tərcümə olunmuşdur. Həmin tərcüməni M.F.Axundov eyni idarədə xidmət etdiyi dostu İ.S.Klementyevə təqdim etmişdir. İ.S.Klementyev tərcüməni oxumuş, çox güman ki, sətri tərcümə üzərində müəyyən düzəlişlər etdikdən sonra onu «Moskovskiy nablyudatel» jurnalına göndərmişdir. Əsər 1937-ci ilin mart ayında jurnalın 11-ci sayında çapdan çıxmışdır.

M.F.Axundzadə şeir yazıqla ədəbi fəaliyyətinin bütün mərhələlərində məşğul olmuşdur. Lakin o sənətin bu növünü özünə yaradıcılıq yolu seçməmişdi. Yaziçi poeziyaya az əhəmiyyət vermiş, yalnız müəyyən mənalarda ondan bir

sıra hadisələrə münasibət bildirmək üçün təsirli vasitə kimi istifadə etmişdir. Müəllifin sayca az olan şeirləri bunu açıq surətdə nümayiş etdirir. Onların bir qismi Q.Zakir və Cəfərqulu xana məktub şəklində yazılmışdır. Digər qismi ayrı-ayrı adamların ünvanına deyilmiş mədhlərdir ("Fuad Paşanın mədhinə", "Molla Əli", "Hekayəti-Seyyid Ələm Səlyani", "Həcvi-Əbdürəsul xan" və s.).

Tək-tək nümunələrini yaratdığı müxəmməs, təcnislərində və "Vanda" adlı şeirində gözəlliyi, təbii eşq-məhəbbət hissələrini tərənnüm edir. O, ömrünün mühüm bir qismini həsr etdiyi əlifba islahatına və insan ağlını qidalandıran şahmat oyununun təbliğinə aid şeirlər yazmışdır. M.F.Axundzadənin şeir yaradıcılığına az əhəmiyyət verməsinin səbəbini onun realist janrlar vasitəsilə əsrin global məsələlərini eks etmək məramı ilə əlaqələndirən Cəlil Məmmədquluzadə onun şeir təbinin yüksəkliyini də xüsusi vurğulayaraq yazırı: "Nə olardı ki, bu "qəzəllerin də bir neçəsini mərhum Mirzə Fətəli yazmış olaydı? Niyə, məgər qabiliyyəti yox idi? Məgər Racidən əskik təbii-şeiri var idi? Niyə yazmırıldı? Bəs şair deyildi, niyə İran vəzirlərindən şikayətçi olduğunu elə bir nəzmə çəkib ki, Firdovsidən seçilmir?" Lakin M.F.Axundzadənin şeir təbi olsa da, poeziya sahəsində müəyyən uğurlar qazansa da, o, Azərbaycan ədəbiyyatı tarixində dramaturq kimi şöhrət qazanmışdır.

XIX əsrin 40-cı illərində Tiflisdə rəsmi rus dövlət teatrının təsis olunması, səhnədə rus və Avropa müəlliflərinin əsərlərinin tamaşaşa qoyulması M.F.Axundzadənin "Avropa yazıçılarının üsulu ilə müsəlman tayfalarının əxlaq və adətlərinə dair bir neçə pyes" yazmağa həvəsləndirdi. O, 1850-ci ildən başlayaraq bir-birinin ardınca "Hekayəti-Molla İbrahimxəlil kimyagər" (1850), "Hekayəti-Müsyo Jordan həkimi nəbatət və dərvish Məstəli şahcadukuni-məşhur" (1850), "Sərgüzəsti-vəziri-xani-Lənkəran" (1851), "Hekayəti-Xırs-quldurbasan" (1852), Sərgüzəsti-Mərdi-Xəsis" ("Hacı-Qara", 1852), "Mürafə vəkillərinin hekayəti" (1855) əsərlərini

yazmışdır. M.F.Axundzadə dramatik nəşrin ancaq komediya janrına müraciət etmişdir. Bu onun satirik pafosu, gülüş, rişxənd, istehza vasitəsilə cəmiyyətin qüsurlarını islah etmek qüdrətilə əlaqədar idi. Dramaturq yazırı: "Zahiri baməzə və xoşagələn, batini isə başdan-başa moizə və nəsihətdən ibarət olan bu cür qəribə əsərlər müsəlman xalqları arasında məlum deyil. Mən bu işin banisi oldum. Bu əsərlərdə mənim müsəlman camaati arasında mövcud olan bəzi xoşagelməyən adətlərə və ənənələrə qarşı istehza yolu ilə etirazımı görənlər bu etirazı mənim təəssübsüzlüyümə və xalqıma qarşı məhəbbətimin olmamasına yazmasınlar gərək! Çünkü bu etirazlardan məqsədim iibrət dərsi verməkdir ki, başqaları bu kimi pis adətlərdən çəkinsinlər". Dramaturq fikirlərini sübuta yetirmək üçün Şeyx Sədinin "Gülüstan" əsərində logmanın dili ilə deyilmiş bir fikrə istinad edirdi: "Loğmandan soruştular ki, ədəbi kimdən öyrəndin? Dedi: - Ədəbsizlərdən, onların əmələrində hər şeydən ki, xoşum gəlmədi, ondan uzaqlaşdım".

Buna görə də M.F.Axundzadə satiraya müraciət etməsini, komediya yazmasını öz xalqını sevməsinin "nümunəsi" hesab edirdi. O, maarifçi mütəfəkkir kimi satirik və humoristik gücünün qüvvəsilə müsəlman cəmiyyətinin qüsurlarını islah edib vətəndaşlarını və dindaşlarını müti xalqların cərgəsindən çıxara biləcəyinə dərin inam bəsləyirdi.

M.F.Axundzadə komedyalarının mövzusu real Azərbaycan həyatından götürülmüşdür. Ölkənin müxtəlif cəhətlərində və yaşayış məntəqələrində Şəkidə, Ağcabədidə, Şəmsəddində, Lənkəranda, Qarabağda, Təbrizdə baş verən hadisələr ədibin dram əsərlərinin əsas təsvir predmetini təşkil edir. Tarixi mövzuda yazılmış "Vəziri-xani-Lənkəran" istisna olarsa, dramaturqun komedyalarında XIX əsrin 40-cı illər həyatı, cəmiyyətin müxtəlif təbəqələrinin həyat - məişəti, adət - ənənələri, xarakterləri, dünyagörüşləri, müsbət və mənfi keyfiyyətləri təbii şəkildə, ifadəli bir dildə bədii ifadəsini tapmışdır. Məşhur ədəbiyyatşunas alim Firidun bəy Köçərli böyük ustadin əsərlərini bu xüsusiyyəti haqqında

yazırıdı: "Onun hər hansı komediyasını oxuyub qurtarandan sonra adama elə gelir ki, uzun müddət yaxından tanıldığın adamların arasında olmusan və haman adamlardan lap yaxılarda ayrılmışan. Hacı Qaranın ona pis mal satması ilə əlaqədar Şuşa tacirlərinə yağırdığı pis söyüslər, özü mal satanda Qurana and içib parçasını təriflərkən dediyi sözlər, yaxud Zalxa arvadın ağıllı mühakimələri uzun müddət adamın qulağında səslənir".

"Hekayəti Molla İbrahimxəlil kimyager" dramaturgiya sahəsində M.F.Axundzadənin ilk qələm təcrübəsidir. Buna baxmayaraq o, sosial mündəricəsi və bədii kamilliyi ilə diqqətəlayiqdir. Komediya 1850-ci ildə yazılmışdır. Əsərin yaranmasında Molla İbrahimxəlil adlı bir firıldaqcının Şəki qəzasının Xaçmaz dağlarında gümüş mədəni aşkar etməsi və çar hakim dairələrini aldadaraq orada işləmək üçün icazə alması faktı əsas rol oynamışdır. Lakin bu hadisənin təsviri M.F.Axundzadənin yaradıcılıq məqsədini təşkil etməmişdir. O, məlum həyat həqiqətini fantaziyasının gücü ilə bədii həqiqətə çevirmiş, ondan feodalizm cəmiyyətinin formalasdırıldığı eybəcər əxlaq normalarının, cəhalət və nadanlığın tənqidini, milli vətənpərvərlik ideyalarının təbliği üçün itsifadə etmişdir. Əsərdə feodal mühitin yetirdiyi firıldaqcı və tüfeylilərdən ibarət tipik insanların bir silsiləsinin obrazı yaradılmışdır. Əsərin əsas tənqid hədəfi Molla İbrahimxəlil, onun firıldaqlarına rəvac verən Molla Həmid, Dərviş Abbas, bunlara etiqad bəsləyən "nuxulular" simasında ümumiləşdirilən avam kütlədir. Komediyanın əsas mənfi qəhrəmanı Molla İbrahimxəlildir. Yaziçi onun simasında dini əldə vasitəyə çevirib xalqı soyan kələkbaz ruhanilərin tipik obrazını yaratmışdır. Molla İbrahimxəlil mahir firıldaqcıdır. O öz mühitin və əhatə olunduğu insanların psixologiyasını yaxşı bilir. Çirkin məqsədlərini həyata keçirərkən bunlardan ustalıqla istifadə edir. O, avam kütlənin etibarını qazanıb pullarını asan yolla əllərindən almaq üçün özü haqqında sözü düz, əməli təmiz müqəddəs ruhani kimi fikir formalaşdırır. Onun üç gün ibadətlə məşğul olub

kimşənin gözüne görünməməsi, kürənin gümüşünü Əylis ermənilərinə vəd edib sözünü dəyişməyəcəyi və s. haqqında söhbətləri əslində avam "nuxulular"ı soymaq üçün qurulmuş tələdir. O, Şeyx Salah vasitəsilə misi gümüşə çevirmək haqqında xəbəri "nuxulular" arasında yayarkən özünün məharətlə düşünülən, Molla Həmid və Dərviş Abbas fərəfindən həyata keçirilən kələklərin daha artıq ona etiqad bəsləyənlərin avamlığına ümidi bəsləyir. Molla Həmidin "bəlkə elə dedim, pulları götürdüler, geri qayıtdılar" fikrinə etiraz edərək deyir: "Qəribə əhməqsən, sən nuxuluları mənə tanıdırısan? Oları öldürməqsən, məni görməmiş və pulları verməmiş buradan getməzlər". Molla Həmid və Dərviş obrazı Molla İbrahimxəlil portretinin tamamlanmasına kömək edir. Molla Həmidin gümüş kürələrinin satılması və Molla İbrahimxəlilin ibadəti haqqında "nuxulular"la söhbəti, Dərviş Abbasın xoruz səsile iksir otlarını aşkar etməsi barədə bəyanatı firıldaqcıların miqyası haqqında təsəvvür yaradır.

Komediyada satirik gülüşün digər hədəfi könüllü şəkildə Molla İbrahimxəlilin firıldaq toruna düşən, lakin onun mahiyyətini anlamayan avam "nuxulular"dır. Yaziçi feodal cəmiyyətinin müxtəlif təbəqələrini təmsil edən zərgər Hacı Kərim, həkim Ağa Zaman, Molla Salman, tacir Məşədi Cabbar, mülkədar Səfər bəy simasında ictimai amaldan məhrum, ancaq məisət qayğıları ilə uğraşan, onu təmin etmək üçün alçalıb çirkin əməllərə əl qatan adamların obrazını ümumiləşdirmiştir. Tamah və aq gözlük onların idrakını kor edib, düşünmək qabiliyyətini kütləşdirmiştir. Şeyx Salahdan Molla İbrahimxəlilin "Xaçmaz dağlarında çadır qurub kimya qayırması", "misi gümüşə çevirməsi" xəbərini eşitdikdə pul toplayıb İbrahimxəlildən gümüş almaq haqqında tədbir tökürlər. Çünkü onlar namuslu əməyə xor baxırlar. Tüfeyli həyat, müftə qazancla ömür sürməyə adət etmişlər. Onlar hər əməldə ancaq fayda güdürlər. Ciblərinə və mədələrinə xeyir gətirməyən mətləbləri qəbul etmir. Şair Hacı Nurunun avar ləzgisi Xanbutayın sərkərdəliyi ilə Nuxanın talan edilməsinə

dair şeirini ikrahla karşılayırlar. "Bunun bizə nə faydası var" deyib onu dirləməkdən imtina edirlər. Tamah və avamlıq "nuxulular"ın idrakını elə kor etmişdir, onlar Molla İbrahimxəlilin firıldaqlarının mahiyyətini nəinki dərk etmir, yalvarıb pullarını verib və bundan razı da qalırlar.

Hacı Nuru "nuxulular" mühitində yegane ayıq adamdır. O, şairdir. Vətənin acı keçmişini onun şeirlərinin əsas mövzusunu təşkil edir. O, bu yolla müasirlərində vətənpərvəlik hissələrini coşdurub, onları vətənin abadlığına xidmət göstərməyə səfərbər etmək istəyir. M.F.Axundzadə Hacı Nurunun dili ilə əyalət şəhərinin feodal əxlaqına mənfi münasibətini ifadə edir. Molla Salman ondan həmşəhərlilərinin Molla İbrahimxəlilin yanına getmələrinə razı olmamasının səbəbini sorduqda deyir: "O səbəblə ki, hər kəsin sənəti özünə iksirdir və xoş güzəranlığına bailsır, dəxi nə lazımdır ki, adam kimyagərlərin dalışınca düşsün. Molla İbrahimxəlili mən görməmişəm, amma fərasət ilə bilirəm ki, haramzadəlik pəstahası açıbdır."

M.F.Axundzadənin 1850-ci ildə yazdığı ikinci komediya "Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadukuni-məşhur"dur. O, bir il sonra 1851-ci ildə "Hekayəti-xırs-quldurbasan" adlı üçüncü komediyasını yazmışdır. Əsərin mövzusu Şəmsəddin mahalı kəndlilərinin həyatından götürülmüşdür. Komediyanın süjeti macəravari bir hadisə üzərində qurulmuşdur. Bayram Pərzadı sevir. Pərzad da onun məhəbbətinə səmimiyyətlə cavab verir. Lakin onların bir-birinə qovuşmaq imkanı azdır. Çünkü Pərzadın əmisi Məşədi Qurban olmuş qardaşının mal-dövlətinin başqasının əlinə keçməməsi üçün qızını oğlu Tarverdiyə nişanlamışdır. Toy tədarükü görülür. Qoşulub qaçmaq mümkün deyil. Nüfuzlu Məşədi Qurbanın təqiblərindən qurtarmaq olmaz. Bayram çıxış yolunu Tarverdini aradan götürməkdə görür. O, Zalxa vasitəsilə rəqibini quldurluğa təhrik edib tutdurmaqla Pərzadın vüsalına yetişcəyinə inanır. Zalxa Tarverdini inandırır ki, Pərzad ona arvad olmağa utanır. Çünkü "bu viran olmuş

ölkənin qızları quldurluq, oğurluq bacarmayanı sevmirlər." Tarverdi isə indiyə qədər oğurluq, quldurluq edib ad çıxarmamışdır. Pərzadın məhəbbəti onu silahlanıb Veli və Orucla birləşib yol keşməyə, quldurluq etməyə, karvan soymağa məcbur edir. İlk qarşılara çıxan alman səyyahi Frans Foxtun səyyar heyvanxanası olur. Sandıqlar qarət edilərkən içindən sıçrayan ayı Tarverdini basır. O, təsadüfən ora gəlib çıxan Bayram tərəfindən xilas edilir. Yaralı halda qaçırl. Hadisə yerində Bayram tutulub həbs olunur. İstintaq zamanı onun Foxtun arabasını dağıtmadığı məlum olur. Lakin o, günahkarları ələ vermir. Divanbeyinin icazəsilə Zalxanın evində Pərzadla görüşə gedərkən qısqanlıq hissi, divan əlindən qaçıb gizlənən Tarverdini üzə çıxmaga məcbur edir. Frans Fort onu tanır. Bayram azad olunur. Məşədi Qurban Pərzada ona ərə getməyə razılıq verir. Tarverdinin sevgi hissələrinin təhribi altında quldurluğa gedib "özünü xətaya saldığını" nəzərə alıb, divan rəhm edib səyyar heyvanxananın sahibinə dəyən ziyani ödəmək şərtile Tarverdini azad edir. Bayram düz danişdiğinə və mərdlik göstərdiyinə görə divanbəyi yasavul olur. Əsər nikbin finalla, azad məhəbbətin təntənəsilə bitir.

"Hekayəti-xırs-quldurbasan"ın əsas ideyasını azad məhəbbət təşkil edir. M.F.Axundzadə bu fonda qadın əsarətinə, rəyi soruşturmadan sevmədiyi adama ərə verilməsinə qarşı çıxır və feodal adət-ənənələri, mühafizəkar düşüncə tərzini ifşa edir.

Əsərin konflikti Bayramla Tarverdi arasında münaqişə üzərində qurulmuşdur. Dramaturq sevgi motivini çar hakim dairələrinin qaçaqcılığa, quldurluğa, oğurluğa qarşı mübarizəsi ilə əlaqələndirmiş, kəndli həyatının real mənzərəsini, insanların psixologiyasını eks etdirmiştir. Komediyanın əsas qəhrəmanları Bayram, Pərzad və Tarverdidir. Bayram yoxsun kəndlidir. Lakin o mərdliyi və ləyaqəti ilə seçilir. O, Pərzadı sevir, sevgilisinə qovuşmaq üçün hər cür fədakarlıq göstərir. Tarverdini tora salıb aradan götürmək üçün tədbir hazırlamasına baxmayaraq, onu güdəza vermir. Tarverdini ayının

pəncəsindən qurtarır, divanbəyinin təkidləri qarşısında iradə göstərib adını demir. Pərzad oba mühitində, təbiətin qoynunda yetişən, lakin ailə-məişət qanunlarının əsirinə çevrilən azərbaycanlı qızların tipik nümayəndəsidir. O, Bayramı sevir, ölməyi Tarverdiyə arvad olmaqdan şərəfli hesab edir. Lakin əski qanunların buxovundan xilas olmaqdə çətinlik çəkir. O, eyni zamanda ağıllı və düşüncəli bir qızdır. Yaşadığı mühitin qanunlarının ağırlığını hiss edib əzab çəkir. Bayram ona qoşulub qaćmağı təklif edəndə o buna razi olmur. "Eh, o boş işdir. Əmim dövlətli, zorlu kişidir... Başına yüz min qalmaqal açar, üstüne təqsir yaxar, divana salar, nə bilim nə elər".

Komediyanın mənfi qəhremanı Tarverdidir. O, qorxaq, ata himayəsində yaşayan və onun mal-dövlətinə arxa söykəyən bir gəncdir. O, obanın digər gəncləri kimi nəinki şücaət göstərib ad çıxarmamışdır, əksinə, hamı tərəfindən qorxaq və maymaq kimi tanınmışdır. O, Pərzadi sevdiyinə görə yox, atanasinın məsləhətinə görə evlənmək istəyir. Pərzad divanbəyiyə Tarverdini sevmədiyini, Bayrama ərə getmək istədiyini dedikdə Tarverdi meydana çıxıb heç bir narahatlıq nümayiş etdirmir. Atası Məşədi Qurbanın hakim dairələri qarşısında qorxaqlığını ifadə edən "A başına dönüm, istəmədim, əl çəkdim, təki mənim oğlumu xətadan qurtar" sözləri Tarverdinin də mənfi dünyasını əks etdirir.

"Hekayəti-xırs quldurbasan" komediyasında kəndli və divanxana məmurlarının böyük bir dəstəsi iştirak edir. Dramaturq ustalıqla qurulmuş dialoqlarda hər kəsin fərdi xarakterini özynəməxsus tərzdə əks etmişdir.

"Hekayəti-vəziri-xani-Lənkəran" (1851) komediyasının mövzusu nisbətən yaxın keçmişdən, XIX əsrin başlanğıcında xanlığın həyatında baş verən ailə-məişət məsələlərindən götürülmüşdür. Adından göründüyü kimi komediyanın əsas tənqid hədəfi Lənkəran xanının vəziridir. Əsərdəki hadisələr onun ətrafında cərəyan edir. Dramatik münaqışdə vəzir Mirzə Həbiblə xanın qardaşı oğlu Teymur ağa arasında qurulmuşdur. Teymur ağa vəzirin ikinci arvadı Şölə xanımın bacısı Nisə

xanımı sevir. Mirzə Həbib isə xanlıqdan daha yüksək mövqə qazanmaq üçün baldızını xana vermək istəyir və toy tədarüküne hazırlaşır. Əsl mətləbi bilməyən vəzir sevgilisinin yanına gələn Teymur ağanı arvadı Şölə xanımın otağında Ziba xanımla pərdə arasında görəndə onu arvadı ilə əlaqə saxlamaqdə suçlayıb, xandan onun öldürülməsini xahiş edir. Teymur ağa xanın əmrilə fərraşlar tərəfindən əhatə olunub öldürilməyə aparılarkən aradan çıxır. O, ağır anlarda sevgilisi ilə görüşərkən vəzirin evində Səməd bəy tərəfindən yaxalanır. Mübahisə zamanı dəniz seyrinə çıxan xanın qəfl küləyin qalxması nəticəsində qayığının çevrilərək öldüyü bildirilir. Teymur ağa atasının ölümündən sonra hakimiyyəti qəsb etmiş əmisinin yerində oturub xanlığı idarə edir. Əsərin fabulası bundan ibarətdir. Maraqlı kompozisiya üzərində qurulan hadisələr ailə-məişət münaqışlərinin təsvirindən başlayıb tədricən inkişaf edir və siyasi mətləblərin dairəsinə daxil olur. Beləliklə, dərin ictimai məzmun qazanır.

"Hekayəti-vəziri-xani-Lənkəran" komediyasının ideyasını M.F.Axundzadənin ədalətli şah, ağıllı hakim haqqında düşüncələri təşkil edir. O, müstəbid xanın yerinə Teymur ağanın xanlığa gəlməsini təsvir etməklə mütərəqqi, işıqlı qüvvələrin hakimiyyətə gəlişi fikrini irəli sürmüştür. Siyasi hakimiyyət prizmasından dramaturq xanla Teymur ağanı qarşı-qarşıya qoymuşdur. Komediyada xanın konkret adı göstərilməmişdir. O, "xan" adı ilə təqdim olunur. Ədib onun simasında ümumiyyətlə xanlara məxsus keyfiyyətləri cəmləmişdir. O, olmuş qardaşının taxtını qəsb etmişdir. Onu əhatə edən saray adamlarının təriflərinə baxmayaraq o, vilayəti idarə edə bilmir. Yəziçi onun qabiliyyətsiz hakim kimi ədalətsiz olduğunu göstərmək üçün xanlığa şikayətə gələnlərin ərizələrinə verdiyi cavablara diqqəti cəlb edir. Xanın ərizəçilərə verdiyi cavablar rəsmi qanuna, sağlam mətiqə söykənmir. O, qardaşından qan alıb, ölümüne səbəb olan həkimdən şikayət edən kəndliyə üstəlik xələt verməyi, daş atıb atının gözünü çıxaran adamdan şikayət edən kəndliyə isə əvəzində onun atının gözünü

çıxarmağı məsləhət görməsi cahiliyini, qabiliyyətsizliyini, xalq həyatından uzaq olduğunu göstərir. Onun üçün şəxsi mənafeyi idarə etdiyi xanlığın əhalisinin mənafeyindən yüksəkdir. Şikayətlərə baxarkən bəylərin marağını əsas meyar götürür. O, kəndliyə həkimə xələt verməyi ona görə təklif edir ki, onu yanında oturan bəylərin biri müdafiə edir.

"Hekayəti-vəziri-xani-Lənkəran" komediyasının əsas tənqid hədəfi vəzir Mirzə Həbibdir. Cəmi bir pərdədə görünən xandan fərqli olaraq o, bütün hadisələrin əsas iştirakçısıdır. Lakin xandan fərqli olaraq o daha çox ailə-məisət hadisələri fonunda verilir. Vilayətin vəziri vəzifəsini öhdəsinə götürən Mirzə Həbib ailə münasibətlərinin içində dolaşır qalmışdır. Böhtən deyib bir-birini şərləməklə məşğul olan arvadları Ziba xanım və Şölə xanımın dava-dalaşını nəinki yoluna qoya bilmir, heç mahiyyətini özünə aydınlaşdırmağı bacarmır.

Dramaturq bir sıra maraqlı epizodlarda onun qadınlar əlində oyuncaq, gülüş hədəfinə çevrilməsini göstərməşdir. Ədib ailəsini idarə edə bilməyən insanın vilayətə rəhbərlik etməsini xalqın faciəsi hesab edirdi.

M.F.Axundzadə xana və vəzirə qarşı Teymur ağanı qoymuşdur. Mərdlik, cəsarət, şücaət, qorxmazlıq, məqsədə yetmək yolunda mübarizə əzmi onun xarakterinin əsas cəhətləridir. Dramaturq onu əsasən sevgi münaqişələri fonunda təsvir edir. O, vəzir Mirzə Həbibin baldızı Nisə xanımı sevir. Onunla görüşmək üçün pərvanə özünü daşa çırpan kimi dəfələrlə həyatını təhlükəyə atır və igidlik göstərib qorxulu vəziyyətdən qurtarır. Teymur ağa sabiq xanın oğlu, xanlığın varisidir. Atası vəfat edərkən onun körpəliyindən istifadə edən əmisi hakimiyyəti zəbt etmişdir. Ədaləti ilə xalq arasında nüfuz qazanmış atasından sonra əmisi və vəzirinin idarə üsulu və rəiyyətlə rəftarı Teymur ağanı razı salmir. O, xanlıqda hakimiyyəti və vilayəti ələ almaq arzusu ilə yaşıyır. Xan və vəzir onun simasında özlərinə qarşı real təhlükə görürlər. Onu aradan götürmək üçün yollar və bəhanələr axtarırlar. Lakin o, bütün bunları mərdliklə dəf edir. Nisə xanım ona bu haqda

məlumat verərkən o deyir: "Heç vaxtda onun kimi xanlar məni öldürə bilməzler. Bəylər və xanlıq çoxusu mənim atamın yaxşılıqları səbəbine mənə ixlaskeşdir. Mən o qışlardan deyiləm ki, ətim yeyilə."

Xana və vilayətin işbilən adamlarına arxalanan Teymur ağa hakimiyyətə gəldikdən sonra islahata vəzirlərin dəyişdirilməsindən, idarəciliyi ağıllı adamlara tapşırmaqdan başlayır.

Xan və onun ətrafında toplanan məmurların əksinə olaraq Teymur ağanın islahatçı kimi təsvir olunması "Sərgüzəsti-vəziri-xani-Lənkəran" komediyasının ictimai mündəricəsini xeyli qüvvətləndirmişdir.

"Sərgüzəsti-mərdi-xəsis" M.F.Axundzadənin komediya yaradıcılığında xüsusi yer tutur. Əsərin mövzusu XIX əsrin 40-50-ci illərində Azərbaycanla İran arasında geniş vüsət almış qaçaq mal alverinə qarşı mübarizədən götürmüştür.

1852-ci ildə M.F.Axundzadə podpolkovnik Meyerin rəhbərlik etdiyi ekspedisiyada tərcüməçi kimi iştirak etmişdir. O, səfərdən Tiflisə qayıtdıqdan sonra müşahidələrini ümumiləşdirərək Azərbaycan cəmiyyətində müxtəlif təbəqələrin həyatını əks edən nadir komediya yaratmağa nail olmuşdur.

"Sərgüzəsti-mərdi-xəsis" əsərinin sujetini qaçaqmalçılığı mübarizə ilə əlaqədar kiçik bir hadisə təşkil edir. Qarabağın Cavanşir nəslindən olan Heydər bəy toy edib nişanlısı Sona xanımı gətirmək üçün pul tapa bilmir. Sona xanım Heydər bəyə onu götürüb qaçırmayı təklif edir. Lakin Heydər bəy bunu bəylilik qüruruna və ata babasının adına layiq iş saymadığı kimi dostları Səfər bəy və Əsgər bəy də bu işi məsləhət görmürlər. Əsgər bəyin təklifi ilə ağcabədili tacir Hacı Qaradan pul alıb Təbrizdən mal gətirib, satıb qazancı ilə toy etməyi qərara alırlar. Xəsis tacir hər yüz qızılı beş qızıl "fayda" götürmək və onlarla Təbrizə gedib qayıtmaq şərti ilə bəylərə pul verir. Səfər başa çatr. Bəylər gətirdikləri malı satır, əldə etdikləri qazancla Heydər bəy özünə toy edir. Qaçaqmalçı yoldaşlarından ayrılan Hacı Qara murov tərəfindən

tutulur. Qaçaqmalçılar izləyən yasavullar Heydər bəy və yoldaşlarını da tapıb aşkara çıxarırlar. Naçalnik yenicə toy edib ailə qurmuş Sona xanımın "gözəlliynə və göz yaşlarına" görə Heydər bəy və onun qaçaqmal getirən yoldaşlarını zaminə buraxır. Komediya nikbin finalla başa çatır.

Komediyada satira hədəfi olaraq tamahkar tacir və lovğa bəy silki seçilmiştir. Əsərin başlığı nəzərə alınarsa, demək olar çirkin əxlaqi keyfiyyət kimi birinci növbədə xəsisliyin tənqid M.F.Axundzadənin məqsədini təşkil etmişdir. Xəsislik dünya ədəbiyyatında yeni mövzu deyildi. Lakin bütün dahilər kimi M.F.Axundzadə də ona yeni keyfiyyətlər əlavə etmiş, Hacı Qara simasında orijinal milli xəsis obrazı yaratmışdır. Xəsislik Hacı Qara xarakterinin əsas keyfiyyətidir. O, çevrəsində olan lovğa və tüfeyli bəylərdən fərqli olaraq başa düşür ki, zəmanə dəyişilmişdir. İgidlik, mərdlik dövrü arxada qalmışdır. Bəylərlə söhbət edərkən deyir: "Bu zəmanədə çox qoçaqlıqdan isə ağrin alım, adamın cibi pul ilə dolu olsa yaxşıdır".

Pul toplamaq, sərvət yiğmaq Hacı Qara həyatının əsas məqsədini təşkil edir. Bundan ötrü o, hər cür alçaqlığa əl atır. Yalan danışır, ikiüzlülük edir. Bir an əvvəl pis mal satdıqlarına görə Şuşa tacirlərinin üstünə qarğış və lənət yağıdırıb çitlərini "ölətdən qırılanların sovxası" adlandırdığı halda, bunları bəylərə tərifləyir, and içərək "bundan yaxşı ipək və çit" tapılmadığını deyir.

Əldə edəcəyi mənfəətdən, düşəcəyi ziyandan asılı olaraq o, tez-tez simasını dəyişir, haldan-hala düşür. Gah qonaqpərvərlik göstərib səxavət nümayiş etdirir, gah şücaətdən, ığidlikdən dəm vurur, gah qorxaqlıq edib miskin adama çevirilir. Onda pula ehtiras o qədər qüvvətlidir ki, düşdüyü yüz manat ziyandan ötrü rahatlıq tapmır. Onun yerini doldurmaq üçün qoca yaşında bəylərə qoşulub Təbrizə qaçaqmalçılığa gedir. Yolda tutulub rüsvay olur. Pul Hacı Qaradan ötrü hər şeydən əzizdir. Bir abbasını qayıb nəinki atasına yasin oxuyan Müəzzzin Xudaverdiyə vermir, hətta ailəsinə də sərf etmir.

Tükəz ərinin eybəcərliyini, xəsis simasını ifşa edərək deyir: "Bir kişiye zərər yetirməmişən, xeyir də verməmişən! Ondan ötrü murdarsan ki, öz malını nə özün yeyib içirsən, nə əyalına məsrəf edirseh. Sən ölsən, heç olmazsa arvad-uşağına doyunca çörək yeyər".

M.F.Axundzadə Hacı Qaranın xəsis simasını açmaq üçün bir sıra ifadəli detallardan istifadə edir. Onun bəylərə pul verməsi, naçalnikdən tutularkən yasavulların cibindən çıxartdıqları yarım abbasının qaytarmasını xahiş etməsi, " "malim yetişməzsə ölləm" deməsi və s. onun xəsis simasının açılmasına kömək edir. Birinci pərdədən başqa Hacı Qara komediyanın bütün səhnələrində ancaq komik planda təsvir olunur. Onun hətta ciddi vəziyyətləri də gülüş yaradır. Araz çayını keçərkən suya düşüb yalvarması, nökəri Kərəməlinin tutulduğuñu görərkən qəşş edib özündən getməsi yazıçı tərəfindən məharətlə seçilmiş epizodlardır.

"Sərgüzəsti-mərdi-xəsis" komediyasının ikinci əsas tənqid hədəfi bəy təbəqəsini təmsil edən Heydər bəydir. O, istiladan sonra siyasi, iqtisadi mövqeyini itirən, lakin məişətini yeni dövrün tələblərinə uyğun qura bilməyən Azərbaycan bəylərinin ümumiləşmiş obrazıdır. Heydər bəyin təmsil etdiyi ictimai təbəqənin mürtece mövqeyi ondan ibarətdir ki, onlar müasir qaydalarla hesablaşdır, dərəbəylik dövrünün əhvalruhiyyəsini yaratmaq istəyirlər. Heydər bəy keçən dövrləri, ötən günləri həsrətlə yad edir və onların geri qayıtmasını arzulayır: "Ah, keçən günler. Keçən dövrlər! Hər həftədə, hər ayda bir karvan çapmaq olurdu, bir ordu dağıtmak olurdu. İndi nə karvan çapmaq olur, nə ordu dağıtmak olur. Nə qızılbaş döyüşü var, nə osmanlı döyüşü var".

Nəsilbənəsil rəiyiyət qazancının və müharibələrdə əldə edilmiş əmlakin hesabına yaşamaq Heydər bəyi tüfeyliyə əvvərmiş, onun əməyə, zəhmətə ikrah tərbiyə etmişdir. O, quldurluğa qurşanıb dana-doluq oğurlamaqla yaşamağı əkinçiliklə qazanılmış çörəkdən üstün tutur. Quldurluq etdiyinə görə Heydər bəy divan tərəfindən təqib olunur. O, naçalnikin

ona faydalı əməklə məşğul olmaq barədə təklifini narahızılıqla qarşılıyor. "Qulaq as, gör mənə nə cavab verdi: Heydər bəy, cüt ək, bağ becər, alış-veriş elə. Guya mən Banazor erməniyişem ki, gündüz axşamadək kotan sürən, ya ləmbəranlıyam ki, qurd bəsləyəm və ya ləkəm ki, kəndlərdə çərkiçilik edəm. Ərz elədim ki, naçalnik, heç vaxt Cavanşirdən kotançı və kümçü görülməyib! Mənim atam Qurban bəy onu etməyib; mən ki, onun oğlu Heydər bəyəm, mən də etməyəcəm".

Heydər bəy quldurluğu, qaçaqlığı igidlik, şücaet rəmzi sayır. O, bunların icrasında bəylilik qürurunu, Qızılbaş və osmanlı döyüşlərində "Qarabağı qızıl-gümüşə" boyayan dədə-baba ənənələrini yaşatmaq əlaməti görür və bunları yaşatmaq istəyir. Heydər bəy Təbriz səfərində qayıtdıqdan sonra həbs olunarkən naçalnikə günahını onun göstərdiyi əməklə məşğul olmaqla yox, "Dağıstanda padşahın düşmənlərinin qabağında" vuruşmaqla yumağı vəd edir.

Heydər bəy və onun xarakterinin tamamlanmasına kömək edən Səfər bəy və Əsgər bəy əsərdə ciddi dramatik planda verilmişdir. Bu vəziyyət Heydər bəyin yolda qarşılaşdığı erməniləri hədələyib qovması və naçalniklə səhbət etdiyi səhnədə açıq müşahidə olunur. Lakin bunların hamısında Heydər bəy və onun dostlarının mövqeyinə çevrilmiş kəskin satira mövcuddur.

M.F.Axundzadə "Sərgüzəsti-mərdi-xəsis" komediyasında müxtəlif təbəqələri təmsil edən yaddaqlan obrazlar yaratmışdır. Sona, Tükəz, naçalnik, Ohan yüzbaşı, erməni kəndliləri fərdi xüsusiyyətləri ilə canlanır.

"Mürafiə vəkillərinin hekayeti" (1855) M.F.Axundzadənin dramatik irləndə sonuncu əsərdir. Komediyanın mövzusu Təbriz həyatından, konkret olaraq məhkəmə idarələrindən götürülmüşdür. Məhkəmə vəkillərinin firildaqları komediyanın əsas tənqid hədəfini təşkil edir. Dramaturq bunları illüstrativləşdirmək üçün maraqlı bir hadisə seçmişdir. Təbrizdə vəba epidemiyasından ölü tacir Hacı Qafurdan almış min təmən sərvət qalmışdır. O, olərkən bütün əmlakını

yeganə bacısı Səkinə xanıma vəsiyyət edir. Tacir Ağa Həsən miras sahibi olduğu üçün Səkinə xanımla evlənmək fikrinə düşür. Lakin Səkinə xanım onu rədd edir. Məqsədi baş tutmayan Ağa Həsən Səkinə xanımı intiqam almaqla hədələyir. Firildaqları ilə ad-san çıxarmış Ağa Mərdan Halvaçı oğlu vasitəsilə Hacı Qafurun əmlakına sahib olmaq istəyən mülkə arvadı Zeynəbin iddiasını təmin etmək üçün yalançı şahidlər hazırlayır.

Onlara Hacı Qafur olərkən yeddi aylıq oğlunun olduğunu demək barədə təlimat verilir. Lakin mürafiə zamanı pul ilə düzəldilmiş şahidlər əsl həqiqəti deyir. Mürafiə Səkinə xanının qələbəsilə başa çatır.

"Mürafiə vəkillərinin hekayəti" komediyasının dramatik münaqişəsi Səkinə xanımla Zeynəb xanım arasında qurulmuşdur. Əsərin əsas müsbət qəhrəmanı Səkinə xanımdır. O, M.F.Axundzadənin qadın tipləri arasında xüsusi yer tutulurdu. Təbriz şəhərində qərib olan Səkinə xanım təkliyinə baxmayaraq hüquqlarını mərdliklə müdafiə edir. O, bibisinin Ağa Həsənə ərə getmək təklifini rədd etdiyi kimi, Ağa Həsənin hədələrinə kəskin cavab verir: "Get, get, əlindən gələni beş qaba çək" deyib onu qovur.

Komediyada əsas tənqid hədəfi qanunun müdafiəsini öhdəsinə götürən, lakin onu gelir mənbəyinə və firildaq vasitəsinə çevirən vəkillərdir. Ağa Mərdan, Ağa Səlman üçün haqq-ədaletin mürafiyəyə gələnlərdən kimin tərəfində olmasının elə bir əhəmiyyəti yoxdur. Onlar hünərlərini firildaqlar ixtira edib yalançı şahidlər vasitəsilə iş udmaqla göstərirler. Ağa Mərdan Hacı Qafurun mütə siğəsi olan Zeynəbə vəkildir. Qeyri-qanuni işi onun xeyrinə kəsdirmək üçün əmlakin yarısını tələb edir. Mürafiədə qələbə çalmaq üçün Zeynəbin Hacı Qafurdan yeddi aylıq oğlu qaldığı haqda yalan uydurur. Yalançı şahidlərə rüşvət verib bunu məhkəmədə təsdiq etməyi tapşırır. Aşa Səlmanın Aşa Mərdana əks qütbədə durub Səkinə xanıma vəkillik etməsinə baxmayaraq, onlar eyni məqsədə xidmət göstərirler.

"Mürafiə-vəkillərinin hekayəti" M.F.Axundzadənin digər komediyaları kimi dramatik və komik səhnələrin təsviri üzərində qurulmuşdur. Hacı Qafurun Səkinə xanımla müte arvadı Zeynəb arasında gedən mübarizə ədaletli nəticə ilə başa çatır. Ağa Mərdan, Ağa Həsən, Ağa Kərim, Ağa Səlmanların cinayətkar əməlləri üzərində qələbəsi əksini tapır.

"Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadugunu məşhur" M.F.Axundzadənin "Hekayəti-Molla İbrahimxəlil kimyagər" komediyasından sonra ikinci dram əsəridir. Eyni ildə yazılmış komediyalarda təsvir olunmuş hadisələr arasında on altı illik fasilə var. Hadisələr birinci komedyada 1832-ci ildə Nuxa qəzasının Xaçmaz dağlarında, ikinci komedyada 1848-ci ildə Qarabağın Təklə-Muğanlı obasında cərəyan edir. Fasilənin qısa olmasına baxmayaraq bu müddət ərzində Azərbaycan cəmiyyətində böyük dəyişikliklər baş vermişdir. Ən əsası Qərbələ iqtisadi və mədəni əlaqələr genişlənmiş, əski qanunların hökm sürdürüyü feodal mühitində çürümə prosesi süretlənmişdir. Bunlar əhalinin əhval-ruhiyyəsinə ciddi təsir göstərmişdir. "Təklə-Muğanlı qamışlığı"ndan uzaqlaşış mədəni dünyaya yol axtaran yeni nəsl formalaşmağa başlamışdır. M.F.Axundzadə "Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadukuni-məşhur" komediyasında ictimai həyatda təzahür edən təkamülü əks etdirmiştir.

"Hekayəti-Molla İbrahimxəlil kimyagər" dən fərqli olaraq "Hekayəti Müsyö Jordan həkimi-nəbatat"da təsvirlərin əhatə dairəsi genişlənmiş, hadisələrin ictimai mündəricəsi qüvvətlənmişdir. Dramaturq məişət münaqişələri zəminində ictimai komediya yaratmağa nail olmuşdur.

"Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadugunu-məşhur" komediyasının süjetini həyatda baş verən yeniləşmə prosesi təşkil edir. Ziyali gənc Şahbaz bəy əmisinin qonağı fransız təbiətşunas alimlə Parisə gedib fransız dilini öyrənmək, Qərbi Avropa mədəniyyətinə yiyələnmək və gələcək inkişafına yol açmaq istəyir. Şahbaz bəyin göz-

lənilməz qərarı toy tədarükü görən nişanlısı əmisi qızını və anası Şəhrəbanu xanımı ciddi şəkildə narahat edir. Onlar Hətəmxan ağanın vasitəsilə gözlənilməz səfərin qarşısını almaq isteyirlər. Lakin Müsyö Jordan və Şahbazla səhbətdən sonra "xəmirəgiz" ərinin yumşaldığını görən Şəhrəbanu xanım "öz bildiyini" etmək, cadu vasitəsilə Şərəfnisənin nişanlığını yolundan döndərmək qərarına gəlir. Caduger dərviş Məstəli şah ondan yüz qızıl alıb ixtiyarında olan div və ifritlərin əli ilə Paris şəhərini dağıdacağına və Şahbaz bəyin yolunu kəsəcəyinə söz verir. O, qadınların gözü qarşısında Parisin taxtaparalardan qurduğu heykəlini dağıdaraq onlara div və ifritlərinin şəhəri yerlə-yeşsan etdiklərini bildirir. Həmin anda Fransada inqilabın baş verməsi xəbərini gətirən Müsyö Jordanın "Paris dağıldı, Tülyeri yıxıldı" deyə sıvən qoparması qadınlarda dərvişin cadusuna inam yaradır. Onlar Şahbaz bəyin Parisə gedə bilməyəcəyinə tam arxayınlı olurlar.

Mövhumat və cəhalət dünyasının doğurduğu eybəcər hadisə olaraq cadugərliyin, durğunluq və geriliyin tənqidi "Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadukuni-məşhur" komediyasının əsas ideyasını təşkil edir. Lakin "Hekayəti-Molla İbrahimxəlil" dən fərqli olaraq dramaturq yaradıcılıq imkanlarınınancaq cadugərliyi pisləməklə məhdudlaşdırılmışdır. O, Azərbaycan həyatında təzahür edən yeni mütərəqqi qüvvələri əsərin qabaqcıl maarifçilik meyllərinin təbliği ilə əlaqələndirmiştir. Bununla da yazıçı komediyanın ictimai mündəricəsini qüvvətləndirmiş, yeni, orijinal və bitkin obrazlar yaratmağa nail olmuşdur.

"Hekayəti Müsyö-Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadukuni-məşhur" komediyasının konflikti başlıq-dan göründüyü kimi dünyadan iki qütbü, Avropa mütərəqqi fikri ilə şərq fanatizmi, müasir elmi baxışlarla cadugərlik, tərəqqi ilə durğunluq arasında mübarizə üzərində qurulmuşdur. Bu mübarizə Müsyö Jordan və Məstəli şah, Şahbaz bəy və Şərəfnisə, Şəhrəbanu xanım qarşıdurmasında konkret obrazlar vasitəsilə konkret surətdə təcəssüm etdirilmişdir. M.F.Axund-

zadə "Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadukuni-məşhur" komediyasında real insan obrazlarının zəngin qalereyasını yaratmışdır. Bu sırada müxtəlif təbəqələri təmsil edən mülkədar (Hatəmağa), alim (Müsyö Jordan), ziyanlı (Şahbaz bəy), evdar qadın (Şəhrəbanu, Şərəfnisə, Xanpəri), nökər (Qulaməli) və s. obrazlar özünəməxsus cəhətləri ilə seçilir və tanınırlar.

Komediyanın əsas mənfi qəhrəmanı və satirik gülüş hədəfi dərviş Məstəli şahdır. M.F.Axundov onun simasında İrandan Qafqaza gəlib fanatizmi yayan, əhalinin avamlığından istifadə edib onu cadu, piti, sehr və əfsunla soyub varılanan, cəhalətin daha da kök salmasına səbəb olan dərviş və ruhanilərin məharətlə ümmüniləşdirilmiş tipik surətini yaratmışdır.

Məstəli şah Qızılbaş əhlidir. Düşdüyü avam mühitin cadusunun "hikmətinə" doğurduğu ehtiyac, verdiyi rəvac onu əfsanəvi simaya çevirmiştir. Şəhrəbanu xanım dərdinə əlac axtararkən Xanpəri tərəddüd etmədən ona Məstəli şahı çağırmağı məsləhət görür. Xanımı dərvişin əməllərinin əzəmətinə inandırmaq üçün bir nəfəsə onun möcüzələrini sadalayır. "Xanım, ağcabədili Kərim koxanın arvadı Səlminazı o boşatdırıb oynasına verdirmədimi? Muğanlı Səfərəli kişinin qızını sevgilisinə qovuşdurmadımı? Dədəsini ki, qızı verməyə razı olmurdu, cadu ilə öldürmədimi? Cavadlı Kərbəlayı Qənbər qızı Şahsənəmin ərini bir illik yoldan başqa arvad almasın deyə, qaytarıb gətirmədimi? Onun əlindən heç zad qurtarmaz!".

Maarifçilik ideyalarının mövqeyindən çıxış edən M.F.Axundzadə cadugərliyin çirkin mahiyyətini ifşa etməklə xalqı oyatmaq məqsədi izləyirdi.

Dramaturq cadugərliyin aldaniş, avam kütləni soymaq vasitəsi olduğunu göstərmək üçün ilk əvvəl Məstəli şahın özünün öz peşəsinə münasibətini açıqlayırdı. O, cadugərlik əməlinin heç bir müşkül aćmadığını yaxşı bilir, ona görə vərdövlətini verib Paris kimi bir şəhəri dağıtmağı xahiş edən

qadınların sadəlövhələyünə istehza edərək deyir: "Bu qadın tayfası nə yaziq və sadəlövhədlər, düşünüb daşınmadan inanırlar ki, mən Qarabağda oturub Pariji bir anda alt-üst edəcəyəm və ya mənim Mərrixim Arazın o biri tərəfində Müsyö Jordanın boynunu vura bilər".

Məstəli şah özü cadularına inanmasa da ətrafında olanlarda onun sehrinə və qüdrətinə dərin etimad yaradır. Onun şeyatinlər vasitəsilə "mollalarının arasında fitnə və fəsad" salması, cinlər və ifritlərə hökm" edib "Naxçıvan və Şərur mahallarının damlarına qaldırıb yerlə yeksan" etmələri, onun zərbindən Ağrı dağının bir tərəfi"nin qopub "Axura kendini" batırması haqqında söhbətləri avam xalqda caduya inama daha da qüvvətləndirir. O, bundan məharətlə istifadə edərək xalqı istədiyi şəkildə soyur. Dərviş Məstəli şah son dərəcə mahir firildaqcıdır. O, tükü-tükədən seçir, şəraitə uyğun hərəkət edərək məqsədini həyata keçirir. Şəhrəbanu xanımla görüşəndə onun pullu qadın olduğunu, vəziyyətdən böhran keçirdiyini hiss edir. "Xanım, bu cüzi, yüngül iş deyilmiş; bəlkə çox böyük və çətin iş imiş" – deyib ondan yüz təzə bacaqlı qızıl almağa nail olur. O nəinki aldığı iri məbləğdən razı qalır, əksinə, Şəhrəbanu xanımın boynuna minnət də qoyur. Şəhrəbanu xanımın "baba dərviş, çox olmazmı?" sualına etiraz edib "min-min tümənə dəyən şəhəri xaraba etdirirsiniz, yüz bacaqlı versəniz çoxdur?" cavabını verir.

Dərviş Məstəli şah cadugər əməllərini həyata keçirdiyi mühitə yaxından bələddir. O başa düşür ki, işlətdiyi cinayətlərə görə onu burada dindirib haqq-hesab tələb edən tapılmaz. Nökər Qulaməli dərvişin öhdəsinə götürdüyü işin ağırlığını nəzərə alıb narahatlıq keçirir. Dərviş Məstəli şah onu arxayınlasdırıb deyir: "A kişi, necə yəni, nə? Əlan bu böyük xanım bu iş üçün mənə yüz dənə təzə bacaqlı verəcəkdir və on gün də cadunu əsər etməsi üçün vaxt var. Bir adam da bu sırrı bilmir və bilməyəcək də. Bacaqlıları alandan sonra əl-ayaq açmışam, on günə qədər özümü Arazın o tayına sala bilərəmmi? Məni orada kimi tapacaqdır? Məndən sonra hər

nə olursa-olsun".

Dərviş Məstəli şah əsərdə ancaq komik planda təsvir edilmişdir. Onun cadunu icra etmək üçün Parisi təmsil edən təxtaparalardan düzəldiyi evciklər, anlaşılmaz sözlərdən ibarət nəzm parçası oxuması, heybətli səs ilə "Ya məlixə, ya səlixa, ya bəlixə! Qaldırın Parisi yerdən, vurun yerə, bu saat necə ki, mən bu heykəli vurub ziru zəbər edirəm" deməsi və xanımlara göz aydınlıq verib razi qaldıqlarını soruşması əsl sağlam gülüş qaynağıdır. Lakin bunlar əyləndirmek üçün yox, düşündürmək, tərbiyə etmək üçün tərtib olunmuş səhnələrdir. Dramaturq onun vasitəsilə cadugərliyin yalan və firıldaq vasitəsi olduğunu şüurlara yeridir.

"Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadukünü-məşhur" komediyasının sujetində qadın surətləri xüsusi yer tutur. M.F.Axundzadə Şərəfnisə xanım, Şəhrəbanu xanım və Xanpəri simasında ədəbiyyatımızda ilk dəfə real və canlı qadın tipləri yaratmışdır. Onlar oba mühitində, elat içində, təbiətin qoynunda yetişmiş sadə, səmimi, ağıllı və sədaqətli insanlardır. Lakin bununla yanaşı onlar avam və sadəlövdürler. Yetişdikləri mühit bunlarda mövhumata, caduya, əcinnəyə, ifritəyə inam, etiqad tərbiyə etmişdir. Qadınlar çətin vəziyyətdə caduya ümid bağlayır, onun sehrkar qüvvəsilə müşküldən qurtarmaqlarına inanırlar. Bununla da onlar cadunun yayılmasına və rəvac tapmasına şərait yaradırlar. Dramaturq cadunu icra edən Məstəli şahla onun inkişafına şərait yaradan qadınları eyni mövqeydən tənqid edir. Dərvişlə səhbətdən sonra cadunun sehrinə Şahbaz bəyin Paris səfərinin baş tutmayacağından arxayınlışan Şərəfnisə xanım deyir: "Ux Allah, kərəminə şükür. Bir az ürəyim dincəldi. Yox olsun o ölkə ki, onda cadu, piti olmasın" satirik gülüş hədəfinə çevrilən cadugər dərvişdən fərqli olaraq qadınlar yumorla tənqid olunurlar. Yazıçı qadın qəhrəmanlarını cəmiyyət üçün faydalı adamlar hesab edir. Onların avam düşüncə tərzinə, sadəlövh mühakimələrinə gülməklə ancaq islahedici tənqid izleyir. Caduya inam, ondan nicat vasitəsi

kimi istifadə etmək hər üç qadına məxsus ümumi tipik cəhətdir. Lakin bununla bərabər dramaturq onların hər birini fərdi xüsusiyyətlərə malik canlı insan kimi təsvir edir. On altı yaşlı Şərəfnisə xanım qamışlıqda dünyaya göz açan sadə bir elat qızıdır. O, adaxlısı Şahbaz bəyi cilgin məhəbbətlə sevir. Lakin onun mənəvi dünyasını anlayıb qiymətləndirə bilmir. Onu başa düşmür. O, Şahbaz bəyin Paris səfərinə bir illik ayrılıq əzabına görə mane olmaq istəmir. Şərəfnisə qorxur ki, nişanlısı Müsyö Jordanın kitablarında şəkillərini gördüyü üzüüçüq qızlarla məclislərdə oturacaq. O buna görə qısqanıb ağlayır.

Şəhrəbanu xanımı da narahat edib əsəbləşdirən bu dərddir. O, Xanpəriyə deyir: "Əgər Şahbəzi Parijə getməyə qoysam, bu ləçək çəngilər ləçəyi olsun!", cavabını verir. Məqsədine nail olmaq üçün cadu oyununu işə salır. Bu yolda yüz qızıldan ibarət bütün toy xərcini sərf edir. Qələbəyə nail olur. Xanperinin nəzərində cadu başdan-başa hikmətdir. Dərviş Məstəli şahın əməllerində ehtirasla səhbət açan dayə onu qüdret əlaməti sayır. Xanpəri Müsyö Jordanın Parijin dağılması xəbərindən təəccübənən Şəhrəbanu xanıma deyir: "Mən hələ ondan qorxuram ki, Parijin yixılmağının zərbində özgə şəhərlər də bərbad ola. Naxçıvan, Şərur mahallarının yixılmağının zərbindən Ağrı dağının bir parçası qopub tökülen kimi necə ki, dərviş deyirdi".

M.F.Axundzadə qadın tiplərini sevə-sevə yaratmışdır. Yazıcıının tənqidli onlara dərin rəğbət və mərhəmət oyadır. Bu baxımdan komediyanın üçüncü məclisində bir səhnə çox səciyyəvidir. Dərviş Məstəli şah səfərin qarşısını almaq üçün üç yol, Şahbazın "ağlına rəxnə" yetirməyi, Müsyö Jordanın "boynunu vurmağı" və "Parisi xarab" etməyi təklif edəndə onlar ciddi narahatlıq hissələri keçirirlər. Onların avamlıqdan və sadəlövhlikdən doğan təmiz inamları təəssüf hissi yaradır. Oxucu istər-istəməz onlara mərhəmətlə yanaşır.

Müsyö Jordan komediyanın əsas surətlərindəndir. Süjet xəttinin bir tərəfində o, digər tərəfində dərviş Məstəli şah

dayanır. Doğrudur, Müsyö Jordan əsərdə az görünür. O, dörd məclisdən ibarət olan pyesin ancaq ikinci və dördüncü pərdələrində iştirak edir. Buna baxmayaraq o, həmişə diqqət mərkəzində durur. Süjetin inkişafında münaqışının yaranmasında, kəskinləşməsində və düyünün açılmasında həllədici rol oynayır.

M.F.Axundzadə Müsyö Jordan simasında istiladan sonra Azərbaycana maraq göstərən, onun yeraltı və yerüstü sərvətinin həcmini və istismar yollarını müəyyənləşdirib müstəmləkəyə çevirməsi üçün zəmin hazırlayan alımların obrazı yaradılmışdır.

"Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadukünü-məşhur" komediyasının yazılmışından iyirmi altı il sonra "Əkinçi" qəzeti yazırı: "Aşkar görürük ki, xarici ölkələrin adamları bizim vilayətimizə gəlib vilayət əhli mütəlle olmayan şeylərin mübaliği xatırınə dövlət cəm edib və mənfəət aparırlar. Bir firəngidən soruşsan ki, Qafqazın filan şəhərində nə şey əmələ gelir, elm üzəri ilə onu elə bəyan edər ki, sən özün mat və mütəhəyyir qalırsan. Amma o şəhərin əhlindən sual edəsən ki, sənin bağında neçə yemiş və nə qədər üzüm, meyvə var, qətən deyəcəkdir ki, hesab eləməmişəm".

Şəhrəbanu xanımın "çör-çöp döşürən firəng" kimi səciyyələndirdiyi Müsyö Jordan Fransanın adlı-sanlı təbiətşunası alimidir. O, ölkənin elmi nəaliyyətlərini genişləndirmək, təze faktlar əsasında əski təsnifatları islah etmək üçün Qarabağa ezam olunmuşdur. Hətəmxan ağanın qonaqpər-vərliyindən bəhrələnərək səhərdən axşama qədər dağları, çölləri gəzir, müxtəlif otları yiğib elmi araşdırmaların yeni sistemini hazırlayırm. Hətəmxan ağa ilə səhbətindən əldə etdiyi nəaliyyətdən həvəslə səhbət açaraq deyir: "Əgər, məsələn, mən Qarabağa gəlməsəydim (əlini üzadıb cibindən bir dəftər çıxarıb, açıb, içində səliqə ilə düzülmüş bir neçə otları göstərib), kim biləcək idi ki, Qarabağın yaylaqlarında bu otlar mövcuddur?"

Lakin Müsyö Jordan tapdığı otlarla ancaq onların Alp və Şveytsariya dağlarında, Amerikada və Afrikada mövcud

olması haqqında fikirlərini təkzib etməklə kifayətlənir. Onu daha çox Qarabağda tapıldığı otların insanlara gətirdiyi xeyir sevindirir. "Bu otun adı latinca qambretumdur ki, bu zamana qədər Yevropada hərgiz məşhur deyildi, ancaq onu Amerika nəbatatından bilirdilər. İndi mən çox sevinirəm ki, onu Qarabağın dağlarında tapmışam ki, soyuqdəymə üçün nəhayətdə kifayətdir".

Müsyo Jordan səmimi, mehriban insandır. Fransadan gəlib Təklə-Muğanlı qamışlığına düşən Müsyö Jordan yad dildə danışmasına və başqa millətdən olmasına baxmayaraq qonaq olduğu tipik müsəlman ailəsinin böyük hörmətini qazanır. Şəhrəbanu xanım onu səmimiyyətlə "bizim çör-çöp döşürən firəng" adlandırır. O, Şərəfnisə xanımı öz qızı kimi sevir. Hər gün dağlardan çıçək yiğib Şahbaz bəydən ona gəndərir və güzgü bağışlayır. Müsyö Jordanın boynunun vurulması səhbəti ortaya çıxanda Şərəfnisə xanım deyir: "Mən özümü öldürəm, qoymaram Müsyö Jordanı boynu vurulsun".

Müsyo Jordanın təklifi Hətəmxan ağa ailəsində narahatlıq yaratса da, Şahbaz bəyi Parisə aparmaq fikri xeyirxah məqsəd izləyir. O, bunu gördüyü böyük hörmətin müqabilində onlara xidmət hesab edir. Alim Hətəmxan ağa ilə səhbətdə deyir: "Mənim qəsdim bu idi ki, Şahbaz bəyi Parijə aparıb, əvvələn, özüm onun təriyəsinə mütəvvəcəh olub, firəng dilini və üləmunu və qədri məqdur ona təlim edim, onu kralımıza tanıdım, burada mənim haqqımda zahir etdiyiniz yaxşılıqların və zəhmətlərin əvəzində kraldan ona bir bəxşeyiş alıb geri qaytaram."

Müsyo Jordan həm də böyük vətənpərvər alimdir. O, öz vətəninə xidmət göstərməyi özünə şərəf işi hesab edir. Alman alımlarının "kartoflu azarı" tapmaqla ölkəyə gətirdikləri şərəfi Fransada başqa elmi tapıntı ilə yerinə yetirmək istəyir.

Müsyo Jordan Fransa kralının şəxsi dostudur. Monarxist ailim kimi kral onun nəzərində dövlətin simvoludur. O, onun uğursuzluğunu Fransanın faciəsi kimi qiymətləndirir. O, 1848-ci il inqilabının xəbərini eşidib sarsılır. Onun təəssüf içində

dalbadal dediyi, "Paris dağıldı, Paris yıxıldı, Fransa xarab oldu" sözleri onun vətənə və dövlətə, onların simvolu krala sədaqətini nümayiş etdirir. Müsyö Jordan Azərbaycan ədəbiyyatında təkcə ilk qərbli obrazi olması ilə deyil, eyni zamanda hərtərəfli işlənilmiş kamil insan kimi orijinal və yenidir.

Hatəmxan ağa M.F.Axundzadənin yaratdığı mülkədar və bəy surətləri arasında xüsusi yer tutur. O, "ümənayı-dövlət"i təngə gətirən Səfər bəydən, zəhmətə xor baxıb quldur-qacaqlığı özünə peşə seçən Heydər bəydən tamamilə fərqlənirdi. O, ağıllı və zəhmətkeş bir insandır. Müsyö Jordan onu yüksək qiymətləndirir, məntiq qanunlarından xəbərdar "mərdi-kühənsal" kimi səciyyələndirir. Təklə-Muğanlı obasının mülkədarı böyük təsərrüfat sahibidir. Gecə-gündüz ilxı içindədir. O, halal zəhməti ilə böyük sərvət toplamışdır.

Hatəmxan ağa yaşadığı əsrin qaydalarını başa düşən, "ağıllı, fərasətli" adamdır. Mal-mülk və sərvətinin aşib-daşmasına baxmayıaraq, o qardaşı oğlu Şahbaz bəyi müasir ruhda böyütmiş, zəhmətə alışdirmişdir. İlixini onunla bərabər idarə edir. Hatəmxan ağa təmkinli vəziyyətdən baş çıxarmağı və hadisələri qiymətləndirməyi bacaran adamdır. Ailəsinin iradəsinin əksinə olaraq o, Şahbaz bəyə Müsyö Jordana Parisə getməyə razılıq verir. Ona görə yox ki, qardaşı oğlu kraldan bəxşeyiş alacaq. Həm də ona görə ki, o, Şahbaz bəyin dəliqanlılığından ehtiyat edir. Şəhrəbanu xanım onu yumuşaqlıq göstərməkdə ittiham edərkən deyir: "Dəxi mən nə eləyim? Bacarırsan qoyma getsin! Göydə uçan qanadlı quşu əyləmək olursa, Şahbazi da güc ilə əyləmək olur. Rusxət verməsəm, atılar minər atına, hoppanar Arazın o tayına, sonra mən onu haradan tapım? Sən onu tanımirsan məgər ki, necə höcətdir?"

Hatəmxan ağa Avropa ilə əlaqələrin və avropasayağı inkişafın əhəmiyyətini başa düşür. Onun Müsyö Jordani qəbul edib, evində saxlaması, Müsyö Jordana hər cür şərait yaratması bunu açıq surətdə nümayiş etdirir. Lakin Hatəmxanın Fransa haqqında təsəvvürü bir tərəflidir. O, Qərbi böyük elmi kəş-

lərinə, inqilabi fikirlərinə görə yox, bir asiyalı müsəlmanın nəzərində məqbul görünməyən adət və davranışlarına görə qiymətləndirir. Şahbaz bəylə səhbətində deyir: "Mənə yəqin hasil olubdur ki, bizdə hər adət və xasiyyət var isə, əksi Parij əhlindədir. Məsələn, biz əlimizə həna qoysarıq, firənglər qymazlar... biz papaqlı oturarıq, onlar başıaçıq oturalar; biz başmaq geyərik, onlar çəkmə geyərlər; biz əlimizlə xörək yeyərik, onlar qaşıq ilə yeyərlər; biz aşkar peşkəş alarıq, onlar gizli alarlar; bizim arvadlarımız gödək libas geyər, oların arvadları uzun libas, bizdə çox arvad almaq adətdir, Parijdə çox ər almaq".

Komediyanın əsas müsbət qəhrəmanı Şahbaz bəydir. Əsərdə təsvir olunan hadisələr birbaşa onunla bağlıdır.

Şahbaz bəy istiladan sonra yeni siyasi mühitdə rus və Avropa mədəniyyətinin təsiri altında yetişən gənclərin nümayəndəsidir. Bir sıra mülkədar və ruhanilər kimi Hatəmxan ağa da siyasi həyat mövqeyini möhkəmləndirmək üçün qardaşı oğlunun müasir ruhda təhsil almasına maraq göstermişdir. Özünün dediyi kimi "dövləti aliyyəmizin şəfqətindən açılan mədrəsələrdə" Şahbaz bəy elmləri, fars, türk və rus dillərini öyrənmişdir. Müsyö Jordanla tanışlıq, kitablarından və elmi axtarışlarından aldığı təəssüratlar onun maraq dairəsini daha da genişləndirmişdir. Şahbaz bəy bilik dairəsini genişləndirmək, qulluğa girib müasir cəmiyyətdə yer tutmaq arzusu ilə yaşayır. Nişanlısı Şərəfnisə xanımla səhbətində arzularından səhbət açaraq deyir; "Mənim tay-tuşlarım tamam mərifət sahibi olub, qulluq edib, hörmət-izzət tapıb, xoşbəxt olublar. Mən qalmışam elə bu qamışlıqda adsız, sansız".

Şahbaz bəy bu arzuları ilə A.Bakıxanovu və M.F.Axundzadənin özünü xatırladır. "Zəmanədən şikayət" şeirində Tiflisə getmək eşqi ilə çırpinan M.F.Axundzadə kimi o da diyarın mərkəzində qulluq etmək həsrətilə yaşayır. O, bundan ötrü vasitə axtarır. Maarifçi gənc çıxış yolunu intellektual səviyyəsini yüksəltməkdə görür. Ona elə gəlir ki, o, Müsyö Jordanla Parisə gedib fransız dilini öyrənsə və krala

təqdim olunsa məshurlaşar və məqsədinə çatar. O, niyyətini həyata keçirmək yolları haqqında deyir: "Tiflisdə və o biri şəhərlərdə məni tanıyan yoxdur. Mənə kim vasitə olub məni qulluğa qoyduracaq və hörmət tapdıracaq? Amma bu firəngi bir yaxşı adamdır, məni də sevir, ocağımızı tanır. Bu məni Parisə aparıb firəng dilini öyrətməkdən və krala tanıtmaqdan məşhur ollam, qayıdan sonra hər yerdə yerim olar". O, bir maarifçi kimi ağlın, biliyin gücünü yüksək qiymətləndirir və nailiyyətini onun vasitəsilə təmin etmək isteyir. "Arx çıxartmaq üçün izn almağa" Tiflisə gedərkən firəng dilini bildiyinə görə Allahverdi bəyin oğlu Tariverdinin hər məclisdə "hörmətli" oması Şahbaz bəydə həsəd doğurmuşdur.

Şahbaz bəy azadlığa can atan, sərbəstliyini üstün tutan və hüquqlarını məhdudlaşdırılmasına yol verməyən bütün şəxsiyyətdir. O, əmisi Hetəmxan ağıaya və əmidostusu Şəhrəbanu xanıma böyük hörmət bəsləyir. Lakin Şəhrəbanu xanım "Əgər Şahbazi Parisə getməyə qoysam bu ləçək çəngilərin ləçəyi olsun!" deyib onu hədələyəndə o, hüquqlarının qəsb olunması ilə barışır. Ona ədəb dairəsində cavab verərək deyir: "Allahu Əkbər! Əmidostum bilmirəm hansı qarovulları ilə məni dustaq edəcək?

M.F.Axundzadə Şahbaz bəyin simasında özüne müstəqil həyat yolu seçməyi bacaran və taleyini özü həll etməyin öhdəsindən gələn yeni nəslin surətini yaratmışdır. Cəmiyyətdə Şahbaz bəylər tək-təkdir. Lakin onlar tərəqqiyə gedən yoluñ müsafirləri olduqlarına görə qüvvətlidirlər. Təsadüfi deyil, M.F.Axundzadənin Şahbaz bəy surətindən sonra Azərbaycan dramaturgiyası və nəsrində maarifçi ziyalı surətlərinin böyük bir silsiləsi yarandı.

"Hekayeti-Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadukunu-məşhur" Azərbaycan dramaturgiyasının şah əsəridir. Komediyanın köhnəliyə, cadugərliyə və avamlığa çevrilmiş ideyası bədii mükəmməlliyyi milli dramaturgiyanın inkişafına qüvvətli təsir göstərmişdir. O, illərlə teatrın repertuarından düşməmişdir. Komediyanın süjeti əsasında

"Dərviş Parisi dağıdır" filmi çəkilmişdir.

Dramaturgiya ilə yanaşı Azərbaycan bədii nəşrinin inkişafında da M.F.Axundzadə misilsiz rol oynamışdır. Yəziçi 1857-ci ildə "Aldanmış kəvəkib"i yazmaqla realist satirik nəşrin və povest janrıının əsasını qoymuşdur.

"Aldanmış kəvəkib" ilk dəfə 1859-cu ildə dramaturğun komediyaları ilə bir yerde Tiflisdə canışın mətbəəsində buraxılan "Təmsilat"ında nəşr olunmuşdur. Əsər 1864-cü ildə yəziçinin tərcüməsində rus dilində, "Kavkaz" qəzetində dərc edilmişdir. Povestin rus dilinə Firudun bəy Köçərli tərəfindən edilmiş digər tərcüməsi 1901-ci ildə Tiflisdə "Kafkazski vestnik" məcmuəsində çıxmışdır. Hal-hazırda o, demək olar, bütün mədəni xalqların dillərinə tərcümə olunmuşdur.

"Aldanmış kəvəkib" tarixi mövzuda yazılmışdır. Povestdə XVII əsrədə I Şah Abbasın səltənəti dövründə İranda baş verən hadisələr təsvir olunur. Əsərin əsas fabulası İran saray tarixçisi İsgəndər bəy Münşinin "Tarixe Aləmarayı-Abbası" ("Aləmi bəzəyən Abbasın tarixi") əsərində təsvir edilən bir hadisədən götürülmüşdür. Orada deyilirdi: "Münəccim Mövlənə Cəmaləddin Məhəmməd Yəzdi bir gün şaha xəbər verir ki, Mərrix ilə Əqrəb göydə bir-birinə yaxınlaşacaq və bundan İran və şahına böyük bir bədbəxtlik üz verəcəkdir. Gözlənilən bu bələdan salamat çıxməq üçün hakimiyyətdən üç günlük əl çəkmək və cəzaya layiq olan bir adamı səltənət başında oturtmaq lazımdır. Bu xüsusda püşk atdlar, çöp Yusif Sərraca düşdü. Odur ki, zati-aliləri (yəni I Şah Abbas) özünü təxti-səltənətdən kənar etdi və öz yerinə həmin adamın şah keçdiyini elan etdi. Onun (Yusif Sərracın) başına tac qoysular və şaha layiq paltar geydirdilər və dəvəyə mindirib əmirlərin və ordunun müşayəti ilə təntənə ilə şahlıq məhəllinə gətirdilər. Şah isə yaxşı xidmətçiləri ilə xəlvət bir guşəyə çəkildi. Üç gün keçdikdən sonra Yusifin evində axtarış aparıb şərab tapdilar və onu dinsiz kimi elan edib cəzalandırdılar. Şah əvvəlki qərar üzrə yenə şahlıq başına keçdi."

Əhvalat bundan ibarətdir. Lakin M.F.Axundov tarixə

müraciət edib rəsmi xronikadan əxz olunmuş faktı bədii surətdə təcəssüm etməklə öz fikirlərini ortaya qoymuşdur. O, tarixi hadisədən müasir məsələlərə münasibət bildirmək üçün istifadə etmişdir. Başqa sözlə, real tarixi fakt M.F.Axundzadəyə özündə orta əsrlərə məxsus istibdad rejimini yaşıdan Nəsrəddin şah idarə üsulunu tənqid, islahatçılıq programını və maarifçi şah haqqında görüşlərini təbliğ etmək üçün lazımlı olmuşdur.

Real tarixi hadisələrdən bəhanə kimi istifadə edən yazıçı ona yaradıcı surətdə yanaşmışdır. O, fantaziyanın qüvvəsilə təsvirin dairəsini genişləndirmiş, onu yeni orijinal epizodlarla və insan xarakterləri ilə zənginləşdirməklə tarixi fonda müasir ideyaları təbliğ edən siyasi mündəricəyə malik satirik bir povest yaratmağa nail olmuşdur.

M.F.Axundzadə iranlı müasirlərindən Mirzə Yusif xana göndərdiyi 1871-ci il tarixli məktubunda xronikadakı faktı yazıçı idealına uyğun işləməsi, həyat həqiqətini bədii həqiqətə çevirməsi haqda məlumat verərək yazırıdı: "Fərhad Mirzə Məkkə ziyarətinə gedərkən Tiflisə gəldiyi zaman mənə dedi:

- Mirzə Fətəli, "Tarixi-Aləm-ara"da Yusif Sərrac nağılı o qədər müfəssəl deyildir ki, sən yazmışsan, nə üçün o əhvalatı bu qədər artırıb uzatmışsan?

Dedim:

- Şahzadə, mən məger tarix yazmışam ki, hər nəx ki, olmuş onu yazım? Mən bir kiçik məsələni əldə bəhanə edib öz fikrində onu genişləndirmişəm. O zamanın nazirlərinin və dövlət başçılarının ağılsızlığını ifşa etmişəm ki, gələcək nəsillər üçün iibrət olsun. Qoy onlar bir daha axmaq münəccimlərin sözlərinə və xəbərlərinə inanmasınlar və özlərini o cür hərəkətlərlə xarici millətlərin məsxərəsinə hədəf etməsinlər".

Despotizim üzərində qərar tutan şahlıq idarə üsulunun tənqid, islahat yolu ilə istibdad rejiminin dəyişdirilməsi, maarifçilik ideyaları zəminində qurulmuş ədalətli bir cəmiyyətlə əvəz olunması "Aldanmış kəvakib" povestinin əsas ideyasını təşkil edir.

M.F.Axundzadə "Aldanmış kəvakib"də əsərin əsas ideyasının sərrast şəkildə açılmasında əhəmiyyətli rol oynayan maraqlı mənfi və müsbət surətlər silsiləsi yaratmışdır. Povestin mənfi qəhrəmanlarını I Şah Abbas, vəzir Mirzə Möhsün, sərdar Zaman xan, Mollabaşı Axund Səməd, münəccimbaşı Mirzə Sədrəddin, mövlana Cəmaləddin, müstövhü Mirzə Yəhya, müsbət qəhrəmanlarını isə Yusif Sərrac, Molla Rəməzən, Mirzə Cəlil, Qurban bəy, Mirzə Zəki təşkil edir.

"Aldanmış kəvakib" povestinin əsas mənfi qəhrəmanı I Şah Abbasdır. O, İran səltənətinin başçısıdır. Yazıçı onun simasında özündə istibdad rejiminə məxsus bütün eybəcərlikləri əks edən despot, fanatik, nadan, əyani feodal hakim surəti yaratmışdır. O daşıdığı vəzifənin məsuliyyətini başa düşmür. Yeddi il hakimiyyətdə olmasına baxmayaraq Vətənin abadlığı, xalqın maddi və mədəni həyat şəraitinin yaxşılaşması üçün heç bir tədbir görməmişdir. İradəsiz atasından sonra 22 yaşılı şahın biganəliyi üzündən ölkə bərbad olub, əsl xarabazara çevrilmişdir. Osmanlılarla müharibədə dağlımış yollar və körpüler təmir edilmədiyinə görə məntəqələr arasında əlaqə, gəliş-gediş çətinləşmiş, ticarət və iqtisadiyyat tənəzzülə uğramışdır. Rəiyyət qayğısı I Şah Abbas'a yad bir keyfiyyətdir. Əthalisinin böyük kütləsi kəndlilərdən ibarət olan İranda rəiyyət zülmə, sitəmə məruz qalan əsas təbəqədir. Onun təsərrüfat həyatının dirçəlişi üçün heç bir tədbir görülmür. Suvarma arxları olmadığına görə kəndli ancaq təbiətin mərhəmətinə sığınır. İl quraqlıq keçəndə "eksəri-məhsulat yanib əmələ" gelmir. Qəhetlik, bahalıq yaradır. Onun əzabını ancaq əliqabarlı xalq kütləsi çəkir.

I Şah Abbasın nəzərində səltənət eyşi-işrət vasitəsidir. O, zorla ata-anasından və nişanlılarından ayrılmış qadılardan ibarət böyük hərəmxana saxlayır. Dövlət işləri ilə məşğul olmaq əvəzinə günlərini onlarla səhbətdə və əylənməkdə keçirir. İqtisadiyyatı zəif olan ölkə gəlirinin mühüm bir hissəsi onların təminatına, bəzək və ziynət əşyalarına sərf olunur. Sarayda xüsusi ziynət otağı mövcuddur. "Giranbaha kəşmir

malları, lətif ünas libasları, pakizə ipək parçalar, cəvahiratdan qayrılmış güllər və güşvarələr və üzükler və mumtaz mırvaridən boyunbağılar"la dolu sandıqlar otaq boyu düzülmüşdür. Bunlar xalqdan müxtəlif adlar altında toplanan vergilərin hesabına alınmışdır.

Gününü hərəmxanada qadınlarla əylənməkdə keçirən I Şah Abbasın idarə üsulunda ağıl və ədalət rol oynamır. O, yalnız zülm və işkəncəyə söykənir. Vəzirlərin və vilayət rəhbərinin əlində öz vətənidə əsirə çevrilən xalqın hər hansı narazılılığı ağır cəzalər verməklə nəticələnir. I Şah Abbasın yeddi il ərzində vəhşi cəza tədbirlərinin icrasını, adam şaq-qalamaq, burun, qulaq kəsmək, göz çıxarmaq və s. adı hadisəyə çevrilmişdir. Yusif Sərracın hakimiyyətə gəlişi ilə bu qəbil cəzaların qadağan olunması əhalidə təəccüb yaradır. "Əhli-Qəzvin hər gün qələ qapılardan adam şaqqalarını asılmış görmədilər və şah meydanında cəlladların adam şaqqalamalarını və dardan asmalarını və göz çıxarmaların müşahidə etmədilər. Bu keyfiyyət onlara xeyli qəribə görün-dü." I Şah Abbas fanatik və qorxaqdır. O, İranda mövhumatın təzahürü olaraq geniş yayılmış istrologiyaya dərin etiqad bəsləyir. O, sarayda münəccimbaşı vəzifəsini icra edən xüsusi adam saxlayır. Şah Mirzə Sədrəddinin ulduzlarının yaxınlaşması nəticəsində "mülki-İranda sahibi-səltənətin vücuduna" sədəmənin toxunması haqqında xəbəri tərəddüsüz əsl həqiqət kimi qəbul edir. Qorxudan "rəngi qaçıb...bihuş olur". Yalnız Mövlana Cəmaləddin gəlib fəlakətdən qurtuluş yolunu göstərdikdən sonra "qorxu əsəri rəf olur". "Rəngi ağarmış ikən qırmızılığa təbdil" tapır. Canına bəla toxunmasın deyə taxt-tacı verib xəlvətə çəkilib gizlənir, bəlasının sovuşmasını gözləyir.

Hakimiyyəti əldə saxlamaq ehtirası onu hər cür vəhşi əməlləri həyata keçirməyə məcbur edir. Səltənətin oğlanları tərəfindən qəsb olunmasından ehtiyyat edərək onlardan birini öldürür, ikisinin gözlərini çıxarıb şikəst edir. Beləliklə, padşahlıq ömrünü uzadır.

M.F.Axundzadə ölkənin tənəzzülə uğramasının səbəb-

ləri haqqında dolğun təsəvvür yaratmaq üçün Şah Abbas etrafında toplanmış əyanların təsvirinə xüsusi yer ayırmışdır. Vəzir Mirzə Möhsün, sərdar Zaman xan, müstövfü Mirzə Yəhya, mollabaşı Axund Səməd, münəccimbaşı Mirzə Sədrəddin, mövlana Cəmaləddin və s. povestin əsas ideyasının açılmasında, I Şah Abbas səciyyəsinin tamamlanmasına xüsusi xidmət göstərirlər. Fərdi keyfiyyətləri ilə bir-birindən seçilən bu personajlar biri digərini tamamlayır, küll halında İran səltənətinin kədərli vəziyyəti haqqında dolğun təsəvvür hasil edirlər. Sarayda müxtəlif vəzifələri icra edən bu əyanlar fərdi xüsusiyyətləri ilə seçilirlər. Lakin rüşvətxorluqda, ikiüzlülükdə, yaltaqlıqda, talançılıqda bir-birine bənzəyirlər.

M.F.Axundzadə I Şah Abbası əhatə edən saray adam-larını süjetin inkişafı boyu satirik planda təsvir etmişdir. Yaziçi özünün ifşa üsulundan istifadə edərək sarayda şahın yanında çağrılan məclisdə onları danışdırmaqla nadan, idraksız olduqlarını nümayiş etdirir. Ədibə görə onlar o qədər kütdürələr ki, əməllərinin mahiyyətini dərk etmirlər. Vəzirlər ölkəyə böyük ziyan götirən tədbirlərini Vətənə və xalqa xidmət kimi qiymətləndirib, özlərini tərifləməklə gülüş hədəfinə çevirilirlər.

Vəzir Mirzə Möhsün sarayda böyük nüfuza malikdir. O, özünü səltənətin sadiq nökəri adlandırır. Dövlət qarşısında sədaqətini isbata yetirmək üçün Məhəmməd şahın vaxtında başlamış xəzinəni doldurmaq sahəsində həyata keçirdiyi tədbirləri misal götirir. Məlum olur ki, o xəzinəni ölkənin ticarət, sənaye və kənd təsərrüfatını dirçəltmək yolu ilə yox, vəzifələri satmaq, əmirlərdən peşkəş toplamaq yolu ilə doldurulmuşdur. Vəzirlək hüquqlarından istifadə edən Mirzə Möhsün saray xidmətçilərindən vəzifəyə təyinat alanların qulluqları və rütbələri müqabilində xəzinəyə pul vermələri haqqında qərar verir. Beləliklə, dövlət atributu sayılan mənsəblər alqı-satqı vasitəsinə çevriləməklə xəzinə dolur.

Vəzirin qohumu və yetirməsi xəzinədar müstövfü Mirzə Yəhya onun ənənələrini başqa yolla davam edir. O, ikiüzlülük edərək şahın fərmanı ilə dövlət məmurları və ordu xid-

mətçiləri üçün təyin olunmuş maaşları imza edib yerlərə gəndərir. Lakin bundan əvvəl məvaciblərin verilməsi haqqında vilayət hakimlərinə tapşırıq verir. Maaşdan məhrum edilən məmurlar məisətlərini təmin etməkdən ötrü xalqı soyurlar. Beləliklə, ölkədə rüşvətxorluq geniş meydan alır. Bundan əliqabarlı kütlə əzab çəkir.

Sərdar Zaman xan Şah Abbas səltənətinin hərbi işlərinə rəhbərlik edir. Lakin onun nəinki hərb elminə dair biliyi, hətta ordunun vəzifəsi haqqında təsəvvürü yoxdur. O, nizami ordu yaradıb əsgərlərin döyüş hazırlığını təmin edə bilmir. On iki il əvvəl İrana Bəkir Paşa Dəmirçioğlunun sərkərdəliyi altında hücum edən yetmiş min nəfərlik osmanlı qoşununun qarşısına əsgər çıxarmır. O, Osmanlı ordusunun hərəkətinə maneə yaratmaq üçün yolları, körpüləri dağıtmak, əkin və mal-qaranı tələf etmək haqqında əmr verir. Düşmən orduları sərhəddən Təbrizə qədər ərazidə nəinki topxanalarını keçirə bilmirlər, hətta yeməyə azuqə tapmırlar. Açıqla məhkum olan qoşun geri qayıtmağa məcbur olur. Sərdar Zaman xanın müharibənin vurduğu ziyandan daha ağır bədbəxtlik gətirən tədbiri İran dövlət başçıları tərəfindən hərbi qələbə kimi qəbul olunur. Ölkəni xaricilərin tehlükəsindən xilas etmək üçün yolların və körpülərin dağınış halda saxlanması məqsədə uyğun hesab olunur. "Yolları pozmaq və körpüləri yixmaq bir mərtəbədə tədbiri-müfid göründü ki, dövləti-əliyyə Bəkir Paşa qaçandan sonra dəxi belə səlah gördü ki, onları həmişəlik bu qərarda bağı qoysun, dübarə taifeyi-biganənin hücum gətirmək ehtiyatı ilə".

M.F.Axundzadə sərdar Zaman xan və onun ağilsız hərbi hiyləlerini bəyənənləri öldürəcü satirik gülüşünə hədəf edir. Çünkü onlar ölkəni xara-bazara çevirib, iflic hala salmağı döyüş meydanında şəhid olub millətin qəhrəmanlıq ruhunu qaldırmaqdan, Vətən tarixinin qəhrəmanlıq səhifələrini yazmaqdan üstün sayırlar.

M.F.Axundzadə "Aldanmış kəvakib" povestində Şah Abbas sarayında xüsusi mövqe tutan din, mövhumat təbliğatçılarının tənqidinə xüsusi yer ayırmışdır. Bu baxımdan Mol-

labaşı Axund Səməd, münəccimbaşı Mirzə Sədrəddin və Mövlana Cəmaləddin surətləri diqqəti cəlb edir.

Axund Səməd sarayda mollabaşılıq vəzifəsini icra edir. Səltənətin dini işləri onun əlində cəmləşmişdir. O, mövqeyini möhkəmləndirmək, şahın hörmət və etibarını qazanmaq üçün dini təbliğatı Quran və şəriət hökməri əsasında yox, məzhəbçi Səfəvi sülaləsinin istəyinə uyğun qurmuşdur. İmamlardan başqa "islam mülkündə təxə və tacə malik olan kimsənə" məqəddəs sayılmadığı halda, o, səfəvilərin "xanədani nübüvətdən və dudimani-imamətdən zühür" etdiklərini isbata yetirir və onların məqəddəs olduqlarını elan edir. Səfəvilərin isə təriqətinin təəssübəş olduğunu nəzərə alan mollabaşı dini fealiyyətini sunni məzhəblərə qarşı mübarizə üzərində qurur. O, Şah Abbasın yanında çağırılmış məclisdə səltənət qarşısında xidmetlərindən danişarkən sünnlərə qarşı mübarizəni ön plana çəkir. Mollabaşı mənsəbinə təyin olunarkən İranın yarısı sunnii məzhəb olduğu halda, hal-hazırda onun fealiyyəti sayəsində bütün ölkədə beş-altı nəfərdən artıq sunni qalmamışdır. Axund Səməd məharətli, hər sözün deyiliş tərzini və yerini bilən, hər işi məqamında icra edən hiyłəgər, riyakar, yaltaq, ikiüzlü bir adamdır. Şah Abbası özünün nəslinə, sədəqətinə inandıran mollabaşı fürsətdən istifadə edib duşmənlərini güdəzə verir. Münəccimbaşının "təsiri-kəvakibdən" şahın həyatı üçün tehlükənin yaranmasını xəbər verməsi və qurtuluş yolunu göstərməməsi Axund Səmədə onunla haqq-hesab çürütməyə imkan yaradır. O, Şah Abbas'a deyir: "O, qibleyi-aləmə xəyanət edibdir ki, kəvakibin təsirini bildirib, dəfinin əlacını izhar etməyibdir, əlbəttə, bir xəbis fikrə görə necə ola bilər ki, zəhri göstərə, padzəhri göstərməkdən özünü kənara çəkə?" Mollabaşı Şah Abbas'a məsləhət görür ki, münəccimbaşını çağırıb fəlakətin dəfi üçün çare istəsin. "Əger üzr gətirsə, boynunu vurdursun". Mövlənə Cəmaləddin Şah Abbasın "vacibül-qətl" kimsəyə verilməsini təklif edəndə Yusif Sərracı yada salan mollabaşı Axund Səməd olur. O, Yusif Sərracın simasında özünün ideya və əqidə duşmənini görür. O,

məsələlər ki, ölkənin ruhani işlərinin rəhbəri kimi onun funksiyasına daxildir, Yusif Sərrac bütün bunlarda xalqı soyub talamaq və cəhalətdə saxlamaq əlaməti görür. Mollabaşı bununla barişa bilmir. O, şaha məsləhət görür ki, "səltənəti və taxtu-tacı bu məluna təslim etsin ki, kəvəkibin təsirindən öz cəzasına" çatsın. Beləliklə, Axund Səməd çox incə üsulla dini mövqeyinə müxalif olan yeganə rəqibi tora salmağa və məhv etməyə nail olur. Mirzə Sədrəddin və mövlənə Cəmaləddin simasında yazıçı cəmiyyətdə zərərli rol oynayan, münəccimliyi özünə peşə edən, bununla da fanatizmə meydan açan fitnəkar əyanların surətini yaratmışdır. Bunlar İran sarayında şahın etimadını qazanmaq uğrunda əyan-əşrəf arasında davam edən münaqişədə "səmavi bələdan xəbər verməklə" şaha daha yaxından və qüvvətli təsir göstərirdilər. Təsadüfi deyil Şah Abbas Mirzə Sədrəddinin ulduzlarının yaxınlaşması haqqında xəbərindən sarsılır. Hər cür vəhşi cəza tədbirləri həyata keçirdiyi taxt-tacdan mövləna Cəmaləddinin məsləhəti ilə müvəqqəti uzaqlaşır. Onlar münəccimlikdən mənsəblərini və nüfuzlarını qoruyan vasitə kimi istifadə edirlər. Mirzə Sədrəddin sarayda qalmaqala səbəb olan və həyatını təhlükə qarşısında qoyan xəbəri şaha məhz sosial mövqeyini qoruyub saxlamaq, rəqibləri arasında üstünlüyünü təmin etmək məqsədilə vermişdir. O, bunu etiraf edərək deyir: "Mən qorxdum ki, əger bu xəbəri şaha əqdəm yetirməsəm, özgə münəccimlər onu yetirərlər. Mən şahın nəzərində xəri-nadan qələminə gedərəm, mənsəbdən məzul ollam."

Mövləna Cəmaləddin qocallığına görə evdən çıxa bilmir. Özünün dediyi kimi "güşəgirli-ixtiyar" etmişdir. Buna baxmayaraq şahın nəzərində nüfuzunu qaldırmaq, mərhəmətindən bəhrələnmək məqsədilə çağırılmadan onun hüzuruna gəlir. Ona Novruzdan on beş gün keçəndən səltənətdən uzaqlaşmağı, taxt-tacı "mücrüm" qətli vacib olan bir şəxsə verməyi və xalqın nəzərində gizlənməyi məsləhət görür. O surətdə kəvəkibin təsiri "haman mücrümün başında çatlayacaq; çünkü o vaxt İranın padşahı odur".

M.F.Axundzadə kimyagərlik və cadugərlik kimi münəccimliyi də zərərli hadisə hesab etmişdir. Mirzə Sədrəddin və mövlənə Cəmaləddin simasında onun icraçılarının İran sarayında fəaliyyətlərini tənqid etməklə bunların cəmiyyət həyatı üçün yaramaz hadisə olduğunu göstərmişdir. Təsadüfi deyil ki, Yusif Sərrac sarayda yeni vəzifə bölgüsü apararkən münəccimbaşılığı "dövlətə və millətə zərərdən başqa bir faydası" olmayan mənsəb kimi ləğy edir.

M.F.Axundzadə "Aldanmış kəvəkib" də münəccimliyin satirik gülüş hədəfinə əvvəlib yaramaz əməl olduğunu göstərməklə feodal mühitdə xalqı aldatmaq, soyub talamaq vasitəsinə əvvəlib kimyagərlik və cadugərliyə qarşı başladığı mübarizəni tamamlamışdır.

"Aldanmış kəvəkib" povestinin əsas müsbət qəhrəmanı Yusif Sərracdır. O, əsərdə I Şah Abbas və onun sarayına toplanan vəzir və əmirlərin əks qütbündə dayanır. Onların əqidə və əxlaqlarına qarşı zidd mövqe tutur. Yusif Sərrac yazıçı uydurması deyil, konkret tarixi simadır. Lakin M.F.Axundzadə onu həyatda, naturada olduğu kimi alıb təsvir etməmişdir. Ədib Yusif Sərrac görüşlərində mütərəqqi meyllərə istinad edərək, onu maarifçi görüşlərinin ruhuna əvvəlib, demokratik dövlət quruluşu, ədalətli şah, ictimai islahatlar haqqında məramnaməsini təbliğ etmişdir. Bu məqamda yazıçı şəxsiyyəti ilə müsbət qəhrəmanın məsuliyyəti birləşir. Yazıçının kəskin maarifçi görüşləri, hətta bəzi tərcüməyi-hal faktları Yusif Sərracın üzərinə köçür. Yusif Sərracın atası Kərbalayı Səlim, oğlunun "molla olub üləma silkinə daxil" olmaq arzusu yaşıyır. Lakin "tamam ümumi-islamiyyəyə vaqif" olduqdan sonra ruhanilərdə müşahidə etdiyi çirkin sıfətlər onda bu sinfə nifret yaradır. Özünü onların zümrəsinə daxil etmək fikrindən uzaqlaşdırır."

Yazıçı qəhrəmanını məhəbbətlə təsvir edir. Onun ictimai mənşəyi və ağır həyat yolu haqqında məlumat verməklə mütərəqqi görüşlərinin qaynaqlarını nişan verir. O, Qəzvinin kəndlərində yaşayan bir dehranın oğludur. Uzun illər dini elmləri öyrənməklə məşğul olmuşdur. Mənimsədiyi fikirlərin

həyat üçün faydası olmadığını gördükdə sərracliq peşəsinə yiyələnmiş, onun xalq mənafeyini müdafiə edən ictimai baxışlar sistemi formalasmışdır. Mollabaşı Axund Səməd onu güdəzə vermək məqsədilə onun görüşləri haqqında məlumat verərək deyir. "Bu məlun həmişə öz müridlərinə sərahətən zikr edir ki, guya üləmayi-giram əvamə firib verirlər. Məsələn, onun əqidəsilə guya ictihad lazımlı deyil və xüms və imam malı vermək xilafdır və guya üləma fövt olan müctəhidin rəyində qalmağı o cəhətdən əvamə caiz görünürək ki, özlərinin bazarı rəvac olsun. Və bundan əlavə, dövləti-əliyyəyə dəxi bəhsələr varid edir, deyir ki, kəndxudadan tutmuş padşahadək küll ərbəbi-mənasib əhli-zələmə və qüttaütəriqdirler, mülk və millətə hərgiz bulardan bir mənfəət aid deyil, həmişə öz həvai-nəfsləri ilə biçarə xalqı cərimə və müaxiqə və müaqəb edirlər, öz rəftarlarında heç bir qanun və qaydaya mütəməssik deyillər, bu günə rəftar ancaq əhli-zülmün və qüttaütəriqlərin əməlidir."

Yusif Sərracın siyasi baxışlarının mərkəzində xalq hakimiyyəti ideyası durur. Bahalıq və susuzluqdan əhalinin əzab çəkməsi, məmurların bütün bunlara biganə münasibət bəsləməsi onun dostları ilə səhbetlərinin əsas mövzusunu təşkil edir. Ona görə şahlıq xələtinə əyninə geyən kimi xalqın mənafeyinə xidmət edən islahatlar həyata keçirməyə başlayır.

Burada xalq mənafeyinə xidmət göstərən, ağır həyat şəraitinin yüngülləşməsinə kömək edən bütün məsələlər əhatə olunmuşdur.

Yusif Sərrac islahata dövlət aparatının yenidən qurulmasından başlayır. O, ölkədə bütün bəlaların Şah Abbas ətrafında toplasaq vəzir və əmirlərin əli ilə törəndiyini nəzərə alıb, onların həbs olunması haqqında əmr verir. Rüşvətxor, ikiüzlü, yaltaq saray məmurlarını xalq arasından çıxmış vətən təəssübü çəkən namuslu adamlarla əvəz edir. Münəccimbaşı mənsəbini dövlətdə zərərli hal olaraq ləğv edir. Ruhani'lərin hüquqlarını məhdudlaşdırır. Məhkəmə işlərini mollaların nüfuzundan çıxarıb xüsusi dövlət orqanına tabe edir. Yusif Sərrac ölkədə qanunun alılıyini təmin etmək üçün xüsusi fə-

man verir. Bütün işlərin qanun və insaf dairəsində görülməsini tapşırır: "Hakimi-vilayətlərə mənim tərəfimdən elan edərsiniz ki, allahdan qorxsunlar, nahaq iş tutmasınlar, yəqin bilsinlər ki, bu növ hərəkət axırda onların özlərinin bədbəxtliyinə və fəlakətinə bais olur".

Yusif Sərrac maliyyə islahatlarına xüsusi diqqət yetirir. O, xalqı ağır vergilərin əzabından qurtarmaq məqsədilə əhalinin bütün təbəqələri üçün vahid vergi sistemi yaradır. O, şəhərlərdə mədaxilin ondan bir, kəndlərdə iyirmidən bir hissəsinin xəzinəyə vergi verilməsi haqqında qərar qoyur. "Xüms, imam malı" adı altında seyidlərə, peşkəş kimi şaha və dövlət adamlarına verilən könülli vergiləri qadağan edir.

Yusif Sərrac ölkənin inkişafı üçün xalqla saray arasında əlaqələrin sıxlamasına xüsusi diqqət yetirir. Bunu əhalinin rifah halının yaxşılaşmasına kömək edən qanunların qəbul olunması üçün zəruri sayan şah hər vilayətə onun vəziyyəti haqqında vaxtaşırı məlumat verən baxıcılar təyin edir.

Yusif Sərrac ölkənin abadlığına, mədəni yüksəlişinə xüsusi diqqət yetirir. Sərracliq edərkən susuzluqdan, yolların, küçələrin xarab olmasından şikayətlənən sərrac şahlıqa keçəndən sonra arzularını həyata keçirməyə başlayır. O, əmr edir ki, "hər yerdə yollar temir olunsun və lazım məqamlarda və mənzillərdə körpülər və karvansaralar tikilsin və hər vilayətdə şəfaxanalar qayrlınsın və mədrəsələr açılsın və susuz yerlərə su çıxarılsın."

Ölkənin mərkəzi Qəzvin şəhərinin abadlığına xüsusi qayıq göstərir. Küçələrin genişlənməsi, "hər yerdə zahir olan" quyuların örtülməsi haqqında sərəncam verir. Kankanlardan ibarət "bir məclisi-məşvərət bərpa" edib şəhərə su çıxarmaq yollarını müzakirə etdirir.

Yusif Sərrac xalq arasından çıxmış sadə bir sənətkardır. Əliqabarlı kütənin mənafeyi onun üçün hər şeydən üstündür. Kəndli və şəhər zəhmətkeşlərinin xoşbəxtliyini təmin edən dövlət yaratmaq onun əsas məqsədini təmin edir.

Verdiyi fərmanlar birbaşa əhalinin güzəranının yaxşı-

laşması işinə xidmət edir. Quraqlıq nəticəsində acılıqdan əzab çəkən əhaliyə dövlət anbarından buğda verir. Dullara və yetimlərə, şillərə və korlara mərhəmət göstərir. O, kəndlilərin vəziyyətinin ağırlaşmasına səbəb olan məmur firildaqçılığının qarşısını alır. Yusif şah bilirdi ki, Miraxur hər yay padşahın atlarını yaylağa aparıb bəsləmək bəhanəsilə ətraf kəndlərin əhalisini çapır, taliyir. Topxana əmiri topçuların maaşını xəzinədən götürüb onlara vermir. Xəzinədar dövlət puluna qəlp pul qatır, bəylər rüşvət alır, darğalar "dövlətlilərə füqərələrin müqabilində üz" görürler. Şah bütün bunları xalqa xəyanətdə ittiham edib qulluqdan çıxarıır.

Yusif Sərrac ölkənin iqtisadi və siyasi nüfuzunu qaldırmaq üçün onun xarici dövlətlərlə əlaqəsini zəruri sayır. O, Fars körfəzinin yanında yaşayan "holland tayfasının" səfirini qəbul edir, onunla ticarət müqaviləsi bağlayır.

Yusif Sərracın islahatları nəticəsində bir həftənin müdətində İranda yeni dövran başlayır. Xalq hər gün ölkənin yeniləşməsinin şahidi olur. İranda ədalətli qanunlara söykənən xalq hakimiyyəti qurulur.

Şübhəsiz bunlar feodal İran üçün real deyildir. Onlar M.F.Axundzadənin romantikası idi. O, İranda bu tədbirləri həyata keçirən bir şahın hakimiyyətə gəlməsini arzulayır.

"Aldanmış kəvakib" povesti M.F.Axundzadənin bədii nəşr sahəsində ilk qələm təcrübəsidir. Lakin buna baxmayaraq o, ideya-bədii xüsusiyətləri baxımından diqqəti cəlb edən kamil sənət nümunəsidir. Əsərin feodal saray despotizminin tənqid, maarifçi şah və mütərəqqi islahatlar təbliğ edən iddiası onun quruluşunu müəyyənləşdirmişdir. Maarifçi realist yazısının köhnəni inkar, yenini təsdiq etmək prinsipindən irəli gələrək "Aldanmış kəvakib"in süjeti iki müstəqil hissəyə bölünür. Süjet xəttinin bir tərəfində feodal dünyasının təmsilçisi Şah Abbas və onun saray əyanları, ikinci tərəfdə cəmiyyətdə mütərəqqi meyllərin daşıyıcısı Yusif Sərrac və onun məslək dostları dayanırlar. Povestin konflikti bir-birinə əks qütblərdə dayanan ictimai qüvvələr arasında qurulmuşdur.

Süjet bu münaqişə üzərində inkişaf edir və xarakterlər bu müstəvidə açılır. Birinci hissənin məzmunu münəccimbaşı Mirzə Sədrəddinin ulduzların toqquşması nəticəsində gözlənilən fəlakətin doğurduğu təşviş və onun dəfi üçün çağırılmış məşvərət möclisinin təsviri təşkil edir. Bu hissənin əsas iştirakçıları Şah Abbas başda olmaqla saray vəzirləri və əmləkləri Mirzə Mövsün, Sərdar Zaman xan, Müstövfi Mirzə Yəhya, Axund Səməd, Mirzə Sədrəddin və Mirzə Cəmaləddindir. İkinci hissədə Yusif Sərracın şahlığı gətirilməsi, islahatlar keçirməsi və müxtəlif qüvvələrin qiyamı nəticəsində taxtdan salınması təsvir olunur. Birinci hissədə iştirak edənlər ikinci hissədə görünmürələr. Süjetə Yusif Sərrac, Molla Ramazan, Mirzə Cəlil, Mirzə Zəki, Qurban bəy, Mirzə Həbib, Miraxur daxil olur. Buna baxmayaraq, M.F.Axundzadə povestin kompozisiyasını elə məharətlə qurmuşdur ki, hissələr üzvi şəkildə bir-birilə bağlanır. Mövlana Cəmaləddinin səltənəti müvəqqəti olaraq qətli vacib olan bir "kimsənəyə" vermək haqqında təklifi və Axund Səmədin Yusif Sərracı namizəd göstərməsi ikinci hissənin yaranması üçün zəmin hazırlayıır. Beləliklə, ikinci hissə birinci hissənin məzmunundan doğur. Əsər bütöv mündəricə kəsb edir.

"Aldanmış kəvakib" povesti Şah Abbasın şahlığı gəlisi-nin tarixçəsi haqqında müxtəlif məlumat və məhbubəsi Səlma xatunla səhbətinin təsviri ilə başlanır. Bu parça əsərin ekspozisiyasını təşkil edir. Münəccimbaşı Mirzə Sədrəddinin Mərrixlə Əqrəbin yaxınlaşması və bundan şahın vücuduna böyük bir bəlanın toxunması xəberini gətirməsi ilə əsərin dùyüni başlanır. Hadisələr bəlanın dəfi üçün əlac göstərməsilə açılmağa doğru gedir.

Şah Abbasın xəlvətə çəkilməsi və Yusif Sərracın saraya gətirilməsi, taxtda oturması, islahatlar keçirməsi əsərin kulminasiyasını təşkil edir. Mirzə Həbib və Miraxurun sözü bir edib müxalif qüvvələri qiyama hazırlamaları ilə başa çatır.

## SEYİD ƏZİM ŞİRVANI (1835-1888)

XIX əsr Azərbaycan ədəbiyyatında realizmin və demokratik ideyaların inkişafında Seyid Əzim Şirvani özünə məxsus dəyərli xidmətləri olan şair kimi xüsusi yer tutur. O, zəngin Şərqi poeziyasının yeni dövrde qüdrətli varisi M.F.Axundzadənin maarifçilik və islahatçılıq ideyalarının alovlu müdafiəçisi və davamçısı H.Zərdabinin məfkurə dostu və silahdaşı, M.Ə.Sabirin müəllimi və ustası olmuşdur. Bir maarifçi olaraq M.F.Axundzadənin dramaturgiya və nəşr, H.Zərdabinin publisistika səhasində gördüyü işi poeziya sahəsində davam etdirmiş, maarifçi realist şeirin nadir nümunələrini yaratmaqla milli ədəbiyyatımıza misilsiz xidmət göstərmişdir. Şairin gözəlliyi, ülvi və təmiz məhəbbəti təbliğ, insani hissəleri tərənnüm edən lirikası, hakim və istismarçı siniflərə qarşı çevrilmiş acı satirası, vətənpərvərlik, insanpərvərlik, vəfa, sədaqət, mərhəmet, dostluq və s. necib keyfiyyətləri təbliğ edən öyüd və nəsihətləri, ədəbi tənqidi mülahizələri, ədəbiyyatşunaslıq və tarixə dair əsərləri Azərbaycan bədii və elmi təfəkkürünün inkişafında xüsusi mərhələ təşkil edir.

Seyid Əzim Seyid Məhəmməd oğlu Mir Səfərzadə 1835-ci il iyul ayının 10-da Şamaxı şəhərində anadan olmuşdur. O, yeddi yaşında olarkən atası vəfat etmiş, anası Gülsüm xanımla ata-baba yurdunda sixıntılı bir həyat yaşamağa başlamışdır. Bundan narahat olan şairin Dağıstanda yaşayan ana babası Molla Hüseyin onları hakimi olduğu Yaqsay kəndinə aparıb himayə etmişdir. Oğul övladı olmayan baba məhəbbətini nəvəyə salmış, onun təlim-tərbiyəsi ilə ciddi surətdə məşğul olmuşdur. Seyid Əzim Dağıstanda yaşadığı on bir il ərzində babasından və xüsusi müəllimlərdən dərs almış, dini və dünyəvi elmləri, ərəb, fars və türk dillərini və yerli ləhcələrin bir neçəsini öyrənmişdir. Seyid Əzim 1853-cü ildə anası ilə bərabər doğma yurda, Şamaxıya qayıtmışdır. Onun

artiq 18 yaşı tamam olmuşdu. Onun özünə məxsus ictimai və ailə-məişət qayğıları yaranmışdı. O, 1854-cü ildə 19 yaşında Ceyran xanım adlı bir qızla evlənib ailə qurur. Təhsilini Şamaxıda davam edən Seyid Əzim şeir yazmağa burada başlayır. Bir qədər əvvəl təşkil edilmiş "Beytüs-şəfa" ("Şəfanın evi") adlı ədəbi məclisdə iştirak edir. Elmə maraq, ali rütbəli ruhani olmaq arzusu cavan şairi tərk etmir. O, 1855-ci ildə ali dini təhsil almaq məqsədilə Yaxın və Orta Şərqi inzibati və dini mərkəzlərinə gedir. Bir neçə il Nəcəfdə, bir müddət Bağdadda müctəhidlərdən dərs aldıdan sonra Şam şəhərinə köçür və burada təhsilini başa çatdırır.

Şair "Rəbiül-ətfal" dərsliyinə "Nazimin ifadəsi" adı altında yazdığı mənzum mürqəddimədə yeniyetmə çağlarından, elmi biliklərə olan həvəsindən söhbət açaraq yazırırdı:

*Oldum ol gün ki, çardəh salə  
Düşmədim fikri-dövlətü malə.  
Eylədim arifanə kəsbi-ülüm  
Gah Bəğdad məskənim, gah Rum,  
Eylədim Misrү Şamda məva,  
Gah yerim Yəsrib oldu, gah Bətha  
Oxudum nəhvü sərfü fiqhü üsul,  
Hikmətü heyət eylədim məhsul.*

Şairin təhsil illəri maddi çətinliklər girdabında keçmişdir. Şamda oxuyarkən daha ciddi mərhumiyətlərlə qarşılaşmışdır. O, qəzellərinin birində vəziyyətinin ağırlığından söhbət açaraq yazırırdı:

*Diyarı-Şamə ol gün kim, məni hökmi qəza çəkdi,  
Nə möhnətlər gör ol viranədən bu binəva çəkdi.*

Təhsil illərini başa çatdırıb Vətənə qayidian Seyid Əzim burada ruhanilərin müqaviməti ilə qarşılaşır. Şeirlərinin tənqidi pafosundan qorxan molla, vaiz və püşnamazlar onu şeir ya-

radıcılığı yolundan uzaqlaşdırmağa səy göstərirlər. Dostu Cəlal Ünsizadənin dediyinə görə, o, əlinə "qələm götürüb birdəfəlik cümləsini lal edir." Şairlə nüfuzlu din xadimləri arasında mübarizə şiddetlənir. Nəticədə ruhani ailəsindən uzaqlaşmağa məcbur olur. İki il Şamaxıda yaşıldıqdan sonra Həcc ziyarətinə gedən Əlabbas adlı bir varlığını Məkkə səfəri zamanı müşaiyət edir. Özü də onunla bərabər "Qara daşı" ziyaret edib Hacı olur. Səfər zamanı fürsətdən istifadə edib ərəb ölkələrini, inzibati və mədəni mərkəzləri gəzib dolaşır. Türkiyədə, İranda olur, bu yerlərin görkəmli adamları, alim və şairləri ilə görüşür. Məkkə səfəri Avropa kapitalizminin ərəb xalqlarının həyatına nüfuz etdiyi, maarifçilik ideyalarının təsiri altında islahatların keçirildiyi, müstəmləkəcılərə qarşı mübarizənin genişləndiyi illərə təsadüf edirdi. Bütün bunlar Seyid Əzimin dünya görüşünə təsirsiz qalmamışdır. Vətənə döndükdən sonra burada gördüyü yeniliklər onun əsrin mədəni tərəqqi hərəkatına qoşulmaq meylini qüvvətləndirirdi. Özünün dediyi kimi, "məscid yolun tərk" edib məktəbə tərəfə üz tutdu. 1874-cü ildə Bakı quberniyası Ruhani idarəsi Şamaxı sünni məclisinin üzvü Hacı Səid Ünsizadə qubernator D.S.Staroselskinin icazəsilə şəhərdə yarı dini, yarı dünyəvi "Məclis" adlı məktəb açır. O, qardaşı Cəlal Ünsizadə ilə bərabər ağır güzəran keçirən Seyid Əzimi də məktəbə müəllim dəvət edir. Şair-alim burada Azərbaycan və fars dillərini tədris edir. Ömrünün fərəhli günləri başlayır. İki ildən sonra H.C.Ünsizadə Tiflisə Zaqafqaziya Sünni Ruhani İdarəsinə ezam olunur. O, qardaşı C.Ünsizadə və digər ailə üzvləri ilə Tiflisə köçür. "Məclis" məktəbi və onun 70 nəfər şagirdi Seyid Əzim Şirvanının ixtiyarına verilir. O, tamamilə yoxsul olmasına baxmayaraq, böyük fədakarlıq göstərir. Heç bir rəsmi idarədən və cəmiyyətdən maaş və maddi yardım almadan, ancaq şagirdlərdən toplanan cüzi təhsil haqqının hesabına məktəbi idarə edir. Onun fədakarlığı maarif məmurlarının diqqətini cəlb edir. Maarif müfəttişlərinin hesablamalarında şair pedaqoqun ünvanına təriflər deyilir. Seyid Əzimin pedaqoji təcrübəsini yaymaq

və digər şəhərlərdə "Məclis" in tipində məktəblər açmaq təklif olunur. 1875-ci ilin iyulunda Bakıda "Əkinçi" qəzeti nəşrə başlanması Seyid Əzimin yaradıcılığının müasir məzmun, ictimai pafos qazanmasına və vətəndaş kimi formallaşmasına müsbət təsir göstərdi. Şair səsini H.Zərdabinin səsinə qoşdu. Ədəbi fəaliyyətini qəzeti ideya istiqamətinə uyğunlaşdırıldı. Maarifçilik ideyalarını poetik dildə təbliğ etməyə başladı. O, baş mühərrirə göndərdiyi bir məktubda "Rəbiül-ətfal" ("Uşaqların baharı") dərsliyindəki şeirlərin "Əkinçi" ideyaları və mövzuları arasında yaxınlıqdan səhbət açaraq yazdı: "Öz türkü lisanumuzda çox asan ibrətlərə bir türkü-kitab nəzm etmişəm. Haman kitabdan bu bir neçə əşar ki, bundan sonra yazılıacaq, yazış xidmətivizə irsal elədim ki, sizin qəzetiinizin məzmununda olan mətləblərə münasibdir. Seyid Əzim fəaliyyətini bununla məhdudlaşdırmadı. O, "Əkinçi"nin nəşri ilə mütərəqqi və mürtəce ideyalar və onların tərəfdarları arasında gedən mübarizəyə qoşuldu. Qəzeti mövqeyini cəsarətə müdafiə etdi. Qabaqcıl fikirlərinə görə əsrin böyük alimi H.Zərdabini nalayıq və çirkin sözlərlə təhqir edən Həsən Qara Hadi və kapitan Sultanov kimi geridə qalmış təəssübkeş fanatiklər Seyid Əzim satirasından ağır zərbə aldılar. "Quba təziyadarlarına", "Sultanov Hadiyyə", "Həsən Qara Hadiyyə" satiralarında onların fanatizmi yaymaq cəhdlərini ifşa etdi. Təzə və köhnə fikirlərin zəminində gedən ideya ixtilafları və ədəbi mübarizələr Seyid Əzim tərəfindən "əkinçi" döyüşlərinin poetik salnaməsinin yaranması ilə nəticələndi. Beləliklə, XIX əsrin 70-ci illərində Seyid Əzim Şirvaninin "Əkinçi" də iştirak etməsi ilə maarifçi realist poeziya məktəbi yarandı. 1877-ci ilin sentyabr ayında S.Ə.Şirvaninin həyatında yeni fərəhli bir hadisə baş verir. O, H.Zərdabi və Axund Molla Abdulla adlı birisinin köməkliyi ilə Şamaxı şəhər məktəbinə "Azərbaycan dili" və "Şəriət" fənləri üzrə müəllim təyin olunur. İki məktəbdən aldığı əmək haqqı şairin maddi vəziyyətinin nisbətən yaxşılaşmasına təsir göstərir. 1876-cı ildən üzərində işlədiyi "Şəriət" və "Rəbiül-ətfal" dərsliklərini ta-

mamlayır. 1883-cü ilin ayında "Tacül-kütub" dərsliyi üzərində işini başa çatdırır. Bütün bunlarla yanaşı o, lirik, satirik və didaktik şeirlərini yazmaqdə davam edir.

1879-cu ilin iyununda Şamaxı şəhər məktəbinin inspektoru Seyid Əzimi iyul ayının 1-dən etibarən səbəbini özüne bildirmədən tutduğu vəzifədən azad etmək haqqında göstəriş alır. Vəziyyətin bu cür dəyişməsinə şair-pedaqoqun "Şəriət" dərsliyi olmuşdur. Belə ki, Seyid Əzim hazırladığı tədris vəsaitini nəşr olunmaq məqsədilə alima-arif dairələrinə təqdim etmiş, rəydən ötrü Peterburqda Daxili İşlər Nazirliyinin xarici dinlərə baxan departamentinə göndərmişdir. Müstəmləkəçi islamşunas alımlar müsəlman şəriət qaydaları ilə hesablaşmayıb imperiya maraqlarından çıxış edərək dərsliyi araşdırmış, orada mövcud dövlət siyasetilə nəinki səsləşməyən, hətta onunla ziddiyət təşkil edən fikirlər aşkarlaşmışdır. Rəyçilər müəllifi başlıca olaraq müsəlmanları onların üzərində hökmranlıq edən hakimə itaətsizlik göstərməyə çağırmaqdə çarızmin ucqarlıarda yeritdiyi mənfur "parçala, hökm sür" siyasetinin əksinə olaraq sünni-şıə təriqətləri arasında fərq və ziddiyətləri ört-basdır etməkdə ittiham edirdilər. Onlar dərslik müəllifini siyasi baxımdan etibarlı elan edib Rusyanın gələcək vətəndaşlarının tərbiyəsini ona tapşırmağa məsləhət görürdülər.

Bir təsadüf nəticəsində məktəbdən çıxarılmağının səbəbini öyrənən Seyid Əzim hüquqlarını müdafiə etmək üçün Tiflisə şikayətə gedir. Yolüstü Gəncədə Nizaminin məqbərəsini ziyaret edir. "Xəmsə" müəllifinin dağılmış məzari ilə özünün pərişan hali arasında uyğunluq görür.

*Ey Şeyx Nizami, ey nizami dağilan,  
Ey Gəncədə izzü ehtişamı dağilan,  
Olmuşmu səninlə mən kimi aləmdə  
Beyti, evi, məktəbi, kəlami dağilan?*

Seyid Əzim Qafqaz Təhsil Dairəsinin popeçiteli

K.P.Yanovskinin qəbulunda olur. Şairin məntiqi dəlilləri qarşısında tərkisiləh olan müdir ondan üzr istəyib, işdə saxlanılması haqqında yeni sərəncam verir.

Maarif rəisinin hörmətini qazanan pedaqoq yenicə fəaliyyətə başlayan Zaqafqaziya Müəllimlər seminariyası nəzdində açılmış müsəlman şöbəsində Azərbaycan dili müəllimi vəzifəsini tutmağa təşəbbüs göstərir. Lakin həmin yere hakim dairələrin yaxından tanıdıqları Axund Əbdülsəlim Axundzadə tövsiyə olduğuna görə ora təyiňat ola bilmir.

Qəbələ ilə Şamaxıya dönen müəllim, polis idarəsinin nəzarətində saxlansa da hər iki məktəbdə fəaliyyətini davam edir. Ehtirasla yaradıcılıq imkanlarını genişləndirir. "Əkinçi"də olduğu kimi Tiflisdə nəşrə başlayan "Ziya" (Ziyavi-Qafqaziyyə" 1879-1883), "Kəşkül" (1883-1891) qəzetlərində məqalə və şeirlər dərc etdirir. "Rəbiül-ətfal" dərsliyini təkmilləşdirib mükəmməl variantını hazırlayıb. 1883-cü ildə şəhər məktəbinin birinci sinfinin şagirdləri üçün tərtib etdiyi hekayələrdən ibarət "Tacül-kütub" dərsliyini tamamlayır. "Rəbiül-ətfal" və "Tacül-kütub"u birləşdirib "Müntəxəbat" adı altında nəşr olunmaqdan ötrü xalq maarif idarəsinə təqdim edir. Azərbaycan, İran və Rumda yaşamış turkdilli şairlərin əsərlərindən ibarət "Təzkirə" üzərində işini başa çatdırır. "Tarixi-Şirvannamə" əsəri üzərində çalışır. 1886-ci ilin ortalarında rəsmi qaydaya əsasən Qafqaz Canişininin Mülki işlər üzrə dəftərxanası pedaqoqun xalq maarif sahəsində xidmətlərini nəzərə alaraq onun sinədə daşıməq üçün Stanislav lenti üzərində "Seyinə görə" sözleri yazılmış gümüş medalla təltif olunması barədə məsələ qaldırıldı. O, bu medalı 1888-ci il may ayının 10-da alır. Qəribə burasıdır ki, şair bu fərəhli hadisədən on gün sonra 1888-ci il may ayının 20-də qəflətən vəfat edir. O, Şamaxının Şahxəndən qəbristanlığında dəfn olunmuşdur.

## YARADICILIĞI

Seyid Əzim Şirvani bədii yaradıcılığı XIX əsrin 50-ci illərində "Seyid" təxəllüsü ilə eşq-məhəbbət tərənnüm edən şeirlərlə başlamışdır. Lakin kapitalizmin inkişafı ilə zəmanənin dəyişilməsi, sosial həyatın mürəkkəbləşib, ictimai və sinfi ziddiyətlərin kəskinləşməsi şairin dünyagörüşünə ciddi təsir göstərmişdir. Onda tərəqqi hərəkatına qoşulmaq, cəmiyyətdə gedən proseslərə müdaxilə etmək, iştirakçısına çevrilmək və onların əks-sədasını ədəbiyyata gətirmək meylini qüvvətləndirmişdir. Beləliklə, Seyid Əzimin yaradıcılığı məhdud mövzuların çərçivəsindən çıxıb geniş ictimai məsələlərin orbitinə daxil olmuşdur. Narahat zəmanənin meydana çıxardığı əlvən problemlərə cavab vermək ehtiyacından doğaraq Seyidin yaradıcılıq dairəsi genişlənmiş, lirika ilə yanaşı, müxtəlif janrlarda satirk didaktik, publisist pafosa malik şeirlər, öyündən məsihətlər, mənzum və mənsur hekayələr, təmsillər, poetik məktublar, məqalələr yazılmışdır. O, istedadının qüdrəti, əsərlərinin dərin ictimai mündəricəsinə görə müasirləri tərəfindən "Məlüküs-şüəra" (Şairlərin rəhbəri) adlandırılmışdır.

Seyid Əzim Şirvani yaradıcılıq aləminə lirik şair kimi gəlmişdir. O, ədəbi fəaliyyətinin sonrakı mərhələlərində müxtəlif janrlara və rəngarəng mövzulara müraciət etsə də, lirika onun həmişə məşğul olduğu sahə olaraq qalmışdır. O, klassik şeirin qəzəl, qəsidiə, qitə, müxəmməs, müsəddəs, müstəzad, tərkibbənd, rübai formalarında zəngin poetik irs yaratmışdır.

Seyid Əzim Şirvani klassik Azərbaycan və ümumiyyətlə şərq şeirinin zəngin mütərəqqi əməkləri üzərində yetişmişdir. O, min bir tellə Əbu Nuvvaz, İmrəl Qeys, Firdovsi, Nizami, Xaqani, Sədi, Hafız, Cami, Rumi, Füzuli və s. Sənətkarlarla bağlıdır. Şair klassik poeziya ənənələrinə dərindən yiyələnmiş, onları yeni qərinədə inkişaf etdirərək köhnə formalarda müasir dövrün simasını, insanların əhval-ruhiyyəsini əks etmişdir. S.Ə.Şirvani poeziyasının qarşısında məsul və zifələr durur.

O, zərifliyi, incə mənalar ifadə etməyi şeirin başlıca keyfiyyəti hesab edirdi. O yazdı: "Ürəfalar və zürəfalar şeiri tükən götürüblər. Ərəb lisansında şeir tük deməkdir. Və əşarda dəxi tükən nazik məzmunlar olmalıdır".

Seyid Əzimin yaradıcılığı bütünlükdə irəli sürdüyü bu estetik tələbə cavab verir. Onun lirik şeirlərində insan qəlbinin dildə ifadəsi çətin olan gizli və narahat hissələri bədii surətdə təcəssüm edilmişdir. Seyid Əzim lirik formalar arasında qəzələ daha çox üstünlük vermişdir. Ətraf mühitin şairin prototipi olduğu lirik qəhrəmanda doğurduğu təəssürat bu qəzəllərin məzmununu təşkil edir. Qəzəllərin qəhrəmanları aşiq və məşqələrin simasında müasir insanın mənəvi dünyasının nikbin və bədbin düşüncələri, məhəbbət və nifrəti, hicran qəmi əks olunmuşdur.

Beləliklə, şair aşiqin hiss və həyəcanlarını canlı və təbii təsvir etmək yolu ilə müasiri olan qəhrəmanların obrazını yaratmışdır.

Seyid Əzim qüvvətli müşahidə qabiliyyətinə malik həssas şair idi. O, zəmanəsinin hər bir hadisəsinə vaxtında münasibət bildirirdi. Buradan irəli gələrək şairin qəzəllərinin mövzu dairəsi geniş idi. Bunların arasında həyat mənbəyi kimi məhəbbətin təsviri aparıcı yer tutur.

Şair eşq-məhəbbətə dərin məna verir. Onun nəzərində eşq sadəcə ehtiras, sevənlərin könül bağlantısından ibarət deyildir. O, yaşayışın mahiyyəti, xoşbəxtliyin mənbəyi kimi canlanır. Dünyada xeyir və şər əməller eşqin təzahürüdür. Mənsuru dar ağacına aparan, Qeysi dərdə salan, Fərhada Şirinin nəqşini dağda çəkdirən eşqdır.

*Eşqdir aləm ara dara çəkən Mənsuri,  
Eşqdir Qeysi qılan Leyli qəmindən naşad.  
Dağdə surəti-Şirinini nəqs eylər ikən,  
Başına vurdu külüngün niyə axır, Fərhad?*

Şairə görə eşq aləmi insanlığın, ağıl, kamal, mərifət

məktəbidir. O, eşqin "Mürşidi-kamil"ə addımlarını onun mürridlərinə oxşadır. Mürid mürşiddən dərs alan kimi, "cahan əhli" də eşqin səfasından və cəfasından öyrənməklə təkmil-ləşir, kamilleşir.

*Eşqdir mürşidi-kamil, ona afaq mürid,  
Eşqə şagird cahan əhli, o kamil ustad.*

S.Ə.Şirvaninin fikrincə, eşq aləmi dünyanın bütün məqamlarından ucadır. O, "diyari-eşqdə" nökərliyi sultanlıqdan üstün tutur.

*Ol gədayı-eşq, sultanlıq muradındır əgər –  
Kim, diyari-eşqdə afaqə sultandır gəda.*

Şərq şeirinin humanist istiqamətini təşkil edən məhəbbət və gözəllik məfhumları Seyid Əzim tərəfindən yaradıcı surətdə mənimsənilmişdir. O da sələfləri kimi məhəbbət və gözəlliyi həyatın mənası, insanlığın ləyaqət rəmzi sayırdı. Şair başında sevda, ürəyində eşq atəsi gəzdirmeyən adamları cilovsuz heyvana bərabər tuturdu. Çünkü onların hər ikisi mənəvi nemətin ləzzətindən məhrumdurlar.

*Heyvandı ki, yox başının əfsarı, həqiqət,  
Hər kimsənə kim aşiqi-vəchü-həsən olmaz.*

Seyid Əzim ay üzlü gözəlləri ilahinin nuru qədər müqəddəs hesab edirdi. O, dilbər eşqi məkan tutmayan könülləri eyni zamanda, "nuri-xudadan"da məhrus sayırdı.

*Bir könül ki, ola ol mahliqadan xalı,  
Bu yəqinimdir olur, nuri-xudadan xalı.*

Kamil insan yetişdirmək, könülləri əhval-ruhiyyələr yaymaq naminə Seyid Əzim qəzəllərində məhəbbət və gözəlliyi ehtirasla təbliğ edirdi. Buradan irəli gələrək insan şəx-

siyyəti qarşısında səcdə Seyid Əzim lirikasının əsas mövzularından birini təşkil edirdi. Məşuqənin gözəl siması aşiqi heyrətə salır və onun lətfat və məlahətində yerdə insanın, göydə ayın ola biləcəyinə inanır.

*Bu hüsnü lətfatdə yəqindi bəşər olmaz,  
Rüsxaruva bənzər, fələk üzrə, qəmər olmaz.*

Şair məşuqənin əzablarını müxtəlif şeylərlə müqayisə edir. Lakin nabatda dodağının şirinliyini, sərvdə boyunun səmərini görmür. Şair onun varlığında "Rəhmət" ayəsinə bənzər bir müqəddəs əlamət görür.

Məşuqənin qasılarını, qəddini, zülfünü Quranın yazılılığı hərflərə oxşadan şair gözəlliyyin dəyərini surələrin mənasına bərabər tutur.

*Qasların nuni-qələm, qəddin əlif, zülfün lam,  
Üzüvi sureyi-quran dedilər, gerçək imis.*

Aşıq ehtirasla sevir, məşuqəsinin yolunda hər cür fədakarlığa hazırlıdır. O, özünü Şərq ədəbiyyatında dəyanət, cəsaret və mərdlik simvolu kimi vəsf olunan Məcnundan, Fərhaddan üstün tutur.

*Xüblər eşqində gör şimdi mənim rüsvaylığıım,  
Qüsseyi-Fərhad ilə Məcnunu əfsanə bil.*

Aşıq sevəndən, eşqin əzablarına alışmadan sonra Məcnunun səhralara düşməsinin, Fərhadın dağ çapıb başına külüng vurmasının, canının boynundan xaç asmasının səbəbinin başa düşmüştür. Bütün bunları insanın təbii hissələrinin təzahürü sayan aşiq Şeyx Sənanı tərsa qızına vurulduğuna görə töhmətə məruz qoyanlara etiraz edir. Ona haqq qazandırır.

*Şeyx Sənanə məzəmmət nə rəvadır vaiz,  
Kafər olmazmı belə düxtəri-tərsanı görən?*

Eşq ateşinə alışmış aşiqin həyəcanları, sevgi duyğularının əlvan çalarları, vüsalın sevinci, ayrılığın dərdi, hicranın qəmi, vəslə yetmək ümidi və həsrəti, məşuqənin zülmü və sitəmindən, biganələr və vəfasızlığından doğan kədər və məyusluq Seyid Əzim lirikasının əsasını təşkil edir. Bu baxımdan şairin "Olacaqsan" rədifli qəzəli səciyyəvidir. Qəzəlin fabulası adı sevgi münaqişəsindən ibarətdir. "Yarı-vəfadər" olacağına ümid bəsləyib könül verdiyi məşuqənin üz döndərməsindən doğan kədər, pərişanlıq və peşimanlıq hissələrinin təsviri lirik şeirin süjetini təşkil edir.

*Mən eylə bilirdim ki, mənə yar olacaqsan,  
Aləmdə mənə yarı-vəfadər olacaqsan.  
Mən eylə xəyal etmiş idim ey güli-rəna,  
Sərbəstə olan qəmlərə qəmxar olacaqsan,  
Əvvəl eləyib mehrü məhəbbət mənə, axır,  
Məndən nə bilim ki, belə bizarre olacaqsan  
... Dil verməz idim mən sənə, ey yarı-dilazar,  
Bilsəydim əgər beylə dilazar olacaqsan.*

Seyid Əzimin lirik qəhrəmanı özünü əvsanəvi aşıqlərin varisi, məsələn, eşq diyarının sultani Qeysin yerində oturan, "əmir" hesab edir. Sevgilisinin yolunda fədakarlıq göstərib, hətta dəli-divanə kimi rüsvay olmaq onun təbiətinə də xasdır. O da "canan yolunda" can verməyi səadət adlandırır. Şaire görə can və canan ayrı-ayrı məfhumlardır. Onları bir qəlbədə yerləşdirmek olmaz. Aşıq ya canını, ya cananını sevməlidir. O, cananı sevib, ağrı-acı çəkməkdən qorxanlara "aşıq" adını daşımağı layiq görmürdü.

*Aləmi-eşq içrə cananın sevən can istəməz,  
Bak edən canı dilindən vəsli canan istəməz.*

Aşıq kimi kamillikdə özünü Məcnundan üstün tutur.

*Məcnun ilə bir məktəbi-eşq içrə oxurdum,  
Mən xətmi-kəlam etdim, o, "Vəlleyl"də qaldı.*

Seyid Əzimin lirikasında məşuqə təbiətdə gözəlliyn, fiziki və mənəvi kamilliyin təcəssümü kimi təqdim olunur. O, zərifliyi, incəliyi və kövrəkliyi ilə seçilir. Onun qəddi-qaməti, lətfət və məlahəti qarşısında aşıq vəcdə gəlib səcdə edir.

*Yarım kimi bir sərv qədü gülbədən olmaz,  
Rüxsarına bənzər o gülün nəstərən olmaz.  
... Dəryadə dişin tək dürü-şəhvar tapılmaz,  
Ləlin kimi kan içrə əqiqi-Yəmən olmaz.*

O, xüsusi bir pərəstişkarlıqla "mələk sima" adlandırdığı məşuqəsinin "cəmalını" qıtbə doğuran cənnət bağına, qamətini Tubaya, dodağını gul yarpağına oxşadırdı. Aşıq məşuqəsinin cəmiyyətdə müqəddəs sayılan bütün məfhumlardan üstün tuturdu. Onun nəzərində dilbərin üzündə olan şəfanın yüzdən biri Kəbədə yoxdur.

*Bu qədər kim görünür arizi-dilbərdə səfa,  
Yoxdur yüzdən biri ol Kəbeyi-davərdə səfa.*

Aşıq məşuqənin arızını "ümmül-kitaba" kitablar anası Qurana, üzündəki çapığı Məhəmmədin barmağı ilə qəməri parçalamasına, qaşlarının təsirini Həzrət Əlinin Zülfüqarının kəsərinə, qədəminin daşına səcdə etməyi namaz qılmağa, xalını həcərə, ondan ayrılığı məhsər gününə oxşadırdı. Simasında müqəddəs məfhumları birləşdirən gözəli vətəndə görməyib. Hicazə ziyarətə gedən hacıları məzəmmət edir.

*Həcər o xal, üzün Kəbə, qara örtügü zülfün,  
Qoyub səni, niyə hüccaclər Hicazə gedərlər.*

Xalı həcərə, zənəxt Zəmzəmə oxşadığına görə onu hətta İslam qibləsi adlandırmağa layiq görür.

*Xalı oxşar həcərə, Zəmzəmə çahi zənəxin,  
Yeri vardır desələr qibleyi-islam sənə.*

Aşıqin nəzərində məşuqə dünyada gözəllik anlamında yaranmışların hamisinin şövqündə durur. Onun müqabilində maddi və mənəvi nemətlərin hamisindən imtina edir.

*Neylərəm gülzarı kim, sən gülüzərimسان mənim,  
Sünbülüüm, sərvim, gülüm, bağım, baharımsan mənim.  
Dolsa aləm xublardən, istəməm, zira ki, sən  
Xublardən, sevdigim, ziba nigarımsan mənim.*

Simasında təbiətin gözəlliklərini cəmləşdirən real insanın müqabilində huri-qılmana meyl etməyə heç bir əsas görmür.

*Hürü qılmana necə mey eləsin aşığı-zar,  
Sürəti-zahirə baxsimı bu mənanı görən?*

Aşıq vaizi ona görə nadan adlandırıb tənqid edir ki, zahirində və batinində heç bir qüsuru olmayan məşuqəsini görmür, behiştən əfsanəvi danışır.

*Arizi-yarıma bax, yoxdu gər əqlində qüsür,  
Vaiza, vəsf-i-behişt eyləmə, əfsanədi bu.*

Seyid Əzimin lirik əsərləri arasında müxəmməsləri, müsəddəsləri, müstəzadları, rübailəri, qitələri də vardır. Şairin "Səbr eylə" və "Guş qıl" müxəmməsləri bədii cəhətdən mükəmməlliyi və emosionallığı, məna dərinliyi ilə diqqəti cəlb edir. "Səbr eylə" şairin lirik qəzəlləri ilə mövzu və ideya ba-

xımından müstərəkdir. Müxəmməsin lirik qəhrəmanı aşiqdır. "Məktəbi-uşaqda" eşqin əzab və iztirabları onu kamilləşdirib müdrik bir insana çevirmişdir. "Bələyi-eşqə" düşüb "hicr əlindən" "günüñün qarə" olmasına baxmayaraq, o başa düşür ki, təmiz məhəbbət aşiqdən dözüm tələb edir.

*Vuran Mənsurluq lafin qəmi-darından incinməz,  
Özün pərvanə tək şəmə vuran narından incinməz.  
O şirin ləlin, aşiq, təlx göftarından incinməz  
Gülüstani-cahanda gül sevən, xarından incinməz,  
Əgər yar istəyirsən, təneyi əğyarə səbr eylə.*

Şairə görə bələyi-eşq elə bir dərddir, onun çarəsini nə Əflatun, nə Cəm, nə Cam tapa bilmədir. Bu müşkülün yeganə çarəsi səbr etməkdən ibarətdir. Şair müxəmməsinin birinci bəndinin bütün misralarında, digər bəndlərdə son misrada "səbr eylə" rədifikasi təkrar etməklə aşıqları vəslə yetmək yolunda döyümlü olmağa çağırır.

*Bələyi-eşqə düşdün, ey büti-məhparə səbr eylə,  
Günün oldısa gər hicran əlində qarə, səbr eylə.*

"Səbr eylə"dən fərqli olaraq "Guş qıl" müxəmməsi dərin və kəskin ictimai mündəricəyə malikdir. Şeir birbaşa insan ruhuna qida verən, ağlını cilalandıran mənəvi nemətləri qadağan edən ruhani təbliğatına, zahid, vaiz moizələrinə qarşı çevrilmişdir. Şəxsiyyəti mənənən kasıblasdırıb fiziki varlığa çevirmək məqsədilə qəlbə fərəh gətirən bədii qidanı haram elan edən ruhanilərin əksinə olaraq şair cəmiyyət üçün daxilən zəngin, yüksək zövqə malik vətəndaş tərbiyə etmək məsələsini qoyur. O, bu işdə musiqinin rolunu yüksək qiymətləndirir.

Seyid Əzim musiqini insanın nikbinləşdirib həyata bağlayan, ona diriliyin mənasını anladan, "elmü ədəb feyzini" qandıran sehirli bir qüvvə hesab edir. Şairə görə insanın "səbri qərar"ını qarət edən quru çubuqda sırlı bir aləm var. Şair

"naleyi-ney", "nəğmeyi-tar" və "müğənni-dəmini" Davud peyğəmbərin nəfəsinə bərabər tutur. Belə bir qənaətə gəlir ki, musiqidə Davud səsinin insanları yüksəlişə, mənəvi paklığa, ürfana, İsa nəfəsinin diriliyinə, qüssədən azad xoşbəxt bir aləmə çağırışları əks olunmuşdur. Özündə insan haqqında iki təlimi ehtiva edən musiqi məclisi ancaq arif və vaqif adamların məskəni ola bilər. Çünkü "ləhni-Davud" cansız əşyalara təsir etməz. Bundan ötrü yüksək mərifət və zövq tələb olunur.

*Musiqi məclisinin əhli gərək əhli-bəsər,  
Ta görə pərdeyi-əsrarda yüz nəqşı süvər.  
Kim ki, zövq əhli degil, ani hesab eylə həcər,  
Ləhni-Davud eləməz novi-cəmadətə əsər,  
Məni ərbəbi edər guş süxən, ey hüşyar.*

XIX əsrin son rübündə Azərbaycanda ictimai ziddiyətlərin kəskinləşməsi, mədəni tərəqqi hərəkatının genişlənməsi, xüsusilə Şamaxıda "Məclis" məktəbinin təşkili, Bakıda "Əkinçi" qəzetinin nəşri, Seyid Əzim Şirvanının birinci sinif müəllimi işləməsi, ikinci sınıfə əməkdaşlıq etməsi onun dünyagörüşünün və ədəbi baxışlarının təkamülünə faydalı təsir göstərdi. Onun cəmiyyətin mənəvi dirçəlişinə, ictimai qüsurların tənqidinə, maarifçilik ideyalarının təbliğinə imkan yaradan janrlarla keçidin zəruriliyi haqqında fikir formalasdırı. Şairdə ədəbi fealiyyətinin başlangıç mərhələsində aludeçilik göstərdiyi təmiz lirikaya maraq azaldı. O, istedadını ictimai və əxlaqi-didaktik məsələlərin xidmətinə verməyi qərara aldı. Şair "Əlisbanın ricası" şeirində ədəbi mövqeyini elan edərək sənət yoldaşlarını təqlidçilikdən uzaqlaşmağa çağırıldı:

*Nə olur, ey ədibi-əhli-cahan,  
Edəsən pəndimi qəbul əlan,  
Çəkəsən şiveyi-qəzəldən əl,  
Qəzələ qoymayırlar qəzal məhəl.*

O, müasirlərinə köhnə yaradıcılıq yolundan uzaqlaşib təzə yol tutmayı, müasir mövzularда əsərlər yazmağı tövsiyə edərək deyirdi:

*Huşə gəl, mərdlik zamanı deyil,  
Dəxi bidərdlik zamanı deyil.  
Olma bikar, ol mübaşiri-kar,  
Gərçi bimüstəri qalib bazar.  
Yox mətai-hünər xəridarı,<sup>19</sup>  
Saldı gərdun kəsadə bazarı.  
Demə əşar, rəsmi şeiri unut,  
İndi sən bir təriqi-digər tut.*

Aydın məfkurə və ədəbi mövqedən çıxış edən Seyid Əzim Şirvani yaradıcılıq imkanlarını genişləndirdi. Onun yaradıcılığında satira, publisist mənzumə, poetik məktub, öyüdnəsihət, mənzum və mənsur hekayə, təmsil, məqalə əsas istiqamət təşkil etdi. O, ədəbiyyat meydanında tamamilə yeni biçimdə görünməyə başladı.

Şairin yaradıcılıq idealı böyük idi. Köhnə dünyani dəyişib yerində yeni bir cəmiyyət qurmaq onun amalını təşkil edirdi. O, birmenalı şəkildə yazdı:

*Gətirmək tazə üsluba  
Gərəkdir köhnə dünyani!*

Bu ideal uğrunda mübarizədə Seyid Əzim müxtəlif bədii vasitələrdən bol-bol bəhrələnirdi. O, bir maarifçi kimi çıxış edərək bir tərəfdən cəmiyyətin feodalizmdən üzü bəri yiğilib qalan ictimai qüsurlarını tənqid edir, digər tərəfdən müasir mütərəqqi fikirləri və nəcib əxlaqi keyfiyyətləri yayırı. Beləliklə, maarifçi şairin yaradıcılığının yeni mərhələsində satira didaktika ilə paralel surətdə inkişaf edirdi.

Satira elementləri Seyid Əzim yaradıcılığının ilk addımlarından özünü bürüzə verirdi. Şairin dostu jurnalist

Celal Ünsizadənin yazdığını görə şair "şeir və nəzmə şuru edər-etməz" ruhanilər onu "fənni-şeirguluqdan peşman etməyə çalışmışlar". Seyid Əzim "bir həcviyyəsiylə" onların qarşısına çıxbı, "qələm götürüb bir dəfəlik cümləsini lal" eləmişdir. O, 1859-cu ildə 24 yaşında olarkən Şamaxıya gəlib zəlzələdən ziyan çəkən əhaliyə yardım göstərməyən Nəsrəddin şaha kəskin satira həsr etmişdir.

Zaman keçdikcə Seyid Əzim yaradıcılığında satirik notlar qüvvətlənmiş, müstəqil istiqamətə çevrilmişdir. XIX əsrin I yarısında Baba bəy Şakir, Qasım bəy Zakir, Mirzə Baxış Nadim yaradıcılığında inkişaf cdən ictimai satira yüzilliyin son çərəyində Seyid Əzim fealiyyəti sayəsində yüksək zirvəyə qalxmışdır. Şair ağu kimi zəhərli, qılinc kimi kəsib doğrayan satiraları ilə cəmiyyətin rüşvətxorluqdan, bürokratizmdən, riyakarlıqdan, tamahkarlıqdan, satqınlıqdan, mənfəətpərəstlikdən ibarət olan müxtəlif eyblərini ifşa etmişdir. Onun "Alımları məzəmmət edən cahillərə", "Şirvanın təzə bəyləri haqqında", "Şamaxının təzə bəylərinin həcvi", "Quba təziyədarları və xeyməni qarət edənlərə", "Sultanov Hadiyə", "Həsən Qara Hadiyə", "Abdulla bəy Asiyə", "Şamaxı babiləri haqqında", "Müctəhidin təhsildən qayıdması", "Xan və dehqan", "Allaha rüşvət", "Köpəyə ehsan", "Səfəh qazı", "Qarinqulu abid" və s. satiralarında cəmiyyətin müxtəlif təbəqələrinin həyat-məişət tərzi, əxlaq və davranış normaları əks olunmuşdur.

Çarizmin müstəmləkə ucqarlarında idarə üsulu, xüsusilə silki siyaset və bunun doğurduğu acı nəticələr, eybəcər əxlaqi münasibətlər "Şirvanın təzə bəyləri haqqında" və "Şamaxının təzə bəylərinin həcvi" satiralarının əsas tənqid hədəfi idi. Satiraların hər ikisi tarixi fakt və şairin real həyatı müşahidəleri əsasında yazılmışdır. Mövzunun müştərek olmasına baxmayaraq, şair bunların hər birində hadisənin bir inkişaf istiqamətini əks etdirmişdir. "Şirvanın təzə bəyləri haqqında" satirasının əsas təsvir obyekti və tənqid hədəfi çarizmin "səltənət mülküñü təmir" etmək, özünə yerlərdə da-

yaq yaratmaq məqsədilə həyata keçirdiyi tədbirlər və idarəciliyin zəifliyi üzündə bunlardan şəxsi mənafeləri üçün istifadə edən bəylərdir. Əsrin birinci yarısında adı general Yermov tərefindən tərtib olunmuş siyahıya daxil edilən bəylərin dövlətin imtiyazlarından istifadə etdiklərini görənlər onlardan bəhrələnmək həvəsinə düşmüş, Şirvanın özündə bəylərin sayı çoxalmışdır. Vəziyyətin mürəkkəb şəkil aldığıını görən rəsmi dairələr bunların əsl-nəcabətini müəyyənləşdirmək üçün köhnə bəylərdən ibarət xüsusi komissiya yaratmışdır. Şairin yazdığı kimi "Çlen"lərin ərizələrini araşdırıb iddiaçıların silki mənsubiyətlərini obyektiv surətdə müəyyənləşdirəcəklərinə and içmələrinə baxmayaraq, tamahları cövlan edib gözlərini bağlamışdır. Onlar nəinki pul alıb adı adamlara bəylik titulu vermişlər, hətta həyasızlaşdır əslən zadəgan olanların əsl-nəcabətlərini inkar etməkdən çəkinməmişlər.

*Qaraqaş oğlu ki, heç bəy döyüd, bəg dedilər,  
Pul ki, gəldi araya, bardağə səhənk dedilər.  
Kim ki, pul vermədi - ol yazığa Bərmək dedilər,  
Müxtəsər, eşşəyə at, ata da eşşək dedilər,  
Bu eşşəklər yeyibən arpanı tuğyan elədi.*

"Çlen" və "pristatel"in qanuna və insafa siğmayan çirkin əməllərini "kürən atlar"ın eşşəkdən arpa qoparmalarına oxşadırı. Vaxtilə şəhərə dilənçi halında ("Bisərüpa") gələnlərin komissiyada haqqı batıl eləməklə topladıqları rüşvət hesabına "tirmə çuxa" geyənlərini, "yağlanıb" qoyun tək qarın sallamalarını şair ikrahla damğalamışdı.

"Şamaxının təzə bəylərini həcv" satirasının əsas təsvir və tənqid hədəfi bəy olmaq mərəzinə tutulan adı adamlardır. Seyid Əzim M.F.Axundovun "Hekayəti-Molla İbrahimxəlil kimyagər" komediyasının müsbət qəhrəmanı Hacı Nuru kimi bəylik iddia edənlərin əsl-nəcabətini nişan verir. Onların nəcabətlərində bəy silkinə daxil olmaq üçün heç bir əlamət görmür. Onlar bazar əsnafından, əllatdan, dəlləkdən, çobandan

və s. ibarət qaragürüh kütlədir. Bunları "dövlətdən hörmət" görmək, müftə pul yemək arzusu bu yola təşviq etmişdir. Maarifçi dünyagörüşünün məhdudluğunu üzündən dövlət siyasetinin çirkin mahiyyətini görə bilməyən təzə bəyləri şair mənəvi kasıbılıqda, dünya malından ötrü qeyrətsizlik göstərib iman satmaqda ittiham edirdi. Cəmiyyətin mənəvi iflasa uğramasından narahat olan şair yazırıdı:

*Xəlqi bidin eyləyib görə necə bəylik həvəsi,  
Tərk edib axırəti, cümlə tutub dünyani.  
Cümlə biqeyrəti bihümmət olub xəlqi-cahan,  
Cümləsi cifə üçün badə verib iyəmani.  
Cəm olur on iki adəm ki, filani bəydir,  
And içirlər qoyuban ortalığa Qurani.  
Biri bəy olmaq üçün on ikisi kafər olur,  
Tutar axır olan həm qəzəbi-rəbbani.*

Çarizmin bürokratik idarə üsulu, məhkəmələrdə, qəzəvatxanalarda, polis idarələrində dövlət məmurlarının yaratdığı hərcmərclik Seyid Əzimin əsas tənqid hədəflərindən idi. Xalqın məmur zülmünə məruz qalması, qanun adına divanxanalarda soyulub talanması şairin vətəndaşlıq qəzəbini coşdurmuşdu. Dövlət məmurları tərəfindən icra edilən zülmələri təsvir etməyə əlinə qələm alan şair belə bir qənaətə gəlmışdı ki, onları yazmaqla qurtarmaz.

*Əhli-divanın işin şərh qılım bir neçə bab,  
Şərhiitmamə yetişməz yazılı əlli kitab.*

Şair ölkədə məmur zülmünün tügyan etməsinin səbəbini birinci növbədə çarizmin idarə üsulunun səmərəsizliyi ilə izah edirdi. "Advokatlar demə, bu xəlq ilə minəndi yağı", "füqəralar yanıban zülm oduna oldu kitab" deyə fəryad edən Seyid Əzim bunların səbəbini "Hər tərəfdə bir sarsağın" hakim qoyulması ilə izah edirdi. Onun fikrincə, pristav, köməkçi,

kvartal və qazaqdan ibarət olan hökumətin yerlərdə təmsilçiləri rəiyyət hüququnu müdafiə edib, ölkədə əmin-amanlıq yaratmaq məqsədi izləmirlər. Əksinə bunlar əl-ələ verib müxtəlif təxribatlar yaratmağa, vilayətin xarabazara çevrilməsinə səbəb olurlar. O, dinc adamların qaçaq düşməsinə, günahsız insanların həbs olunmasına işarə etməklə siyasi vəziyyətin mənzərəsini eks etdirdi.

*Nə pristav, nə köməkçi, nə kvartal, nə kazak,  
Hamısı qurd kimi soymaqlığa xəlqi ki, qoçaq,  
Məsləhətçin eləyiblər aşxası qaçaq,  
Neçə kəs var ki, nahaqdan olubdur dustaq,  
Kimi öldürdü görək, hansı sinib qan elədi?*

Şair xalqın məruz qaldığı ictimai təzyiqlərin miqyasını təkcə qanunsuzluqdan doğan məmur özbaşinalığı və soyğunçuluğu ilə məhdudlaşdırırdı. O, hökumət tərəfindən müxtəlif adlar altında toplanan vergiləri də yoxsul əhali kütłəsinə əzab verən, ağır, çəkilməz yük hesab edirdi. İqtisadiyyati zəif inkişaf etmiş əyaletlər gündəlik yeməyə möhtac olan əhalidən töycülərin tapılması qiyamət gününün əzabına oxşadan Seyid Əzim yazırıdı:

*Bir yaman dərd budur nazıl olub tazə bəla,  
İstanır töycü pulu, xəlq qılır vaveyla!  
Gəldi bəy çıxdi, qalib yerdə fəqirü füqəra,  
Füqəra qövminə bir tazə qiyamət görünür.*

Seyid Əzim satiralarında ruhani təbəqəsinin tənqidini geniş yer tutur. Şair din xadimlərinin mühitinə, psixologiyasına və çirkin əməllərinə yaxşı bələd idi. O, bunları millətin cəhalətdə və nadanlıqda qalmasının əsas səbəbkarlarından biri sayırdı. Vətəndaş sənətkar bütün yaradıcılığı, fəaliyyəti boyu molla, vaiz, axund, əfəndi, pişnamazlara qarşı mübarizə aparmış, nəticədə onların fitnə-fəsadlarının qurbanı olmuşdur.

Seyid Əzim din xadimlərini müxtəlif mövqedən təqnid edirdi. Riyakarlıq, ikiüzlülük, tamahkarlıq şairin ruhanilərə verdiyi başlıca ittihamlar idı. O, belə hesab edirdi ki, ruhanilər şəxsi mənafeləri, rahat yaşamaları xatirinə "Quran"ı və peyğəmber tərəfindən qoyulmuş şəriət təlimini müxtəlif şəkildə yozur, avam kütlədə onun haqqında yanlış təsəvvür yaradırlar. Şairin "Köpəyə ehsan", "Dəli şeytan", "Bəlx qazisi və düləgər" satirik hekayələrinin süjeti ruhani əqlaqını ifşa etmək üçün şair tərəfindən ustalıqla seçilmiş tipik hadisələr idi.

"Köpəyə ehsan" satirasında məzəli bir hadisə təsvir olunur. Şahsevən tayfasında bir hacı qoyun sürülərinin qorunmasında böyük zəhməti olan Bozlar adlı itinin ölməsindən dərin təəssüf hissi keçirir. Təsəlli tapmaq üçün ona qüsul verib, ipək kəfənə büküb insan kimi qəbristanda dəfn edir. Bundan xəbər tutan bir molla hacının əməlini islamə hörmətsizlik hesab edir.

*İt nədir, dəfnü kəfnü qəbristan?  
Getdi əldən şəriətü Quran.*

- deyib haray qoparır. Şəriət qanunlarını müdafiə etmək üçün at minib hacı ilə haqq-hesab çəkməyə gedir. Lakin ruhani əqlaqına bələd olan hacı bundan narahat olmur. O bilir ki, tamahkarlığı özünə peşə edən mollanı rüşvət verməklə fikrindən döndərmək olar. Ona görə süründən əlli qoyun ayırib yol üstə saxlayır. Mollaya Bozlar haqqında məlumat verib şəriətə zidd hərəkətinin səbəbini izah edəndən sonra hacı deyir:

*Hər vəsiyyət ki, etdi qıldım əməl,  
Bir vəsiyyət sizinçün etmiş əzəl  
Söyləyib siz cənabə əlli qoyun,  
Demişəm onları yol üstə qoyun.*

Şair antiteza üsluluna müraciət etməklə şəriət qanunlarını şəxsi mənafeyinə qurban verən din xadimlərinin daxili

aləmini açır.

"Va millətə" deyib din adından hacı ilə "məşhər bərpa" etmək məqsədilə gələn molla onun əməlində özünə xeyir gördükdə məramını dəyişir. O, hacını ittiham etmir, əksinə ona bərəət qazandırır və itin "vəsiyyəti"ni alqışlayır:

*Qoyun adın eşitdi çün molla,  
Dedi: - "Əhsən, bu halə, nam-xuda!  
İt demə, o dəxi bizim birimiz,  
Belə ölmüşlərə fəda dirimiz.*

"Molla və çoban əhvalatı" satirik hekayəsi çobanla molla arasında dialoq üzərində qurulmuşdur. Çoban şeytanın dəğdəğəsilə rastlaşdığı molların başına çomaq vurmaq istədikdə o, şeytanın felinə uymamağı tövsiyə edir. Lakin şeytanın ona iki quzu bağışlamaq haqqında təklifini eşitdikdə çobana arabır şeytanın sözünə qulaq asmağı tövsiyə edir.

Şeytan şər əməllərin simvoludur. O, Allahın dərgahında lənətlənin qovulmuşdur. Buna baxmayaraq araya mənfəət səhbəti gəldikdə molla şeytanın fikrini bəyənməklə özünü rüsvay edir. "Bəlx şəhərinin qazisi və düləgər" hekayəsində şairin ruhani tamahkarlığına qarşı çevrilmiş tənqididən daha da kəskinləşir. O, qızıldan ibarət bol rüşvətə aldanıb halal arvadının kəbinini dülğəre kəsən qazının əməlini təsvir etməklə beyinlərə belə bir fikir yeridir ki, ruhanilər nəinki şəriət qaydalarını, hətta şərəf və namuslarını pula satmaqla özünü gülünc vəziyyətə salırlar.

Seyid Əzimin "Elmsız alim", "Müctəhidin təhsildən qayıtması", "Alim oğlu ilə avam ata" satiralarında ruhani təhsilinin səmərəsizliyi atəşinə məruz qoyulmuşdur. Şair belə hesab edirdi ki, xalqın pulu ilə şərqiñ dini mərkəzlərinə oxumağa göndərilənlər vəsaiti eyş-işrətə sərf edir, vətəndaşların dini və mənəvi tələblərini təmin etmək üçün hazırlanırlar. "Alim oğul və avam ata" satirasında şair təhsildən qayıtmış oğulun savadsız atanın sualına qaneedici cavab verə

bilməməsini təsvir etməklə təhsil illəri və külli miqdarda vəsaitin mənasız işlərə sərf olunduğunu nümayiş etmişdir.

Alim oğulun cavabları avam atada istehza və təəssüf hissi doğurur. "Elmsız alim" satirasında hiylə ilə savadsızlığını pərdələyən firldaqçı pişnamaz obrazı yaradılmışdır.

Bu baxımdan Seyid Əzimin "Müctəhidin təhsildən qayıtması" satirası aktualdır. Əsərdə İraqa, İsfahana oxumağa gedən, təhsilini başa vurduqdan sonra vətənə dönüb xalqın tərəqqisinə yardım göstərə bilməyən müctəhidlərin həyatından tipik bir səhnə təsvir edilmişdir. Təhsildən qayıdan müctəhid camaat tərəfindən təntənə ilə qarşılanır. Şərəfinə ziyafətlər verir. Ona ev tikilir, gözəl bir qızla evləndirilir. Lakin bütün hörmət və zəhmətlərin müqabilində xalqa faydalı bir şey verə bilmir. O, özünü avam gözündə alim göstərmək üçün islam dünyasının fəxri Razi, Beyzavi kimi məşhur alımların əsərlərində səhvler aşkar etdiyini, yeni təfsirlər yazdığını desə də aşkar xalq onun "boş dağar olduğunu" başa düşür. Şair diqqəti lovğa müctəhidin təmtəraqlı nitqlərində haqqında danışlığı elmlərin faydasızlığına diqqət cəlb edir.

*Tutalıım elmə olmusan vasil,  
Bizə bu elmdən nədir hasil?  
Hansi nadanı alim etdin sən?  
Hansi bimarı salım etdin sən?  
...Hani islam üçün sərəncamin?  
Yerə girsin o müctəhid namin!*

O, bunları nəinki icra etməmişdir, əksinə teleqramı iblis, dəmir yolunu şeytan işi, Dum, yəni dövlət xəzinəsindən alına pulu haram elan etməklə cəmiyyətdə mürtəce rol oynamış, xalqın müasir tərəqqidən geridə qalmasına səbəb olmuşdur.

Ümumiləşdirmə yolu ilə təhsildən qayıdan savadsız müctəhidin simasında islam xalqlarının tənəzzülünə səbəb olan mürtəce ruhaniləri ittihəm etmişdir.

*Xaçpərəstlər təmam düşdü qabaq,  
Tökülib dalda qaldıq, ay sarsaq!  
... Əhli-islam oldu xarı ü zəlil,  
Baisi sənsən, ey imami-cəlil!*

Dini fanatizmin təsiri altında ictimai şüuru zəifləyib həqiqəti dərk etməyən kütlədə Seyid Əzim satirasının atəşindən kənardə qalmamışdır. İranda geniş yayılmış babilik hərəkatının islama rəxnə salmaq cəhdini anlamayıb, onun firldaqçı başçılarını təntənə ilə qəbul edib, onu həzret Əliyə bərabər tutan və əməlində dünyani doğru yola istiqamətləndirmək əlaməti görən Şamaxı avamları ("Şamaxı babiləri haqqında"), ağ köynək geyib xəncərlə baş yarmağı və bədəninə xəsəret yetirməyi şəriət qanunu sayan Quba fanatikləri ("Quba təziyadarları və xeyməni qarət edənlər"), onları vəhşi adətlərə təhrik edənlər ("Sultanov Hadiyə" və "Həsən Qara Hadiyə"), satiralarının əsas tənqid hədəfidir.

Feodalizm cəmiyyətində hakim-rəiyyət münasibətləri, zülm və istismarın yaratdığı cəhalət və nadanlıq şairin "Xan və dehqan", "Allaha rüşvət" satiralarında kəndli həyatından alınmış epizodlarda əks olunmuşdur. Mövzusu kəndli həyatının müxtəlif səhnələrindən alınmış hər iki əsəri ümumi bir cəhət, cəhalət və nadanlığın tənqidini birləşdirir. "Xan və dehqan" satirasında mülkədar və kəndli münasibətlərini təsvir predmeti seçən şair diqqəti cəmiyyətdə alçaldılmış və təhqir olunmuş kəndli şəxsiyyətinə cəlb edir. Nəsilbənəsil xan, bəy zülmü altında əzilən və mərhəmət, hörmət görməyən kəndli onların təhqir və söyüslərini, "it", "donuz" deyib dindirmələrini özlərinə "səadət" və "iltifat" hesab edirlər. "Allaha rüşvət" satirasında məmur və ruhanilər tərəfindən soyulan və hər işdən ötrü rüşvət verməyə adət edən kəndlilərin obrazı ümumiləşdirilmişdir. Yağış həsrəti çəkən Həmədan kəndliləri yağış yağıdırmaq üçün Allaha rüşvət verməyi qərara alırlar. Topladıqları pulu kəndxudaya verib mövlaya göndərirlər. O,

səhrada əlində quş, yanında iki tazı olan, ova çıxan bir atlı ilə rastlaşır. Kəndxuda onu Allah hesab edib rüşvəti ona təqdim edir. Təsadüfən yağan bol yağış "qəryə heyvanlarını" həlak edir. Bundan narazı qalan kəndlilər yağışın ziyanını Allaha verilən rüşvətin çoxluğu ilə izah edirlər.

*Dedilər: - Ol xudayı-biminnət  
Harda görmüşdü min tümən rüşvət?  
Pulu çox gördü, eylədi ifrat,  
Deyəsən ki, atıbdı həbbi-nışat.*

Seyid Əzim Şirvani satiraları realizmin dərinliyi, təsvirlərin dəqiqliyi, səciyyələrin aydınlığı ilə seçilir.

Pedaqoji fəaliyyətə başlaması Seyid Əzim Şirvanini məktəblilərin dərslik və oxu kitablarına olan tələbləri ilə qarşılaşdırıcı. O, şagirdlərinin mənəvi ehtiyaclarını təmin etməkdən ötrü axtarışa başladı. Klassik ədəbiyyat xəzinəsində məqsədinə müvafiq faydalı bir şey tapmadı. Sonralar yazdığı kimi, klassik şairlər əsərlərini elə qəлиз dildə, ağır təşbih və istiarələrlə yazmışdır ki, onları nəinki şagirdlər, hətta müəllimləri dərk etməkdə çətinlik çəkirdilər. Vəzifə borcu və uşaqlara məhəbbət şairi onlardan ötrü müasir məzmunda, asan dildə əxlaqi-didaktik əsərlər yazmağa sövq etdi. Bununla da onun yaradıcılığında yeni bir istiqamət inkişaf etməyə başladı. O, ədəbi fəaliyyətində bu təkamülün səbəbi haqqında yazdı:

*Pir idim, tile oldu ustadım,  
Feyzi-həqdən yetişdi imdadım.  
Badeyi-nitqi etdi məst məni,  
Eylədi əmrə payəst məni.*

Beləliklə, Seyid Əzim Şirvaninin "Rəbiül-ətfal" ("Uşaqların baharı") adlı poetik dərsliyi yarandı. Məcmuə öz quruluşu etibarı ilə Nizami Gəncəvinin "Sirlər Xəzinəsi" və Şeyx Sədinin "Bustan" əsərinə oxşayırıdı. Sələfləri kimi Seyid

Əzim də "Rəbiül-ətfal"ı müstəqil hissələrə ayırmışdır. O, hər bölməni oğlu Mir Cəfərə müraciətlə etik məsələlərə dair baxışlarını ifadə edən öyündə və məsləhətlərlə başlayır. Şair, əxlaqi görüşlərini əks edən öyündə və nəsihətlərinin məzmun və ideyasını real gerçəklilikdən, Şərq, o cümlədən Azərbaycan şifahi və yazılı ədəbiyyatından ustalıqla seçilmiş süjetlər vasitəsilə əyanılışdır. Öyündə və nəsihətlərin irəli sürülmüş fikrə münasib hekayə, təmsillərlə müşayət olunması və bir-birini tamamlaması fəsillerin məzmununa bütövlük və tamlıq aşılıyor.

Seyid Əzim Şirvani belə hesab edirdi ki, bir sıra faydalı mətləblər var, onların mənimsənilməsi bütün insanlar üçün vacibdir. Bunlar əsasən bəşəriyyətin əsrlər boyu sınaqdan çıxmış təcrübəsindən və sabitləşmiş formalarından ibarətdir. Milli və dini fərqlərdən asılı olmayaraq bunlar bütün xalqlar üçün müşterəkdir. Şair maarifçi görüşləri ilə səsləşən bu ideyaların təbliğindən ötrü bir ədəbi forma kimi öyündə və nəsihəti əlverişli saymışdır. Seyid Əzimin öyündə və nəsihətləri mövzularının rəngarəngliyi və problemlərinin əlvanlığı ilə diqqəti cəlb edir. Orada müxtəlif əxlaqi problemlər qoyulur. Uşaqların diqqəti müasir səciyyə daşıyan ümumbeşəri əxlaqi məsələlərə cəlb olunur. Bir qayda olaraq şair öyündə və nəsihətlərini oğluna xitabla başlayır. Lakin bu şərti səciyyə daşıyır. O, oğlunun simasında bütün yeniyetmələrə və gənclərə müraciət edir. Öyündə və nəsihətlərinin mərkəzində zəngin həyat təcrübəsi qazanmış, dünyanın isti-soyuğunu dadmış, bərk-boşundan çıxmış müdrik şair-ata obrazı dayanır. Bunlar çılpaq moizələr deyil, dünyagörmüş şairin uşaqlar və gənclərlə səmimi səhbət və mübahisələridir. O, sanki şirin və acı həyat təcrübələrindən çıxardığı nəticələri onunla bölür. Onlara həyat yollarında nəyin faydalı, nəyin zərərli olduğunu başa salır. Xələflərinə düzgün həyat yolu və vətəndaşlıq mövqeyini seçməkdə kömək edir.

Seyid Əzimin yeniyetmə və gənclərə aşılamaq istədiyi hissələrin başlıcası vətən sevgisidir. Vətənpərvərlik, yurdse-

vərlik, elpərəstlik məfhumları şair tərəfindən ehtirasla təbliğ olunan ideyalardır. Şair oxucularına başa salır ki, vətən müqəddəs məkandır. Onu sevmək hər bir vətəndaşın borcudur. Özünün oğlu Mir Cəfərin Şamaxıda doğulduğunu iftixarla qeyd edən şair onu gözəllikdə gah Kəşmir, gah İsfahanla müqayisə edir. Keçmişindən, mədəniyyət tarixinə verdiyi alim və şairlərdən, dövlət xadimlərdən söhbət açır və bu yolla uşaqlarda, gənclərdə vətən qüruru hissini qüvvətləndirməyə çalışır.

*Hansi Şirvan, o gülsitani-qədim  
Konda Şirvanşəhələr oldu müqim.  
Nə Şəmaxı ki, onda İzzədin,  
Nəzəmdən zahir etdi sehri-mübin.  
Məsqətür-rəsi-paki-Xaqani,  
Hünərin Zülfüqarı-bürrani.  
Nə Şəmaxı ki, onda sübhi məsa,  
Verdi rüxsari-şeri-Bədr ziya.*

Bir maarifçi olaraq Seyid Əzim Şirvani təbii hüquq nəzəriyyəsinin mövqeyində dururdu. O, belə hesab edirdi ki, insanlar anadan bərabər doğulurlar. Yetişdikləri yerin, iqlimin, mühitin təsiri altında onların rəngində, tərbiyəsində fərq olsada, bu adamların yüksək və alçaq irqdən olduqlarını söyləməyə əsas vermir. Bir məntiqə söykənən şair uşaqlara millətçilik təəssübündən uzaqlaşmağı, bütün insanlara qardaşlıq gözü ilə baxmağı tövsiyə edirdi.

*Demirəm mən gedən təriq ilə get,  
Əqli tut, ol gözəl rəfiq ilə get.  
Sənə bürhan deyil təriqi-pədər,  
Gör nə yol getdi zadeyi-Azər.  
Demirəm rus, ya müsəlman ol,  
Hər nə olsan get, əhli-ürfan ol.*

Şair fikrini bununla əsaslandırırdı ki, müxtəlif dillərə məxsus "boq", "tanrı", "xuda" ifadələri allah məfhumunu ifadə edir. Sanki şair sual verib soruşur: bir halda ki, insanlar təbii qanunlar zəminində yaranmışdır, onları dinlərə, irqlərə, millətlərə bölməyə əsas varmı? O, bunda məna görmür.

*Çatmayıb şərtdən bizə bu xəbər –  
Ki, ərəbdən siva dil oldu hədər.  
Nə ərəbdir xuda, nə rum, nə zəng,  
Nə həbəşdir, nə zəngübarü firəng.  
Xah boq, xah tanrı, xah xuda  
Birdi mənada, ey düri-yekta.  
Ləfz edərsə ifadə mənəni  
Sərf edər əhli-mərifət ani.*

O, bəşər cinsinə özündə dini və irqi təəssübat, ali insani keyfiyyətləri tərbiyə etməyi, xoş əməlləri, gözəl əxlaqi sifətləri ilə həmcinslərinə fərəh, sadlıq gətirməyi tövsiyə edir.

*Cəhd qıl bəs sütudə-əxlaq ol,  
Əhli zövq ol, məlihi-afaq ol.  
Xoşzəban ol, oğul, gülər üzlü,  
Milh göftarlı, şəkər sözlü.  
Cəhd qıl ta ki, ey nəticeyi-nur,  
Verəsən qəlbi mömünə sürür.  
Olma dilbəstə, ol cəbini güşad,  
Səni gördükdə mömün olsun şad.*

Seyid Əzim Şirvani alımları ağlı və zəkası ilə cəmiyyətə doğru istiqamət verən, insanlara cəhalət və nadanlıqdan qurtuluş yolunu göstərən nadir sima kimi yüksək qiymətləndirirdi. O, irqindən, dinindən asılı olmayaraq alımlarə hörmət bəsləməyi hamiya borc bilirdi. Şair oğluna nəsihətlərinin birində yazdı:

*Üləmə həqqini rəyət qıl,  
 Əhli-elmə həmişə hörmət qıl.  
 Demə bu kafər, ol müsəlmandır,  
 Hər kimin elmi var o, insandır.  
 ... Alimə kim ki, eyləməz hörmət  
 O deyildir peyğəmbərə ümmət.*

Seyid Əzim insanlara elm təlim edən müəllimin xidmətini ata-ananın zəhmətinə bərabər tutur və onu mənəvi ata hesab edirdi:

*Sənə hər kimsə elm edər təlim,  
 Ona vacibdir eyləmək təzim,  
 Harda gördün ona salam eylə,  
 Baş əyib, qul tək, ehtiram eylə.  
 ... Bil ki, ustadin, ey rəşid pesər,  
 Sənə ruhaniyyətdə oldu pədər.  
 Pədərin bir mənəm bir ustadin,  
 Cəhd qıl yaxşı çıxmağa adın.*

Seyid Əzim Şirvani öyüd və nəsihətlərdə sağlam cəmiyyət quruculuğu, kamil insan təribyəsi üçün zəruri sayılan bir sıra əxlaqi keyfiyyətlərin təbliğinə xüsusi yer ayırdı. Şair doğruluğu, səmimiliyi insanın ən yaxşı xasiyyəti sayırdı. O, millətin mənəvi ehtiyaclarını təmin etmək üçün təhsilə gəndərilən tələbələri yalan danışın xalqı aldatdıqlarına görə tənqid edirdi. Onlar günlerini eyş-işrətdə keçirir, pulu qurtaranda vətən əhlinə məktub göndərib elmi kəşflərlə məşğul olduğunu, onları tamamlamaq üçün vaxt və vəsaitin vacib olduğunu bildirir. Gələcəyinə böyük ümidi bəsləyən vətən əhli tələbənin gecələr az yatdığını eşitdiqdə boğazlarından kəsib ona pul göndərirlər. Əslində isə bunlar aldanişdan başqa bir şey deyildi.

*Bu pəyami eşitcək əhli-vətən,  
 Alışib, od tutub çı mərdü çı zən.*

*Göndərirlər ki, hiç eyləmə bim,  
 Pul gəlir, hər qədər ki, sən qalasan,  
 Təki sən sahib icthiad olasan.  
 Pul ki, çatdı cənab tüllabə,  
 Yenə verdi əvvəlki mis qabə.*

Öyüdlərinin birində Seyid Əzim şərabxorluğu insan əxlaqının naqis tərəflərindən biri kimi tənqid edir. Şair şərabi "ümmül-fəsad" adlandırır, onu bütün naqisliklərin səbəbi sayırı. Onun başlıca ziyanını "əqlü-şür"u əldən almaqda, nəticədə xanimanların dağılmamasına səbəb olmaqdə görürdü.

*Ey oğul, olma talibi-badə,  
 Getməsin ta ki izzətin badə.  
 Badənin zuri əqli zail edər,  
 Əqləndir şərafəti-insan,  
 Olmasa əql, mərd olur nadan.  
 Veribən simü zər şərab alma,  
 Ey oğul, əqlüvə hicab alma.  
 Bilki, ümmül-fəsaddır badə,  
 Verdi çox xanimanları badə.*

Şair xəbər gəzdirməyi, bəd xəbər yaymayı, böhtan deməyi və s. naqis əxlaqi keyfiyyət kimi pisləyir, insanlara, xüsusilə qadın cinsinə ehtiram bəsləməyi, ətrafindakı adamlar arasında xoş əhval-ruhiyyə yaymayı tövsiyə edirdi.

Öyüd və nəsihətlər yuxarıda deyildiyi kimi orada irəli sürülmüş əxlaqi fikirləri əyanıləşdirən və ideyasının tamlanmasına kömək edən mənzum hekayələr, təmsillər və hadisələrlə müşayət olunur. Lakin buna baxmayaraq bunların hər biri müstəqil mövzusu, konkret məzmunu, ideyası, orijinal süjet-kompozisiyası olan müstəqil əsər kimi səslənir. Onlar didaktik və satirik pafosa malikdir. Şair burada bir tərəfdən cəmiyyətin xəstə cəhətlərini tənqid edir, digər tərəfdən onların

islah olunma yollarını nişan verir. Bu mənada hekayə və təmsillərin hamisi dərin əxlaqi məzmununa malik idi.

Seyid Əzim Şirvaninin mənzum hekayə və təmsilləri də öyündə və nəsihətinin məzmununa uyğun olaraq mövzu baxımından rəngarəng idi. Onların bir qismində ədalətli idarə üsulu, adil şah təbliğ olunur. "Nuşirəvanın ova getməsi" hekayəsində ova çıxarkən duz götürməyi yaddan çıxaran nökərin kəndə duz gətirməyə getməsi və Nuşirəvanın ona alacağının müqabilində haqq ödəməsini tapşırması təsvir olunur. Duzun dəyərsiz bir şey olduğunu deyən nökərə Nuşirəvan başa salır ki, bütün zülmələr və dağııntılar azdan başlanır. Qarşısı alınmadığına görə artır, kəndlər, ölkələr dağılırlar. Tənəzzülün qarşısını almaq üçün birinci növbədə şah özü ədaləti bərpa etməlidir.

*Yesə bir sib əgər şəhi-baqı,  
Olu viran rəiyətin bağı.  
Beş yumurta əgər yesə sultan,  
Ləşkəri min toyuq edər büryan.  
... Zülmədən yer üzündə ot bilməz,  
Zülmü soltan edəndə kim etməz?  
Padşah etməsə ədalət əgər,  
Olur əlbəttə dəhr zirü zəbər.*

"Harun və şairlər" əhvalatı hekayəsində Seyid Əzim Harunun simasında xeyirxah niyyətlərin, xoş məramların təbliğinə rəvac verən şah obrazı yaratmışdır. O, yanına gələn, eyni mənanı "yaxşı felə yaxşı cəza" "yamana yaman" şəklində iki cür ifadə edən şairlərin birincisine min dinar, ikincisinə onun yarısı qədər hədiyyə verir. Xəlifədən səbəbi soruşulduqda o, bunu onların əxlaqi keyfiyyətlərinin dəyəri olduğunu bildirir. Min dinara layiq görülen dilinə "yaxşı" sözünü gətirməklə xeyirxah, beş yüz dinar olan mətləbi "yaman"dan başlığına bədniiyyət olduğunu göstərmışdır.

*Dedi kim, şəxs olsa xoşinət,  
Yaxşılıqdan müdam edər söhbat,  
Var idi tinətində çünki səfa,  
Yaxşılıq fərdin eylədi o əda.  
Ol birində yamanlıq oldu nihan,  
Odu kim söylədi yamanə yaman.*

"Həccacın seyidləri qırdırması", "Alimin zalim padşaha cavabı" hekayələrində qanlı əməlləri və zülmkarlıqları ilə ad çıxarmış hakimlərə qarşı xalq arasından çıxmış cəsarətli adamlar qoyulur və müstəbid idarə üsullarının çirkin mahiyyəti açılır. Alimə ibadətdən danışmağı təklif edən şah ondan belə cavab alır: Alim ona işlə məşğul olmayı yox, yatmayı məsləhət görür. Çünki onun ayıq qalib fəaliyyətdə olmasından insanlar əzab çəkirler. Peygəmbər nəslinə ədavət bəsləyib onları amansızlıqla qırdırıran Həccac onun cinayətlərini cəsarətlə üzünə deyən bir seyidi öldürmür və bunun səbəbini belə izah edir:

*Məsləhət eyləsə mənə, bir kəs  
Etmənəm mən ona xəyanət bəs.*

Seyid Əzimin təmsillərində birlik, həmrəylik, dirilik və xoşbəxtlik rəmzi kimi təbliğ olunur. "Aslan və iki öküz" təmsili bu baxımdan maraqlıdır. Cəməndə otlayan öküzlərə hücumu uğursuzluqla nəticələnən aslan hiylə işlədib onları bir-birindən ayıır və hər ikisini yeyir. Şair belə bir qənaətə gəlir ki, öküzlər ne qədər həmrəy idilər, aslan onları məglub edə bilməzdi. Birini aldadıb öz tərefinə çəkməklə hər ikisini təkləyir, beləliklə hər ikisini parçalayıb yeyir. Şair təmsilin məzmunundan belə nəticə çıxarırlar:

*Əgər olsayıdı ittifaqları,  
Ki, olar görməz idi bu xətəri.  
... İttihad ilə, ittifaq ilə,  
Üzünü hər məkanda ağ eylə.*

"Siçan və balası" təmsilində xoş gələn zahirə aldan-mamağı, hər şeyin daxili mənasına diqqət yetirmək təbliğ olunur. Anasından xəbərsiz yuvasından çölə çıxan siçan balası rastlaşdığı pişiyin görkəmindən xoşlanır. Xoruzdan zəhləsi gedir. O, gördüklerinin təəssüratını anasına danışarkən o, balasını başa salır ki, onun xoşuna gələn pişik onların düşmənidir. İkrah etdiyi xoruz isə onların həyatı üçün təhlükəsizdir. Şair hadisədən belə nəticəyə gəlir:

*Var elə şey ki, xoşnümədi sənə.  
Leyk batında bir bələdi sənə.  
Var elə şey ki, xoş gəlir gözüvə,  
Leyk anın ziyani var özüvə.*

XIX əsrin son rübündə Azərbaycanda milli həyatın dirçəlişi, xüsusilə, Bakıda "Əkinçi" qəzetinin nəşri və onun bu qəzetlə əməkdaşlıq etməsi Seyid Əzim Şirvaninin dünyagörüşünün inkişafına və yaradıcılıq təkamülünə faydalı təsir göstərirdi. Bu mütərəqqi hadisələr şairin əsrin maarifçilik hərəkatına qoşulmaq, onu poetik vasitələrlə təbliğ etmək meylini qüvvətləndirdi. Onda uzun müddət xüsusi aludəçilik göstərdiyi təmiz lirkaya maraq azaldı. O, yaradıcılığında dərin maarifçi mündəricə aşılıdı, ədəbi fəaliyyətini "Əkinçi"nin ideya istiqamətinə cəsaretlə təbliğ etdiyi fikirləri poeziya dilində yaymağa başladı. Şairin yaradıcılığında epistolyar və publisist şeir janrı formalasdı. Bununla da Azərbaycan ədəbiyyatında maarifçi realist şeir məktəbinin təməli qoyuldu. Seyid Əzim Şirvani onun banisi kimi məşhurlaşdı. Lakin şairin "Qəzet nədir", Həsən bəy Məlikova ünvanlanmış "Ey Həsən bəy, müəllimi-dana", "Ey bizə xeyirxah olan Möhsün", "Ey Həsən bəy, müəllimi-hüşyar", "Ey Həsən bəy, əmiri-alışan", "Ziya" qəzetiñə həsr olunmuş şeirləri şairin maarifçi düşüncələrini və maarifi yaymaq yolları haqqında fikirlərini eks etdirir, ideyanın müstərək olmasına baxmayaraq, bu şeirlərin hər birində problemin bir cəhəti işıqlandırır. "Qəzet

nədir" mənzuməsində xalqların mənəvi inkişafında mətbuatın rolundan bəhs olunur.

"Əkinçi"nin zəmanənin yeniliklərini müsəlmanların həyatına daxil edib, məişət və təsərrüfatını müasir dövrün tələblərinə uyğun qurmaq səylərini qiymətləndirməyib, onu "pul tələsi" adlandıranları məzəmmət edir.

*Babamız görməmişdi maşın işi:*

*İngilis kimi tovlayır bu kişi.*

*Dad edir ki, gərəkdir elm oxumaq,*

*Çəkmə tikmək və ya ki çit toxumaq.*

*... Nə gərəkdir ki, yazüb ki, ol sadə:*

*Fəhlələr cəng edir Amerkadə.*

Şair nadan kütlənin diqqətini əxlaqi fəaliyyətinin baş məramına, əhalinin mənəvi dirçəlişi, siyasi-ictimai həyata qoşulmaq uğrunda mübarizəsinə cəlb edir, çağırışlarını dinləməyi tövsiyə edir.

*Xassə ol kim, "Əkinçi"yi-dana*

*Əhli-islami eyləyib ehya.*

"Əssalam, ey əhaliyi-zışan" misrası ilə başlanan mənzumədə sonuncu rus-türk müharibəsi ilə əlaqədar senzor təqiblərinin qüvvətlənməsi əhalinin döyüşlər haqqında informasiya ala bilməsi və "Əkinçi"nin bağlanmaq təhlükəsi ilə qarşılaşmasından doğan vətəndaşlıq narahatlığı ifadə olunmuşdur. Şair qəzətdə müharibə haqqında xəberlərin verilməsinin səbəbini xalqa çatdırır və onlara buna görə özlərini yeganə mənəvi qida mənbəyindən məhrum etməməyi tövsiyə edirdi.

*Bəs "Əkinçi" cəlalımızdı bizim,*

*Nasehi xoşməqamımızdı bizim.*

*Səy edin, ey gürühi-niksifat!*

*Etməsin ta bizim "Əkinçi" vəfat.*

*...Ey "Əkinçi" xirid edən kəslər,*

*Verməsə cəngdən "Əkinçi" xəbər,*

*Qəzətə tərkin etməyin zinhar,  
Nə gərəkdir bizi o nəqlü güzar,  
Qədəğəndir o növ söhbətlər.*

"Ey bizi xeyrxah olan Möhsün" misrası ilə başlanan mənzumə M.F.Axundovun H.Zərdabiyə "bizim əzizimiz və gözümüzün işığı" müraciəti ilə xalq maarifinin inkişaf yolları haqqında "Əkinçi" də başlanan müzakirələrlə əlaqədar yazılmışdır. O da M.F.Axundovla eyni mövqedən çıxış edib millətin sərvətinin azlığı, müasir məktəb-dərslik və müəllim kadrlarının yoxluğu üzündən "Əkinçi"nin elmə və məktəbə çəqlişlarının asanlıqla həyata keçəcəyinə naümid idi. Şairin əsas dəlili bundan ibarət idi ki, milli təsisatların hamısı, məktəb, müəllim və dərslik köhnə idi.

*Hər vilayətdə var beş-on məktəb,  
Edirik kəsb onda elmü ədəb.  
Məktəbin fərşİ altı köhnə həsir,  
Neçə ətfali-müztər onda əsir.  
Dərsimizdi kitabı - "Gürbəvü müş"  
"Nəqli həmdunə", "Qisseyi-xərguş."  
Oxuruq, çox tərəqqi etsək əgər  
Cümə "Tarixi-Nadir" i əzbər.*

Bütün bunları dəyişib yenidən qurmaq böyük məbləğdə vəsait tələb edirdi. Şair millətin özündə belə bir qüdrət tapacağına inanmırıdı:

*Deyəcəksən ki, ey qərini-ədəb,  
Bəs gəlin tazədən açaq məktəb.  
Biz bu əmrə görək ki, ey xoşnam,  
Hansi qüdrətlə eyləyək iqdam?  
Pulumuz varmı ol sərəncamə,  
Ta yetişsin fəqirlər kamə?*

Seyid Əzim məktəbləri yeniləşdirib müasir elmi biliklərin təbliğindən ötrü sahmana salmaq üçün müasir təhsil görmüş ziyanlıların yetişdirilməsini vacib sayırdı. Təsadüfi deyil ki, o, Moskvada ali təhsil alan Nəcəf bəy Vəzirov və Əsgər ağa Goranının adını çəkir, onlardan imdad gözləyirdi.

*Məgər ol Əsgəri-Gorani gələ,  
Neçə məktəb gələ dəxi əmələ.  
Vəzirov bəlkə eyləyə imdad,  
Qila bu qövmi elm üçün irşad.  
Aça onlar da mən kimi məktəb,  
Çəmələr ruzü şəb əzabü təəb.*

Seyid Əzim Şirvaninin "Ey Həsən bəy, əmiri-alışan" misrası ilə başlanan başqa bir məktubunda Şamaxı "Məclis" məktəbinin təsviri fonunda Azərbaycan məktəbi və maarifinin maddi və mənəvi yoxsulluğundan irəli gələn acınacaqlı vəziyyətini təsvir edirdi. Bioqrafik elementlər əsasında yazılmış məktubda şairin əsas tənqid hədəfi cəmiyyətdə müasir elmi biliklərin rolunu qiymətləndirə bilməyən və ona kömək göstərə bilməyən, yolunda pul xərcləməyən dövlətlilər idi.

*Şükrlillah, vardı dövlətimiz,  
Çoxlu əsbabü malü şövkətimiz.  
Vardı dövlət və leyk himmət yox,  
Əhli-islamda həmiyyət yox.*

Seyid Əzim Şirvaninin maarifçi şeirlər silsiləsində "Qafqaz müsəlman-larına xitab" mənzuməsi xüsusi yer tutur. Şairin digər şeirlərində haqqında danışdığı ayrı-ayrı məsələləri burada ümumiləşdirir, millətin tale yüklü problemi kimi müzakirəyə qoyur, "millətin qeyrətin çəkən kəslər"lə bir yerdə vəziyyətdən qurtuluş yolu axtarır. Təsadüfi deyil ki, digər məktublardan fərqli olaraq mənzumə ayrı-ayrı fəndlərə – Həsən bəyə, Möhsünə yox, bütün Qafqaz əhlinə, onların

qabaqcıl adamlarına müraciətlə başlanır. Şair onların diqqətini müasir elmi biliklərə nabələdlik üzündən girdabına düşdükləri qəmli sosial mənzərəyə cəlb edir.

*Dadü fəryad, ey guruhi-izam,  
Oldu zaye bu milləti-islam,  
Günü gündən zəlilü xar olduq.  
Möhnətü qüssəyə düçar olduq.  
Bu qədər dərd kim, olur hadis,  
Ona bielmlik olur bais.*

Şair müasir şəraitdə müsəlman həmvətənlərinin dövrünü xəstə kişinin vəziyyətinə oxşadır. Millət nadanlıq aza-rına tutulmuşdur. Naxoşluq onun bütün əzalarına sirayət edib, bütün bədənini çürütmüşdür. Dərdin şiddetindən vilayətin sağlam, mütərəqqi qüvvələri tükənmiş, onun səfhini mikroblar işgal etmişdir. Onların çoxluğu millətin bədəninin sağalıb səh-het tapmasına ümidi azalmışdır. Bunlar xalqın maddi və mənəvi həyatına heç bir xeyir gətirməyən, ancaq onu soyub talamaqla məşğul olan tüfeyli təbəqədən, din xadimlərindən ibarətdir.

*Hər vilayətdə var beş-on kəsəbə,  
Əlli min seyyidü axund, tələbə,  
Əlli dərviş, əlli mərsiyəxan,  
Haminin sözləri tamam yalan;  
Əlli min suxtə, əlli min sail.  
Əlli min hoqqabazi-naqabil.  
Haminin fikri xəlqi soymaqdır,  
Quru yerdə bu xalqı qoymaqdır.  
Xəlqə bunlar qurublar dam,  
Bir bunu annamır bu qövmi-avam.*

Başdan-başa tüfeylilər tərəfindən işgal olunmuş cəmiy-yətin mədəni inkişaf səviyyəsini tənəzzülə uğramış, heç bir

ictimai əhəmiyyət daşımayan, ancaq əhalinin birliyinin pozulmasına səbəb olan cılız mətləblər kütlənin qidasına çevrilmişdir.

*Şiəmiz sünniyə edər töhmət,  
Sünnimiz şədən edər qeybat.  
Bizi puç etdi şia, sünヌ söyü,  
Əhli-islamın oldu kur gözü.  
Bizə sairlər eyləyir töhmət,  
Çün tərəqqi edibdir hər millət,  
Gərçi var iş qanan kişi tək-tək,  
Əksəri-xəlq əvamdır bişək.*

Tüfeylilərdən ibarət qaragüruhun toruna düşmüş cəmiy-yətdə sağlam düşüncə, sərbəst fikir zindanına salınmış, milli tərəqqiye yardım edənlər təqibə məruz qalmışlar. Müasir dirçəlişə dair mətləblər küfr elan edilmiş, təbliğatçılar baykot edərək susdurulmuşdur.

*Leyk biz bilmənük göz açmağı,  
Köhnə işlərdə qalmışq baqi.  
Babamızdan nə görmüşük əvvəl,  
Dəxi ondan səvaya olmaz əməl.  
Məsələn, bir müəllimi-ələm,  
Deyə xursidi mərkəzi-aləm,  
Deyə sabit günü, yeri səyyar,  
Zəlzələ baisin bilirsə buxar;  
... Şərh edə gün tutulmağın sözünü,  
Deyə kim, ay tutur günüñ üzünü.  
... Deyəcəklər ki, cümlə: kafərdir,  
Bu şəqi münkiri-peyğəmbərdir!*

Seyid Əzim Şirvani "Əhli-islam" arasında təzahür edən eybəcər həyat-məişət normalarının, mühafizəkar düşüncə tərzinin hakim mövqe tutmasının səbəbini müasir elmi biliklərin xalqın qida mənbəyinə çevrilə bilməməsi ilə izah edirdi.

*Bu nədəndir? Savadımız yoxdur,  
Elmdə ictihadımız yoxdur.  
Bilmirik biz hədis mənasın,  
Qanmırıq əhli-şər fitvasın.  
Bixəbər olmuşuq şəriətdən,  
Başımız çıxmır elmi-hikmətdən.  
Bağlanıbdir rəhi-məişətimiz,  
Gərçi var kəsbə istitəatımız,  
Olmuşuq misli-tənbəli-Bəğdad,  
Edirik cümlə bəxt əlindən dad.  
... Zinəti-şəxs elmi-ədyandır,  
Elmsiz şəxs misli-heyvandır.*

Şair həmvətənlərinə belə bir fikri çatdırı ki, dünya dəyişilib, yeni texniki ixtıralar sayəsində insanların yaşayışı asanlaşmışdır. O, xalqların tərəqqi edib böyük nailiyyətlərə nail olduqları bir zamanda müsəlmanların ata-baba qaydalarının çərçivəsində ömür keçirmələrini millətin taleyi üçün təhlükəli hal hesab edərək yazdı:

*Babi-elm olmayıb bizə məsdud,  
Kəsb edən yoxdur ani, leyk, nə sud!  
Bundan əqdəm əgərçi kəsbi-ülüm,  
Müşkil idi və leyk, ey məxdum,  
İndi işlər çıxıbdır asanə,  
Rəsmi-dünya düşübü samanə,  
Tapıb övzai-masiva təgyir,  
Göyə çıxmağa xəlq edib tədbir  
Paraxod oldu gəştiyi-yelkan,  
Özgə samanə düşdü xəlqi-cahan.*

Şair elmin insanların taleyinə gətirdiyi səadəti göstərmək üçün Həsən bəy Zərdabını misal gətirirdi. O, Zərdab

kəndində doğulmuş "bir ləim" olduğu halda, zəhmət çəkib elmi biliklərə yiyələnmək sayəsində yüksək məqama çatmışdır.

*Bu Həsən bəy ki, xud müəllimdir,  
Taniyırsız ki, bir onu kimdir?  
Bir ləim idi ol rəfii cənab,  
Məsqətür-rəsi-qəryeyi-Zərdab.  
Oxuyub elm hasil eylədi  
Ta ki, oldu bu nemətə vasil.  
Elmdən oldu ol bülənd məkan,  
Qaldı yoldaşları vəli çuban.*

"Qafqaz müsəlmanlarına xıtab" publisist şeirdir. Onun məzmununu Azərbaycan cəmiyyətinin sosial problemlərinin təsvir və təhlili təşkil edir. Əsər iki hissədən ibarətdir. Dörd beyt dən ibarət olan birinci hissə Həsən bəy Zərdabiye məktub şəklində yazılmışdır. Şair baş mühərriridən onun xalqın tərəqqi yolları haqqında düşüncələrini qəzetdə dərc edib yaymayı xahiş edir.

İkinci hissə xıtab şəklində yazılmışdır. Sanki şair xalqla üz-üzə durub onları müasir inkişafdan geridə qoyan dərdlərini nişan verir, səbəblərini açıqlayır, qurtuluş yolunu göstərir. Əsərin kompozisiyasında təhkiyəçi rolunda şair-müəllif çıxış edir. O, mövcud vəziyyəti mühakimə edir, qiymətləndirir. Şeirin ümumi ideyası müəllifin hiss və həyəcanları vasitəsilə ifadə olunur. "Qafqaz müsəlmanlarına xıtab" şeirində antiteza əsas kompozisiya üsulu kimi aparıcı yer tutur. Əsərdə nadanlıq xəstəliyinə tutulan, tüfeyli dindar təbəqə və mühafizəkar fikirlərin girdabında mürgüleyən müsəlman cəmiyyəti ilə "göyə çıxmağa" tədbir edən avropalıların həyatı qarşı-qarşıya qoyulur. Birin-cisinə ikrah, ikincisinə rəğbət olunur. Açıq tendensiya üsulundan istifadə edən müəllif tez-tez təsvir etdiyi hadisələrə müdaxilə edir, bir maarifçi kimi onlara münasibət bildirir, oxucunun diqqətini dünyada gedən meyllərə cəlb edir.

"Qafqaz müsəlmanlarma xitab" 70 beytdən ibarətdir. Onları təşkil edən misralar lakonik şəkildə elə ustalıqla qurulmuşdur ki, hər biri bitkin bir fikir ifadə edir, hətta zərbməsəl kimi səslənir. Məsələn:

*Kişidə olmasa əgər qeyrət,  
Ondan, əlbəttə, yaxşıdır övrət.*

Misraların xüsusi məna yükü daşımıası, beytlərin müstəqil fikir ifadə etməsi əsərin məzmun dolğunluğunu, ictimai kəsərini daha da artırır.

Seyid Əzim Şirvaninin qəbir daşı üzərində belə bir epitafiya var:

*Mövti-cismani ilə sanma mənim ölməyimi,  
Seyyida! Ölmərəm, aləmdə səsim var mənim.*

Bu, şairin məhəbbət mövzusunda yazdığı yüzlərlə qəzəldən birinin son beytidir. Lakin bu təsadüfi, gəlişi gözəl seçilməmişdir. Burada onun öz sənətinin ictimai dəyərinə, bədii sanbalına, bir-birini əvəz edən nəsillərin mübarizəsinə, həmvətənlərinin tərbiyəsi işinə yaxından yardım edə biləcəyinə dərin inamı ifadə olunmuşdur. Bu nikbin əhval-ruhiyyə isə onun yaradıcılığının bəşəri mahiyyətindən, bütün dövrlər üçün müasir səslənən mündəricəsindən doğmuşdur. Seyid Əzim inanırdı ki, onun siyasi əqidəsindən, dini etiqadından, irqindən asılı olmayaraq bütün insanları qardaşlığa səsləməsi, mənəvi təmizlik, sosial ədalət, xeyirxahlıq kimi nəcib fikirləri, sülh və əmin-amanlığı təbliğ etməsi, xalqın qanını soran «sosial həşəratları», «əmmaməli jandarmları» tənqid atəsinə tutub, onlara qarşı mübarizənin zəruriliyi ideyasını məzlumların zehnинə çatdırması, ictimai tərəqqi yolunda maneəyə çevrilən vətən və millət xainlərini odlu qələmin hədəfinə çevirməsi gələcək nəsillər tərəfindən təqdir olunub alqışlanacaqdır. Çünkü o öz fəaliyyəti, «köhnə dünyani» dəyişmək uğrunda mübarizəsi ilə zəhmətkeş kütlənin yaxşı

həyat haqqında arzularının xəyaldan həqiqətə çevriləməsi işinə xidmət göstərmüşdür.

Seyid Əzim Şirvani vətəni doğma Azərbaycanda gec-tez xoşbəxt bir cəmiyyətin qurulacağına dərin inam bəsləyirdi. Ona görə də o, üzünü gələcəkdə yaradılacaq yeni cəmiyyətin üzvlərinə tutub bu yolda döyüşən, lakin arzusu ürəyində qalıb həsrətlə ölen fədailərdən biri kimi məsud anlarda onu da yad etmələrini xahiş edir, hər misrasında və hər sətrində ürəyinin döyüntüləri eşidilən əsərlərini oxuyub bəhrələnmələrini məsləhət görürdü:

*Ol zaman kim, bu dövreyi-əflak,  
Çürüdüb eyləyər vücudumu xak.  
Öxuyanlar həqiri yad edələr,  
Ruhumu qəbr evində şad edələr.  
Gələcək aləmə çox əhli-məzaq,  
Olacaqlar vücuduma müştaq.  
Deyəcəklər ki, heyif Seyyidi-zar,  
Oldu Şirvan ara qəribəməzar.  
Kaş olaydı zəmanəmizdə bizim,  
Bəzmi-cəngü çəğanəmizdə bizim!  
Ey gələn ruzigarə növrəslər,  
Qaşları qövs tək müqəvvəslər,  
Sızlərə sərbəsər səlamum var,  
Olmasam da özüm, kəlamum var.  
Öxyun şerimi qılın yadım,  
Şad olsun bu ruhi-naşadım.*

## MÜNDƏRİCAT

«GƏRƏK GÜNƏŞ DAĞLARI AŞIB SÖNMƏYƏYDİ...»	3
(Ön söz əvəzi).....	3
GİRİŞ .....	10
ABBASQULU AĞA BAKIXANOV .....	18
QASIM BƏY ZAKİR .....	49
MİRZƏ ŞƏFI VАЗEH .....	74
İSMAYIL BƏY QUTQAŞINLI .....	83
XIX ƏSRİN II YARISINDA ƏDƏBİYYAT .....	87
<i>Dövrün ictimai-siyasi, iqtisadi və mədəni həyatı.....</i>	87
<i>Mətbuatın meydana gəlməsi .....</i>	92
<i>Ədəbiyyat.....</i>	104
MİRZƏ FƏTƏLİ AXUNDZADƏ.....	122
SEYİD ƏZİM ŞİRVANİ .....	170

**X E Y R U L L A Q U L A M O Ğ L U  
MƏ M M Ə D O V**

**XIX ƏSR AZƏRBAYCAN  
ƏDƏBİYYATI**

Çapa imizalanıb: 27.07.2006. Kağız formatı: 60x84 1/16  
Həcmi: 13,5. Sifariş: 123. Tiraj: 500



mətbəəsində çap olunub



XEYRULLA  
MƏM

2006  
1580

1935-ci il avqustun 1-də Lerik rayonu Zuvand mahalının Hoveri kəndində anadan olmuşdur. Atası Böyük Vətən müharibəsində həlak olmuşdur. Babası Molla Məcid Məmmədqulu oğlu 1891-ci ildə Tiflisdə imtahan verərək prirod məlləsi attestatı almışdır. Bu attestatı Şeyxülislam Molla Həsən Tahirov və görkəmli yazıçı Abdulla Şaiqin atası Axund Mustafa Talibzadə imzalamışlar. Xeyrulla Məmmədov Lerik qəsəbə orta məktəbini bitirdikdən sonra (1952) Bakı Dövlət Universitetinin filologiya fakültəsində oxumuş (1952-1957), təyinatla Lerikdə müəllim işləmiş (1957-1960), 1960-ci ildən ömrünün sonuna qədər (2005)

Azərbaycan Dövlət Pedaqoji Universitetində çalışmışdır. O, 1962-ci ildə «Sultan Məcid Qənizadə» mövzusunda namizədlik, 1981-ci ildə «XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanda maarifçi realist ədəbi hərəkat» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilmiş, dekan və kafedra müdürü vəzifələrində işləmişdir. Alimin 10 illər boyu Bakı, Moskva, Sankt-Peterburq, Tbilisi, Kazan, Daşkənd, Alma-Atı şəhər arxivlərindən əldə etdiyi sənədlər və elmi-tarixi faktlar ədəbiyyatşunaslıq elmimizin inkişafında mühüm rol oynamışdır. Görkəmli ədəbiyyatşunasın «XIX ərin sonu, XX ərin əvvəllərində Azərbaycanda maarifçi realist ədəbiyyat» (1978), «Sultan Məcid Qənizadə» (1983), «Əkinçi»dən «Molla Nəsrəddin»ə qədər» (1986), «XIX əsr Azərbaycan uşaq ədəbiyyatı» (1992), «Azərbaycan ədəbi tənqid XIX-XX əsrlərin hüdudunda» (1999) və s. dərslik və monoqrafiyaları işıq üzü görmüşdür. O, səriştəli mətnşunas alim kimi S.Ə.Şirvaninin, N.B.Vəzirovun, S.S.Axundovun, Ə.Haqverdiyevin seçilmiş əsərlərini, S.M.Qənizadənin «Gəlinlər həməyili», «XX əsr Azərbaycan nəşri», üç cildlik «Azərbaycan uşaq ədəbiyyatı müntəxəbatı» (XIX-XX əsrlər) və s. adlı kitabları tərtib etmiş, onları geniş mütəxəssisliklə oxuculara çatdırmışdır. Prof. X.Q.Məmmədov həmçinin «XX əsr Azərbaycan ədəbiyyatı», «Azərbaycan ədəbiyyatının yaradıcılıq metodu», «Filologiya elminin tarixi və metodolojiyası» tədris proqramlarının müəllifidir. Azərbaycanda nəş olunan müxtəlif ensiklopediyalarda alimin 130-dan, dövri mətbuatda isə 600-dən çox məqaləsi çap olunmuşdur. Prof. X.Məmmədovun böyük zəhmətlə yazış tamamladığı «XX əsr Azərbaycan ədəbiyyatı tarixi», «Azərbaycan ədəbi tənqid tarixi», «İsmayılov bəy Qaspiralı» adlı dərslik və monoqrafiyaları, o cümlədən onlarla elmi məqaləsi, felyetonları və digər janrlarda yazdığı bədii nümunələri çap olunmamışdır. Görkəmli ədəbiyyatşunas alim 2005-ci il sentyabrın 8-də qəflətən vəfat etmişdir.